



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi

# Aleksandr Sergeyeviç Puşkin

---

seçilmiş əsərləri



A. Pushkin

ÇAĞDAŞ AS  
BAKİ – 2012

Tərtibçi və tərcüməçi:

**Eyvaz Borçalı**

Ön sözün müəllifi:

**Elçin,**

*Xalq yazıçısı*

**Puşkin A.S.**

**P92 Seçilmiş əsərləri** (*šeirlər, poemalar, Yevgeni Onegin mənzum romanı*). Bakı, «Çağdaş As» nəşriyyatı, 2012, 336 səh.

Kitaba «Rus poeziyasının günəşisi» Aleksandr Sergeyeviç Puşkinin şeirlərindən ən gözəl nümunələr, «Baxçasaray fontanı», «Qaraçılar», «Tunc atlı» poemaları və «Yevgeni Onegin» mənzum romanı daxil edilmişdir.

P 4603010000  
053 2012

© «Çağdaş As», 2012

## BİR QARTAL DA HAVALANIB ZİRVƏ QAŞINDAN...

(*Tərcüməçi məsuliyyəti və  
istedadı haqqında söz*)

«A.S.Puşkin və Azərbaycan» mövzusunda Azərbaycan filoloqları dissertasiyalar müdafiə etmiş, elmi monoqrafiyalar yazmışlar və bu tədqiqatların böyük əksəriyyəti sovet dönməmində aparılmışdır. Bu tədqiqatlar, ümumiyyətlə, Azərbaycanda Puşkinə və rus ədəbiyyatının başqa böyük klassiklərinə münasibət ikili səciyyə daşıyır: rəsmi-inzibati münasibət və təbii-estetik münasibət.

«Rəsmi-inzibati münasibət» dedikdə, mən hakim sovet ideologiyasının xalqlar arasında «böyük qardaş» prinsipini, bu prinsipin təhrik etdiyi ifrat təbliğatı və həmin təbliğatın süni nəticələrini nəzərdə tuturam. Misal üçün, 1937-ci il Azərbaycan mətbuatını vərəqləsəniz iki əsas mövzu ilə rastlaşacaqsınız: «xalq düşmənləri»nin ifşası və Aleksandr Sergeyeviç Puşkinin vəfətinin 100 illik... yubileyinin bayram (!) edilməsi.

Vəfətin ildönümünün yubiley kimi təntənəli şəkildə keçirilməsi, Azərbaycan aşıqlarının Puşkinin şəninə «Ay Puşkin, hey Puşkin!...» – deyə zəif və mənəsiz mahnilar qoşub oxuması, partiya rəhbərliyinin verdiyi komanda ilə şairlərimizin kütləvi şəkildə Puşkinə həsr olunmuş şeirlər yazması surrealist, hətta fantasmaqorik bir təəssürat yaradır, ancaq qanlı 37-ci il tuthatutu içində hakim ideologiya belə bir təəssüratın tamam fövqündə idi.

Yaxud 1938-ci ildə Azərbaycan hökumətinin (əslində, rəsmi ideologiyanın) qərarı ilə Biləsuvar rayonuna Puşkinin adının verilməsi, Azərbaycanın bütün bölgələrində bu adı daşıyan saysız küçələrin, parkların, kitabxanaların, məktəblərin, uşaq bağçalarının və s. yaranması böyük şairin xatırəsi ilə bağlı dediyim həmin süni, qəlp nəticələrin bariz nümunələri idi.

«Təbii-estetik münasibət» isə oxucunun sənətə verdiyi qiymətin, poeziyaya məhəbbətin və ehtiramın ifadəsi idi və Puşkinin Azərbaycan oxucusuna sevdirən də məhz bu qiymət, bu məhəbbət, bu ehtiram idi.



Səgili miş əsərləri



Məhz bu qiymətin və məhəbbətin sayəsində Azərbaycanda yüksək bədii-estetik səviyyəli tərcümələr yarandı və həmin tərcümələr, şübhəsiz ki, bizim tərcümə ədəbiyyatımızın inkişafında ciddi rol oynadı. Yaxud da, misal üçün, Ağabacı Rzayevanın Puşkinin sözlərinə yazdığı və ən gözəl romanslarımızdan biri olan «Oxuma, gözəl» romansı kimi əsərlər meydana çıxdı.

Qeyd edək ki, Puşkin hələ XIX əsrə Azərbaycanda nəinki tanınır, onun sənəti və şəxsiyyəti, hətta Azərbaycan bədii ədəbiyyatının predmetinə çevrilmişdi – yalnız elə M.F.Axundzadənin məşhur poemasını xatırlayaq.

Yaxud da başqa bir misal: 1880-ci ildə Moskvada Puşkinə heykəl ucaldıldı, müəllifi A.M.Opekuşin olan bu heykəlin ucaldılması Rusiya imperiyasının mədəni həyatında hadisəyə çevrildi (o heykəl bu gün də Moskvanın simvollarından biridir) və Moskvadan min kilometrlərlə uzaqda yerləşən Şamaxıda S.Ə.Şirvani bu hadisəyə həsr etdiyi şeirini yazdı. Heç kim Seyid Əzim kimi mötəbər bir sənətkarı məcbur etmirdi ki, Puşkinə şeir həsr etsin, bu – sənətə verilən həmin qiymətin, poeziyaya həmin məhəbbət və ehtiramın nəticəsi idi.

Yenə əlamətdar tarixi bir fakt: M.Sidqi 1899-cu ildə Puşkinin 100 illiyi münasibətile məruzə yazdı və həmin məruzə, əgər səhv etmirəmsə, bizim ədəbiyyatşunaslığımızda klassik rus ədəbiyyatının tədqiqi ilə bağlı ilk təcrübələrdən biri idi. Burasını da qeyd edim ki, həmin məruzə ayrıca kitab şəklində də nəşr olunmuşdu.

1830-cu illərin birinci yarısında Varşava, Peterburq aristokrat salonlarının qəhrəmanı olan A.Bakıxanovun Puşkin ailəsi ilə isti münasibəti, həmin ailənin bu azərbaycanlı aristokratı necə yüksək qiymətləndirməsi barədə təsəvvür əldə etmək üçün Puşkinin anası Nadejda Osipovnanın yazdığı məktubları oxumaq kifayətdir. Puşkinin özü isə Fazıl xan Şeydaya, yaxud rus ordusunun zabiti olan qarabağlı Fərhad bəyə şeirlər həsr etmişdi və onun yalnız Azərbaycanla deyil, ümumiyyətlə, Qafqazla bağlılığı rus puşkinşünaslarının əsas tədqiqat mövzularından biridir.

F.B.Köçərli, R.B.Əfəndiyev, xüsusən Abbas Səhhət kimi qələm sahibləri hələ 100 il bundan əvvəl Puşkinin tərcümə və təbliğ edirdilər, sonrakı illərdə isə Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Məmməd Rahim, Osman Sarıvəlli, Mir

Mehdi Seyidzadə, Tofiq Bayram, Mikayıl Rzaquluzadə, Qasım Qasınzadə, Böyükəga Qasınzadə, Ənvər Əlibəyli, Ələkbər Ziyatay, Şəmsəddin Abbasov, Tələt Əyyubov, İsmayıł Soltan və b. Puşkin poeziyasını, demək olar ki, tam şəkildə tərcümə edərək, bizim oxuculara təqdim etmişlər. Mən bu yazında Puşkinin nəşrini tərcümə edənləri də xatırlamaq istəyirəm: «Kapitan qızı» və «Dubrovski»ni Ənvər Məmmədxanlı, «Mərhum İvan Petroviç Belkinin hekayələri»ni Adil Əfəndiyev, «Böyük Pyotrun zəncisi»ni isə Mikayıl Rzaquluzadə dili-mizə çevirmişlər.

Əlbəttə, bu tərcümələrin hamısı eyni səviyyədə deyil, onlar Puşkin yaradıcılığına məhrəm münasibətin, ehtiramın ifadəsi olsa da, hamısında Puşkin Puşkin deyil və bu da təbiidir, çünkü xüsusən poeziyanı tərcümə edərkən bədii-estetik itkilərə yol verməmək, müəllif məxsusiliyini olduğu kimi qoruyub saxlamaq olduqca mürəkkəb yaradıcılıq məsələsidir, halbuki poeziyanın estetik mündərəcatının ilkin dəyərlərindən biri, bəlkə də, ən başlıcası onun məxsusiliyindədir.

Digər tərəfdən isə N.Qoqolun Puşkin haqqında dediyi sözləri xatırlayaq. O, Puşkini «rus xalqının milli şairi» kimi müəyyənləşdirir və yazırı: «Puşkinin meydana çıxmazı fövqəladə bir hadisədir və ola bilsin ki, rus ruhunun yeganə hadisəsidir... Rus təbiəti, rus qəlbi, rus dili, rus səciyyəsi onun simasında optik şüşənin qabarıl səthində apay-dincə görünən bir mənzərə kimi, tam saflıqla, saf bir gözəllilik təcəssüm etmişdir».

Aydın məsələdir ki, bu dərəcədə milli bir şairi başqa bir dilə tərcümə etmək və onun bütün estetik xüsusiyyətlərini qoruyub saxlamaq, dediyim kimi, çox çətin məsələdir, necə ki, misal üçün, Vaqifi, yaxud Sabiri başqa dillərə tərcümə etmək. Buna görə də, elə bilmər ki, böyük şairləri – böyük şairlər isə həmişə millidir! – tərcümə edərkən orijinalın tam surətini əldə etmək uzun yaradıcılıq prosesi tələb edir və elə buna görə də mən bizim görkəmli şairimiz Eyvaz Borçalının Puşkinlə bağlı tərcüməcilik fəaliyyətini yüksək qiymətləndirirəm.

Eyvazın Puşkindən tərcümələrinin hamısı, hər halda böyük əksəriyyəti əvvəllər də başqa şairlərimiz tərəfindən dilimizə çevrilib və bu cəhət dediyim həmin uzun yaradıcılıq prosesinin yeni və istedadlı ifadəsidir, eyni zamanda Eyvazın timsalında sənətkar cəsarətinin göstəricisidir.



Baxın, Səməd Vurğunun «Yevgeni Onegin» tərcüməsi bizim tərcümə ədəbiyyatımızın ən məşhur nümunələrindən biri, bəlkə də, bincisidir. Azərbaycanda, yəqin, az oxucu tapılar ki, Səməd Vurğunun 1936-cı ildə «Yevgeni Onegin»i tərcümə edib bitirdikdən sonra «Böyük şairin şərəfinə» yazdığı:

*Axitdim alnumın inci tərini,  
Yanmadım ömrümün iki ilinə.  
Rusiya şeirinin şah əsərini  
Çevirdim Vaqifin şirin dilinə!*

– misralarından xəbərsiz olsun.

Bu kontekstdə Səməd Vurğunun ədəbiyyatda, ictimai fikirdəki böyük nüfuzunu da yada salsaq, ondan sonra yenidən «Yevgeni Onegin»ə müraciət etmək, bu böyük poemanı yenidən Azərbaycan dilinə çevirmək, şübhəsiz ki, sənətkar cəsarəti tələb edir. Sən gərək bu poemanı elə bir ilhamla, elə bir bədii səviyyədə tərcümə edəsən, deməsinlər ki, Səməd Vurğundan sonra Eyvaz Borçalı bunu nə üçün tərcümə edib.



Aleksandr Sergeyeviç Puşkin

Və deməliyəm ki, Eyvaz Borçalı bu çətin işin öhdəsindən layiqincə gəlib.

Səməd Vurğun bu işin pioneri olub, onun kimi şöhrətli bir sənətkar ömrünün həmin iki ilində bu tərcümənin əvəzində, bəlkə də, özünün neçə-neçə orijinal poemasını, pyesini yaza bilərdi, ancaq Səməd Vurğun yalnız rus ədəbiyyatının deyil, dünya ədəbiyyatının şədvrələrindən hesab olunan bu poemanın – «Yevgeni Onegin»ının tərcüməsinə üstünlük verib və ilk dəfə Azərbaycan oxucusunu bu poema ilə tanış edib.

Səməd Vurğun professional tərcüməçi deyildi və ilham bəzən onu mətnindən uzaqlaşdırırdı. Eyvaz isə eyni zamanda professional tərcüməcidir və yeri göldikdə ilham pərisini, bir az kobud da desəm, cilovlaya bilir, görünür, elə buna görə də onun tərcüməsi orijinala daha yaxındır.

Burası da məlum məsələdir ki, «Yevgeni Onegin» kimi bir poemanı və ümumiyyətlə, Puşkin kimi bir şairi tərcümə etmək üçün həm də istedadlı şair olmalısan. Mən az qala otuz il bundan əvvəl – 1984-cü ildə Eyvazın «Dünya, məni tərkinə al» adlı şeirlər kitabını oxuduqdan

sonra, bu kitab haqqında «Borçalıdan gələn yollar» adlı bir məqalə yazmışdım və bu günlərdə həmin məqaləni tapıb oxudum. Orada belə bir fikir var: «Evvazın poeziyası Azərbaycan dilini yaxşı bilən, bu dili sevən və bu dilin zəngin poetik imkanlarından istifadə etmək istəyən bir şairin poeziyasıdır. Onun nəinki sözlərlə işləmək, hətta səs-lərlə işləmək istəyi və bu zaman əldə etdiyi poetik uğurlar bu mənada bizə prinsipial, əhəmiyyətli görünür... Evvazın obrazlar aləmində də sözü duyan, hiss edən və həmin duyğudan, hisdən yaranan estetik bir saflıq var».

Mənim üçün xoş cəhətdir ki, bir şair kimi Evvazın bu xüsusiyyətləri illər keçsə də, qocalıb zəifləməmiş, dəyişməz qalmışdır və məhz bu xüsusiyyətlər «Yevgeni Onegin»in də, «Baxçasaray fontanı», «Qaraçılalar», «Tunc atlı» kimi məşhur poemaların da, şeirlərin də yeni tərcümələrinin uğurunu müəyyənləşdirmişdir.

Tərcümənin qiyməti ondadır ki, oxuduğun cümlələrin, misraların məhz tərcümə olduğunu hiss etməyəsən və sənin ustalığın da onda olmalıdır ki, həm tekstdən kənara çıxmayanın, həm də təbii olasan:

*Qoru məni, talismanim,  
Qoru məni savaş günü,  
Təqib, tövbə, təlaş günü;  
Qoru məni ərməğanım.*

*Gurlayanda dörd bir yanım  
Okeanda dalğalarla,  
Şimşək çaxan bir rüzgarla,  
Qoru məni talismanım...*



*Səcili miş əsərləri*

Bu məşhur şeiri mən orjinalla tutuşturdum. Puşkinin mətnidir? Bəli. Ancaq, eyni zamanda, yəqin, oxucu da mənimlə şərik olar ki, «tərcümə quruluğundan» uzaq təbii misralardır.

Mən yuxarıda A.Rzayevanın «Oxuma, gözəl» romansını xatırladım və budur, həmin şeirin yeni tərcüməsi:

*Oxuma yanımda, oxuma, gözəl!  
O qəmli Gürcüstan nəğmələrini;  
Onlar yada salır, hər şeydən əzəl,  
Ömrümün çox uzaq səhnələrini.*

*Neynim, oxuduğun həzin zülmə  
Elə kədərlidir, elə amansız,  
Kövrək xəyalımı çəkir özünə  
Aylı bir gecədə zavallı bir qız.*

*Təşnəsi olduğum o əziz xəyal  
Yadimdən çıxsa da, səni görəndə –  
Səsin gələn kimi canlanıb dərhal  
Yenə cilvələnir hey yan-yörəmdə.*

*Oxuma yanımda, oxuma, gözəl,  
O qəmli Gürcüstan nəğmələrini.  
Onlar yada salır, hər şeydən əzəl,  
Ömrümün çox uzaq səhnələrini.*

Tekst – tam Puşkin mətnidir. Eyni zamanda kədərin ifadəsində Puşkin zərifliyi, Puşkin təbiiliyi, Puşkin dilinin sadəliyi də Azərbaycan oxucusuna çatdırılıb.



Aleksandr Sergeyeviç Puşkin

Mən bu şeirin yeni tərcüməsini oxuculara təqdim etdim, ancaq məsələ burasındadır ki, bu şeirin əvvəlki tərcümələrindən biri elə Eyvazın özünün qələmindən çıxıb və mən bu faktı əlamətdar hesab edirəm.

Puşkinin «Seçilmiş əsərləri»nin mənim kitabxananadakı 1988-ci il nəşrindən Eyvazın həmin tərcüməsini də oxucunun diqqətinə çatdırıram və elə bilirəm ki, bu, oxucu üçün maraqlı olar:

*Oxuma, ey gözəl, gəl, yet dadima:  
Dadlı Gürcüstanın o nəğmələri  
Hardansa gətirib salır yadıma  
Başqa bir həyatı, özgə bir yeri.*

*Əfsuslar olsun ki, bu sərt avazın  
Nəşədir fikrimin qol-qanadına;  
Aylı bir gecədə gördüyüüm qızı  
Axtarıb, gətirib salır yadıma.*

*Hər səni görəndə unuduram mən  
O əziz xəyalı, acı həsrəti,  
Sən nəğmə deyəndə gəlib yenidən  
Gözlərim önündə durur qəfləti.*

*Oxuma, ey gözəl, gəl, yet dadıma:  
Dərdli Gürcüstanın o nəğmələri  
Hardansa gətirib salır yadıma  
Başqa bir həyati, özgə bir yeri.*

Mən yazdım ki, Eyvaz Borçalının bu şeiri ikinci dəfə və tamam başqa variantda tərcümə etməsini əlamətdar hesab edirəm. Ona görə ki, 25–30 ildən sonra yenidən eyni şeirə müraciət etmək faktı tərcüməçinin bir tərəfdən sənətkar məsuliyyətindən, axtarışlarından xəbər verirsə, digər tərəfdən də onun uzun illər boyu öz «tərcümə obyekti» ilə birgə yaşadığını göstərir. Oxucunu bilmirəm, ancaq mənim ikinci variant daha artıq xoşuma gəlir.

Puşkin Qoqolun dediyi kimi, «milli şair» idi, ancaq onun istedadı heç vəchlə milli sərhədlərə sıçılmışındı, bu milli şair eyni dərəcədə də bəşəri şair idi. Bununla bərabər, orası da var ki, bir şəxsiyyət və vətəndaş kimi Puşkində də «velikorus şovinizmi» ünsürlərini müşahidə etmək mümkündür, baxmayaraq ki, bu istilah Puşkindən xeyli sonralar – XX əsrin əvvəllərində yaranıb.

Puşkinin Qafqazı sevməsində və qafqazlıları qiymətləndirməsində heç bir mübaliğə yoxdur, ancaq onun Qafqaza və ümumiyyətlə, Şərqə münasibətində rus çarizm müstəmləkəçilik əhvali-ruhiyyəsini də hiss etmək mümkündür. İndi baxın:

*Tək özüməm Qafqaz üstə, uçrum başında  
Aşağıda qar altdadır, dağlar dərində:  
Bir qartal da havalanıb zirvə qaşından  
Dövrə vurur, cövlan edir bərabərimdə:  
Qar xarlayıb, sular sizir, artır, çaxnaşır  
İlk uçqunlar ləngərlənin aşır, ağınaşır.*

*Aşağıda məzlum-məzlum üzür buludlar,  
Şəlalələr yelləndikcə çırplıb daşa,  
Qayaların üstən aşıl gedir birbaşa...*

Dədiyim həmin əhvali-ruhiyyə təhtəlşüur olaraq lirik qəhrəmanı Qafqazın üstünə qaldırıb, ancaq böyük istedad elə möhtəşəm bir Qafqaz mənzərəsi yaradıb ki, o lirik qəhrəman o möhtəşəm mənzərə içində əriyib gedir və Eyvazın da poetik məharəti ondadır ki, həmin möhtəşəmliyi göstərə bilib.



*Səcili miş əsərləri*

Şərq mövzusu və fakturası Puşkin istedadının təbiətinə doğma idi və burada, bəlkə də, genetik yaddaşın təhtəlşür ifadəsi öz işin görüb, hər halda Puşkin istedadı Şərq mövzularını ekzotikadan bədii kolorit səviyyəsinə qaldırmağı bacarıb.

Bu mənada onun ən koloritli əsəri, məncə, «Baxçasaray fontanı» poemasıdır və Eyvaz Borçalı o bədii koloriti öz tərcüməsində qoruyub saxlayıb. Poemanın elə ilk misraları oxucunu ələ alır, Xan sarayının ekzotik yox, qorxulu-hürkülü, təbii-koloritli əhvali-ruhiyyəsini, hətta mən deyərdim ki, aurasını canlandırır:

*Kəhrəba qəlyana dəm verib Gəray,  
Zəhmli gözləri zillənib yerə;  
Susub dövrəsində tülüngü saray,  
Hazırkı tərpənib qulluq göstərə.  
Buyuruq gözləsə də, hərə özünə,  
Sükuta qərq olan sarayda indi  
Heybətli Gərayın dalğın gözündə  
Aydınca oxunan qəzəbdi, kindi...*



Aleksandr Sergeyeviç Puşkin

Mən bu kiçik ön sözü yazarkən «Baxçasaray fontanı»nı bir daha orijinalda oxudum və Eyvazın tərcüməçi səriştəsi və istedadı bu poemanın tərcüməsində də özünü açıq-aşkar göstərir. Misal üçün, poemada kənizlərin oxuduğu «Tatar nəgməsi» var və bu nəgmənin poetik dili poemadakı nağılçının, yəni müəllifin dilindən fərqlidir – eyni təbiilikdir,ancaq nəgmə daha zərifdir, daha incə, daha həzindir.

İndi Eyvaz Borçalının tərcüməsinə diqqət edək.  
Bu – kənizlərin «Tatar nəgməsi»dir:

*Hər dərdin, ələmin, ağlamağın da  
Göylər əvəzini qaytarır axır;  
Əcəb bəxtəvərdi ahil çağında  
Məkkəni ziyanət eyləyən fağır.*

*Əcəb bəxtəvərdir cavan çağında  
Dunay sahilində şəhid olanlar.  
Çıxar qabağına cənnət bağında  
Bir xoş təbəssümlə huri-qılmanlar.*

*Ondan da bəxtəvər o kəsdir ancaq  
Həyatdan zövq ala, bir ləzzət dada.  
Zarema... O səni qızılgülsayaq  
Bəsləyib oxşaya hərəmxanada».*

Bu isə – həmin nəğmədən sonra gələn müəllif mətnidir:

*Kənizlər oxuyur. Amma bu saat  
Hardadır Zarema – şux gürcü qızı?  
Tərifli eşitmır, dərdlidir heyhat,  
Hərəm yaraşığı, sevda ulduzu.  
Elə bil palmadı çıxıb tufandan,  
Başını sallayıb, büküb çiynini;  
Gəray üz döndərib, soyuyub ondan  
Heç nə də oxşayıb açmur eynini.*

Eyni nüansı biz «Yevgeni Onegin»dəki Tatyananın Oneginə yazdığı sevgi məktubunda da hiss edirik və bu yerdə mən Puşkinin dünyagörüşü ilə bağlı maraqlı bir cəhəti xüsusi qeyd etmək istəyirəm. Tatyana yalnız Puşkin yaradıcılığında deyil, ümumiyyətlə, XIX əsr rus ədəbiyyatındaki sevimli qadın qəhrəmanlardan biridir, bu mənada onu, bəlkə də, Nataşa Rastova ilə müqayisə etmək olar. Ancaq baxın, Puşkin öz qəhrəmanın məktubunu necə təqdim edir və Eyvaz da bunu necə səlist tərcümə edib:

*Hələ xəbərsizlik bir çətinlikdən:  
Elin şərəfini xilas edərək,  
Bizim Tatyananın məktubunu mən  
Doğma dilimizə çevirim gərək.*

Aleksandr Sergeyeviç Puşkin nə üçün «elin şərəfini xilas etmək» məcburiyyətində qalıb, söhbət ki, məsum bir qızın ilk sevgi məktubundan gedir? Bu nə «məktubu doğma dilimizə çevirmək» söhbətidir?

Məsələ burasındadır ki, Tatyana da XIX əsrin birinci yarısında rus kübar cəmiyyətinə mənsub başqa yaşıdları kimi «ruscanı pis bilib, ayıb sayıbdı...»



*Səgili miş adərləri*

*Öz doğma yurdunda, doğma elində  
Çox çətin danışb ana dilində,  
Elə məktubu da yazıb firəngcə...  
... Nə etmək?..  
Rusca anlatmayıb eşqini heç kəs,  
Qadınlar yad dili sevib beləcə...  
Öz ana dilimiz, məğrur dilimiz  
Məktubda işlənmir, yatmir əlimiz.*

Və Puşkin Tatyananın məktubunu, guya, fransız dilindən tərcümə edir.

Tanış situasiyadır, deyilmi?

Əsas və mənim üçün çox qiymətli cəhət isə burasındadır ki, Puşkin öz poeziyasının qadirliyi ilə rus dilinin inkişafında, sevilməsində, o cümlədən rus kübar cəmiyyətinin tatyanaları tərəfindən sevilməsində misilsiz rol oynadı. Puşkindən sonra kübar cəmiyyətindəki həmyaşıdları çox güman ki, Tatyananın, guya, fransız dilində yazdığı həmin ilk sevgi məktubunu Puşkinin «tərcüməsində» əzbər söyləyirdi.

Eyvaz Borçalının isə bədii-estetik uğuru ondan ibarətdir ki, Aleksandr Sergeyeviç Puşkin poeziyasının qadirliyini Azərbaycan dilində bizi çatdırıb və bunun əyani təcəssümü oxucunun qarşısındaki bu kitabdır.



Aleksandr Sergeyeviç Puškin

**Elçin,**  
*Xalq yazıçısı,*  
*Zuğulba, 13 oktyabr 2012*



---

ŞEİRLƏR



## PORTRETİM<sup>1</sup>

Siz məndən rəsmimi istəyirsiniz,  
Amma naturadan çəkilsin səlis;  
Bu saat, əzizim, bu saat, ancaq  
Miniatür formada hazır olacaq.

Dəcələm, şuluğam məktəbli vaxtdan,  
Ağlım da yox deyil, varımdı haqdan.  
Dinib danışanda bilmirəm qəti  
Əzilib-büzülmək, utanmaq nədi.

Sorbonnı doktoru olsa da – kəsə  
Hələ doğulmayıb elə gəvəzə.  
Məni üstələyə bilsin axırda  
Zəhlətökənlikdə, çığır-bağırda.

Boy-buxun sarıdan mağminam bir az,  
Məndən uzun olar ən uzundraz.  
Sifətim gümrahdı, saçlarım sarı,  
Başımın tacıdı six qıvrımları.

Küylü izdihamı sevirəm yaman,  
Tamam zəhləm gedir tək-tənhalıqdan.  
Yersiz mübahisə, umu-küsülər  
Məni usandırır oxumaq qədər.

Ballar, tamaşalar xoş gəlir mənə,  
Etiraf eyləyim, qoy deyim sənə  
Daha xoş gələrdi, bəlkə də, artıq  
Liseydən uzaqda olsaydım açıq.



*Səçilmiş əsərləri*

<sup>1</sup>Müəllif bu şeiri fransız dilində yazıb.

Əziz dost, saydığını bu şertlər ki var  
Məni asanlıqla tanımaq olar.  
Uca yarananım yaradıb necə  
İstərəm həmişə qalım eləcə.

Xalis bir şeytanam, şuluq məmnunam,  
Sirdən-sifərdən də xalis meymunam.  
Çox hərdəmxəyalam beyni quş kimi,  
Beləyəm, belə də tanı Puşkinin.

1814

## KAZAK

Zülmət gecə, hər yan sağır,  
Çay qırığı gözdən uzaq;  
At belində ağır-agır  
Yol gedirdi igid kazak.

Şapkasını qoyubdu yan  
Toza batıb tünd yapıcı;  
Dizlər üstə qoşa naqan,  
Yerə dəyir sərt qılinci.

Vəfali at ağızında gəm  
Səyirdikcə yorğa-yorğa  
Silkələnir birəm-birəm  
Uzun yalı dalğa-dalğa.

Gəlib çatır bir guşəyə,  
Süzür bomboş komaları;  
Bir yol gedir sıx meşəyə,  
O biri də kəndə sarı.

Fikirləşdi zirək Denis  
«Meşədə qız nə gəzir, nə?  
O gözəllər, heç şübhəsiz,  
Yığışıblar evlərinə».



Aleksandr Sergeyevic Pushkin

İgid donlu çəkdi gəmi  
Mahmızladı atı yavaş;  
At şütyüb bir ox kimi  
Kəndə sarı cumdu birbaş.

Gümüşləyir göy tağında  
Səmaları Ay aramsız;  
Pəncərənin gabağında  
Fikrə dalıb bir gözəl qız.

Gözəl qızı görən təki  
Qəlb döyündü çox narahat;  
Sola baxıb, sola çəkib  
Pəncərəyə yan aldı at.

«Hər yan olub zil qaranlıq,  
Ay da batıb buluddadı;  
Koxan qızı, bir bəri çıx,  
Tez su gətir, suvar atı!»



*Səgili miş əsərləri*

«Yox, qorxuram yaxın gəlim  
Gecə vaxtı gənc kişiyyə;  
Nə düşünür, mən nə bilim,  
Çıxammaram yox, eşiyyə».»

«Ah, ay gözəl, insafa gəl,  
Biz dost olaq cani-dildən».»  
«Gecə vaxtı çıxar əngəl!»  
«Qorxma, canım, heç qorxma sən!»

«Koxan qızı, bil nahaqdı  
Keçəridi qorxu-filan!  
Gəl itirmə qızıl vaxtı,  
Biz dost olaq lap mehriban!»

Atım cəlddi, tərkimə qalx,  
Çapaq uzaq bir diyara;  
Harda daim canbir olsaq  
Bir cənnətdir bil ki, ora!»

Qız neynədi? Meyilləndi  
Qorxu düşdü candan uzaq;  
Koxan qızı ata mindi,  
Xoşbəxt oldu igid kazak.

İlk vaxtları keçdi kefdə,  
Alovlandı qəlbin közü;  
Kazak sevdı iki həftə,  
Üçüncüdə döndü üzü.

1814



Aleksandr Sergeyevic Puškin

## GÖZ YAŞI

Oturmuşduq dünən tanış quşarla  
Qədəhdə punş güc versə də qollara  
Sıxılırdım qəlbimdəki qubarla  
Gözlərim də zillənmişdi yollara.

«Nə baxırsan? Gözlərini yiğ daha! –  
Qeyzləndi quşar dostum qəfildən –  
O yolla ki, şükür olsun Allaha,  
Bir dost yola salmamışan hələ sən».

Asta-asta piçıldadım dərdimi,  
Danışdqca başım endi sinəmə;  
Dedim: «Qusar, xeyirdimi, şərdimi?  
Mən həsrətəm çox sevdiyim sənəmə».

Kipriyimdə gilələnən göz yaşım  
Qədəhimə süzüldükcə anbaan  
O qışqırdı: «Lap uşaqsan, qardaşım,  
Qızdan ötrü ağlayırsan, bir utan!»

«Yetər, quşar! Ürək dözmür, daş deyil,  
Sənin kimi dərd bilməzə nə varmış?  
Bircə damla göz yaşıyla, onu bil,  
Bir qədəhi zəhərləmək olarmış».

1815

## BIĞLAR

*Fəlsəfi oda*

Qıyb gözlərini diydinq bir quşar,  
Qıvrım bığlarına çəkirkən tumar.  
Üzdə təbəssümü tügyan elədi;  
Saqqalı təraşlı aqıl bir qoca  
Başını bulayıb, dinib astaca  
Bığın iyəsinə belə söylədi:



*Səçilmiş əsərləri*

«Hər şey bu dünyada fanidir, quşar,  
Çökür səltənətlər, ötür zamanlar  
Dalğanın ardınca dalğa itəntək.  
De hanı Babilin qalın divarı?  
Hanı Kleonun o dramları?  
Zamanın çayında axıtdı fələk.

Qulağın ardına çatan bığların,  
Tünd roma, şərabə batan bığların  
Sevinir cavantək keflə, damaqla;  
Ülgüt də tanımır, şəşə dayanır,  
Xüsusi sürməylə alışib-yanır  
Qəşəng tumarlanır əllə, daraqla.

O şeşə bıqları əzməmək üçün  
Axşamdan bükürsən yaxşıca hər gün  
Şair Xvostovun odasına sən.  
Qorxursan yuxuda yadından çıxa  
Gecələr çevrilə burnun yastiğɑ,  
Eşirsən, burursan səhər təzədən.

Qusarlar məclisə toplaşan zaman  
Axşam qonaqlığı uzanır yaman;  
Qocalı, cavanlı o şən yiğində  
Kimin şərəfinə, ay oynış yarı,  
Vurub sindirirsan butulkaları?  
Atının, gözəlin, yoxsa bığının?

Dəhşətli döyüşlər zamanı çatar  
Mərmilər partlayar, qulaqlar batar  
Sənsə çox sevdiyin yəhər belində  
Ağlını itirməz, sayıq durarsan,  
Əvvəl bıqlarını eşib burarsan  
Sonra da qılincin oynar əlində.

Sevdiyin gözəllə tənha qalanda,  
Eşqinin sehriylə qandallananda  
Bir az darıxarsan – tutular dilin,  
Məst olub qalarsan öz vərdişində;  
Bir əlin gəzinər gözəl döşündə,  
Eşər bıqlarını o biri əlin.

Öyün, qusar! Amma çıxartma yaddan  
Dünyada nə varsa köçür həyatdan,  
Tez ötür zamanın şirin çağları,  
Qırmızı yanaqlar saralır, solur,  
Qara qıvrım saçlar bəmbəyaz olur,  
Qocalıq gələndə yolur bıqları».

1816



Aleksandr Sergeyeviç Puškin

## ÖZGÜRLÜK

*Oda*

Qaç, gizlən gözümdən təqsirli kimi,  
Sən ey siterada çariça naçar!  
Hardasan, hardasan çarlar qənimi,  
Azadlıq aşiqı məğrur nəğməkar!  
Gəl qopart çələngi, başımın üstdən,  
Nazlanan liranı sərtliyə köklə  
Taxtların eybini məhv eləməklə  
Dünyaya azadlıq istəyirəm mən!

Şərəfli bəlalar içində özün  
Cürətli himnlər təlqin etdiyin  
Qallın cığırını axtarır gözüm,  
Aç tutqun izini xeyrin, mərdliyin!  
Yelbeyin taledən töreยib doğan  
Dünya tiranları! Titrəyin zağzağ!  
Siz də sözlərimə yetirib qulaq  
Qalxın, çökən qullar, durun ayağa!

Heyhat! Göz gəzdirib hara baxırsan  
Qamçıdı, silahdı hər addımbaşı!  
Rüsvayçı qanunlar cəngində insan  
Təhqirlər altında tökür göz yaşı.  
Hər yanda taxtdadır zalim İqtidar –  
Zülmün, köləliyin qəzəb dühası,  
Şöhrət ehtirası, şan ehtirası,  
Dövrədə inancdan qalın dumanlar.

Mövcud qanunlarla qüdsi hürriyyət  
Uyğun uzlaşarsa əgər ölkədə  
Xalqların çəkdiyi əzəb-əziyyət  
Çarların başına enməz heç vədə.  
Hamını eyniyələ qorusa qalxan



*Səqili miş əsərləri*

Vətəndaş əlində möhkəm qılinc da  
Qoşa başlar üstə durar sonucda  
Amma heç birinə bir fərq qoymadan.

Enər ədalətlə yuxarı qatdan,  
Yerdə cinayəti doğrayıb tökər;  
Nahaqqın izini silər həyatdan  
Heç nədən qorxmayan satılmaz əllər!  
Hayanda olsan da, hakim hökmədar!  
Sənə qanun verir taxtı, çələngi.  
Sən xalqın başında dayanan təki,  
Səndən yuxarıda daim Qanun var!

Vay qara gününə o tayfaların  
Qanun mürgüləyib yatırsa harda!  
Amma tükənməyib xalqın, ya çarın  
Qanunla hökm etmək imkanı orda,  
Səni şahidliyə çağırıram mən,  
Ötən tufanların iğtişaşında;  
Sələfin yolunda keçdin başından  
Ey şanlı səhvərin əzabkeşi sən.

Susqun xələflərin gözü önündə  
Lüdovik ucalıb əcəl taxtına,  
Qanlı kötük üstə çələngsiz gündə  
Başı qurban gedir əhdil Satqına.  
Xalqlar da, Qanun da sükuta daldı,  
Cəllad baltasının parladi zati,  
Axırda zalimin bayram xalatı  
Qapalı gözlərə atıldı qaldı.

Ey mütləq hökmədar, qəzəb harını,  
Mən nifrət edirəm sənə, taxtına!  
Az qalıb özünün, uşaqlarının  
Sevinclə gördüğün ölüm vaxtına!



Aleksandr Sergeyevic Puškin

Oxuyub bilirlər xalqlar üzündən  
Alnına yazılan qarğış-lənəti,  
Təbiət eybissən, dünya dəhşəti,  
Tanrıya qınaqsan yer üzündə sən!

Ulduzlar sayışib gecə yarıda  
Qaranlıq Nevaya işiq salanda,  
Rahatca yol gələn yuxu sarıdan  
Baş da ağırlaşib fikrə dalanda  
Fikirli şair də salıb araya  
Baxır müstəbidin tənha izinə –  
Dumanda uyuyan abidəsinə,  
Baxır unudulmuş bomboş saraya.

Çatır qulağına divar dalından  
Qədim Kiliyanın qorxunc fəryadı;  
Gözləri önündə canlanır bu an  
Kallıqulanın da axır saatı.  
Keçir qarşısından tədbirli qurğu  
O lentli, ulduzlu gizli qatillər,  
Şərabla, qəzəblə bağlanan dillər,  
Üzlərdə cəsarət, canlarda qorxu.

Vəfasız gözətçi susub küçədə,  
Körpü endirilib səssiz-səmirsiz.  
Satqınlıq ucundan zülmət gecədə  
Açıb qapıları muzdlu hənirsiz.  
Ey bizim günlərin üz qarası – ar!  
Vəhşitək soxuldú yanıçar yurda  
Şərəfsiz zərbəli bir vurhavurda  
Məhv oldu o zalim taclı hökmədar!

Öyrənin, ey çarlar, neçə ki vaxt var,  
Nə təltif, nə cəza, nə kin, nə qərəz,  
Nə nəmli zindanda nəmli divarlar,



Seçil Məmmədov

Sizə çəpər deyil, ola da bilməz!  
Birinci özünüz baş əyin ancaq,  
Qanun sayəsində davranışın artıq.  
Xalqlara sərbəstlik, dinclik, rahatlıq  
Olsun taxtınıza əbədi dayaq.

1817

## ÇAADAYEVƏ

Sevginin, ümidin, səssiz şöhrətin  
Ömrü qısa oldu, nəşəsi gödək.  
Sovuşdu gəncliyin oyun söhbəti  
Bir yuxu misallı sübh dumanıtək.  
Di gəl ki, hələ də bir təşnə hislə  
Dəf edib hər zülmün möhnətlərini,  
Qərarı tükənmiş ürəyimizlə  
Dinlərik Vətənin dəvətlərini.  
İntizar içində gözlərik hər an  
Hürriyyət deyilən müqəddəs günü,  
Səbrini itirmiş adaxlı oğlan  
Vüsəl dəmlərini gözləyən kimi.  
Neçə ki, azadlıq eşqiylə yanıb  
Bir qeyrət uğrunda vurur qəlbimiz  
Coşan könüllərdə sevgi tüğyani  
Vətənə həsr edək, ey dost, gərək biz.  
İnan ki, doğacaq, a yoldaş, haqqdı  
Tale ulduzunun mehri, şəfqəti;  
Rusiya oyanıb kükrəyən vaxtı  
Hərçilik cüngündə mütləqiyyətin  
Bizim adlarımız yazılıcaqdı!

1818



Aleksandr Sergeyeviç Puškin

## QARAYAXA

– Təzə nə var dünyada? «Vallah, billah, heçcə nə».  
– Yox, bilməmiş olmazsan, yaxşı, məndən gizləmə;  
Canım, ayıb deyilmi, sən mənim, mən səninəm,  
Məndən söz gizlədirsen, elə bil düşməninəm...  
Bəlkə, acığın tutub: nəyə görə, söylə bir?  
Tərslik eləmə, aç de, ürəyim tab eyləmir...  
«Yetər, yaxamdan əl çək, bir söz bilirəm, düzdü:  
Deyirlər sən axmaqsan, o da ki, köhnə sözdü...»

1817

## QUŞCUĞAZ

Doğma bir adəti anıb həvəslə,  
Müqəddəsən sayıram qürbət diyarda;  
Açıb buraxıram quşu qəfəsdən  
Bu bayram gündündə, nurlu baharda.



Canım rahatlanır, açılır eynim,  
Naşükür deyiləm tanrıya, haşa;  
Niyə gileylənim, niyə deyinim,  
Azadlıq verdimsə bir yaranmışa?!

1823

## YAZIKOVA

Seçilimis Aşorlari

Əzəldən şirindir birliyin tamı,  
Şairi şairlə yaxınlaşdırar;  
Onlar kahinidir eyni ilhamın  
Hamısının canında eyni yanğı var.  
Onlar bir-birinə talecə yaddı  
Amma simsardılar ilham sarıdan.  
Ölməz Ovidinin kölgəsi haqqı  
Mən sənə yaxınam, Yazikov, inan.



Öz ağır əsamı salıb qoluma  
Lap çoxdan çıxardım Derpt yoluna.  
Gəlib baş çəkərdim səmimi-qəlbdən  
Üzümə xoş baxan o kandara mən.  
Qayğısız xoş günlər yaşardıq birgə,  
Şirin rübabından min zövq alardım.  
Geri qayıdanda düşməzdəm bərkə,  
Ruhən təzələnər, zəngin olardım.  
Taleyim zülm etdi, şərtə məhkumam,  
Sərgərdan gəzirəm, yoxdur bir komam.  
Hayana əsirsə, özündənhakim  
O səmtə üz tutub ora qaçaram.  
Axşamlar yatanda heç bilmirəm ki,  
Gözümü yuxudan harda açaram.  
Təqibə vərdişəm, sürgünəm yenə,  
Qanuni müddəti çekirəm hələ.  
Kəsmə ümidi, əl uzat mənə,  
Eşit çağrışımı, mərhəmət elə,  
Bir vaxtlar Pyotrun qlı yetirməsi  
Çarın, çariçanın sevimli kəsi  
Mənim ulu babam-ərəb mənşəli –  
Günlər keçirsə də orda nəşəli,  
Ayrılıb saraydan, çıxarıb yaddan  
Yelizavetani, şirin vədləri  
Üzünü döndərib zəngin həyatdan  
Üz tutub yollara, keçib sədləri,  
Gəlib qərar tutub bu cökəlikdə,  
Gününü sürübdü xoş kölgəlikdə.  
Günlərin bir günü bezikib o da  
Uzaq Afrikani gətirib yada  
Təskinlik isteyib qlı olan bəndə;  
İndi gözləyirəm səni bu kənddə.  
Mənimlə bərabər dözüb ağrima,  
Durub yanındaca bax bu şalaşın  
Səni qucaqlayıb basar bağrina

Canı bir, qanı bir şair qardaşın.  
Sənəki tanışdır Delviqin adı,  
Özün bəyənmisən bu istedadı.  
İlham pərisinin çox istəklisi,  
Bizim Delviqimiztək qoymaz bizi.  
Bu sürgün yerində bu koma ki var,  
Bizim üçlüyümüz məhşurlaşdırar.  
Çasdırıb gözətçi nəzarətini  
Bir-bir təriflərik hürlük barını.  
Oyadıb keçmişin eyş-işrətini,  
Səslərik gəncliyin gur çağları.  
Biz uca tutduqca şeirin adını  
Qədəhlər cingildər səhərə qədər.  
Gecənin can sixan qaramatını  
Şərabla, şeirlə qovarıq gedər.

1824



## QURANA NƏZİRƏ

*P.A. Osipovaya ithaf olunub*

### I

And olsun cütlərə, təkə, yalqıza,  
And olsun qılınca, haqq davasına;  
And olsun dan üzü doğan ulduza,  
And olsun müqəddəs şam namazına.

Heç vaxt tərk etmədim mən səni darda  
Bəs kimin ağlını sevdiyimcün mən  
Sayəmə gətirib toxdatdım orda?  
Bəs kimi gizlətdim sərvaxt təqibdən?

*Seçilimiz Azərləri*

Səni yandıranda səhra zilləti  
Qəfil su yetirən mən olmadımmi?  
Ağla hökm edən gücü, qüdrəti  
Dilində bitirən mən olmadımmi?

Yalanı rədd edib, haqqı çağırıb  
Bərkiyə-bərkiyə ucalt şanımı.  
Yetimə əl yetir, yarit fağırı,  
Məxluqat içində yay Quranımı.

## II

Siz, ey Peygəmbərin pak övrətləri,  
Hərəmlər içində öz yeriniz var:  
O sakit sayədə sizdən ötəri  
Eyib kölgəsi də bir dəhşət olar.  
Təvazö bəzəkdir ismətinizə,  
Ərgən qız örپəyi yaraşır sizə.  
Sidq ilə hifz edin saf qəlbinizi  
Qanuni şəhvətə, həyalı həzzə;  
Heç vaxt tuş gəlməyin naməhrəm gözə,  
Şeytan nəzərləri süzməsin sizi.



Aleksandr Sergeyevic Puškin

Siz də, Peygəmbərin şam qonaqları,  
Axışib gələndə hər gün məclisə,  
Dünyəvi söhbətlə yormayın barı,  
Qoymayın Peygəmbər darıxa, bezə;  
Mömin fikirlərin uçuş anları  
Xoşlamır ucadan danışanları,  
Xoşlamır onların boş sözlərini;  
İtaət eyləyib bu adətinə  
Hörmətlə yanaşın ziyafətinə  
Bəd gözlə süzməyin kənizlərini.

## III

Korun gəlişini sezib uzaqdan  
Peygəmbər şaşaraq tutulub qaldı;

Kor gəlir, ağlına gətirmir bu an  
Eybini göstərmək yanlış bir haldı.

Səmavi kitabdan sənə vəhy olan  
Dikbaş tərslər üçün deyil, Peyğəmbər,  
Quranı təbliğ et, arxayın dolan  
Kafiri təzyiqlə teyləmə hədər.

Niyə kibirlidir insan bir belə?  
Ona görəmi ki, ömrü gödəkdir?  
Ona görəmi ki, bəd bəxti ilə  
Dünyaya lüt gəlib, lüt gedəcəkdir.

Ona görəmi ki, Allahdı hər vaxt  
Ona can verən də, canı alan da?  
Ona görəmi ki, göydəndi ancaq  
Yaxşılı-yamanlı qismət olan da?

Ona görəmi ki, zəhmət çəkəndə  
Xeyir-dua verib bağ-bağatına?  
Tarlabecərəndə, meyvə əkəndə  
Bərəkət qazanıb öz həyatına?

Surunu iki yol çalacaq mələk  
Göylər gurultuya yerə uçacaq.  
Qardaş da qardaşın üstə gələcək,  
Oğullar anadan kənar qaçacaq.

Hamı keçəcəkdir Allah öündən,  
Qorxudan, dəhsətdən eybəcər halda;  
Kafırlər çökəcək məhsər günündə,  
Yanıb kül olacaq nəşri tonqalda.



## IV

Qədimdə səninlə bir güclü məğrur  
Yarışmaq istəyib, ey qadir Allah!  
Bir fayda verməyib ağılsız qürur,  
Köpünü almışan onun bir sabah;  
Demisən aləmə həyat bəxş edib  
Cəzatək ölüm də göndərirəm mən.  
Qüdretli əllərim hər yana yetib;  
O yenə dönməyib öz hikkəsindən;  
Deyib bəxş edirəm həyatı mən də,  
Ölüm də kəsirəm cəza düşəndə;  
Qüdrətdə səninlə bərabərəm mən!  
Qəzəbin sözündə səslənib bu an:  
Göyə dikəldirəm günəşi şərqdən,  
İndi hünərin var, qaldır qürubdan.



Aleksandr Sergeyevic Puškin

## V

Yer hərəkətsizdir; sən ey Yaradan  
Dayaqsan, dirəksən qübbəli göyə;  
Uzaq saxlayırsan sudan, qurudan  
Uçub üstümüzə gəlməsin deyə.

Günəsi yandırıb asdın cahandan  
Yerləri, göyləri nurlatsın deyə.  
Qəndlil bühlurunda məlhəmli kətan,  
Beləcə nur səpir ətraf dövrəyə.

Şükür yaradanın, şükür özünə,  
Bu cahan mülkündə şaxiyanda gün  
Buludlar göndərir göyün üzünə,  
Ağaclar bitirir kölgəlik üçün.

Adıldı, rəhmandı ulu Yaradan  
Seçib Məhəmmədə açıb Qurani:

İşığa çıxdıqca biz zaman-zaman  
Çəkilib gözlərin çəni, dumanı.

## VI

Heç nahaq deyil ki, yuxuda sizi  
Başı qırçıqlarla savaşda gördüm,  
Qılınıcı qan sızan əllərinizi  
Xəndəkdə, qüllədə, ya daşda gördüm.

Odlu səhraların od övladları  
Cihad çağrısına qulaq yetirin.  
Halal qəniməti bölüşün yarı,  
Cavan kənizləri əsir götürün.

Siz ki, qalibsiniz alqış sizlərə,  
Xarıqə yuxuya inanmayaraq  
Döyüşdən yayındı bir para qorxaq!  
Ar olsun yaraşır ürəksizlərə.

Sonradan tamsınıb qənimətlərə,  
Peşman-peşman belə deyirlər:  
Bizi də aparın hərbə, səfərə,  
Deyin: aparmırıq, gəlməyin hədər!

Müqəddəs savaşda şəhid olanlar  
İndi bəxtiyardı cənnət bağında.  
Qayğısız ləzzətə qərq olub onlar  
Yoxdu intahası kef-damağın da.



*Səqəlfəmisi əsərləri*

Oyan, ey ürkək,  
Mağarana bax;  
Yanır sübhədək  
Müqəddəs çıraq.

Din, ey Peyğəmbər  
Dinsin dualar;  
Olsun dərbədər  
Şeytan röyalar.  
Dur salavat çək,  
Kəsmə aranı;  
Oxu sübhədək  
O pak Quranı!

### VIII

Sədəqə paylayanda imkansız səfalətə  
Əlini əsirgəmə, olma xəsis, kəminsaf.  
Göylər bütöv xoşlayır səxavəti hər vədə,  
Gələndə məhsər günü çəkiləcək haqq-hesab.  
Əməlinin haqqını bərəkətli zəmitək  
Göstərdiyin səxavət üç qat artıq verəcək.



Aleksandr Sergeyevic Puškin

Amma sən hayıfsınıb zəhmətli qazancına  
Kəsib versən nəziri dilənçinin ovcuna,  
Yaxşı bil ki onda sən kəsirsən öz əlini,  
Heç Allah da xoşlamır xəsisin əməlini;  
İtəcəkdir sədəqən qısdığın ruzu kimi  
Yağışların yuduğu daşların tozu kimi.

### IX

Yorğun səhra yolcusu gileylənir Allaha:  
Kölgəliyə təşnədir, istiyə dözmür daha;  
Səhrəni dörd dolaşib gəzdi üç gün, üç gecə,  
Toz basıb gözlərini qoymur ki bir şey seçə;  
Həsrətlə boylanaraq göz qoyurkən hər yana  
Qəfildən xurma altda çəşmə göründü ona.

Qaça-qaca xurmaya yetirəndə özünü  
Sərin suyla islatdı qarsımış üz-gözünü;  
Uzandı kölgəlikdə – ağrıları canında  
Şirin yuxuya getdi eşşeyinin yanında.  
Hökmü elə verdi ki, yeri-göyü Yaradan  
Çoxlu-çoxlu zamanlar, illər ötdü aradan.

Yatan yorğun yolçunun oyanmaq vaxtı yetdi  
Gözlərini açanda qeyibdən səs eşitdi:  
«Nə zamandan səhrada yatmışan belə dərin?»  
Yolcu xeyli düşünüb dilləndi sərin-sərin:  
«Səhərin səmasında ucadayı Gün dünən,  
Demək yatıb qalmışam səhərdən səhərəcən».

Səs dedi: «Çox yatmışan, dön özünə yaxşı bax,  
Yatanda cavan idin, indi qocasan ancaq.  
Xurma çoxdan çürüyüb, nişan yox gövdəsindən,  
Sərin çeşmə soğulub, quruyubdu gözündən.  
Səhra həmən səhradı, amma özgə büsətda;  
Ağarır eşşeyinin sümükləri toz altda.

Bir anda dərdə düşüb qoca çatdı qaşını  
Hönkür-hönkür ağlayıb əydi titrək başını.  
Bir möcüzə baş verdi göz önündə bu zaman  
Gördüyü köhnə səhra təzələndi nagahan.  
Ötən-itən canlanıb bir ayrı görkəm aldı  
Sərin çeşmə çağladı, göy xurma kölgə saldı.

Qalxıb yerdən dikəldi eşşeyin sümükləri  
Geyindi əyninə də ətli-canlı bir dəri;  
Eşşəyi anqıranda qoca sevindi yaman,  
Qaytardı cavaklı damarda oynayan qan;  
Müqəddəs duygularla yenə sinəsi doldu,  
Yenə Allah deyərək yoluna rəvan oldu.



*Şəhərin Məlumatları*

1824

## ÜZÜM

Daha vaysinmaram heç nahaq yerə  
Baharla bərabər solan güllərə.  
Üzüm də xoş gəlir mənə tənəkdə  
Dağlardan aşağı barlı ətəkdə  
Bəhrədir, sevincdir payız sərasər,  
Yetkin salxımlarda dadlı gilələr  
Uzundu, şəffafdır, həm də çox qəşəng  
Gəlin barmağıtək, qız barmağıtək.

1824

\* \* \*

Sonuncu gülləri solan payızın  
Xoşdu lətafətli ilkindən yazın.  
Həzin duyğuları oyadıb onlar  
Ayırır insanı özgə məlaldan.  
Bəzən həyatda da hicranlı anlar  
Daha şirin olur şirin vüsaldan.

1825

## BAXÇASARAY FONTANINA

Ey sevgi çeşməsi, ey canlı fontan!  
Bir cüt gül gətirdim, asım yaxandan.  
Vurğunam susmayan könül varına,  
Bir də şairanə göz yaşlarına.

Gümüşü tozların sıçrayıb, axıb,  
Tökülür üstümə sərin şü kimi.  
Çağla ürəyinlə, sevinc bulağı,  
Dadım zümrümənin şirin şəhdini...

Ey sevgi çeşməsi, kədərli bulaq,  
Mən də söz soruştum buz mərmərindən:



Aleksandr Sergeyevic Puškin

Uzaq bir diyarı mədh etdi, ancaq  
Susdu Mariyanın kədərlərindən...

Bu hərəmxananın solğun çıraqı,  
Yoxsa unutqansan elə burda da;  
Mariya, Zarema nə oldu axı,  
Yoxsa xəyaldilar, düşmürlər yada?

Bəlkə, təxəyyülün sönük röyası  
Özünün ötəri bir xəyalını,  
Könlümün o mübhəm idealını  
Dumana nəqş edib, gümana yazıb?

1824

## DƏNİZƏ

Əlvida, ey dəniz! Ey hürr təbiət!  
Son dəfə qarşımızda kövralı edirsən;  
Son dəfə hüsnünlə öyünüb əlbət  
Mavi dalğaları ləngərlədirsen.



*Səgili miş əsərləri*

Ayrılıq dəmində dinləyib kövrək  
Son dəfə eşitdim səsində qəmi,  
Gileyli bir dostun həzin səsítək  
Həzin çağrışımında gizli ələmi.

Hüdudsuz könlümün istəkli həddi!  
Çox zaman meylimi sənə salmışam.  
Məhrəm niyyətlərim bükəndə qəddi  
Gəlib sahilində təskin olmuşam.

Sevirəm dərinə xəbər aparıb  
Dibində boğulan uğultuları.  
Sevirəm axşamlar qalxıb, qabarıb  
Dalğalar yüyrüşə sahilə sarı.

Dalğalar sustalıb sakit olanda  
Ləpələr üstündə şütüyür narın  
Yelkənli qayığı balıqçıların.  
Qəfildən kükərəyib tufan salanda  
Gəmilər sürüylə batır bir anda.

Mümkün də olmadı ömürlük hələm  
Bu durğun sahili buraxıb gələm.  
Sevinclə, heyrətlə təzim göstərəm;  
Sıra dalğaların qalxıb yalına  
Orda şairanə gəzmək istərəm.

Səslədin, gözlədin, mən isə dustaq  
Havayı-havayı çırpındı ürək  
Qüdrətli bir eşqə heyran olaraq  
Yenə uzaqlarda qaldım tənha, tək.

Nəyə heyif silənim? İndən belə mən  
Hara üz tutardım, hara gedərdim?  
Kimsəsiz səhrada tənha görünən  
Bircə şey könlümü valeh edərdi;

O şey bir qayadır – şöhrət türbəsi –  
Uyuyub, üşüyür buz yuxularda.  
Ötən zamanların bir xatirəsi –  
Fateh Napoleon sönübüdü orda.

Əzablar içində uyuyur daha...  
Ardınca tufanda ayrıldı bizdən  
Ağlı heyran qoyan başqa bir düha.  
Getdi ki kam alsın, doysun dənizdən.

Yox oldu...(hüriyyət ağladı ona)  
Qoydu çələngini, könül varını.  
Çalxalan, ey dəniz, başla tügyana,  
Çalxalan, yad elə nəğməkarını.



Aleksandr Sergeyeviç Puškin

Onun canındaydı sənin surətin,  
Sənə bənzəyirdi, ruhən sən idi.  
Sənin tək qüdrətli, tutqun və dərin,  
Heç nəyə əyilməz bir ərən idi.

Bu dünya boşaldı... Söylə bir onda  
Hara apararsan sən məni, ümman?  
Dünyanın taleyi birdi hər yanda.  
Harda nemət varsa, bircə qırıq da  
Bil ki, güdən var – durub mariqda,  
Ya maarif adamı, ya da ki tiran!

Əlvida, ey dəniz! Mənim bu sinəm  
Möhtəşəm hüsnünü çətin unuda!  
Hələ uzun-uzun eşidəcəyəm  
Axşam çağlarında uğultunu da.



Bu qayalarını, körfəzlərini,  
Mavi dalğaların gur səslərini  
Aparıb yayacam boş ormanlara,  
Səssiz səhralara, biyabanlara.

1824

## MƏSLƏHƏT

İnan mənə: jurnaldağı dəstə hünülər  
Başın üstə uçuşsa da, ay dost, nə qədər,  
Söz kar etməz, əl çək daha nəzakətindən.  
Məhəl qoyma hər həyasız vizitriya sən.  
Bundan belə zövq axtarıb, məntiq anmağın  
Edə bilməz o tərəslərin tərs cinsini ram.  
Neynəsən də, xeyri yoxdu acıqlanmağın,  
Kələk kəsər burdaancaq qəfil epiqram!

*Səgili miş əsərləri*

1825

## HƏRƏKƏT

Dünya görmüş aqil dedi: – Yoxdu hərəkət,  
Bir başqası durub gəzdi dinməz-söyləməz.  
Bundan artıq bir sübut da olmazdı əlbət,  
Əhsən dedi bu dolayı cavaba hər kəs.  
Ey cənablar, xor baxmayın siz buna heç də.  
Tamam başqa bir misalı saldı yadına:  
Axı hər gün göy üzünü gəzən Günəş də  
Bir sübutdu Qalileyin tərs inadına.

1825

## QIŞ YOLU



Aleksandr Sergeyevic Puškin

Boz dalğalı dumanları  
Şəfəqiyılə yarış lay-lay,  
Qəmli, məhzun talaları  
Məhzun nura bələyir Ay.

Qış yolunda di gəl, ovun –  
Çapır tazı troykası.  
Zilə qalxıb zinqrovun  
Könülsixan yek avazı.

Yamçının da zümzüməsi  
Xatırladıb doğma səsi,  
Gah andırır eyş-işrəti,  
Gah da dərdli bir həsrəti...

Qarlı yerdi, gözdən uzaq...  
Nə işiq var, nə qara dam...  
Yol ağaççı zolaq-zolaq,  
Özgə bir şey görmür adam.

Yollar qəmli, yollar üzgün,  
Baxıb, Nina, öz-özümə  
Düşünürəm: səhəri gün  
Qovuşaram əzizimə.

İsti ocaq qıraqında  
Dərdi belə qoymayacam,  
Hayıl-mayıl bir çağında  
Tamaşandan doymayacam.

Səssiz-səssiz vaxt axanda  
Yola salıb gedənləri,  
İsti ocaq qıraqında  
Açacağıq biz səhəri.

Hələliksə yolum uzun,  
Yamçım susub, yatıb yaman;  
Zinqirovum – qəmli, həzin,  
Ayı da ki, örtüb duman...



1826

### QIŞ AXŞAMI

Sislə örtüb səmaları,  
Sovurduqca tufan qarı,  
Gah ulayır vaşaq kimi,  
Gah ağlayır uşaq kimi,  
Gah tərpədib həsir damın  
Həsirini düyür yelə;  
Gah da olub yol adamı,  
Pəncərəni döyür elə...

*Səgili miş əsərləri*

Nuhdanqlalma komamızsa  
Həm məhzundu, həm qaranlıq.  
Gözüm nənə, nə susmusan

Ayaq üstə yaziq-yaziq?  
Usandırıb, yorub nədi,  
Səni tufan uğultusu?  
Yoxsa elə mürgülədir  
Öz cəhrənin ciğiltisi?

Gətir, içək, gözüm qarı  
Gətir, içək, hanı qədəh?  
Süz, ey gənclik vəfadarı,  
Qoy tökülsün qəlbə fərəh.  
Qürbət eldə ömür sürən  
Quşcuğazdan oxu mənə;  
Səhər-səhər su gətirən  
Qızçığazdan oxu mənə.



Aleksandr Sergeyevic Puškin

Sislə örtüb səmaları,  
Sovurduqca tufan qarı,  
Gah ulayır vaşaq kimi,  
Gah ağlayır uşaq kimi;  
Gətir, içək, gözüm qarı,  
Gətir, içək, hanı qədəh?  
Siz, ey gənclik vəfadarı  
Qoy tökülsün qəlbə fərəh!

1825

\* \* \*

Yadımdadır o möcüzə:  
Cılvelənib çıxdın üzə  
Ani ilğım ziyanıtək,  
Saf gözəllik dühənitək.

Əlacsız qəm əzabında,  
Hayin, küyün girdabında  
Zərif səsin saldı səda,  
Hüsnün girdi yuxuma da.

İllər ötdü, qəlb tufanı  
Unutdurdu hər gümanı;  
Zərif, incə səsini də,  
O ilahi hüsnünü də.

Bir nəm hürçə zülmətində  
Ömür keçdi yaman gündə;  
Nə bir ilham, ilahiyət,  
Nə göz yaşı, nə məhəbbət...

Təzələndi qəlb yenidən,  
Bir də çıxdın qarşımı sən  
Anı ilgim ziyyasıtək,  
Saf gözəllik dühasıtək.

Heyranlıqdan daşdı ürək,  
Yönə düşdü əvvəlkitək:  
Həyat, ilham, ilahiyət  
Həm göz yaşı, həm məhəbbət...



*Səfi ləmisi əsərləri*

1825

\* \* \*

*Ex ungue leonem<sup>1</sup>*

Bu yaxında bir şeircik vizıldadıb mən,  
Çapa verib, altına da imza qoymadım.  
Təlxəkcanlı jurnalist də rəy yazıb fövrən,  
Çapa verib, mənim kimi gizlədidi adı.  
Neynək? Nə mən, nə də ki, o meydan təlxəyi  
Tam gizlədə bilməmişik vacib bir şeyi:  
Hərif məni tanıyıbmış caynaqlarından,  
Mən də onu – şəşə duran qulaqlarından.

1825

<sup>1</sup>Şir caynağıyla tanınar (latinca).

## RƏFİQLƏRƏ

Bədxahlarım, mən dinmirəm hələlik daha...  
Açığım da soyuyubdu tamam, deyəsən;  
Amma sizi mən qoymaram gözdən uzağa,  
Hansınızsa düşəcəkdi cəngimə hökmən!  
Şığdırımmı – yarılaçaq bağırı qorxudan  
Bu amansız caynağıma qəfil keçənin.  
Buludlarda kövlən edən acgöz qırğı da  
Belə güdür yerdə gəzən toyuq-cücəni.

1825

\* \* \*

Qoru məni talismanim,  
Qoru məni savaş günü,  
Təqib, tövbə, təlaş günü;  
Qoru məni ərməğanım.

Gurlayanda dörd bir yanım  
Okeanda dalğalarla,  
Şimşek çaxan bir rüzgarla,  
Qoru məni talismanim.

Yad ellərdə bezar canım  
Doğma yurddan gen düşəndə,  
Hərb alovlu əndişədə  
Qoru məni talismanim.

Qoy ömürlük dərdli anım  
Qalsın elə yaralıtək.  
Sağ ol, ümid: uyu, dilək;  
Qoru məni talismanim.

1825



Aleksandr Sergeyeviç Puškin

## STANSLAR

Gözləyib xeyirli, şərəfli günü  
Irəli baxıram qorxu duymadan.  
Şanlı Pyotrun ilkin dövrünü  
Qiyamlar, edamlar qaraldıb hər an.

Qəlblərə yol açıb doğru sözüylə,  
Maariflə ram edib hərki-hərkini,  
Dəli ovçulardan ayıq gözüylə  
Ayırıb seçibdi Dolqorukini.

Mütləq hakim əli irfan yayıbdı,  
Toxumtək göyərdib istəklərini;  
Doğma vətənini xorlamayıbdı  
Əvvəldən ucada görüb yerini.

Gah dülger, gah alim, gah da qəhrəman,  
Gah dəniz səyyahı, gah adı fəhlə  
Hər yana, hər şeyə ürəyi yanan  
Taxtda da çalışıb eyni fərəhələ.

Əslinlə, kökünlə fəxr elə, öyün,  
Öz ulu babana oxşa hər işdə.  
Səni də onuntək izləsin hər gün  
Yorulmaq bilməyən kinsiz səriştə.



Seçil Məmmədov  
azərbəyhanlı

1826

## PEYĞƏMBƏR

Ruhumu təngidən bir yanğıyla mən,  
Sərgərdan gəzirkən kimsəsiz düzədə,  
Yollar ayrıcında çıxdı qəfildən  
Altıqanad mələk yolumun üstə;



Əliylə gözümə elə toxundu –  
Hürkmüş bir qartalın ayıq gözütək  
Açılıb gözümdə nurlandı bəbək.  
Elə ki, toxundu qulaqlarına –  
Səs-küylə doldurub çəkdi tarıma:  
Aydınca eşitdim göyün səsini,  
Orda mələklərin süzməyini də.  
Çöldə tənəklərin titrəməsini,  
Suda dənilərin üzəməyini də.  
Hələ tərpənməmiş durduğum yerdən  
Əyilib ağızıma saldı əlini;  
Çəkib boğazımdan çıxardı birdən  
Günahkar dilimi, şeytan dilimi.  
Ağzımın beləcə keyimş vaxtı  
Hikmət iynəsini – ilan dilini  
Gətirib dilimin yerinə taxtı.  
Sonra bir qılıncla köksümü yarib,  
Titrək ürəyimi ordan çıxarıb,  
Yerinə köz qoydu, alışan bir köz,  
Dedi: bundan belə bu ağrıya döz.  
Qaldım meyid kimi kimsəsiz düzdə.  
Tanrı dilə gəldi başımın üstdə:  
«Oyan, ey peygəmbər, həm gör, həm eşit, –  
Mənim istəyimlə get dolan rəşid;  
Sən ellər dolaşıb, dənizlər adla,  
Bəşər ürəyini sözünlə odla!»

1826

### ETİRAF

Mən Sizi sevirəm – çəkdiyim əzab,  
Etsə də əlimi etəkdən qısa,  
Abrı itirdikcə cinlənsəm də lap,  
Mən yenə düşmüşəm ayağınıza!  
Düzü, yaraşmir da bu hal yaşıma,

Gərək ağıl qona indi başıma!  
 Eşq imiş könlümün hər dərdi-səri  
 Aşkarca görünür əlamətləri:  
 Sənsiz darixıram – tutur əsnəmə,  
 Səninlə olanda – batıram qəmə.  
 Könlümdən keçsə də – olmur taqətim,  
 Deyəm ki, sizsiniz eşqim, möhnətim!  
 Hərdən qulaq asıb, fikir verəndə,  
 Bir zərif xışıltı, bir yüngül qədəm,  
 Qonaq otağında nəfəs dərəndə  
 Ağlımı başımdan qoparır o dəm.  
 Üzümə güləsəniz – gülər ürəyim,  
 Rəddiniz dərdimi çəkər tarıma;  
 O incə, o solğun əllər, mələyim,  
 Əvəzdi bir günlük əzablarına.  
 Əyib başınızı ədəbli, səssiz.  
 Qasnaq arxasında əyləşəndə siz,  
 Kənardə dayanıb, çəkib içimi  
 Baxmaqdan doymuram mən uşaq kimi!..  
 Hərdən də yağışlı, çıxınlı gündə  
 Siz başmaq seyrinə çıxanda düzə,  
 Söz salıb qəlbimi deşən düyündən,  
 Qısqanc kədərimi açımmı Sizə?  
 Deyimmi o tənha göz yaşınızdan,  
 Ya da o künçdəki yoldaşınızdan,  
 Opoçka seyrində olmağınızdan,  
 Axşam fortepiano çalmağınızdan?..  
 Alina! Rəhm edin, barı bir kərə,  
 Sizdən eşq ummağa haqsızam, nə qəm,  
 Bəlkə də, bu qədər günaha görə  
 Sizin sevginizə layiq deyiləm!  
 Barı bircə dəfə yalandan baxın,  
 Qaldırın könlümü eşqin dağına!  
 Məni aldatmağa nə varmış, axı!..  
 Özüm də razıyam aldanmağımı!



*Səqili miş əsərləri*

1826

\* \* \*

Sibir mədənləri dərinliyində  
Məğrur səbrinizi hifz eləyin siz.  
Hədər getməyəcək dərdli düyündə  
Ağır zəhmətiniz, uca səyiniz.

Sadiq bacısıdır ümid bəlanın,  
Zülmət daxmada da işiq yandırar;  
Hayanda olsa da xoş gün dolanıb  
Dərdli könlümüzü işıqlandırar.

Sevgi də, dostluq da verməyib ara  
Zülmət tıxacları deşib keçəcək,  
Uzaq sürgündəki nəm daxmalara  
Mənim azad səsim yetişdiyitək.

Sökülüb düşəcək ağır buxovlar,  
Zindanlar dağılıb olacaq tar-mar;  
Qapıda azadlıq güləcək üzə  
Və qılinc verəcək qardaşlar sizə.

1827

## TİLSİM

Ay süzdükcə isti-isti  
Şüasını axşamüstü, –  
Göy dalğalar pörtə-pörtə  
Qayaları döyən yerdə  
Gün keçirən müselmana  
Bir nəşəymış hərəmxana;  
Orda bir qız nazlı-nazlı  
Yaxamdan bir tilsim asdı.



Aleksandr Sergeyeviç Puškin

«Əsrarlı bir qüdrəti var,  
Qoru, – dedi, – bu tilsimi:  
Qalsın sənə qoy yadigar  
Eşq havalı könlüm simi!  
Yadda saxla, bil, əzizim,  
Nə bələdan, nə azardan,  
Nə tufandan, nə məzardan  
Qoruyacaq səni tilsim!

Nə başına tökdürəcək  
Zəngin Şərqdə şöhrət-şanı,  
Nə qarşında çökdürəcək  
Peyğəmbərə tapınanı;  
Min yol qəmlı görsün səni –  
Alıb nə dost qucağına,  
Nə də ata ocağına  
Yetirəcək tilsim səni...



Ancaq qəfil bənd eləsə  
Süzgün, xumar gözlər səni,  
Sən də alov zənn eləsən  
Qaranlıqda buz busəni,  
Əziz dostum, bil ki, o vaxt  
Cinayətdən, dönüklükdən,  
Qəlb ağrıdan min bir yükdən  
Bu tilsimim saxlayacaq!..»

*Səçilmiş əsərləri*

1827

## BÜLBÜL VƏ GÜL

Bağın sərin yerində, gecənin toranında  
Cəh-cəh vurub çağlayır bülbül gülün yanında;  
Gül duyub hiss eləmir, qulaq da vermir, hətta  
Yırğanıb mürgüləyir aşiqanə səs altda.

Sən də çox vəsf edirsən soyuq hüsni, camalı,  
Şair, hara uçursan? Ayıl, dərk et bu hali,  
Qəlbini duymur o qız, açılsa da qönçətək,  
Sən ha çağır, ha səslə bir cavab gəlməyəcək.

1827

## ARİON

Qayıqda çox idik, yolumuz birdi  
Kimi yelkənləri yönəldir, qurur,  
Kimi kürəkləri dərinə vurur  
Qeyrətlə, qüvvətlə avar çəkirdi.  
O sakit havada, səssiz dənizdə  
Gərib sinəsini sükanın üstə  
Müdrik rəhbərimiz susurdu bu an.  
Qəfildən başlayan qasırğa-tufan  
O yüklü qayığı vurub çevirdi.  
Batdı üzənlər də, rəhbərimiz də;  
Sehrli bəxtimlə mən qaldım üzdə.  
Götürüb sahilə atdı dalğalar  
Bir qaya altında tutaraq qərar  
Öz yaş paltarımı günə sərib mən  
Şeirlər deyirəm yenə ürəkdən.

1827

## QIZIL VƏ XƏNCƏR

«Hər şey mənimkidi», – söylədi qızıl;  
«Hər şey mənimkidi», – söylədi xəncər.  
«Hər şeyi alaram», – söylədi qızıl;  
«Hər şeyi çalaram», – söylədi xəncər.

1827



Aleksandr Sergeyeviç Puşkin

## MƏLƏK

Haqqın dərgahında zərif bir mələk  
Başını sallayıb şəfəq saçırkı;  
Üsyankar iblis də bir qara yeltək  
Dərin cəhənnəmin üstən uçurdu.

İnkər, şübhə ruhu-iblis üsyankar  
Görüncə o pak ruhu, zərif mələyi  
Qəlbi alovlandı qeyri-ixtiyar,  
İlk dəfə duyğudan yandı ürəyi.

Dedi: «Mələklərlə yola getmədim,  
Amma səni gördüm, keçdi qəlbimdən:  
Göydə hər şeyə ha nifrət etmədim,  
Yerdə hər şeyi ha xorlamadım mən!»

1827

## ŞAİR



*Səfi ləmisi əsərləri*

Neçə ki şairi çəkib gizliyə  
Qurbanlıq istəmir Apollon  
Şair də qapılır ümidsizliyə  
Get-gəlli dünyanın qayğılarından.  
Rübəbi söz açmır könül varından  
Mürgülü qəlbində soyuyur hissi,  
Dünyanın gərəksiz övladlarından  
Bəlkə də, o olur ən gərəksizi.  
Amma göydə tutur vəcdə gələrək  
İlahi nəğməni həssas qulağı.  
Tərpənib sinədə çırpınır ürək  
Diksənib oyanmış qartal sayağı.  
Qayğıdan usanıb təngiyən gündə  
Şayiədən, qeybətdən gen dolanır tək  
Xalqın büt saylığı bəndə önündə

Yalmanıb baş əymir başqalarıtək.  
Dolanda ürəyi, qulağı səslə  
Kəskin təlatümlü həyəcan ilə  
Baş alıb teylənir vəhşi həvəslə,  
Səssiz meşələrə, səssiz sahilə.

1827

\* \* \*

Ay bahar, ay bahar, a sevgi dəmi,  
Gəlişin ağırdır, sıxır sinəmi;  
Canımda, qanımda həzin həyəcan  
Dalğınlıq, üzgünlük oyadır hər an;  
Ruhuma yad olur keflər-damaqlar,  
Çağlayan, parlayan həyatda nə var  
Hamısı könlümə sitəm yetirir,  
Sıxıntı gətirir, qüssə gətirir.

1827

## ANÇAR

Sısqa, cılız çöl düzündə,  
Od ələyən günün altda  
Ançar bitib – Yer üzündə  
Yeganədir kainatda.

Bitirəndə onu çöllər  
Salıb teşnə vədəsinə;  
Su yerinə verib zəhər  
Yeridibdir gövdəsinə.

Qabığından sızan zəhər  
Qızmar altda yanır, solur;  
Axşamçağı boz gilələr  
Donub qara qətran olur.



Aleksandr Sergeyeviç Puškin

Yaxın gəlmir quş, ya pələng;  
Başı üstdən ara-sıra  
Qara yellər yellənərək  
Əsib gedir uzaqlara.

Hərdən-hərdən ona sarı  
Bulud gəlir, yağış tökür;  
Yuyunduqca budaqları,  
Zəhər axıb quma çökür.

Bir hökmlü insan isə  
Gizlətməyib şakərini,  
Ançar bitən həmin düzə  
Göndərdi öz nökərini.

Üzüyola o bəndə də  
Tezcə yola rəvan oldu.  
Geri dönüb gələndə də  
Gətirdiyi qətran oldu.



*Seçilimiz əsərləri*

Amma yaman qəhərliydi,  
Tər tökürdü, buz kimi tər;  
Axı qətran zəhərliydi,  
Üzülmüşdü yaziq nökər.

Tənginəfəs bir çağında  
Çadır altda vurub ləngər,  
Hökmdarın qabağında  
Yerə çöküb öldü nökər.

Hökmdarsa o zəhərlə  
Sürtüb zağlı yaraqları,  
Ölüm saçdı hədələrlə  
Qonşulara, uzaqlara.

1828

## ÇİÇƏK

Bir kitabda rayihəsiz,  
Quru çiçək gördüm bu gün.  
Çulgaladı qəlbimi hiss,  
Tügyan etdi könlüm bütün.

Harda, haçan açıb görən?  
Kim çıxıbdı ilk uğura?  
Kim olubdu onu dərən?  
Nədən ötrü qoyub bura?

Bir xoşvusal xatırəsi,  
Ya ayrılıq nişanıdır?  
Ya sahibi tənha gəzib,  
Tənhalığın bir anıdır?

O cavan da, o pəri də  
Hardadı bəs? Sevib kimi?  
Solub, bəlkə, özləri də  
Bu tanınmaz çiçək kimi.

1828

\* \* \*

Oxuma yanımda, oxuma, gözəl  
O qəmlı Gürcüstan nəğmələrini;  
Onlar yada salır, hər şeydən əzəl,  
Ömrümün çox uzaq səhnələrini.

Neynim, oxuduğun həzin zülmə  
Elə kədərlidir, elə amansız,  
Kövrək xəyalımı çəkir özünə  
Aylı bir gecədə zavallı bir qız.



Aleksandr Sergeyevic Puškin

Təşnəsi olduğum o əziz xəyal  
Yadımdan çıxsa da səni görəndə –  
Səsin gələn kimi canlanıb dərhal  
Yenə cilvələnir hey yan-yörəmdə.

Oxuma yanımda, oxuma, gözəl,  
O qəmli Gürcüstan nəğmələrini.  
Onlar yada salır, hər şeydən əzəl,  
Ömrümün çox uzaq səhnələrini.

1828

## SUDA BOĞULMUŞ

Yüyrüşərək evə sarı  
Balıqçının uşaqları  
küy saldılar: «Dədə! Dədə!  
ölü düşüb torumuza...»  
Dilxor ata gəldi hədə:  
«Başınızı qoyum duza,  
Goplamayın, qırışmallar,  
Eşidərlər, qarışarlar!



Seçilimis Asərof

Məhkəmə də tutub xəbər,  
Dərimizə saman təpər;  
Qurtarmaram mən canımı,  
Arvad, gətir kaftanımı  
Gedim görüm nə edirəm;  
Ölü hanı?» «Odur, orda!»  
Qaçıb onu gördü bu dəm  
Yaş qum üstə açıq torda.

Gün altında qalıb şışib  
Çox eybəcər hala düşüb;  
Göyəribdi xallı-xallı  
Kimdir görən bu zavallı?

Balıqçıymış, bəlkə, naçar,  
Udub onu gur dalğalar.  
Tacirdirmi, – malı talan,  
Canı qəsdə qurban olan.

Mujikə nə? Fürsət gəzir,  
Həm boylanır, həm tələsir;  
Əl uzadıb ayağına  
Dartdı çayın qırağına;  
Yarğan üstən atdı çaya,  
Ölü yenə batdı çaya;  
Axar suya qərq olunca  
Getdi məzar, xaç dalınca.

Batdı çayda yenə axdı,  
Yırğalandı sanki sağdı;  
Mujik baxdı gözündə çən  
Meyit gözdən itənəcən.  
Sonra dedi : «Qırışmallar,  
Hərənizə bir kömbə var.  
Gedək verim, susun daha,  
Yoxsa tutub çırparam ha!»

Həmin axşam qopdu tufan  
Çay da daşib etdi tügyan;  
Dar komada söndü çıraq,  
Yatışdlar arvad uşaqlı.  
Mujikinsə artdı dərdi,  
Bir-bir süzüb o hərəni  
Susa-susa qulaq verdi:  
Kimsə döyür pəncərəni.

«Kimsən orda? Nə var belə?»  
«Yol azmişam qonaq elə».  
«Gecə vaxtı hansı xain



Aleksandr Sergeyevic Puškin

Göndəribdi səni, Kain?  
Yerim yoxdur, komam dardı!»  
Taxtdan enib əl apardı  
Taqqıldayan pəncərəyə,  
Açıb görsün nə var deyə.

Gördü doğub, ay buludda  
Yırğalanır adda-budda;  
Qənşerinə gəldi bu an  
Tanış meyit lümlüt, üryan  
Əllərini yana salıb  
Açıq gözlər donub qalıb.  
Qara-qara xərçənglər də  
Sinəsinə çəkib pərdə.

Süzüb müdhiş mənzərəni,  
Çəkib örtdü pəncərəni.  
«Görüm səni partdiyasan»  
Deyib oldu lap harasan.  
Bütün gecə fikrə getdi  
Çox şeyləri xəyal etdi;  
Amma yenə tanış dəni  
Döyüd qapı, pəncərəni.

O zamandan şayıə qalıb,  
Hər tərəfə səda salıb;  
Guya hər il həmən vaxtda  
Qopur yenə boran, şaxta.  
Bədbəxt mujik sübhə qədər  
Güdüb pusur bənd-bərəni;  
Lüt meyit də peydər-peydər  
Döyür qapı pəncərəni.

1828



*Səgili miş adərləri*

\* \* \*

Quzğun dedi quzğuna:  
«Yem dəyməyib ağızıma,  
Acam, indi neyləyək,  
Harda nahar eyləyək?»

Dindi o biri quzğun:  
«Dada gələcək ağıznı;  
O yanda bir söyüd var.  
Yanında da meyit var.

Kim vurub? Niyə vurub?  
Taleyini kim burub?  
Bilir şahini, atı,  
Bir də qəşəng arvadı.

Şahini uçub getdi,  
Atı qatılə yetdi;  
Yar gözləyir arvadı,  
Öləni yox! Bəd zati!

1828

## SEZGİ

Başımın üstündə qara buludlar  
Yenə toparlamıb səssiz-səmirsiz.  
Fəlakət gəzdirən fələk qıbtəkar  
Yenə hədələyir məni izbəiz;  
Necə bitəcəkdir bunun axırı,  
Taleyə nifrətmi bəsləyəcəyəm?  
Yoxsa gəncliyimin fəxri, vüqarı  
Səbri, dəyanəti səsləyəcəyəm!

Hay-küylü həyatdan bezib yorulub,  
Susub gözləyirəm gələn tufanı;



Aleksandr Sergeyevic Puškin

Bəlkə, bu bələdan yana burulub  
Yenə tapacağam sakit limanı.  
Qəlbimə damdılqca mən sezirəm ki,  
Dəhşətli ayrılıq mütləq gələcək.  
Odur ki bu başdan tələsirəm ki,  
Son dəfə əlini sıxım, ey mələk.

Sakitsən, bilənsən sən öz yerini  
Ay ürkək mələyim söylə – bağışla  
Ya qaldır, ya endir kirpiklərini,  
Kədərli, qüssəli, həzin baxışla.  
Xatırən hicranın bükər qəddini  
Yaşadar qəlbimdə daim əbədi  
Gənclik illərinin şücaətini,  
Güçü, dəyanəti, vəcdi, ləzzəti.

1829



## DOSTLARA

Mən yaltaq deyiləm, inanın, dostlar,  
Çara təriflərim gəlir sinədən,  
Hissimi cürətlə eyləyib aşkar  
Qəlbimin diliylə danışıram mən.

Namusla idarə etdiyi üçün  
Sadəcə, sevmişəm bir məhəbbətlə;  
Çökmüş Rusiyani dirçəltdi bütün  
Savaşla, ümidlə, min bir zəhmətlə.

Gənclik çılgınlığı olsa da onda  
Səltənət taxtında amansız deyil.  
Bir cəza verirsə, açıq-əyanda  
Gizlində yanır da, imansız deyil.

*Seçilmiş əsərləri*



Sürgündə yaşadım neçə ilimi,  
Ayrılıq yaşadım əzizlər ilə;  
Uzatdı mənə də öz çar əlini,  
Bu gün bir yerdəyəm mən sizlər ilə.

Coşqun ilhamıma hörmət bəslədi,  
Çıxdı azadlığa fikrim, diləyim  
Məni bu sevgiyə hissim səslədi  
Bəs necə mən ona tərif deməyim?

Yaltaq bir məxluqdur, xisləti şeytan  
Fəlakət mədhiylə çarı çasdırar  
Onun say-heabsız hüquqlarından  
Təkcə mərhəməti məhdudlaşdırar.

Deyər: nifrət yağıdır sən xalqa sarı  
Dinən təbiətin ağızına daş vur!  
O deyər: hər yanda maarifin barı  
Pozğunluq qaynağı, üsyən ruhudur.

Bədbəxtdir ölkə də, tacidarı da,  
Dövrədə tək qullar, yaltaqlar olsa,  
Göylərin sevdiyi nəğməkarın da  
Gözləri yollara dikilib qalsa.

1828

\* \* \*

Ötən əsrlərin dərinliyində  
Ətrafa çilənən gur fontanların  
O dadlı, ləzzətli, sərinliyində  
Kefini açardı şair xanları.

Yalmana-yalmana mahir diliylə  
Müdrik kəlamları elə çözürdü  
Məclisin sapına sanki əliylə  
Həmayıl düzürdü, təsbeh düzürdü.

Sədi övladları – dilli, dilavər,  
Krımı xoşlayıb hər qışı, yayı;  
Onların qoşduğu saysız şeirlər  
Heyran eləyibdi Baxçasarayı.

Naxışlı İrəvan xalıları tək  
İlməli olubdu hekayətləri;  
Bəzəkli sözlərdən alıb bərbəzək  
Qoca Gəray xanın ziyafətləri.

Amma bircə nəfər ürəyi həssas  
Ağılı, kamallı müdrik sehrbaz  
Ağla gətirməyib hələ dünyada  
Bir ciddi cəhdələ çalışıb o da.

Kişisi heybətli, saçlı, saqqallı,  
Qadını qənirsiz huri misallı  
O sırlı ölkənin şairləritək  
Belə məharətlə uydursun qəşəng.



1828

## ŞAİR VƏ KÜTLƏ

*Seçilmləri - əsərləri*

İlhamlı liranın telləri üstə  
Gəzdirə-gəzdirə dalğın əlini  
Şair şeir deyir bir açıq düzədə;  
Dünyadan xəbərsiz insan selinin  
Anlaqsız marağı donubdu üzdə.

Dinləyib deyinir qara camaat:  
«Bu niyə qışqırır? Nədir bu fəryad?  
Niyə qulaqları dəng edir nahaq?  
Haraya səsləyib çağırır bizi?  
Nədir öyrətdiyi haray salaraq,  
Bu niyə ağırdır ürəyimizi?

Mahir sehrkardır, fikir verin siz  
Elə bil küləkdi ağızında şeir,  
Sözü də küləkdi barsız, bəhərsiz,  
Onun dediyindən bizə nə xeyir?

**Sair** – Sus! Ey düşüncəsiz, ey korazehin!  
Günəmuzd qulsunuz – ehtiyac qulu!  
Mənən gərək deyil yersiz tənbəhin,  
Sən qurdsan, deyilsən səmalar oğlu  
Hər yanda, hər şeydə xeyir güdürsən.  
Bütü də çəkiylə qiymət edirssən,  
Əlinlə ölçürsən onda olanı,  
Gözünlə görmürsən... onun üçün də  
Ondan qiymətlidi soba tiyanı  
Xörək bisirirsən, çünki içində.



**Qara camaat** – Göylərin sevdiyi bir sərvətsənsə sən,  
İlahi elçisi, bir qüdrətsənsə sən  
Bizim xeyrimizə sərf et vergini  
Düzəlt qəlbimizi, çıxart çirkini.  
Kibrli, hiyləgər ürəksizlərik,  
Naşükür bəndəyik, gərəksizlərik.  
Soyuq məxluqlarıq, ürəyi axta  
Böhtan yağıdırırıq küncdə-bucaqda  
Bizdə yuva salıb eyib qüsurlar  
Əgər sənin bizə yaxınlığın var,  
Buyur cəsarətlə bizə yol göstər,  
Səninlə bir gedək axıra qədər.

**Sair** – Rədd olun başımdan, sizlə nə işim  
Asudə şairəm niyə dəyişim?  
Pozğunluq eləyin, daşlaşın azi,  
Dirçəltməz sizləri rübab avazı.  
Ruhuma yadsınız iyrənc tabuttək  
Qaradır kininiz qara buludtək

Qırğınlar törədib axmaqlığınız,  
Qırmanclar, baltalar, zindanlar cılız  
Daha bəs deyilmə, ağılsız qullar  
Sizin şəhərlərdə hər cür zibildən  
Daha təmizlənir küçələr, yollar  
Kahinlər unudub, yoxsa qəfildən  
Xidməti, mehrabı, qurbanlıq yeri  
Sizlərdən alıbdi süpürgələri  
Güzəran xətrinə döyüşçün deyil,  
Tamahin ardınca yüyrüşçün deyil  
Azad ilham üçün doğulmuşuq biz  
Duayla, nəğməylə dinir qəlbimiz.

1828

## QAFQAZ

Tək özüməm Qafqaz üstə, uçrum başında  
Aşağıda qar altdadır, dağlar dərində:  
Bir qartal da havalanıb zirvə qaşından  
Dövrə vurur, kövən edir bərabərimdə:  
Qar xarlayıb, sular sizir, artır, çaxnaşır  
İlk uçqunlar ləngərləninib aşır, ağınaşır.



*Səqəlməsi əsərləri*

Aşağıda məzлum-məzлum üzүr buludlar,  
Şəlalələr yelləndikcə çırpılıb daşa,  
Qayaların üstən aşib gedir birbaşa.  
Çılpaq kollar arasında göyərir otlar;  
Oralardan o yandasə açır ürəyi  
Meşələrin quş cəh-cəhi, maral sürəyi.

Dağlar boyu yuva salıb daşlarda insan,  
Sərt cığırla keçib gedir qoyun sürüsü,  
Çül-çiçəkli düzəzlərdir çobanın üzü;  
Şütüyərək Araqva da axır hərasan.

Terekinsə çırpındığı qorxunc dərədə  
Məqam güdür fağır atlı keçid-bərədə.

Sevincindən çay özünü yırtır bayaqdan;  
Elə bil ki, şikar görmüş pələngdi, şirdi,  
Səsi, ünү ularıldı, haray-həşirdi;  
Döyüñür ki, qopub çıxa qəfəs yataqdan.  
Amma naħaq! Nə qisməti, nə yem payı var,  
Sıxib onu iki yandan sital qayalar...

1829

## DƏLİBAŞ



Aleksandr Sergeyevic Puškin

Yasti dağlar dalında  
Qopdu atışma, təlaş...  
Ön təpənin yalnızda  
At oynatdı dəlibaş.

Ey dəlibaş, sel gəlir,  
Oda atma özünü;  
Çıxar işin əngəli –  
Süngü dələr köksünü.

Kazak, cumma dalınca,  
Çəkin yeltək gedəndən.  
Ət atdımı qlınca,  
Başın gedər bədəndən.

Birdən qızışdı savaş,  
Ərzə qışqırıq saldı  
Süngüləndi dəlibaş  
Kazak da başsız qaldı.

1829

\* \* \*

Osmalıyla edib cəng,  
Xeyli xətər yetirdim;  
Döyüşdən xatirətək  
Bir qamçı da gətirdim.

Evdə divardan asıb  
Balalaykamlı qoşa,  
İlboyu – qışı, yazı  
Edəcəyəm tamaşa.

Arvadıma sevgimi  
Gizlətmirəm damcı da.  
Onu düşünən kimi  
Yada düşür qamçı da.

1829



\* \* \*

Mən sizi sevirdim: eh, kim bilir, kim, –  
Bəlkə də, sönməyib hələ o eşqim.  
Sizə qəm yetirmək istəməyib mən,  
Eşqimdən əl üzdüüm daha bu gündən.  
Mən sizi sevirdim: ümidsiz, həzin,  
Qısqana-qısqana, həm ürkək-ürkək;  
Mən sizi sevirdim: Allah eləsin,  
Sizi bir özgəsi sevsin mənimtək!

1829

*Seçilmiş əsərləri*

## ÇƏKMƏCİ

Bir dəfə bir çəkməçi bir şəklə baxırdı,  
Baxıb, baxıb, çəkmədə nöqsan tapdı axırda;  
Rəssam firça götürüb, tez səhvini düzəltdi,  
Çəkməçi həvəslənib, sözünə davam etdi:

«Mənə elə gəlir ki, sifət əyridir bir az,  
Sinəsi çox açıqdı, belə üryanlıq olmaz...»  
Bu məqamda Apelles kəsdi onun sözünü:  
«Gəl, çəkmədən o yana yorma, ay dost, özünü!»

Çoxdandır nəzərimdə bir aşnam var baməzə;  
Hər ağızını açanda, alsa da ciddi görkəm,  
Nədən başı çıxdığı bəlli deyil heç kəsə.  
Di gəl, dünya barədə fikir yürüdür möhkəm;  
Hünəri var – söz desin çəkmə haqda bircə dəm!

1829

## YOL ŞİKAYƏTLƏRİ

Bu nə gündü, nə həyatdı  
Kibitkada, arabada;  
Gah piyada, gah da atlı,  
Gah da karet xarabada?

Bəlkə, elə obamızdan,  
Doğma ata komamızdan  
Lap uzaqda yolum üstə  
Zalim əcəl durub qəsdə.

Tapdanaram dağda, düzdə,  
Təkər altda, daşlar üstə;  
Ya ovulmuş bir yarganda,  
Ya körpüdən at qorxanda.

Ya bir vəba tutar məni,  
Şaxta buza qatar məni.  
Ya dartanda əlil naşı  
Şlaqbaum əzər başı.

Ya bıçaqlar yolçu əcəm  
Sıx meşədə, ya bir tində.



Aleksandr Sergeyeviç Puškin

Ya həsrətdən gəbərəcəm  
Hayandasə qarantində.

Hələ çoxlu ac qarına  
Pəhriz tutub yanacağam.  
Həsrət qalıb öz yarıma  
Dombalanı anacağam?

Özgə şeydi, hanı barı  
Küçə boyu o kef-damaq!  
Bekar vaxtı əziz yarı,  
Doğma kəndi xatırlamaq.

Özgə şeydi rom, ya araq,  
Gecə – yuxu, şəhər də – çay.  
Özgə şeydi evdə olmaq  
Terpən, yamçı, haydı, haray!

1829



*Səgili miş əsərləri*

## KAZBEKDƏ MONASTR

Kazbek, bir çıraqdır göydən asdığın  
Sıra dağlar üstə sahanə çadır;  
Şəfəqi yayılıb hər yana çatır.  
Buludlar arasında o monastrın  
Aydın görünməyi müşkül olsa da,  
Elə bil gəmidir üzür səmada.

Vurğunu olduğum ey uzaq sahil!  
Nə olar əlvida söyləyib qəfil  
Düzlərdən ayrılam, düşəm hicrətə;  
Qalxam səmalara bu xoş çağımıda  
Buludlar arasında bir nəm hücrədə  
Gizlənəm Allahın qonşuluğunda.

1829

## Yel.N.UŞAKOVAYA

Əzəldən oxşayıb ürəyinizi  
Təbiət ərköyün böyüdüb sizi.  
Hər gün etdiyimiz şanlı təriflər  
Sizə boş görünür mədhlər qədər.  
Çox yaxşı bilirsiz bunu əzəldən  
Yan keçmək çətindir siztək gözəldən.  
O xumar baxışla Armidasınız;  
O incə qamətlə Silfidasınız;  
Qönçə qızıl güldür qönçə dodaqlar  
Rəngdə də o güllə uyğunluğu var.  
Adicə hay-küydür qarşında yalnız  
Şeirlə, nəsrlə yazdıqlarımız.  
Amma gözəlliyi yad etdikcə biz  
Gizlincə çırpınır ürəklərimiz.  
Qoşub bu şeirimi səmimi-qəlbdən  
Sizin bu alboma köçürürəm mən.  
Nə bilim axırı nə olacaqdır  
Bəlkə, yadınıza düşdü çox asan  
Presni düzünün çəpərsiz vaxtı  
Sizi vəsf eləyib bu şeiri yazan.

1829

## Y.A.POLTORATSKAYAYA

Tanrı əfv eləsə, dönməsə bizdən,  
Mən də asılmamasam hansısa tində,  
Gəlib qarşınızda diz çökərəm mən  
Ukrayna gilası kölgəliyində.

1829

## ƏLAMƏTLƏR

Mən sizə gəlirdim: canlı yuxular  
Qaynaya-qaynaya çapdı dalımca.



Aleksandr Sergeyeviç Puškin

Ay da sağ tərəfdə alışib par-par  
Müşayiət elədi məni yolumca...

Geri qayıdırıdım: ayrı yuxular...  
Bu vurğun könlümə səpdi qüssə-qəm  
Ay da sol tərəfdə bağlayıb qubar  
Müşayiət elədi üzündə ələm.

Səssiz bir guşədə uzun zamanlar  
Şair də xəyalə qərq olur dərin  
Görünür, qəribə uyğunluğu var  
Könül duygusuyla əlamətlərin.

1829

### QIŞ SƏHƏRİ

Şaxtalı, günəşli xariqə bir gün!  
Gözündən tökülür hələ də mürgün,  
Oyan, ey gözəlim, vaxt yetib artıq  
Ləzzətli yuxudan ayır gözünü,  
Şimal ulduzutək göstər özünü,  
Doğan Avroranın görüşünə çıx!



*Seçilmiş əsərləri*

Yada sal, neynirdi dünənki boran  
Örtmüşdü göyləri qatı bir duman,  
Toranlıq içindən sarı ləkətək  
Ay da çilənirdi qəmli, qüssəli,  
Sənsə oturmuşdun dalğın, qüssəli,  
Bu günsə... dur boylan, çıx çölə baş çək.

Masmavi, dumdurū göylərin altda  
Möhtəşəm ilməli xalı büsətda  
Sərilib günəşdə parıldayıq qar;  
Qaralır uzaqda şəffaf meşələr,  
Yaşıl küknarlarsa olub təzə-tər,  
Çay da buz altında axır biqərar.

İşığa qərq olub kəhrəba otaq,  
Gurlayır sobada qalanın ocaq;  
Könüldən keçir ki uzanıb qəşəng  
Xəyala dalasan, fikrə gedəsən;  
Amma yox, bəlkə də, xahiş edəsən  
Atlar hazırlanana, qoşula xızək.

Şütüyüb üstülə sürüşkən qarın  
Dahib yüyürüşünə yüyrək atların  
Ziyarət eləyək bomboş çölləri,  
Dolaşaq, əziz dost, doyunca barı  
İndi üryan qalan sıx ormanları,  
Bir də çox sevdiyim o sahilləri.

1829

### OLEQİN QALXANI



Aleksandr Sergeyevic Puškin

Slavyanın drujinası sənlə bərabər  
Konstantin şəhərinə varid olanda  
Ey savaşın cəsur varyaq! Bir qalib əsgər  
Şanlı zəfər bayrağını yellədən anda  
Rusyanın şöhrətini qaldırıb göyə  
Tərs yunana utanc, qorxu, qaxıncı edərək  
Sən öz polad qalxanını, görk olsun deyə,  
Çarqırادın qapısına mixladın bərk-bərk.

Qan-qadalı düşməncilik qopdu yenidən  
Biz yenidən təkrarladıq keçdiyin yolu;  
Həmləmizdən, hədəmizdən çəşanda düşmən  
Təntənəylə haqlayanda biz İstanbulu  
Cəngə cuman ordumuzu çasdırıcı yaman  
Torpaq altda nərildəyən ruhun çalxanıb;  
Əllərimiz İstanbulla yetişən zaman  
Qəfil kəsdi qarşımızı köhnə qalxanın.

1829

\* \* \*

Yer üzündə, kasib sadə  
Bir cəngavər yaşayardı.  
Üzdən sakit görünsə də  
Canda sağlam ruhu vardi.

Ağlagəlməz bir xəyalat  
Görünmüşdü gözlərinə.  
Ürəyinə çöküb rahat  
Toxunmuşdu hislərinə.

Cenevrəyə gedən zaman  
Xaç üstündə görüb haman  
Qız Məryəmin simasını –  
Xristosun anasını.

O gündən də yanıbdı can  
Göz qoymayıb heç bir kəsə,  
Uzaq gəzib qadınlardan  
İstəməyib kəlmə kəsə.

Əl atmayıb heç üzünə,  
Qalxmayıbdı pərdə zireh;  
Boynuna şərf əvəzinə  
Dolayıbdı zünnar-təsbeh.

İstəməyib dönüb qula  
İbadətlə dua verə.  
Nə Ataya, nə Oğula,  
Nə müqəddəs ruha görə.

Xəyal surət qarşısında  
Keçiribdi gecələri.  
Axıtdığı göz yaşında  
Yuyunubdu qəm-kədəri.



Seçilimis Asarlori



Aleksandr Sergeyevic Puškin

Saf eşqinə qulaq asdı  
Sevgi dolu mərd canına  
«Ave, Mater Dei» yazdı  
Al qaniyla qalxanına.

Fələstində boz səhrada  
Cəngə çıxan cəngavərlər  
Xanımları salib yada  
Səslədilər birər-birər:

«Lumen soelum, sancta, Roza!»  
Deyib şövqlə hayqıranda  
Müsəlmanlar dabanbasa  
Pərən oldu dörd bir yada.

Qayıdarkən öz qəsrinə  
Ömür sürdü çox pərişan  
Dönüb özü öz əsirinə  
Nakam getdi bu dünyadan.

Görəndə ki can üstədi –  
Fürsət güdən paxıl şeytan  
Qapıb aparmaq istədi  
Çıxan canı yubanmadan.

Qapanıb öz dünyasına  
Haqq yolunu azıb guya;  
Xristosun anasına  
Göz qoyubdu yazıq guya.

Xəbər tutub Məryəm ana  
Qəhmər çıxıb tezcə ona;  
Yol göstərib haqq yanına –  
Əbədiyyət məkanına.

1829

## EPIQRAM (*Bulqarinə*)

Bir polyak olmağın dərd deyil heç də;  
Lehdi Kostyuşko, lap Mitskeviç də!  
İstəsən tatar ol, ondan barın sən,  
Bir eyib görmürəm, düzünə qalsa;  
Eybi yox – soykökün cuhud da olsa;  
Dərd budu – sən Vidok Fiqlyarinsən.

1830

## TƏPƏGÖZ

Ağlımı, nitqimi birdən itirib,  
Bacara bilmirəm daha özümlə:  
Mən sizə baxıram bircə gözümlə.  
Əgər bu səhnədə bəxtim gətirib,  
Yüz gözüm olsaydı, dərdimmi vardi,  
Yüzü də birlikdə sizə baxardı.



1830

## ƏSLİM-NƏSLİM

Bir yiğin rus canlı çizması axta  
Öz qələm dostunu ələ salaraq,  
Mənə kübar deyir lağnan qırqaqdə;  
Di buyur, o boyda cəfəngliyə bax.  
Mən ki, nə zabitəm, nə asessoram,  
Nə də dvoryanam mal-mülk tanıyam,  
Nə akademikəm, nə professoram,  
Dostlar, mən adı bir rus meşşaniyam.

*Səqili miş əsərləri*

Zamanın gərdişi aydınındır, əlbət  
Hər şey tərsinədir, buna sözüm yox.



Bizdə yeniləşib nəsil-nəcabəd,  
Yeni olduqca da məşhurdu lap çox.  
Qocalıb, qartıyb, tökülüb gedən  
(Həm də bədbəxtlikdən tək deyil tamam)  
Qədim boyarların nəslindənəm mən,  
Dostlar, mən adicə xırda meşşanam.

Babam blin satıb alver etməyib,  
Çarın çəkməsini silməyib bərk-bərk;  
Saray keşiyilə xora getməyib,  
Muzdur da olmayıb knyazlığadək.  
O vaxt Avstriya drujinasından  
Qaçan bir əsgər də olmayıb babam.  
Kübarlıq düşürmü mənə azından?  
Allaha şükür ki, adı meşşanam.

Raça, ulu babam, qolunda tutar  
Şanlı Nevskiyə xidmət edibdi;  
Onun nəslinə də axır zamanlar  
IV İvandan aman yetibdi.  
Çarlara lap yaxın olub Puşkinlər,  
Ruslar polyaklarla dartaşan zaman  
Onlardan neçəsi göstərib hünər  
Bilib Nijqorodlu o məşhur meşşan.

Yatırıb, ram edib fitnə-qiyami  
Döyüş havasında od-alovları,  
Vərəqlər yayanda elliklə hamı  
Taxta çağıranda Romanovları.  
Buna əl qoymuşuq o zaman biz də;  
Onlar da göstərib bizə ehtiram –  
Hərdənbir bilinib lap qədrimiz də  
Bilinib ... amma ki, mən bir meşşanam.

Tərslik nəslimizə nələr etməyib,  
Babamın babası tərs olub yaman;

Pyotra ağı olub, yola getmeyib,  
O da astırıbdı dar ağacından.  
Bu örnək bir dərsdir, xəbərdi, xasdı,  
Heç vaxt mübahisə sevmir hökmədar  
Yakov Dolqoruki xoşbəxt knyazdı,  
Ağilli tədbirli meşşanlığı var.

Saray Petergofda qiyam qopan gün  
Babam da Minintək sonacaq getdi.  
Üçüncü Pyotru devirmək üçün;  
O zaman Orlovlar şərəfə getdi,  
Babam göndərildi qalaya dustaq,  
Əvvəlki tərslikdən qalmadı nişan;  
Get-gedə nəslimiz oldu yupyumşaq  
Mən də ki, doğuldum adı bir meşşan.

Gerbli möhürümlə döndərib heçə  
Dəfn etdim bir qalaq şanlı fərmanı;  
Yeni zatları da almayıb vecə  
Susdurdum damarda qarışq qanı.  
Adicə Puşkinəm, Musin deyiləm,  
Savadlı kəlləyəm, mən söz qoşanam;  
Varlı deyiləm ki, taxta əyiləm,  
Mən özüm böyüyəm, özüm meşşanam.

**P.S.** Coşub öz evində Fiqlyarın təbi,  
Guya ki, alıblar bir şüşə roma  
Babam Hannibalı – qara ərəbi,  
Sonra sahib çıxıb sükançı ona;

Həmin sükançı ki, onun səyiylə  
Artdı, genişləndi torpaqlarımız;  
Səltənət gücləndi hökmü, rəyiylə,  
Üzdü gəmilərdə bayraqlarımız.



*Sergei Lermișəvərləri*

Sükançı babama öyrədib ədəb  
O da çalışdıqca işi saz olub,  
Bir uyğun qiymətə alınan ərəb  
Çarın dövrəsində alınmaz olub.

Bir ata kimiydi Hannibala çar  
Çesmen girdabında dağ gəmilərin  
Dəstəylə alışib batdığı vaxtlar  
Ömründə ilk dəfə çöküb Navarin.

Təbli Fiqliyarnın dəbli zatiyla  
Məni meşşan sayır dvoryan silkdə  
Osa ailəsi, məşhur adıyla  
Məşhur dvoryandı...Messanskidə.

1830



Aleksandr Sergeyeviç Puškin

## ƏFSUN

Əgər, doğrudursa, yalan deyilsə,  
Sağlar gecə vaxtı uyuyan zaman  
Ayın şəfəqləri enib səmadan,  
Qəbir daşlarına nur ələyirsə;  
Əgər, doğrudan da, söküb sipəri,  
Səssiz qəbirlərdən çıxırsa ruhlar,  
Leylini səsləyib könlümdə qubar  
Deyirəm: ey canım, bəri gəl, bəri.

Görün gözlərimə, yarın xəyalı,  
Ayrılıq dəmində olduğun kimi,  
Üzündə əzabin axır məlalı,  
Soyuq qış gündündə soldağın kimi.  
Gəl uzaq ulduztək işiqlat yeri,  
Bir zərif səs olsan, xəfif meh olsan,  
Ya bir vahiməli görənək olsan,  
Mənə fərq eləməz: bəri gəl, bəri.

Durub səsləməklə demirəm qəti,  
Sənə qəsd edəni qınavım, sancım.  
Ya şübhə dərdi, möhnəti,  
Ya qəbrər gömülən əsrarı açım.  
İstəyim budur ki, deyəm, ey pəri,  
Məni soyutmayıb qüssə-qəm hələ,  
Səni əvvəlkitək sevirəm hələ,  
Varlığım sənindir, bəri gəl, bəri.

1830

\* \* \*

Neynirsən, nə var ki, sənə adımdan?  
Bir uzaq dalğanın həzin səsítək,  
Bir qalın meşənin züzməsítək  
İtib gedəcəkdir, çıxıb yadından.



Naxışı bəzəkli məzar daşında  
Dili anlaşılmaz xatirələrtək  
Adın izləri də solub gedəcək  
Yaddaş dəftərinin mənzil başında.

*Səgili miş əsərləri*

Nə gərək? Onsuz da unutduracaq  
Bu zərif anları, bu pak anları;  
Könlünün təptəzə həyəcanları  
Çatanda canında yeni bir ocaq.

Qəmli günlərində gətirib yada,  
Sən çağır bu adı – qəlbində qubar;  
De ki: bir ürəkdə xoş xatirəm var,  
Bir könül yaşadır məni dünyada.

1830

## CAVAB

Tanıdım, kahinim, tanıdım sizi!  
Bir imza atmamış göndərsəniz də  
İlməsi naxışlı bu namənizi;  
Tanıdım, örtülü hər şux təhnizdə.  
İşvəli salamdan, haqdan-nahaqdan  
Gülməli görünən yersiz qınaqdan  
Canlı kəlmələrin gözəlliyindən,  
Bütün deyimlərin özəlliyindən.  
Dönüb təkrar-təkrar oxuduqca mən,  
Səbirsiz bir nida qopur sinəmdən:  
Vaxtdı! Moskvaya! Elə bu saat!  
Bu məhzun şəhərdə sönükdü həyat.  
Ürəklər daş kimi, dillər soyuqdu,  
Burda cananların duyğusu yoxdur;  
Gözel Presniyə yaddı buralar,  
Nə ilham pərisi, nə hurisi var.

1830

\* \* \*

Hərdən darıxdıqca durub gəziniib,  
Rübəbi dindirib, əylənmişəm mən;  
Daşan duyğuların nazlı səsini  
Tək ona etibar eyləmişəm mən.

Amma bu məqamda səsin gəlincə  
Rübəbi sakitcə susdurmuşam mən.  
Səsin havalanıb lap yüksəlincə  
Donub yerimdəcə süst durmuşam mən.

Qəfil sellər kimi, vüsaldan ötrü  
Tökmişəm gözümün qoralarını.  
Məlhəmtək ovudub səsinin ətri  
Kövrək vicdanımın yaralarını.



Aleksandr Sergeyevic Puškin

Sən yenə ruhani, ali diləklə  
Mənə əl uzadıb gəl-gəl deyirsən;  
Kövrək səsindəki həzin ürəklə  
Coşqun xəyalımı ram eləyirsən.

Qəlbindən qəlbinə alov süzüllüb,  
Şair rədd eləyib zülmət dünyani;  
Mələk arfasına qulaq kəsilib,  
Müqəddəs dəhşətə tuş gəlib canı.

1830

## CİNLƏR

Boz səmada olub çapar,  
Uçur, qaçıq boz buludlar;  
Hərdən yarib ay onları,  
İşıqladır uçan qarı.  
Getdiyim at arabası  
Zəng çaldıqca pərdə-pərdə,  
Adamı lap qara basır  
Gecə vaxtı yad çöllərdə.



*Səgili miş əsərləri*

«Nə durmusan, sür, ey yamçı!»  
«Ağa, atlar düşüb heydən,  
Güç qalmayıb bircə damcı;  
Qar ələyir gözə göydən.  
Düz dünyani tutubdu qar,  
Qar altında itib yollar.  
Çasdırıblar, deyən, bizi,  
Cinlər alıb dövrəmizi.

Odur orda oynayaraq,  
Biri mənə tüpürür bax!  
Quyruğunu edib çatı  
Dəhmərləyir bu xam atı.



Heç çəkinib eləməyir,  
Gəlib keçir lap qabağa  
Gözlərindən od ələyir,  
Sonra cumur qaranlığa».

Boz səmada olub çapar,  
Uçur, qaçıq boz buludlar;  
Hərdən yarib ay onları  
İşıqladır uçan qarı.  
Hey qalmayıb bizdə daha,  
Zinqirov da susdu... aha!  
At şəhləndi... «Orda nə var?»  
«Ya kötükdü, ya canavar».

Çoxaldıqca uğultular,  
Finxırışır həssas atlar;  
Odur o cin keçdi düzü,  
Qaranlıqda yanır gözü.  
Atlar yenə dəbərdilər,  
Zəng də dindi pərdə-pərdə.  
Görürəm ki, birər-birər  
Cinlər artır ağ çöllərdə.

Axişirlar yassar-yassar,  
Ayın üzü tutqun, kövrək;  
Səpələnib dağılıblar  
Cinlər xəzan yarpağıtək.  
Dallarından qovanmı var,  
Nədəndi bu sızıltılar?  
Domovoyun vayıdımı,  
Ya ifritə toyudumu?

Boz səmada olub çapar,  
Uçur, qaçıq boz buludlar;  
Hərdən yarib ay onları  
İşıqladır uçan qarı.

İntəhasız ucalıqda  
Bax cinlərin sürəyinə.  
Ulartılı bu cığ-viğda  
Od qoyurlar ürəyimə.

1830

## YUXUM QAÇAN GECƏ YAZILMIŞ ŞEİR

Yuxum qaçıb, şamım sönüb,  
Zülmət gecə zülmə dönüb;  
Sükut yağır yerbəyerdən,  
Təkcə saat dinir hərdən.  
İnləmələr, iniltilər,  
Ürəksıxan hənirtılər,  
Süst həyatın təlaşları...  
Nə deyirsiz, deyin barı,  
Nədir bu süst piçlıtlar?  
Bir tənbəhmi, qınaqmı var?  
Yoxsa məndə günahmı var  
İtirilmiş günüm üçün?  
Nə qurmusuz mənim üçün?  
Nə vəd edir sabahkı gün?  
Bilmək, qanmaq istəyirəm,  
Sizdən məna gözləyirəm...



*Səçiləmiş əsərləri*

1830

## ƏKS-SƏDA

İstər meşəlikdə vəhşi ulasın,  
İstər şeypur dinib, göylər gurlasın;  
İstər mahnı deyən qəşəng bir qızın  
qopsun nidası,  
Hava boşluğununda doğur ansızın  
səndə sədası.

Sən qulaq kəsilib göyün hayına,  
Tufan həmləsinə, dalğa layına,  
Kənddə çobanın da hay-harayına  
cavab verirsən.  
Amma cavab almaq düşmür payına;  
Şair, görürsən?  
Sən də bu cürsən?

1831

## RUSİYAYA BÖHTAN ATANLARA

Xalq adından danışan bəlağət hərisləri,  
Nə hay-küdü salıbsız, qınayırsız bizləri?!  
Rusiyani bir belə təhdidə səbəb nədir?  
Yoxsa sizi cinlədən Litvadakı rəxnədir?  
Buraxın bu qeybəti, işin məğzinə varın  
Bu çoxdankı bəhsidir doğma slavyanların.  
Ailə söhbətidir, bir kələfdir çox qəliz,  
Tale ölçüb-biçəni siz çözə bilməzsınız!

Aralda ədavət var,  
Dartışır bu tayfalar.  
Tükənmir çəkişməmiz,  
Gah onlar çökür, gah biz.  
Hələ gözləyək görək  
Kim dözüm gətirəcək  
Belə qeyri-bərabər  
Bu bəhsə sona qədər,  
Sadə rus, ya lovğa leh?  
Durun dözün siz hələ!

Slavyan çaylarını tökülüb birləşəcək  
Rusların dənizinə,  
Ya dəniz quruyub itəcək yer üzündə?  
Budur əsas məsələ.



Aleksandr Sergeyeviç Puşkin

Daha bəsdir əl çəkin! Hələ heç kim sizlərdən  
O qanlı lövhələri keçirməyib nəzərdən  
Siz başa düşməzsiniz, sizə məchuldur, yaddır  
Ailə düşmənliyi tamam özgə fəsaddır,  
Kremlə Praqa susublar, gəlmir soraq,  
Mənasız cəsarətə şirnikirsiz siz nahaq.

Bizə nifrət edirsiniz,  
Səbəb nədir? Deyin siz!

Yoxsa ona görə ki siz əsirkən önungdə  
O həyasız məxluqun sırtıq iradəsinə  
Hünərlə gərdik sinə  
Alışan Moskvanın ən xarabə günündə  
Qanımızla sizi də qurtardıq o bəladan.  
Avropaya hürriyyət, sülh gətirdi bizim qan  
Hədə-qorxu gəlirkən hər gün məmləkətlərə  
Biz qərq etdik o bütü dibi görünməz yerə  
Siz sözdə qorxursunuz, işdə o hünər hanı?  
Yoxsa yatmış bilirsiz qosqoca pəhləvanı?  
Güç qalmayıb götürsün İzmayıl süngüsünü,  
Bəlkə, saymırlar daha rus çarının sözünü?  
Bəlkə, sayımız azdır? Permdən Tavridaya,  
Soyuq qayalı Findən alovlu Kolxidaya,  
Sarsılmış Kremlən möhkəm Çin səddinəcən  
Keçilməz yollar keçən  
Bu boyda rus torpağı rus əzmi, hünərilə  
Dəbərib parlamazmı polad süngülərilə?!  
Di gedin toparylın, bəlağət hərisləri,  
Göndərin oğulları, göndərin gəlsin bəri;  
Onlara yad olmayan qəbirlər dövrəsində  
Hər kəsə yer tapılar Rusiya çevrəsində.



*Səçilmiş əsərləri*

1831

\* \* \*

Ziyarət elədim gəlib yenidən,  
Ömrün iki ili çölündə bitən  
Sürgün olunduğum bu yerləri mən.  
Artıq on il keçib indi o vaxtdan,  
Çox şeylər dəyişib, dönüb həyatda.  
Olub qanunlara, haqqqa əyilən  
Mən də dəyişmişəm, həmən deyiləm.  
Tərpədir könlümü olub keçənlər,  
Mənə elə gəlir, elə bu axşam  
Bu tanış meşəni dörd dolanmışam.  
Bu da nikbətli ev – dərd daşıdığım,  
Yazlıq dayəm ilə bir yaşadığım...  
Qarı çıxdan köçüb, səslənmir daha  
Divar arxasında ağır qədəmi,  
Güdmür nəzəri də gəlib-gedəni.



Aleksandr Sergeyeviç Puškin

Meşəli təpədə hərdən oturub,  
Gölə baxa-baxa dinməzcə durub,  
Söhbət eləyirdim bir vaxt xəyalən  
Başqa sahildəki ləpələrlə mən...  
Geniş bir göl idi – mavi düzənli,  
Kəhraba zəmili, yaşıl çəmənli;  
Üzür bir balıqçı mavi sularda,  
Üzür arxasınca dartlığı tor da.  
Yasti sahillərdə kəndlər yanlayan,  
Onlardan o yana pərli dəyirman;  
Az qalır pərləri əyilib düşə...  
Babamın mülkünün lap kənarından  
Yazın yağışından, qışın qarından  
Oyulmuş bir yol da dırmanır döşə.  
Yolun qıraqında üç şam ağacı,  
Biri aralıdı, uzaqdı... ancaq  
İkisi qoşadı – sanki cüt bacı.

Hər ordan ötəndə mən at belində,  
 Yaşıl iynələri xışıldاشaraq  
 Məni salamlayır doğma dilində.  
 İndi bu səfər də həmin o yerdə  
 Çıxdı qabağıma o şamlar bir də.  
 Elə həminkidi yaşıl üzləri,  
 Elə həminkidi tanış səsləri.  
 Amma lap yanında qoca köklərin  
 (Haçansa tərtəmiz, bomboş yerlərin)  
 Təzə pöhrələri qalxıb boy atıb,  
 Ana kölgəsində balatək yatıb,  
 O yaşıl ailə kolluq yaradıb.  
 O biri dostları durub aralı,  
 Qoca subaylartək qəlbi yaralı.  
 Boşdu ətrafi da həmişəkitək.  
 Salam cavan nəsil!  
 Boyun mübarək!  
 İlk dəfə gördüyüüm yaşıl pöhrələr!  
 Sabah da verəcək, yəqin, bəhrələr,  
 Qüdrətli boyunuz boy göstərəndə,  
 Bu qoca şamları kölgənizdə siz  
 Yolçunun gözündən gizləyəcəksiz,  
 Yəqin olmayacam dünyada mən də.  
 Qoy, onda nəvəm də zülmət gecədə  
 Dostlar məclisindən geri dönərkən,  
 Sizlərin yanından gəlib keçəndə  
 Dinləyib sizləri, qəlbi dinərkən  
 Bir an xatırlayıb yad etsin məni.

1835

## BULUD

Tufanın qovduğu sonuncu bulud!  
 Tək-tənha dolanıb səmada məbud,  
 Tək sənsən qəlblərə kədər gətirən,  
 Tək sənsən xoş günə xətər yetirən.



*Səgili misəzərəti*

İndicə göyləri dolandığıntək  
Dolandı boynuna qəzəbli şimşək;  
Gurultu qopardı sirli növrağın,  
Yağışla suladın təşnə torpağı.

Bəsdi, gizlən daha! Bitdi o an da,  
Torpaq cana gəldi, ötdü tufan da.  
Ağacda yarpağı oxşayan külək  
Səni süst səmadan sürgün edəcək.

1835

\* \* \*

Allah eləməsin, ağlı itirəm,  
Ondansa əlimə torba götürəm,  
Gəzəm dilənçitək mən ac-yalavac.  
Deməyin, üstündə əsir-yesirəm,  
Vaxt olur ağıldan elə bezirəm,  
Ondan ayrılarəm, olsa bir əlac.

Məni tək başıma buraxan olsa,  
Üstündən atıllam, lap yarğan olsa,  
Teylənib cumaram qalın ormana!  
Qızdırma içində mahni deyərəm,  
Özümü unudub sərsəmləyərəm, –  
Xəyalım bükülər min bir gümana!

Könlümcə dinləyib dalğaları da,  
Olub yer üzünүn bəxtiyarı da,  
Kimsəsiz göyləri seyrə dalaram.  
Özü öz ağlıyla oturub duran,  
O çöllər şumlayan, meşələr qıran  
Tufantək qüdrətli, güclü olaram.



Aleksandr Sergeyeviç Puškin

Amma bir iş var ki, ağlı itirsən,  
Onda sən vəbadan daha betərsən, –  
Tutub ağızıbirə qoyarlar səni.  
Çəkib bağlayarlar zənciri bərk-bərk,  
Qəfəsdə saxlanan yazıq vəhşitək  
Əylənci olarsan gəlib-gedənin.

Gecə eşitdiyin bülbül səsi yox,  
Cavan meşələrin şən nəğməsi yox,  
Didər qulağını küt bir inilti,  
Tükünü ürpədər dost qışqırığı,  
Keşikçi söyüşü, yad fiştırığı  
Bir qandal səsləri, bir də cingilti...

1833

\* \* \*



*Səçilmiş əsərləri*

Dünən axşam yanımdan  
Biganə getdi Leyla.  
Dedim: «Getmə, bir dayan!»  
Etiraz etdi Leyla:  
«Nədən ötrü mən qalım?  
Ağarıb saç-saqqalın».  
Ədalı istehzaya  
Cavab verdim çox saya:  
«Hər şeyin bir vaxtı var,  
Dünən əsmər müşk olan  
Bir gün də kafur olar!»  
Gülüb yersiz sözümə,  
Belə dedi üzümə:  
«Yadında qalsın bu da:  
Müşk gəlinə gərəkdi,  
Kafur isə – tabuta».

1836

\* \* \*

### *Exegi monumentum<sup>1</sup>*

Bir abidə ucaltmışam haqdan özümə,  
Hüzurunda el yolunu basmaz ot, alaq.  
Şax vüqarla boy göstərir göylər üzünə,  
Aleksandr sütunundan qəlbi qalxaraq.

Tamam kamal ölmərəm yox! – gömülüsə cismim,  
Çıxan canım rübəbimdə qalacaq diri.  
Bürüyəcək dünyaları şöhrətim, ismim,  
Var olunca yer üzünүn bircə şairi.

Boydan-boya Rusiyani gəzəcək adım,  
Öz dilində dindirəcək məni hər ulus.  
Dindirəcək slavyanın məğrur övladı,  
Şimallı fin, çöllü kalmık, yabani tunquz.

Coxlarına xoş gələcəm hələ cahanda,  
Xoş duyğular oyatmışam, axı, sözümlə.  
Hürriyyəti vəsf eləyib zalim zamanda,  
Mərhəmətə səsləmişəm zülmü əzmlə.

İtaət qıl, ey ilhamım, tanrı deyənə,  
Nə bəddən qorx, nə yamandan – haqq da istəmə.  
Tərifə də, böhtana da qalıb biganə,  
Bəhsə girib ağlı səydən ağıl gözləmə.

1836



Aleksandr Sergeyeviç Puškin

---

<sup>1</sup>Bir abidə ucaltmışam (latınca).



---

POEMALAR



## BAXÇASARAY FONTANI

*Coxları mənimtək ziyarət edib  
Bu gözəl fontanı bir ayrı vaxtda;  
Kimi dünyasını dəyişib gedib,  
Kimi səfərdədir hələ uzaqda.*

Sədi

Kəhrəba qəlyana dəm verib Gəray,  
Zəhmlı gözləri zillənib yerə;  
Susub dövrəsində tülüngü saray,  
Hazırkı tərpənib qulluq göstərə.  
Buyruq gözləsə də hərə özündə,  
Sükuta qərq olan sarayda indi  
Heybətli Gərayın dalğın gözündə  
Aydınca oxunan qəzəbdi, kindi.  
Birdən öfkələnin məğrur hökmədar  
Əlini yuxarı qaldıran zaman  
Yaltaqlar sıvişib çıxdı saraydan.



İndi tək özürdür xanimanında;  
Yüngüllük duyduqca yorğun canında  
Bulanıb durulan o sərt bənizdə  
Aşkarca sezdirir həyəcanını;  
Beləcə əks edir dalğın dəniz də  
Dolu buludların boz karvanını.

\* \* \*

Bəs məğrur könlünü qabardan nədir?  
Fikrində tufanlar qopardan nədir?  
Bəlkə, rusla cəngə yenə əl atsın?  
Ya gedib Polşada qayda yaratsın?

*Sədi ləmiş əsərləri*

Qəlbini yandıran qanlı qisasmı?  
Yoxsa ordudakı özgə avazmı?  
Bəlkə, dağlılardan çəkinir bir az?  
Yəqin, Genuya da fitnəsiz olmaz?  
Yox! Şöhrət deyildir dərdi, məlali,  
Qolu gücdən düşüb, başqadır həli;  
Savaşdan uzaqdı fikri, xəyalı.

Xəyanət yol tapıb, yoxsa hərəmə,  
Cinayət cığırı yetib kərəmə?  
Bəlkə, könül verib sevib kafəri  
Burda əsarətdə olan bir pəri?

\* \* \*

Yox, düşə bilməzlər özgə xəyalı  
Ürkək hərəmləri zalım Gərayın  
Qəmli sükutunda qəmli sarayı.  
Sayıq mühafizin, gizli qoruğun  
Əlindən bezikib düşdükçə yorğun,  
Bilməzlər dönüklük, xəyanət nədir;  
Zindanda saxlanan gözəl mələklər  
Elə zindanda da saralıb gedir:  
Ərəb ellərində güllər-çiçəklər  
Şüşələr altında eyzən belədir.  
Dönüb dəyişdikcə aylar, fəsillər  
Xəbərsiz, ətərsiz ötüşən illər  
Aparır gəncliyi, səadəti də.  
Günlər bir-birinə bənzəyir hər gün,  
Zamanın axarı sakitcə, ölgün.  
Süstlükdə keçirir hərəm ömrünü,  
Çox zaman az olur nəşəli günü.  
Libas dəyişməklə gündə nə qədər  
Aldadır özünü cavan hərəmlər.  
Hərdən əylənlərlər susub bir vədə,  
Hərdən qoşulurlar şirin söhbətə.



Aleksandr Sergeyeviç Puškin

Büllur şirranların saldığı səsdə  
Şaxlı ağacların kölgəsindəcə  
Gəzirlər sakitcə, dəstəbədəstə.  
Düşüb dallarınca bir zalim xacə  
Qısqanc nəzərlərlə süzür kənardan,  
İzləyir onları hər saat, hər an.  
İntizam yaradır öz səyi ilə;  
Müqəddəs Quranın ayəsi belə  
Vecinə deyildir çox zaman onun;  
Xanın istəyidir yeganə qanun  
O qədər sürtülüb, daşdandı üzü,  
Eyninə almayırla hər ağır sözü,  
Təhqiri, tənbehi, qanı-qarğışı,  
Açıq həqarəti, gizli baxışı.  
Çılpaq zarafatı, yaxşı-yamanı,  
Ürkək nəzərləri, ahu-amani;  
İstər əsir olsun, istərsə azad,  
Dəyişib girsə də gündə min dona,  
Qadının xisləti tanışdır ona;  
Nə açıq yalvarış, nə səssiz imdad  
Onun daş qəlbinə gətirməz iman,  
İtib qadınlara inamı çoxdan.

\* \* \*

Günün isti vaxtı qopanda qızmar  
İpək tellərini yayıb gərdənə,  
Çimməyə gedəndə bu əsir qızlar,  
Çağlayan çeşmənin suyu hər döñə  
Pörtən hüsnəri sərinlədərdi;  
Xacə də bir addım qalmayıb geri  
Biganə-biganə gendən güdərdi  
Üryan dəstəsini bu gözəllərin.  
Asta adımlarla qapı pusmağı.  
Şöngüyə-şöngüyə lap sübhə qədər  
Hərəm söhbətinə qulaq asmağı.



*Səçilmiş əsərləri*

Ayağı gəzsə də xalılar üstə,  
Daim yataqdadır qulaq da, göz də.  
Çəkir diqqətini gələn nəfəslər,  
Xirdaca tərpəniş, xirdaca səslər;  
Vay onun halına, kiminsə adı  
Yuxulu-yuxulu dilindən qaça;  
Yaxud da kiməsə məhrəm bir qadın  
Sırrını söyləyə, eybini aça!

\* \* \*

Nə dərddir çuğlayıb Gərayı birdən?  
Əlində çubuğu sönüb fikirdən!  
Xacə də qorxudan titrəyib əsir,  
Dayanıb qapıda əmrə müntəzir.  
Fikirli-fikirli qalxır hökmədar,  
Açıılır üzünə lay-lay qapılar;  
Üz tutur özünün məhrəm yerinə,  
Gedir ki, baş çəksin hərəmlərinə.  
Onlarsa gözləyir, qayğıdan azad.  
Fəvvarə öndən qurulub büsat:  
Əyləşib yumuşacıq xalılar üstə,  
Çağlayan çeşməni dövrələyiblər.  
Bir uşaq sevinci çarpır hər üzdə,  
Hovuzda balığı seyr eləyirlər.  
Biri məzələnib, qəsdən bu ara  
Qızıl sırgasını salır sulara;  
Ortada dolanıb şərab paylayan  
Əsir kənizlər də ruhlanıb bu an  
Bir şərqi oxuyur şüx ehtirasla,  
Dolur hərəmxana şirin avazla:

### *Tatar nəğməsi*

#### 1

*«Hər dərdin, ələmin, ağlamağın da  
Göylər əvəzini qaytarır axır;  
Əcəb bəxtəvərdi ahil çağında  
Məkkəni ziyarət eyləyən fağır.*



**2**

*Əcəb bəxtəvərdir cavan çağında  
Dunay sahilində şəhid olanlar.  
Çıxar qabağına cənnət bağında  
Bir xoş təbəssümlə huri-qılmanlar.*

**3**

*Ondan da bəxtəvər o kəsdir ancaq  
Həyatdan zövq ala, bir ləzzət dada.  
Zarema, o səni qızılğulsayaq  
Bəsləyib oxşaya hərəmxanada».*

\* \* \*

Kənizlər oxuyur. Amma bu saat  
Hardadır Zarema – şux gürcü qızı?  
Tərifi eşitmır, dərdlidir heyhat,  
Hərəm yaraşığı, sevda ulduzu.  
Elə bil palmadı çıxıb tufandan,  
Başını sallayıb, büküb çiynini;  
Gəray üz döndərib, soyuyub ondan  
Heç nə də oxşayıb açmır eynini.

\* \* \*

Gəray dönük çıxıb. Amma, ey nigar,  
Bu hüsnü-camalda sənə taymı var?  
Zanbağı andıran alnının üstən  
Hörüb dolamışan tellərini sən.  
Gündüzdən aydındır, gecədən qara,  
Canalan gözlərin dəyər canlara.  
Səsindən savayı, de, kimin səsi  
İstəklər coşanda qəlb duyan olar?  
Busəndən savayı kimin busəsi  
Belə təşnə olar, odlayan olar?  
Eşqinlə çırpınıb döyünən ürək  
Ayrı bir lətafət gəzməsin gərək!  
Amma knyaz qızı – polşalı pəri  
Bu hərəmxanaya düşəndən bəri



*Səgili miş əsərləri*

Qəlbi daşa dönüb zalım Gərayın,  
Daha əvvəlkitək baxmir hüsnünə;  
Gecə soyuq-soyuq gəzir sarayı,  
Tək-tənha dolanır, qalıb pis günə.

\* \* \*

Bu qərib göyləri, bu yad diyarı  
Bu yaxın günlərdə görüb Mariya.  
Öz doğma elində ötüb baharı,  
Firavan bir həyat sürüb Mariya.  
Onunla fəxr edib ağsaçlı ata,  
Onu öz sevinci bilib dünyada;  
Elə əzizmiş ki, qızının xətri,  
Hər sözü qanunmuş qocadan ötrü;  
Bircə təmənnayla baxıb həyata;  
Qızı xoşbəxt ola, ağ günə çata!  
Ondan uzaq ola ani kədər də,  
Könlü bulanmaya zərrə qədər də.  
Öz qızılıq vaxtını ər evində də  
Anıb xatırlaya, hələ bir vədə  
Qayğısız yaşınan o şən günləri,  
Ani yuxu kimi ötən günləri,  
O vaxt çox müləyim xisləti vardı,  
Hər şeyi hər kəsi heyran qoyardı;

Mavi gözlərinin xumar şəfqəti,  
Könüllər oxşayan qədd-qaməti.  
Təbiətin ona verdiklərini  
Özü də bəzərdi, bilib yerini;  
Sehrlı arfanı səsləndirərdi,  
Evdə məclisləri süsləndirərdi;  
Onda Mariyanın eşqiylə gəzən  
Varlılar var idi, nə qədər desən!  
Dəli, divanəydi görən cavanlar  
Aşkarca vurulub gizli yanalar;



Aleksandr Sergeyeviç Puškin

Onunsa qəlbinə düşməmişdi dən,  
Qəlbi xəbərsizdi hələ sevgidən.  
Atası evində meydan sarayda  
Başına toplayıb rəfiqələri  
Günlər keçirərdi hayda, harayda,  
Olmazdı dünyada bir dərdi-səri...

\* \* \*

Sonrası nə oldu? Azğın tatarlar  
Sel kimi yürüdü Polşanın üstə;  
Yaxdı, qabağına çıxan hər nə var –  
Zəmini tarlada, çəməni düzəd!  
Yaman günə qalib hərbin üzündən  
Gül açan bir diyar batdı gözündən;  
Şənlik sona yetdi, sevinc tükəndi,  
Kəsafət büründü meşəni, kəndi.  
Möhtəşəm sarayın yaman çağında  
Susdu Mariyanın öz otağı da.  
Saray kilsəsində çoxdan uyuyan  
Soyuq qəbirlərlə doluydu hər yan:  
Bir yeni türbə də qalxdı qıywacı  
Üstündə knyazın möhürü, tacı;  
Ata qəbirdədir, əsir düşüb qız,  
Varislik eləyib knyaz mülkünə  
Ağır yük altında zəif bir xırsız  
Talanmış ölkəni qoyur pis günə.



Seçil Məmmədov

Heyhat! Knyaz qızı Baxçasarayda  
Ünyetməz qəsrə əsarətdədir.  
Ağlayıb sizlamaq verməyir fayda,  
Dərd-qəmin içində saralıb gedir;  
İqbali qaraya rəhm edib Gəray;  
Açı göz yaşları, qışkıraq, haray,  
Bitib-tükənməyən beziklik qada  
Şirin yuxusunu qaçırdığından



Aleksandr Sergeyevic Puškin

Təkcə ondan ötrü hərəmxanada  
Ağır qaydaları yumşaldıbdı xan.  
Daha qasqabaqlı hərəm ağası  
Nə gecə, nə gündüz kəsir yanını,  
Yataq otağına olsa qalxası,  
Ona yol göstərib sıxmır canını;  
Daha həddi yoxdur, kəc baxışları  
Yönəltsin bircə yol o qızə sarı.  
Pünhanı hamamda çımdiyi zaman  
Təkcə qaravaşdı onunla birgə;  
Xanın özü belə çəkinir ondan,  
İstəmir ovqatı təlx ola, ürkə;  
İmkən da verilib hərəmxanada  
Qalib tək yaşasın ucqar otaqda.  
Sanırsan, ilahi varlıqdır o da,  
Yayınb gizlənir tənha bucaqda.  
Orda qəndil yanır hər gecə gündə  
Müqəddəs Məryəmin şəkli önündə;  
Həsrətli bir qəlbə fərəh yetirən,  
Məzəlum təvəkkülə iman gətirən  
Bir niskil dolanır o lal sükutda;  
Orda yada salıb doğma yerləri  
Bir könül çırpınır sinənin altda.  
Orda tək otaqda duyğulanaraq  
Göz yaşı axıdır nə vaxtdan bəri,  
Paxıl rəfiqələr gözündən uzaq  
Bu dəmdə hər yanı min rəngə çalır,  
Adamın ağlını başından alır.  
Salamat qalmağı möcüzə olan  
O müqəddəs guşə, müqəddəs məkan.  
Pozğun bir mühitdə vəcdə gələrək  
Beləcə yolunu azan bir ürək  
Qoruyub hifz edir özündə təmiz,  
İlahi bir duyğu, ilahi bir hiss...

\* \* \*

Kölgəyə bürünür düşən gecədən  
Füsunkar Krimin çəməni, çölü,  
Sərin dəfnə altda dinləyirəm mən  
Uzaqda çağlayıb ötən bülbülü;  
Ulduz halayını yarib laybalay  
Buludsuz səmada boylananda ay  
Şəfəqlər ciləyib tökür hər yana,  
Həzinlik gətirir çolə, ormana.  
Beyaz çadrasıyla örtüb üzünü,  
Küçədən-küçəyə təpib özünü  
Kölgələr sürünür Baxçasarayda;  
Tatar övrətləri edibdir qayda:  
İş-gücü qurtarıb boşalan vədə  
Bu evdən o evə qaçıր söhbətə.  
Susub saray əhli, kəsib səs-səmir,  
Şipşirin yuxuda yatır hərəmlər;  
Hər yana baş çəkib, yoxlayıb bir-bir,  
Əmin-arxayındır xacə bəxtəvər;  
Budur, o da yatıb, uyuyub artıq,  
Amma yuxuda da tapmir rahatlıq;  
Qorxur ki, qəfildən kimsə orada  
Dönüklük eləyə, fəsad yarada;  
Didir qulağını fisıldışmalar,  
Ona elə gəlir: piçıldısan var;  
Diksiniy yuxudan ayrılır sərsəm,  
Qalxıb qulağını şəkləyir bu dəm...  
Amma sükutdaydı hər tərəf, hər yan,  
Təkcə fontanların zülməsiydi  
Mərmər zindanlardan sözüb-çağlayan;  
Bir də qızıl gülə könül bağlayan  
Şeyda bülbüllərin şirin səsiydi.  
Xacə xeyli susub güdsə də sonu,  
Yuxusu güc gəlib yatırdı onu.



*Səqilmiş əsərləri*

\* \* \*

Nə xoşdur gecənin qaranlıq hüsnü,  
Dəbdəbəli Şərqiñ ləzzət anları!  
Nə şirin keçirir vaxtin özünü,  
Ulu Peyğəmbərə tapınanları!

Necə ləzzətlidir evlər, ocaqlar,  
Könüllər oxşayan bağçalar, bağlar;  
Ayın işığına işiq yandıran  
Qorxusuz-hürküsüz hərəmxanalar,  
İlhamı coşdurub alovlandıran  
Dopdolu sükutdur, dopdolu əsrar!  
Övrətlər yatışib, təkcə bir nəfər  
Qısıb nəfəsini qalxır yataqdan;  
Qapını tələsik açıb bir təhər  
Asta addımlarla çıxır otaqdan...  
Nə görsə yaxşıdı, baxıb uzaqdan?  
Qaranlıq dəhlizdə, quru yerdəcə  
Uzanıb qarşıda ağsaçlı xacə;  
Qorxdu: duyuq düşə, qalxa ansızın,  
Ürəyi daşdandı bu imansızın!  
Qorxunu-hürkünü qovub canından,  
Ruh kimi sivişib ötdü yanından.

\* \* \*

Bir qapı önündə toxdayan zaman  
Şaşqınlıq içində titrək əlləri  
Toxundu kilidə... keçib içəri,  
Susdu, gördüyüünə heyranlığından.  
Ordakı qəndilin tənha şöləsi,  
Kədərli kivotun nurlu haləsi,  
Müqəddəs Məryəmin həzin çöhrəsi –  
Eşqin, məhəbbətin müqəddəs rəmzi –  
O xaçın özü də, ey gürcü qızı,  
Doğma duyğuları oyatdı səndə;



Ötən günlərinin gəlib hamısı  
Bir yerdə çırpındı kövrək sinəndə.  
Budur, qarşındadır, ucqar otaqda  
Yatır knyaz qızı nazlı yataqda;  
Bakırə yuxunun hərarətindən  
Titrəyən yanaqlar sanki yanırlar.  
Axan göz yaşıının izləri dən-dən  
Bayğın təbəssümlə aydınlanırlar.  
Yağışdan əyilən güllər, çəmənlər  
Belə aydınlanır ay çı�nəndə  
Elə bil yuxuda uyuyan mələk,  
Cənnət övladıdı, göydən enərək.  
Baxıb əsir qızın bu əhvalına,  
Göz yaşı axıdib yanır halına...  
Heyhat! Zaremaya nə oldu birdən?  
Çırpındı sinəsi dərddən, kədərdən;  
Özündən xəbərsiz büküldü dizlər,  
Yalvardı: «Amandı, lütfünü göstər!»  
Onun tərpənişi, ahi, amanı  
Oyatdı yuxudan şirin yatanı.  
Qalxdı knyaz qızı yuxulu, ürkək,  
Gördü ki, diz çöküb məchul bir mələk...  
Həyəcan içində titrək əliylə  
Onu dik qaldırıb, şirin diliylə  
Soruşdu: «Sən kimsən, bu gecə vaxtı  
Sən niyə burdasan, nə ağlamaqdı?»  
«Yanına gəldim ki, yalvarım, deym:!  
Günü-gündən bəd gəlir doğan sabahım;  
Sənin əlindədir indi taleyim,  
Sənsən ümid yerim, axır pənahım...  
Səfali dövranım olub bir zaman,  
Günü-gündən qayğısız, günü-gündən qəşəng.  
Səadət kölgətək ötür yanımdan,  
Məhv olub gedirəm. Dinlə sonadək.



*Səgili miş əsərləri*

\* \* \*

Qoy deyim, danışım, yerli yerində;  
Doğuldum burda yox, çox-çox uzaqda.  
O ötən çağlarda gördükərim də  
Hopub yaddaşima, qalır bu vaxta.  
Göylərə baş çəkən yamyasıl dağlar,  
Dağlarda çağlayan çaylar, bulaqlar,  
Keçilməz məşələr, aşılmaz sədlər,  
Bir ayrı qaydalar, ayrı adətlər...  
Amma nədən ötrü, bilmədim barı,  
Niyə tərk elədim doğma diyarı?  
Yalnız göy dənizdi yadımda qalan,  
Bir də yelkən üstə boyu ucalan...

O vaxtdan yad oldu mənə qəm-kədər,  
Bir qorxu bilmədim bu günə qədər;  
Dadib ləzzətini hər ötən anın,  
Süsləndim qoynunda hərəmxananın  
Eşqin ilk dadını gözlədi ürək,  
Axır ki çin oldu o gizli istək.  
Gəray da darıxbı eyş-işrət üçün  
Son qoyub savaşa, qanlı fənaya,  
Qəfil basqınları tərgidib bütün  
Yenidən üz qoydu hərəmxanaya.  
Gəlib hüzurunda durduq hamımız,  
İntizar içində gözlədi hər qız;  
Nurlu baxışları dayandı məndə,  
Yanına çağırıldı...həmən o gündən  
Eyni heyranlıqla vurdı qəlbimiz,  
Aramsız səadət tapdıq ikimiz;  
Böhtan nə, şübhə nə, qısqanlıq nədi,  
Heç bircə kərə də bilmədik qəti;  
Gen gəzdik öfkəli, yersiz əzabdan;  
Amma sən gözünə görünən andan  
Dəyişib, Mariya, özgədir halı,



Aleksandr Sergeyeviç Puškin

Qara niyyətlidi fikri, xəyalı;  
Yamanca dönübdür Gərayın üzü,  
Eşitmək istəmir dediyim sözü;  
Doydurub könlünü qəlbin möhnəti,  
Kəsib aramızda olan ülfəti,  
Mən yaxşı bilirəm indi, əlbəttə,  
Sənin suçun yoxdu bu cinayətdə;  
Nə isə, qulaq as, qənirsizəm mən  
Gördüyün bu boyda hərəmxanada  
Bütün övrətləri gətirsən yada,  
Təkcə sən rəqibim ola bilərsən.  
Sevib sevilmək üçün doğulmuşam mən,  
Sənsə mənim qədər sevə bilməzsən;  
Bu soyuq hüsnünlə olub gərəyi  
Yerindən oynatma qəlbi kövrəyi  
Qaytar Gərayımı, bil ki, özün də  
Yanır öpüşləri hələ üzümdə.  
O mənə and içib, peyman bağlayıb,  
Arzuya, ümidi güman saxlayıb.  
Mənimlə bölüşüb hər düşüncəni,  
Onun dönüklüyü məhv edər məni...  
Dərdimi yağıdırıb indi gözümdən,  
Önündə diz çöküb yalvarıram mən:  
Qaytar sevincimi, dincliymi sən  
Qaytar Gərayımı, çıxma sözümdən;  
Gəray mənimkidir, onda gözüm var,  
Gözləri qamaşıb, amma səninlə.  
Təhqirin, xahişin, kəsalətinlə –  
Nəyinlə istəsən, onunla qaytar;  
Gəl and iç... (Doğrusu, Qurana görə  
Xanın kənizləri dövrəsində mən  
Unutdum dinimi, getdi hədərə;  
Anamın məhzəbi, dini əzəldən  
Sənin dinindəndi) and iç o dinə,  
Qaytar Gərayımı əzəl həddinə...



Sevil Məmidov

Əgər əvəzində bir şey istəsən,  
Qulaq as, Qafqazda doğulmuşam mən,  
Qəşəng xəncərim var, peşkəşdi sənə».

\* \* \*

O deyib yox oldu, bu qaldı yalqız,  
Ürək də etmədi düşsün dalınca.  
Anlaya bilmədi günahsız bir qız  
İztirab yaşıdan bir eşqi bunca.  
Amma mənasını sezdi birtəhər,  
Çöküb boğazına tixandı qəhər;  
Hansı göz yaşları, hansı and-aman  
Onu xilas edər rüsvayçılıqdan?  
Onu nə gözləyir sabah, biri gün?  
Yəni doğrudanmı acı ömrünün  
Qalan günlərini bakirə bir qız  
Oynışlıq edəcək arsız-abırsız?  
Təki gəlməyəydi, Allah, o çağrı,  
Tənha yaşıdagı tənha otağı  
Gəray əbədilik unudayıdı kaş,  
Ya da vaxtsız əcəl gələydi bir baş,  
Başının üstündə qanad gərəydi,  
Kədərli günlərə xitam verəydi.  
Onda Mariyanın olmazdı dərdi  
Bu qəmlı dünyadan məmnun gedərdi.  
Ömrünün qiymətli ləhzələri də  
Tükənib, qurtarib, qalib geridə;  
Qalib neynəyəcək bu boş dünyada?  
Vədəsi tamamdır, başlanıb səfər;  
Məhrəm təbəssümlə yetib imdada,  
Yolunu gözləyib çağırır göylər!

\* \* \*

Günlər ötüb getdi. Mariya həqir  
Bir göz qırpmında tapşırıb canı,



Aleksandr Sergeyeviç Puškin

Bir yeni mələktək nura qərq edir  
Çoxdan dilədiyi özgə dünyani.  
Bəs necə baş verib bu qəfil ölüm?  
Səbəbi çarəsiz əsarətdir, ya  
Bir ayrı xəstəlik, bir ayrı zülüm?  
Kim bilir? Axır ki, yoxdu Mariya!  
Boşalıb, boş qalıb zəhmlı saray,  
Onu tərk eləyib yenə də Gəray,  
Dəli tatarları yiğib bir yerə  
Yenə hücum çəkib qonşu ellərə;  
Yenə qan çanağı susayıb qana,  
Qəfil basqlarla dönüb tufana,  
Amma ürəyinin gizlinlərində  
Ayrı alovlardı indi dərində,  
Məşum döyüş vaxtı kəsılır aman,  
Çəkib qılıncını qaldıran zaman  
Qəfildən duruxur... təngiyir sinə,  
Rəngi avazıyr sanki qorxudan  
Baxır dəli kimi yan-yörəsinə;  
Nəsə piçildayıb deyir özündən,  
Odlu göz yaşları axır gözündən.

\* \* \*

Xan daha görünmür hərəmxanada,  
Salıb nəzərindən, gətirmir yada;  
Daş qəlbli xacənin nəzəri altda,  
Əzab iztiraba məhkum həyatda  
Övrətlər qocalıb gedir orada,  
Yoxdu gürcü qızı, gəzmir arada.  
Müti mühafizlər həm kar, həm qaba,  
Onu qamarlayıb atıb girdaba.  
Məhzun knyaz qızı ölü o gecə  
Bunun da əzabı bitib beləcə.  
Təqsiri nə təhər olsa da belə,  
Cəzası dəhsətdir, sığışdır dilə!



*Səqili miş əsərləri*



\* \* \*

Gəray hər tərəfi yaxıb yandırıb,  
Talayib Qafqaza yaxın elləri;  
Neçə rus kəndini alovlandırib  
Dönüb Tavridaya, qayıdıb geri;  
Yazıq Mariyanın xatirəsitək  
Mərmərdən bir fontan tikdirib qəşəng;  
Saraydan aralı, tənha bir tində  
Müsəlman hilallı xaç var üstündə  
(Cəsarət rəmzidir, sanırsan əlbət,  
Amma cahillikdən doğur bu qələt).  
Üstəki yazını bu günə qədər  
Aşıda bilməyib rəhmsiz illər;  
Bizə yad yazıdan o biri üzdə  
Sızan su töküllüb mərmərin üstə  
Soyuq göz yaşıtek axır durmadan,  
Axır damcı-damçı, susmur heç zaman.  
Beləcə ağlayıb yas tutur ana  
Döyüşdə vurulan şəhid oğluna.  
Sonralar eşidib həmin diyarda  
Keçmişin bu qəmli əhvalatını  
Həmin abidəni görən qızlar da  
«Göz yaşı fontanı» qoyub adını.

\* \* \*

Nəhayət, ayrılib, qopub şimaldan,  
Məclisi hay-küylü o cah-cəlaldan,  
Ziyarət elədim Baxçasarayı;  
Dərin mürgüdəydi qəsri Gərayın.  
Dəhlizdən-dəhlizə keçidlər aşdım,  
Dalğın otaqları gəzib dolaşdım.  
Ellərin bələsi dəlisov tatar  
Burda keflər çəkib çox-çox qabaqlar.  
Qarətlər toplayıb hər savaşından,  
Artan cah-cəlalı aşib başından;

Hifz edib özündə o xoş çağları  
 Bomboş yataqları, yaşıl bağları;  
 Açıb qızılgüllər, çağlayır sular,  
 Qıvrım tənəklərin özgə hüsnü var;  
 Zərləri bərq vuran divarlar üstə  
 Köhnə qəfəslərdən o biri üzdə  
 Əlində kəhrəba təsbeh oynadan  
 Cavanca övrətlər baxıb aynadan  
 Ömrü bada verib ah-zar içində;  
 Özüm seyr elədim ordan keçəndə  
 Bütün hakimlərin axır məkanı  
 Sükuta qərq olmuş bir qəbiristan!  
 Qəbirlər üstündəki otun, daşın da  
 Mərmərdən yonulu tac var başında.  
 Sanırsan taleyin nəsihətləri  
 Aydınca dindirir rəvayətləri.  
 Hanı hərəmxana? Xanlar hardadı?  
 Hər tərəf sükutda, qəm-qubardadı.  
 Hər şey dəyişildi... dondu əhvalım,  
 Gəzdi uzaqları fikrim, xəyalım.  
 Güllərin nəfəsi, fontanın səsi  
 Apardı ağımı, çırpındı ürək;  
 Dalğın saray boyu bir qız kölgəsi  
 Gözlərim önündə səkdi sözərək;

\* \* \*

Kimin kölgəsiydi, dostlar, siz deyin,  
 O vədə gördüyüm o zərif camal?  
 Düşüb addım-addım məni izləyən  
 O labüb görüntü, qır-saqqız xəyal?  
 Bəlkə, Mariyanın ruhudu elə,  
 Görünüb könlümü yaxırdı oda?  
 Bəlkə, Zaremaydı, qısqanchıq ilə  
 Gəzirdi kimsəsiz hərəmxanada?



Seçilimiz əsərləri

\* \* \*

Elə onunkutək aydın bir nəzər,  
Ondan da təbii, aydın bir hüsn  
Mənim yadımdadır bu günə qədər;  
Yandırır könlümü sürgündə hüzər;  
Bəsdi, ey divanə, yetər, zarıma  
Oynatma yerindən yersiz həsrəti!  
Bədbəxt bir sevginin röyalarına  
Azmi ödəmisən ağır qiyməti?  
Ayıl, dərdli məhbus, özünü dinlə,  
Çoxmu öpəsisən zəncirləri sən?  
Aləmə səs salan şeirlərinlə  
Çoxmu deyəcəksən divanəlikdən?

\* \* \*

Ey gözəl Salgirin xoş sahilləri,  
İlham aşiqiyəm, dinclik hərisi,  
Unudub şöhrəti, eşqi, ənbəri,  
Gəlib görəcəyəm yenidən sizi.  
Sirli xatiratla dolu varını  
Könlüm aradıqca dağ yamacında,  
Süzüb Tavridanın dalğalarını  
Doyumsuz gözlərin doyar acıdan.  
Gözümü oxşayan sehrli diyar,  
Əcəb sığınmali gözəlliyyin var!  
Canlıdır meşəli dərələr, dağlar,  
Yaqut kəhrəbalı tənəkli bağlar!  
Kölgəli qovaqlar, çağlayan sular  
Yolçunun ruhunu çəkir özünə;  
Sübħçağı at üstə çapan yolçular  
Dağlardan enəndə sahil düzünə,  
Qarşı mənzərəni sözüb yerində  
Heyrətdən quruyub sanki şaşarlar;  
Sular Ayidağın həndəvərində  
Çırpınıb, səslənib, yaşıllaşırlar...

1821–1822



Aleksandr Sergeyeviç Puškin

## QARAÇILAR

Küylü qaraçilar dəstəbədəstə  
Bessarab boyunca köç eyləyirlər;  
Bu gün də əylənib bir çayın üstə  
Cırıq çadırlarda gecələyirlər;  
Xoşdu hürlük kimi bu xoş diyarın  
Səması altında rahat uyumaq.  
Yanları xalçalı arabaların  
Çarxları yanında qalanıb ocaq;  
Axşam qazanını asıbdı külfət,  
Atları otlayıb açıq çəməndə;  
Yatır əl ayısı arxayın, sərbəst,  
Çadır arxasında, bir azca gendə;  
Gəlib yetişdikcə köçün möhləti,  
Düzün ortasında qaynayıb hər yan;  
Sabahkı uğura hazır külfətin  
Səfər qayğıları aşır başından.  
Bürüyb ətrafi zindanın səsi,  
Qadin zümzüməsi, uşaq naləsi!..  
Mürgülü bir sükut enib səmadan  
Taboru aramlı çuğlayan zaman  
Çölün sükutunu bıçaqtək kəsir  
Təkcə it hürüşü, at kişnəməsi...  
Qalanan ocaqlar səngiyib artıq,  
Çuğlayıb hər yanı dinclik, rahatlıq.  
Ay da göy üzündə bərq vura-vura  
Uyuyan taboru bələyir nura.  
Çadırın birində yatmir bir qoca,  
Hələ hənirlidir çatlığı ocaq;  
İsinə-isinə elə ordaca,  
Oturub axşamdan boylanır hələ  
Gecə toranına bürünən çölo;  
Onun ərgən qızı, ərköyüñ qızı  
Başında azadlıq, hürlük havası



*Səgili miş əsərləri*



Gəzib dolaşmağa çıxıbdı çölə;  
İndi gəlməlid... gəlməyib hələ.  
Gecədən çox keçib, amma nə fayda,  
Bir azdan səmada itəcək ay da...  
Soyuyub axşamdan çəkilən xörək,  
Zemfira bu vaxta gələydi gərək.

Nəhayət, qız gəlir. Həm də bu zaman  
Gəlir qarasınca bir cavan oğlan.  
Di gəl ki, qocaya yaddır bu gələn;  
Qız deyir: ay ata, qəbul et qəlbən,  
Qonaq gətirmişəm bu oğlanı mən,  
Rastıma çıxıbdı orda, o düzdə  
Dedim gecələsin bu gecə bizdə;  
Bizimtək qaraçı olmaq isteyir,  
Onu divan güdür, qanun izləyir;  
İstəyirəm olum dostu, həyanı,  
Adı Alkodur, yaxından tanı.

***Qoca*** – Lap candan raziyam. Hələlik, oğlan,  
Bizimlə çadırda dincəl, rahatlan,  
Səhər sonrası özün bilərsən;  
Həmişəlik qalsan, sənlə hər vədə  
Hazırıam bölüşüm duz-çörəyi mən.  
Təki alışasan sən də get-gedə  
Sərkərdən həyata, kasıb qismətə.  
Səhər dan yerinə düşəndə səda  
Yola düzələrik bir arabada;  
Könlüncə sənət seç, öyrən fəndləri;  
Dəmir döy, nəgmə de, getsən, ya da  
Əldə ayı gəzdir dolaş kəndləri.

***Aleko*** – Qalıram.

***Zemfira*** – O mənim, mənim olacaq;  
Bizi kim ayırıb, ayrı salacaq?

Ta gecdir... hər yanı bürüyübüdü çən,  
Təptəzə ay doğub göyün üzündə,  
Daş kimi asılıb yuxu gözümdən...

Hava işıqlanıb. Durub astaca  
Çadırın başına dolanır qoca.  
«Zemfira, qalx, oyan, gün doğur artıq,  
Vaxtdır, ey qonağım, sən də çölə çıx.  
Tərpənin, uşaqlar, o isti yerdən...»  
Camaat bayırı axışıb birdən  
Sökdü çadırları, verib qol-qola;  
Yüklü arabalar rahlandı yola.  
Hay-küylü tayfanın gur izdihamı  
Səs-səsə verəndə tərpəndi hamı.  
Belində yükleri yortdu ulaqlar,  
Aşırma səbətdə körpə uşaqlar,  
Onların ardınca yaşılı qocalar,  
Kişilər, arvadlar, qardaş-bacılar.  
Qışqırıq, hay-haray tutdu hər yanı,  
Qaraçı avazı, mahnı giryani...  
Qayğılı qocalar, vecsiz uşaqlar,  
Yuxa əyinlərdə əlvan yamaqlar;  
Təkər ciğiltisi, ayı nərəsi,  
Ayrı bir aləmdi indi hərəsi;  
İtlərin hürüşü, zingiltiləri,  
Tuluq zurnasının cingiltiləri.  
Nizamsız olsa da qaynar həyatda  
Bizlərə cilizdi, bizlərə yaddı,  
Səpilib çöllərə, axır səllimi,  
Qulların yeknəsək nəgməsi kimi.

Yanında Zemfira – qaragöz yarı  
Baxır məhzun-məhzun boşalan düzə.  
Kəsdirə bilmir ki, nədəndir barı  
Qəlbini çuglayan bu gizli qüssə.



*Səgili miş əsərləri*

İndi ki, sərbəstdi, azaddı o da  
Ürəkdən sevdiyi bu gen dünyada,  
Şəfəqlər çiləyir Günəş göylərdən  
Hər tərəf al-əlvan nura boyanır.  
Bəs nədir qəlbini belə göynədən,  
Nəyin həsrətilə alışib-yanır?

Tanrı quşu bilməz qada,  
Qayğıları dərd eləməz.  
Zəhmət çəkib bu dünyada  
Yuva qurub, yurd eləməz.

Uzun-uzun gecələri  
Mürgüləyir budaq üstə.  
Qarşılıyb al səhəri  
Cəh-cəh vurar dağda, düzdə

  
Yaz dolanar, yay ötüşər,  
Payız gələr, çən gətirər.  
Yağış yağar, yarpaq düşər  
Könüllərə qəm gətirər.

İnsanları çəkib dara,  
Çuğlayanda qüssə-kədər,  
Quşlar uçar uzaqlara,  
Geri dönəməz yaza qədər.

Qayısız quş kimi dolandı hər gün  
Sərkərdən Aleko – köçəri, sürgün.  
Özünə bir yerdə yuva qurmadı,  
Nəyəsə isnişib orda durmadı.  
Ağzı hara döndü, yollandı getdi,  
Çatdığını məkanı yatacaq etdi.  
Səhər oyananda yiğib yükünü,  
Tanrıya tapşırdı açılan günü

Həyatın sınağı, yolun çətini  
Sarsıda bilməyib kəsalətini;  
Aparıb ardınca bu uğursuzu  
Sehrli şöhrətin uzaq ulduzu.  
Vaxt olub əyləncə, ehtişam düzən  
Qəfildən rastına çıxıbdı bəzən.  
Vaxt olub başında şimşəklər çaxıb  
Buludlar toqquşub, yağışlar yağış;  
Hava aydın olsun, ya da tufanlı;  
Alıb mürgüsünü əmin-amalı;  
Beləcə yaşayıb, bilib ötəri,  
Vecinə almayıb qəza-qədəri.  
Amma ürəyində neçə zamandı  
Nə hislər dolanıb, Allah, amandı!  
Kükərəyib daşdırıqca qəlbində hislər  
Qoyub sinəsinə əzablı izlər  
İndisə uyuyub, səngiyib nədir?  
Onlar oyanacaq: hələ dayan bir!



**Zemfira** – Ay dost, heç gəlirmi hərdən arına?  
Peşman olursanmı atdıqlarına?

**Aleko** – Mən nəyi atmışam?

**Zemfira** – Özün bilirsən:  
Elini, obanı, şəhərləri... sən...

**Aleko** – Nəyə hayıfsınıb, nəyə yanasan?  
Gözlərin öünüə gətir sən bir an  
Xəfə şəhərlərin əsarətini,  
Orda yiğin-yığın yaşayan insan  
Dadmır çəmənlərin təravətini.  
Sevgidən utanıb qaçıր adamlar,  
Alımrı, satılır orda ixtiyar;  
Bütlərin önündə kütlə baş əyir,  
Pul-para diləyir, zəncir diləyir.

*Səgili miş əsərləri*



Mən nəyi atmışam? Xəyanətləri,  
Yalançı, uydurma, pis adətləri,  
Kütlənin həyasız təqiblərini,  
Gizli böhtanların açıq şərini.

**Zemfira** – Amma o yerlərdə şənlik izləri  
Al-əlvan xalılı böyük saraylar,  
Min bir əyləncəli kef məclisləri,  
Zəngin qiyafəli gözəllər də var!

**Aleko** – Şəhər şənliyinin harası xoşdu?  
Məhəbbət yoxdusa, şənlik də boşdu!  
Gözəllər deyirsən... sən Yer üzündə  
Onlardan gözəlsən mənim gözümüzdə  
Zəngin qiyafəsiz, zər-zibasız da!  
Təki sən dəyişmə öz aramızda,  
Bircə diləyim var, bir məni dinlə:  
İstərəm bölüşüm təkcə səninlə  
Asudə vaxtımlı, məhəbbətimi,  
Sürgün iqbalımı axıra kimi!

**Qoca** – Görürəm, sevirsən bizi ürəkdən,  
Zənginlər içində doğulsan da sən;  
Amma naz-nemətə öyrənən bir kəs  
Bizdəki hürlüyü hər vaxt bəyənməz.  
İndi aramızda bir rəvayət var:  
Nəyinsə üstündə qəzəblənən çar  
Cənubdan birini bir vaxt teyləyib,  
Bizim tərəflərə sürgün eyləyib.  
Adı bir təhərdi, qəlizdi yaman,  
Əvvəllər bilirdim, çıxıb yadımdan;  
Yaşı çox olsa da, ruhən cavanmış  
Təmiz qəlbi varmış, çox mehribanmış;  
Olub mahnilara fitri həvəsi,  
Axar sular kimi çağlayıb səsi;  
Dunay sahilində sürüb ömrünü,

Hamı əzizləyib, xoş keçib günü:  
 Heç kəsin könlünə dəyməyib qəti,  
 Hamiya xoş gəlib sözü, söhbəti;  
 Qocalıb düşəndə əldən-ayaqdan,  
 Əsla seçilməyib körpə uşaqdan;  
 Eldən hörmət görüb, qalmayıb naçar,  
 Ona ov ovlayıb, balıq tutublar.  
 Qışda axar sular buz bağlayanda,  
 Qeydinə qalıqlar qarda, tufanda.  
 Qalın kürk veriblər bürünsün deyə,  
 Geyinib, arada görünüsün deyə  
 Əziz tutduqları qəribə qonaq  
 Uyuşa bilməyib heç vədəancaq  
 Uyuşa bilməyib bu hürr dünyada  
 Kasıb güzərana, köckün həyata.  
 Dərdindən əriyib, saralıb, solub,  
 Hərdən deyərmiş ki, bir xətam olub;  
 Tanrı qəzəbinə gəldim o vaxtdan,  
 İndi də cəzamı çəkirəm haqdan.  
 Bir nicat axtarıb, gəzib xəyalı;  
 Dunay sahilində köckün olalı  
 Acı göz yaşları axıdib hər gün;  
 Vəsiyyət eləyib biçarə sürgün:  
 Canımdan çıxanda axır nəfəsim  
 Burda qazsanız da qəbir yerimi,  
 Qoymayın qürbətdə qalıb göynəsin –  
 Cənuba köcürün sümüklərimi;  
 Vətəndir qəribin dərdi, möhnəti  
 Öləndən sonra da bitmir həsrəti!



*Səçilmiş əsərləri*

**Aleko** – Nəslimin nəsibi budur, nəhayət,  
 Roma, ey sədası qüdrətli dövlət!  
 Tanrı nəğməkarı, eşq nəğməkarı  
 Şan-şöhrət nə imiş? Bir anlıq barı  
 Nəsildən-nəslə yaşayıb yadda

Məzardan püskürən vəsfin səsidir,  
Yoxsa ki, tüstülü bir çadır alda  
Vəhşi qaraçının hekayəsidir?

İki yaz ötübdür. Dinc izdihamla,  
Həmin qaraçular eyni nizamla  
Hər yanı dolanıb xoş üz görürər,  
Rahathlıq tapırlar, ömür sürürlər.  
Mədəni həyatın buxovlarından  
Aleko bezikib, çıyrınıb yaman.  
Yaşayır onlartək sərbəst köçəri,  
Hər şeyi dərd edib salmir içəri;  
Həminki ailə yatıb canına,  
Alişib onların güzəranına;  
Bəyənib, xoşlayıb hər axşamçağı  
Heyranlıq içində rahat yatmağı.  
Sevib bu xılqətin hürlük hissini,  
Kasıb dillərinin cingiltisini;  
Doğma kahasından didərgin ayı  
Onun çadırında qalmır havayı  
Qılı qonağını edib oyuncaq,  
Gəzdırır yollarda kəndlər boyunca;  
Moldav həyətləri düşüb təlaşa,  
Axışib oyuna qılır tamaşa.  
Ayı ağır-agır gəzib rəqs edir,  
Hərdən təngə gəlib, zənciri didir.  
Bu vaxt adamların yarib səfini,  
Qoca aram-aram döyür dəfini.  
Aleko oxuyur, qopur çal-çağır,  
Zemfira hərlənin ianə yiğir.  
Beləcə dolanıb gündəbəgündə  
Üçü də cəm olub, axşam düşəndə  
Bir xiffət çəkməyib yemək sarıdan,  
Horra bisirirlər sütül darıdan.  
Sonra yorğun qoca uzanıb yatır,  
Qaranlıq sükuta qərq olur çadır.



Aleksandr Sergeyeviç Puškin

Qoca xoşallanıb bir yaz gündündə  
Özünü isidir açılsın donu;  
Qızı mahnı deyir, yüyrük öñündə  
Rəngi avazıyıb pərt Alekonun.

**Zemfira** – Ay qoca ər, zalim ər,  
Dağla məni, kəs məni  
Nə od-alov, nə xəncər  
Qorxuda bilməz məni.

Zəhləm gedir, a kaftar,  
Nifrət edirəm sənə.  
Mənim ayrı yarımlı var,  
Ölürəm sönə-sönə.

**Aleko** – Kiri. Bir ara ver, bezdim səsindən,  
Vəhşi mahniları xoşlamıram mən.

**Zemfira** – Məni doğra, ya odda,  
Heç nə demərəm sənə.  
İstədiyin o ad da  
Pünhan qalacaq yenə.



*Səçilmiş əsərləri*

Eşqində dəyanəthli  
Bir gəncdi sözlü-sovlu:  
Bahardan təravəthli,  
Yaydan odlu-alovlu.

Səssiz gecə, göy çəmən,  
Sarıldıq yar yarına.  
Gülüşdük də ürəkdən  
Sənin çal saçlarına.

**Aleko** – Zemfira! Sus, doydum lap xirtdəyədək...

**Zemfira** – Əcəb anlamışan mahnımı demək?

**Aleko** – Zemfira!



**Zemfira** – Açığı, var ixtiyarım!  
Sənin barəndədir oxuduqlarım!

(*Oxuya-oxuya gedir: «Ay qoca ər, zalm ər...»*)

**Qoca** – Yaxşı yadımdadır bu mahnı hələ  
Bizim zəmanədən qoşulub belə  
Çoxdandır oxuyub arada dəm-dəm,  
Onun avazına əylənir aləm.  
Kaqlı çöllərində köç eyləyərkən  
Bunu oxuyardı qış vaxtı hərdən  
Mənim Mariulam gecə uzunu,  
Yırğaya-yırğaya körpə qızını;  
Günbəgün əriyib, qaralıb zaman  
Keçmişin çox şeyi çıxıb yadımdan.  
Amma o şux mahnı hopub bu gün də  
Qalıb yaddaşımın dərinliyində.

Bir sükut çökübdür cənub düzünə,  
Ay da bəzək vurub göyün üzünə;  
Zemfira qocanı oyadıb deyir:  
«Atacan, qulaq ver Alekoya bir.  
Dəhşətə gəlmışəm, qorxuram yaman,  
Yuxuda zariyır, inləyir hər an».  
Toxunub eləmə, sən dayan lal-kar  
Rusların belə bir rəvayəti var:  
Dərin yuxudaykən gecələr insan,  
Çökür yaxasına ruh adlı şeytan.  
Bir də varıb gedir doğunca səhər,  
Sən otur yanında, toxta bir qədər.

**Zemfira** – Odu bax, adımı çağırır, ata!

**Qoca** – Yaziq səni gəzir yuxusunda da;  
Ona bu dünyadan sən qiymətlisən.

**Zemfira** – Onun sevgisindən ciyrinmişəm mən,  
Sıxılır, sərbəstlik istəyir canım.

Mən ondan bezmişəm... daha nə danım...  
Hələ bir qulaq ver, fikri hardadı,  
İndi də çağırır başqa bir adı.

*Qoca* – Kimi?

*Zemfira* – Eşidirsən? Boğur xırıltı,  
Dəhşət qıçılıdan bağrim yarıldı.  
Qoy gedib oyadım...

*Qoca* – Qovma sən nahaq,  
Özü gedəcəkdir o şeytan qonaq.

*Zemfira* – Çevrildi, dikəldi, oyanıb daha!  
O məni səsləyir, çağırır, aha...  
Ata, sən rahatlan, sağ ol, mən gedim.

*Aleko* – Hardaydın?

*Zemfira* – Atamın yanında idim  
Deyəsən, yuxuda hansısa şeytan  
Sənə əzab verib, incitdi yaman.  
İnləyir zariyr əl-qol atırdın,  
Yuxulu-yuxulu diş qıcıdırın;  
Qorxuya düşmüştüm sən çağıranda.



*Səçilmiş əsərləri*

*Aleko* – Yuxuda mən səni görürdüm onda,  
Görürdüm... nə isə olub arada,  
Görürdüm... min cürə qara-qura da.

*Zemfira* – Şeytan yuxulara fikir vermə çox.

*Aleko* – Eh... mənim heç nəyə inamım yox,  
Nə şirin vədlərə, nə yuxulara,  
Sənin qəlbinə də heç bircə para...

*Qoca* – Nədir ürəyini bunca dağlayan,  
Niyə ah çəkirsən, a çılgın cavan?  
Burda sərbəstlik var, aydın səma var.



Hüsnüylə sevilir burda qadınlar;  
Məhv olub gedərsən aqlama hədər.

*Aleko* – O məni istəmir heç zərrə qədər.

*Qoca* – O hələ uşaqdır, ay dost, ovun bir,  
Yersiz darixmağın divanəlikdir.  
Tərgit dərdli-dərdli ağır sevməyi,  
Şuxluğu xoşlayır qadın ürəyi;  
Boylan, nəzər yetir əngin səmaya,  
Fikir ver, sərbəstcə dolanan aya;  
Bu başdan o başa dövr eləyir o,  
Hər yana eyni cür nur cıləyir o.  
Hansı bir buludun keçsə dalına  
Onu qərq eləyir cah-cəlalına.  
Odur ey, bir ayrı buluda axdı,  
Orda da çox uzun qalmayacaqdır.  
Ona yer göstərib uca göylərdə,  
Kim deyə bilər ki, dayan bu yerdə.  
Kim hökm eləyib qəlbinə qızın,  
Deyər birini sev, dönmə ansızın!  
Sev onu.

*Aleko* – Doyumsuz bir eşqivardı  
Mənə də şəfqətlə mehir salardı.  
Uzun gecələri kimsəsiz düzdə,  
Başını söykərdi sinəmin üstə.  
Uşaq şuxluğyla dil-dil ötərdi,  
Şirin busələri baldan betərdi.  
Qovardı başımdan bəd fikirləri,  
Mən də unudardım hər dərdi-səri.  
Axırı nə oldu? Kiməsə uyub,  
Yox, daha Zemfiram məndən soyuyub.

*Qoca* – Yaxın dur, Aleko, qulaq as mənə,  
Başıma gələni danışım sənə.

Özü də lap çoxdan olubdu bu hal,  
Hələ yanamırkı Dunayı moskal  
(Görürsən, Aleko, xeyala daldım  
Yenə dərdlərimi yadıma saldım).  
Yamanca qorxurduq o vaxt sultandan,  
Oyun oynayırdı bizimlə zaman.  
Akkerman qalada oturan paşa  
Bucağa hakimdi ordan birbaşa.  
O vaxt cavan idim qaynar ürəkli,  
Başında sevdalar min bir diləkli;  
Hələ saçlarına düşməmişdi dən,  
Gözəllər içində bir gözəl vardi,  
Gün kimi parlayıb, şölə saçardı;  
Ona könül verib sevdim ürəkdən  
Heyif, cavanlığım tez sona yetdi,  
Axan ulduz kimi parladı getdi.  
Amma umsuq edib bəzən adamı,  
Daha tez ötürmüş sevgi əyyamı.  
Mariulla məni ömürlük deyil,  
Sevib əzizlədi yalnız bircə il.



*Səqili miş əsərləri*

Bir dəfə Kaqluda axşam çağında  
Bir köçə rast gəldim çay qırağında  
Gəlib yanımızda çadır saldılar,  
İki gün bizimlə qonşu oldular.  
Yığışıb getdilər üçüncü gecə;  
Xəbərim olmayıb yatmışam necə  
Sübhäqəyi yuxudan qalxanda hamı,  
Yanımda görmədim Mariulamı.  
Çağırdım, axtardım, gəzdim hər yanı,  
Sən demə o gecə, o köç zamanı  
Onlara qoşulub qaçıb gedibdi,  
Körpə qızını da zəlil edibdi;  
Zemfira anasız ağladı zar-zar,  
Özüm də ağladım bilaixtiyar.



Mən bütün qızlardan çiyrəndim onda,  
Heç kəsə göz qoyub sevmədim sonda.  
Tək gəzib dolanıb elə o gündən  
Vaxtimı heç kəslə bölmədim mən.

**Aleko** – Dərhal dallarınca qaçmadın niyə?  
Nədən sən onlara divan qurmadın?  
Xəncəri köksünə sancmadın niyə?  
Vəhşi yağmacının, dönük arvadın?

**Qoca** – Nə lazı? Cavanlıq quşdan azaddı,  
Mümkünmü sevgini zorla saxlamaq?!  
Səadət növbəylə verilən zatdı,  
Getdimi geriyə qayıtmırancaq.

**Aleko** – Mən elə deyiləm. Sona yetmədən,  
Haqqımdan imtina eləmərəm mən.  
Barı heç olmasa hayif alaram,  
Sonra ürəyimcə rahat olaram.  
Dəniz kənarında görsəm düşməni  
Lap yatmış olsa da kim saxlar məni?  
And olsun zərrəcə rəhm eləmərəm,  
Bir təpik vuraram tək bircə kərəm,  
Dalğalar qoynunda məhv olub gedər.  
Boğulub gözümdən itənə qədər.  
Mən ləzzət alaram hay-harayından,  
Şirinlik dadaram acı payından.

**Gənc qaraçı** – Tək bircə busə də bəxş et, dilbərim.

**Zemfira** – Daha vədəm bitib, qısqancı ərim.

**Gənc qaraçı** – Tək bircə busə də... uzansınancaq!

**Zemfira** – Ərim gələ bilər, bəsdi ayrılaq!

**Gənc qaraçı** – Di yaxşı, nə zaman görüşək birdə?

**Zemfıra** – Bu gün ay batanda... həminki yerdə  
Təpənin dalında, məzar başında

**Gənc qaraçı** – Arxayın salırsan məni yalandan...

**Zemfıra** – Odur gəlir di qaç! Gələcək inan!

Aleko yatmışdı, amma huşunda  
Dolaşq fikirlər gəzdi başında.  
Qışqırıb yuxudan oyandı sərsəm,  
Əl atıb yanını yoxladı bu dəm.  
Qısqanlıq içində tərləyən əli  
Yorğanın altında boşa keçəli,  
Gördü yarı yoxdu yeri soyuqdu,  
Dikəlib yerində xeyli duruxdu;  
Şübhəli bir qorxu keçdi canından  
Gah isti, gah soyuq tər axdı ondan.  
Atılıb çadırdan eşiyyə sarı,  
Axtarıb dolaşdı arabaları.  
Susub uyumuşdu çöllər sükutda,  
Tutqun görünürdü ay da buludda;  
Təkcə ulduzların zəif şöləsi  
Azca bəlirdirdi şəhdə bir izi.  
Təpəyə yollanan o məşum izdən  
Yapışıb, bilmədi neynəsin hirsən.

Yolun kənarında xeyli uzaqda  
Ağaran bir məzar görüb qabaqda,  
Qəlbinə damanlar üzdü canını.  
Ayaq heydən düşdü, çəkdi yanını;  
Dodağı titrədi, əsdi dizləri  
Bu nədi, yuxumu görür gözləri?  
Budur, lap yaxında iki kölgə var,  
Rüsvay etdikləri məzar başında  
Durub xisin-xisin piçıldışırlar.



Seçilimiz əsərləri



*1-ci səs* – Vaxtdı!  
*2-ci səs* – Dayan!  
*1-ci səs* – Yetər, vaxtdı, əzizim!  
*2-ci səs* – Yox, dayan hələ gözləyək sübhədək!  
*1-ci səs* – Vaxtdı! Yetər daha!  
*2-ci səs* – Ay eşqi ürkək!  
Bir az da.  
*1-ci səs* – Sən məni məhv edəcəksən.  
*2-ci səs* – Bir az da...  
*1-ci səs* – Oyanıb görsə ki, yoxam.  
Ərim oyun açar...

*Aleko* – Coxdan oyağam,  
Hara? Tələsməyin hər ikiniz də,  
Əcəb yeriniz var bu qəbrin üstə!

*Zemfira* – Sən qaç qurtar, ey dost, qaç qurtar!

*Aleko* – Dayan!  
Hara tələsirsən, a qəşəng oğlan?  
Di uzan?

(Bıçağı köksünə sancır.)

*Zemfira* – Öldürə bilərsən, Aleko, burax.  
Qana bələnmisən, bir özünə bax  
Gör hələ neynədin, neynədin?

*Aleko* – Heç nə,  
Al onun eşqiyələ nəfəs al yenə.

*Zemfira* – Yox, yox, yetər daha, heç qorxmuram mən,  
Bezib yorulmuşam hədələrindən,  
Qatil xislətinə nifrət edirəm.

*Aleko* – Buyur sən də gəbər, ayrılma ondan  
(Qətlə yetirir.)

## **Zemfira** – Qoy olsun, ölərəm eşqin ucundan!

Şəfqdən alışib, yanır gündoğan,  
Əlində bıçağı pal-paltarı qan  
Aleko oturub məzar daşında,  
Təpə arxasında yoxuş başında.  
Önündə meyitlər sərilib yerə,  
Qatilin görkəmi – dəhşət mənzərə.  
Onu dövrləyib verib baş-başa,  
Fağır qaraçılardan düşüb təlaşa;  
Qadınlar növbəylə (ağır hüzndən)  
Keçib meyitlərin öpüb üzündən.  
Susub qoca ata bir yanda təkcə,  
Məhv olan qızını seyr elədikcə.  
Yeyirdi içini ovunmaz kədər,  
Məzar hazır oldu, keçdi bir qədər,  
Hamının üzündən dərd yağa-yağa,  
Gənclər tapşırıldı soyuq torpağa.  
Aleko kənardan baxıb susaraq,  
Qəbirə atılonda son ovuc torpaq  
Yavaşça əyildi... və birdən-birə  
Daş üstən yixılıb sərildi yerə.



*Səqili miş əsərləri*

Qoca yaxın gəlib dedi astadan:  
«Gəl bizi tərk elə, ey məqrur insan!  
Biz qayda bilməyən çölli kəslərik,  
Işgəncə vermərik, asib kəsmərik.  
Adətimiz deyil qana qan almaq,  
Nə də qatil ilə bir yerdə qalmaq.  
Sənə qismət deyil biz tək yaşamaq  
Hürlüyü özünçün sevirsən ancaq.  
Səsin dəhşət olar bizlərə şəksiz,  
Çəkingən olsaq da, safdı qəlbimiz.  
Sən yaman zalimsan, yaman da qoçaq,  
İşin avand olsun, çıx get, ayrılaq!»



O deyib qurtardı. Küy sala-sala  
Qaraçı dəstəsi düzəldi yola  
Dəhşətli dərədən uzaqlaşdılar,  
Sonra gözdən itib, düzü aşdırılar.  
Tək bircə araba qalmışdı düzdə,  
Kasıb xalısı da salınıb üstə...  
Hərdən belə olur sərt qış qabağı,  
Dumanlı-çiskinli bir səhərçağı  
Ləngiyib gecikən durna qatarı  
Tərpənib uçanda cənuba sarı,  
Hansısa yorulub düşsə tutardan,  
Gülləyə tuş gəlib enir qatardan,  
Qalır yer üzündə kədərli-qəmli,  
Qanadı bükülü, gözləri nəmli.  
Qaranlıq çökəndə həmin o gecə  
Həmin araba da qaldı eləcə.  
Yanında bir kimsə nə ocaq çatdı,  
Nə də sübhə kimi uyudu yatdı.

### *Epilog*

Burda sehrləyib könlümü birdən,  
Çözdü yaddaşımı şeir şahpərim.  
Siyrlib dumanlı xatirələrdən,  
Canlandı gözümədə otən günlərim.  
Burda döyüş gedib neçə sənələr  
Ruslar İstanbula sədd qoyub qəti  
Cüt başlı qartal da indiyə qədər  
Yaşadır özündə şanlı şöhrəti.  
Qədim düşərgələr həndəvərində  
Həmin bu yerlərə bir səfərimdə  
Rast gəldim bir məhzun köç qatarına,  
O həqir hürlüyün övladlarına.  
Düşüb arxasınca qaraçılарın,  
Gəzdim hər yanını bu xoş diyarın.

Yavan yemlərini bölüşüb daddım,  
Ocaq başlarında yuxu da yatdım.  
Xoşladım hər axşam seyir zamanı  
Dinən mahnilarda duyulmaz dadı  
Unuda bilmədim Mariulanı,  
Dilimdən düşmədi o zərif adı.

Siz ey təbiətin fağır zatları,  
Sizin də bəxtiniz yoxmuş həyatda.  
Ağır yuxuların ağır qatları  
Yaşayır köçəri çadırlar altda.  
Köckün dəhlizlərdə köckün güzəran  
Yayına bilməyib dərddən bəladan.  
Bürüyb hər yanı məşum ehtiras  
Taleyin hökmünə çarə tapılmaz.

1824



*Səfi Məmmədov*

## TUNC ATLI

*Bu hekayədə təsvir olunan əhvalat həqiqətə əsaslanır. Daşqının təfərrüati o zamankı jurnallardan götürüllüb. Məraqlananlar V.N.Brexin tərtib etdiyi məlumatla tutuşdura bilər.*

### GİRİŞ

Kimsəsiz sahildə dayanmışdı tək,  
Böyük fikirlərlə doluydu ürək.  
Uzaq dalğalara baxıb dururdu,  
Çay da yaymalanıb ləngər vururdu.  
Tək, tənha bir qayıq üzürdü çayda;  
Arabir qaralan komalar vardı  
Çamurlı, mamırlı hər iki tayda;  
Fağır cuxonlular kasıb yaşardı.  
Bir də meşə vardı, qalın bir meşə  
Duman da həsrətdi üzü günəşə.



Aleksandr Sergeyeviç Puškin

Osa düşündürdü burda beləcə:  
Meydan oxuyarıq daha Əsveçə.  
Müştəbeh qonşunun acığına biz  
Şəhər salmalıyıq burda qənirsiz.  
Qoca təbiətin hökmüdür bu haqq;  
Burdan Avropaya pəncərə açıb,  
Ayağı dənizdə möhkəm dayanaq.  
Onda yan ötənlər bəri burular,  
Bayraqlar bizlərə müsafir olar,  
Bir məclis qurarıq, keflər durular.

Yüz il gəlib keçdi, həmin o yerdə  
Cavanca bir şəhər qalxıb ucaldı.  
Məğrur görkəmilə məğrur sehrdə

Şimal ellərini heyrətə saldı;  
Təbiətin ögey övladı olan  
Bir finli tək-tənha burda bir zaman  
Yasti sahillərdən torlar atardı,  
Bəlirsiz sularda balıq tutardı.  
İndi o sahillər gəlibdi cana  
Saraylar, qüllələr durub yan-yana.  
Ərzin hər yanından gələn gəmilər  
Bu zəngin limana qonaq gəlirlər.  
Nəhəng körpüləri alıb ciyninə,  
Qranit geyinib Neva əyninə.  
Qalıb keçmişlərdə kədərli çağlar,  
Örtüb adaları yamyasıl bağlar;  
Bu kiçik, möhtəşəm paytaxt önündə  
Qocaman Moskva saralıb-solub:  
Cavan çarıcanın gəldiyi gündən  
Ərini itirən çariça olub.



Pyotrun əsəri, sevirəm səni,  
O zərif hüsnündə ciddi cərgəni.  
Sevirəm Nevanin şah ləngərini,  
Qranit döşəli sahillərini,  
Sevirəm səfini küçələrinin,  
Çuqun çəpərində naxış zövqünü,  
Fikirli, xəyallı gecələrinin  
Şəffaf toranını, aysız şövqünü.  
Elə ki, otaqda əyləşib yalqız  
Yazib oxuyaram qəndil, çıraqsız,  
Bomboş küçələrdə uyuyub aşkar  
Aydınca görünür nəhəng binalar.  
Sivri qülli də Admirallığın  
Qovub qaranlığı, yayır işığı.  
Ayırıb gecəyə yarımcə saat  
Fərdən-fəcrə dövr edir həyat.  
Sevirəm qışının bəmbəyazını,

*Sevilmiş Aşorləri*

Durğun havasını, sərt ayazını.  
Nevada şütüyən xizəklərini,  
Gülyanaq qızların qəşənglərini;  
Hay-küylü ballarda söz-söhbətləri,  
Qayğısız ötüşən ziyafətləri.  
Köpüklü qədəhlər aşib daşanda,  
Punşun alovları fisıldاشanda.  
Sevirəm döyüşgən əyləncələrin  
Marsovo poledə çılgınlığını,  
Süvari, piyada min-min əsgərin  
Yeknəsək görünən qəşəng tiğini.  
Sevirəm nizamlı cərgələrində  
Qələbə nişanlı bayraqları da,  
Dəlmə-deşik olub neçə yerindən  
Başlarda bərq vuran papaqları da.  
Sevirəm mən səni, ey hərbi paytaxt,  
Hər qəsrin göylərə od ələyəndə.  
Bir də oğul doğub çariça bir vaxt  
Onu çar evinə bəxş eləyəndə.  
Yaxud da Rusiya qarı düşmənə  
Dov gəlib başlaya yeni təntənə;  
Neva da sindirib gömgöy buzları,  
Axıdib apara dənizə sari,  
Ürəkdən sevinə belə xoş günə.

Pyotrun şəhəri, alış, parla, yan  
Daim Rusiyatək sarsılmaz dayan.  
Uzlaşın səninlə daha tərtəmiz  
O məğlub təbiət, o məğlub dəniz.  
Köhnə ədavəti, qart qovğaları  
Unutsun biryolluq fin dalğaları,  
Qayım yuxusunu Pyotrun onlar,  
Daha nahaq yerə qoy pozmasınlar!

Dəhşətli vaxtvardı, həmən bu yerdə,  
Hələ təptəzədir xatirələr də...



Aleksandr Sergeyeviç Puškin

Elə o zamankı bir hekayəti,  
Dostlar, sizin üçün gəlin nəql edim,  
Kədərli olacaq amma söhbətim.

### *Birinci hissə*

Səması bulaşıq Petroqradı  
Noyabr nəfəsləri payız haqladı.  
Atıb dalğaları hər qıraqında  
Qranit hasarın üstünə kimi,  
Neva çırpınırdı öz yatağında  
Döşəyi narahat bir xəstə kimi.  
Gecədən çox keçib, axşamdan bəri  
Viy-viy viyildayır külək sərsəri,  
Yağış döyəcləyir pəncərələri.  
Çıxıb qonaqlıqdan cavan Yevgeni  
Gəlib öz evinə çatmışdı yeni.  
Bu adla çağırıq qəhrəmanımı  
Yamanca xoş gəlir çəkir qanımı.  
Keçmiş zamanlarda dəbdə olsa da,  
Bir vaxtlar parlayıb səda salsa da,  
Qələmim tanıyor çoxdan bu adı,  
Bizə gərək deyil ləqəbi-zadı.  
Bir vaxt Karamzinin qələmi altda  
Səslənib dost-doğma bir xatiratda,  
İndisə aləmlə unudulubdu,  
Gəlib Kolomnada məskun olubdu.  
Hardasa işləyir, məmurdu, ancaq  
Məşhur əyanlardan dolanır uzaq,  
Nə qəmə qərq olub, gedir dərinə,  
Nə də yas saxlayır ölünlərinə.

Nə isə... Yevgeni evinə çatdı,  
Çırpıb şinelini, soyunub yatdı,  
Uzandı, gözünə yuxu getmədi,



*Seçilmiş əsərləri*



Fikirlər, xəyallar sona yetmədi.  
Nəydi düşündüyü? Nəydi andığı?  
Bəlkə, kasıblıqdı, anıb yandığı?  
Kimsədən asılı olmamaq üçün  
Gərəkdi qeyrətlə çalışma hər gün.  
Bəxtinə kasıblıq yazıbdi tale,  
Pulu, kamalı da qısibdi tale.  
Axı bu dünyada elələri var  
Əfəl avaradı, ağlı dayazdı,  
Di gəl ki, yaşayır xoşbəxt, bəxtiyar,  
Daim damağı çağ, kefi də sazdı  
O isə çalışır... iki il olar;  
Hava da səngimir, qabarır sular –  
Yəqin, qaldırıblar tunc körpüləri,  
O tayda qalıbdır sevdiyi pəri.  
Anıb Paraşanı yadına saldı,  
Sonra köks ötürüb xəyala daldı:  
«Evlənsin? Yox niyə? Tapıb düppədüz,  
Doğrudu, toy etmək bir az çətindi,  
Nə olsun? İsləyər gecəbəgündüz,  
Hələ ki, sağlamdı, gəncdi, mətindi,  
Gecəli-gündüzlü qəsdinə durar,  
Alıb Paraşanı rahlayar orda,  
İllər ötüsdükcə bir gün axırda  
Torpaq da istəyər alar yerini  
Verər Paraşaya ev işlərini;  
Beləcə düşündü: Hələ arada  
Paraşa göz olar uşaqlara da,  
Əl-ələ yaşayıb qarıyarıq biz,  
Sonra dəfn eləyər nəvələrimiz...»

Belə çözələdi bütün gecəni  
Kədərli könlündən gəlib-keçəni:  
Bir az yavaşıya ulayan külək,  
Yağış pəncərəni döyməyə bərk-bərk;

Çəkib apardıqca onu bu hislər  
 Yumulub qapandı yuxulu gözlər;  
 Çöldəki gecənin çəni seyrəldi,  
 Qarşidan bozumtul, solğun gün gəldi...  
 Cox dəhşətli bir gün!  
 Həmin o gecə  
 Neva şığışa da dənizə sarı  
 Dov gələ bilmədi dəlisov gücə,  
 Tufan, qabağına qatdı suları  
 Neva sahilinə səhərə yaxın  
 Adamlar axıṣdı hey axın-axın  
 Baxdilar suların dağ dalgasına,  
 Sonra da çırpılıb dağılmasına;  
 Küləklə qabağı kəsilən Neva  
 Qəzəbdən hikkədən qaynadı daşdı;  
 Əlləri körfəzdən üzülən Neva  
 Dönüb adaların üstündən aşdı.  
 Rüzgarsa getdikcə şiddətlənirdi,  
 Neva kükrəyirdi, hiddətlənirdi  
 Qazantək qaynayıb, aşıb-daşaraq  
 Birdən vəhşi kimi azğınlaşaraq  
 Atılıb yerindən cumdu şəhərə;  
 Qaçdı qabağından qarşıya çıxan,  
 Canını birtəhər qurtardı hərə;  
 Bir göz qırıpmında boşaldı hər yan.  
 Yerindən oynadıb dəmir çəpəri,  
 Basdı axan sular zirzəmiləri.  
 Üzən Petropol da qurbağa kimi  
 Qaldı su içində qurşağa kimi.



*Səgili miş əsərləri*

Hər yandan yeriyib nərə çəkərək  
 Sular pəncərədən girir oğrutək.  
 Qayıqlar şütyür burnu qabaqda,  
 Lay sular altında qalır piştaxta.  
 Uçulan komalar, damlar, dirəklər



Aleksandr Sergeyevic Puškin

Tacir mallarıyla dolu xörəklər,  
Kasib bəndələrin olub-qopanı  
Uçan körpülərin çürük tavanı,  
Ovulmuş məzardan çıxan tabutlar  
Üzür küçələrdə qatarbaqatar.  
Allahın qəzəbi xalqın gözündə,  
Hər şey batıb gedir suyun üzündə.  
Onu hardan alsın sabah camaat,  
Yoxsa qətl gəlib, yoxdu bir nicat?  
O dəhşətli ildə hələ o zaman  
Sağ idi rəhmətlik adil hökmran.  
Təlaşlı-təlaşlı çıxıb eyvana  
Kədərlə söylədi o yana-yana:  
«Tanrı qəzasıyla çarlar bacarmaz»,  
Hüzünlü gözləri qiyıldı bir az;  
Baxdı fəlakətə, baxdı çar-naçar  
Göllənib qalıbdı nə qədər meydan,  
Axında seçilmir küçələr çaydan;  
Axıb meydانlara tökülür hər çay,  
Kədərli adatək görünür saray.  
Çarın buyruğuyla bir nəfər təki  
Yaxınlı, uzaqlı küçələrdəki  
Sadiq generallar yarıb daşqını,  
Getdi xilas etsin min-min çəşqını.  
Sellərdən qoparıb qurtarsın barı  
Qorxudan evində boğulanları.

Pyotr meydanında, həmin o vaxtda  
Təzə tikilmişdi bir ev qıraqda;  
Onun qənşərində, qapı önündə  
Pəncələr irəli, pillə üstündə  
İki şir dayanıb-keşikçi şirlər,  
Baxanda deyirsən canlıdı mərmər...  
Birinin belində oturub səfil,  
Əllər sinəsində xaçdı elə bil.

Oturub Yevgeni, baş da açıqdır  
 Dəhşətdən özünün rəngi qaçıbdır.  
 Qorxusu yox idi özündən yana;  
 Eşitmır, dalgalar cumduqca ona  
 Ayağı altına çırpır özünü,  
 Yağış qırmanclayıb döyür üzünü;  
 Donuq gözlərindən dərd yağa-yağa  
 Yevgeni boylanıb baxır uzağa.  
 O yanda dənizin dərinliyindən  
 Qabarıb dağ kimi qalxır dalğalar,  
 Sonra çiliklənib tökülür dən-dən;  
 Hayqırıb coşduqca tufanlı rüzgar,  
 Nə qədər qırıntı üzür sularda,  
 Allah, özün saxla! Görünür, orda  
 Bir söyüd, bir çəpər, bir köhnə daxma;  
 Allah, bu bələni yaxın buraxma.  
 Daxmada yaşayan bir qarı, bir qız –  
 Onun Paraşası – könlünün yarı! –  
 Selabın ağzında qalıb həyansız,  
 Yaziq yuxudamı görür bunları?  
 Yoxsa ki, ömür-gün bir boş yuxudu,  
 Göylərin yerlərlə dilxoşluğudu?  
 Sanki pərçimlənib soyuq mərmərə  
 Sanki sehrlənib, düşəmmir yerə.  
 Su basıb-bürüyüb düzü, dünyani,  
 Hayana çevrilir sudur hər yanı!  
 Bir də qarşısında arxası bəri  
 Qəzəbli Nevaya uzalı əli  
 Durur əzəmətlə yarib gözləri,  
 Tunc atın belində bütün heykəli.



*Seçilimiz əsərləri*

### *İkinci hissə*

Doyub törətdiyi dağıntılardan,  
 Nəhayət, səngiyib düşüb tutardan,

Əzəl yatağına dönərkən geri  
Baxıb seyr eləyir qənimətləri.  
Amma saymazyana keçir yanından,  
Canı də belədir, keçib canından  
Azğın dəstəsiylə soxulub kəndə  
Rastına əməlli bir ov düşəndə  
Çalıb azğın-azğın doğrayır, tökür,  
Dağıdır, talayır, sindirir, sökür;  
Orda zor, burda zor çərən-çərəkə,  
Qışqırıq, hıçqırıq, söyüş, mərəkə!..  
Axırda soyğunun ağırlığından  
Qorxub təqiblərin yanğırlığından,  
Dönüb qaranəfəs qaçırlar geri,  
Yolda tökülsə də götürdükləri.

Su sendi, açıldı döşəmə yollar  
Tələsdi Yevgeni üzündə qubar.  
Könlündə bir ümid, gözündə hürkü  
Başqayıdı səngiyən Nevanın görkü  
Hələ təntənəsi yatmayıb aşkar,  
Hələ dalğalar da qaynaşırdılar.  
Sanki söndürməyib hələ közünü,  
Köpüklər örtübdü onun üzünü;  
Neva tövşüyürdü narahat kimi,  
Döyüşdən indicə çıxan at kimi.  
Yevgeni baxanda bir qayıq gördü  
Sevincək sahilə doğru yüyürdü;  
Tezcə bərəçini bəri səslədi,  
Qayısız qayıqçı ucuz istədi;  
Danışıb cəmisi on qəpik pula,  
Dalğalar belində düşdülər yola.

O mahir avarçı qoşa avarla  
Bir xeyli çırpışdı gur dalğalarla;  
Dalğalar dəydikcə qarın-qarına,  
Sürüşüb onların aralarına



Aleksandr Sergeyeviç Puşkin

Az qalır qərq olsun dərində qayıq;  
Nəhayət, sahildə göründü qayıq.  
Biçarə Yevgeni tez görsün deyə  
Yüyürüb təpildi tanış küçəyə;  
Baxdı, tanımadı. Bu qəmli gündə  
Dəhşətli mənzərə durdu önungdə.  
Hər yan basırıqdi, hər yan töküntü,  
Bu yan dağıntıdı, o yan söküntü.  
Qarşıya gələni devirib, yıxıb,  
Dözməyib evlərin çoxu tufana.  
Küçələr elə bil döyüşdən çıxıb,  
Meyidlər sərilib qalıb yan-yana.  
Özünü yetirib Yevgeni bu dəm  
Qəfil götürüldü yel kimi sərsəm.  
Onu gözləyirdi qarşıda fələk  
Bir məchul müjdəli bağlı namətək.  
Nə canda hey qalıb, nə dizdə taqət,  
Şəhər kənarına çatdı, nəhayət;  
Axır ki, gözünə göründü körfəz,  
Göründü o ev də... Niyə durdu bəs?  
Geriyə yollandı, qayıtdı bir də,  
Boylandı, yeridi... bitdi səbir də:  
Bax bu həmin söyüd, bu evin yeri,  
Yuyub aparıbdı sellər çəpəri,  
Darvaza cəhənnəm, ev özü hanı?  
Qara xülyalarla alışdı canı.  
Deyinə-deyinə vurnuxdu durdu,  
Qəfildən əlini alnına vurdu:  
Vaysınib bir dəli qəhqəhə çekdi;  
Şəhərin üstünə qaranlıq çökdü;  
Amma səksəkəli bu şəhər əhli  
Yuxuya getmədi bir xeyli müddət.  
Samma bu haləti cox da fərəhli,  
Gündüzkü bəladan gedirdi söhbət.  
Elə ki, üfüqdən boylandı səhər,



Sergei Lermontov

Yorğun buludları yaran şəfəqlər  
Sustalmış paytaxtin üstə alışdı;  
Dünənki bəladan iz qalmamışdı.  
Şəfəqlə örtülüb, gedib yamanlıq,  
Hər şey qaydasına düşübdü artıq.  
Küçələr boşalıb, dəyişib həyat,  
Laqeyid-laqeyid kçir camaat.  
Yuyub aparsa da, sellər malını,  
Diribaş sövdakar pozmur halını.  
Açır zirzəmini, bilir ki, sabah  
Dəyən zərərləri xalqdan çıxacaq.  
Bütün həyətlərdə artıq nə ki var,  
Qalan qayıqları aparırdılar  
Neva sahilində bu dərd-bəlanı  
İstəkli şairi haqqı-təlanın  
Xvostov vəsf edib yerli-yerində  
Özünüň ölümsüz sətirlərində.



Aleksandr Sergeyevic Puškin

Zavallı Yevgenim, o baxtı qara  
Dözməyib dəhşətli sarsıntılara  
Sanki havalanıb. Yoxdu qərarı  
Əsən küləklərin, coşan Nevanın  
Tükləri ürpədən uğultuları  
Dinir qulağında o binəvanın.  
Qorxunc fikirlərdən xəyalı çəşir,  
Dinib danışmadan gəzib dolaşır;  
Hansısa yuxuya yazıq ram oldu,  
Həftələr dolandı, ay tamam oldu,  
Evə qayıtmadı o taleyi bəd,  
Evin yiyesi də bitəndə müddət  
Kirayə işinə verməyib ara,  
Kasib bir şairi götürdü ora.  
Şələ-şüləsinin dalınca belə  
Getməyib Yevgeni yad oldu elə,  
Dolandı küçədə, gəzdi dalanda  
Axşamlar yer tapıb yatdı limanda.

Kim nə uzatdışa pəncərələrdən  
Onunla doyurdu qarnını hərdən  
Yırtılıb töküldü əynində paltar,  
Onu daşa basdı dəcəl uşaqlar;  
Gülüb arxasınca hırıldاشanda  
Belə anlaşılmaz qovğada, darda,  
Özünü itirib yolu çəşanda  
Bərk-bərk qamçıladi faytonçular da  
Çevrilib heç kəsə heç nə demirdi,  
Sanki tənələri hiss eləmirdi  
İçini çuğlayan lal həyəcanlar  
Keyidib etmişdi yazıçı lal-kar.  
Beləcə keçirdi günü, güzari,  
Bilmirdin insandı, ya başqa canlı.  
Nə ondan, nə bundan, bəs nəydi barı,  
Ya quru xəyaldı insan mizanlı?  
Neva limanında yatmışdı bir gün,  
Sürünüb gedirdi yay ölgün-ölgün,  
Havada çıxınlı külək əsirdi,  
Payızın nəfəsi məqam gəzirdi.  
Bozumtul bir dalğa qalxıb, qabarıb  
Liman körpüsündə fəğan qoparıb  
İltifatı qırıq laqeyd hakimin  
Önündə yalvaran dilənçi kimi  
Deyinib, döyünb, köpüklənirdi,  
Sürşək pillələrdə ləpiklənirdi.  
Biçarə yuxudan oyanan zaman  
Hava bulaşıqdı, tutqunu yaman;  
Yağış səpələyir, külək inləyir,  
Gecənin zülməti susub dirləyir  
Uzaq keşikçinin haray səsini,  
Bir də Yevgeninin diksinməsini...  
Elə ki, yuxudan tamam oyandı,  
Dünənki dəhşəti anıb dayandı.  
Yerindən durdu ki, gəzsin bir qədər



*Seçilimiz əsərləri*

Qəfildən dayanıb susdu mükəddər.  
Sakitcə göz qoydu dörd bir yanına,  
Dəhşətli bir qorxu çökdü canına.  
Gördü bir binanın öündə, düzdə  
Çöküb vahiməli pəncələr üstə  
Qoşa şir dayanıb – keşikçi şirlər,  
Baxanda deyirsən canlıdı mərmər.  
Qaranlıq içində, bir az o yanda  
Dörd yanı çəpərli uca qayada  
Əlini yellədib havada labüb,  
Tunc atın belində oturmuşdu büt.

Yevgeni diksindi. Susdu bir qədər,  
Nurlandı beynində qara fikirlər.  
Gətirib yadına ötən zamanı,  
Coşan dalğaları, qopan tufanı  
Tanıdı sel basan bu yerləri də  
Tanıdı meydanda o şirləri də.  
Tanıdı zülmətdə tunc kölgəsilə  
Adını göylərə qaldırarı da –  
Bir məşum uğursuz iradəsilə  
Şəhəri selabda saldırımı da...  
Dəhşətdir, fəcidir cıvar çənində!  
Hələ alnındaki hikmətə bir bax!  
Nə qüdrət gizlənib güclü tənində,  
Sən hələ atdakı himmətə bir bax!  
Məğrur at, hayana uçursan diltəng,  
Ayağın hayanda yerə dəyəcək?  
Ey tale hakimi! Bu cür alovla  
Yolu uçurum üstən saldırmadınmı?  
Yüksək səviyyədə, dəmir cilovla  
Rusiyani şahə qaldırmadınmı?

Bütün ətəyində olub pərvanə  
Hərlənib, firlandı yazıq divanə.  
O yarı dünyaya hökmdar olan



Aleksandr Sergeyevic Puškin

Ürkək nəzərini çəkdiyi zaman  
Sinəsi qıslıdı. Təntidiyindən  
Soyuq barmaqlığa qoydu üzünü.  
Yorğun gözlərini bürüyəndə çən  
Alovlar içində gördü özünü.  
Hirs vurdı beyninə, tutuldu rəngi,  
Süzdü məğrur-məğrur susan nəhəngi,  
Dişini dişinə bərk-bərk sıxaraq,  
Kinli piçiltıyla əsdi, titrədi,  
«Xariqə yaradan! Görərik!» – dedi.  
Və birdən yel kimi qopub yerindən  
Ötdükcə şəhərin küçələrindən  
Ona elə gəldi: belə rəftarı  
Bir qeyzə gətirib heybətli çarı  
Döndərib üzünü özünə sarı...  
Kimsəsiz meydanda olub pələsəng,  
Hürkündən teylənib qaçdıqca diltəng,  
Ardınca dördnala bir at çapırdı,  
Sanki göy gurlayıb, tufan qopurdu.  
Bələnib nuruna saralan ayın,  
Qaldırıb əlini əmin, arxayıñ,  
Teylənib arxadan çapır Tunc Atlı,  
Altında kəhəri şimşək qanadlı;  
Havalı biçarə həmin gecəni  
Hara ayaq basıb, hara can atdı,  
Cidira çevirib bomboş küçəni,  
Çapdı arxasınca onun Tunc Atlı.



Seçil Məmmədov

Elə o zamandan istər-istəməz  
Yolu o meydandan düşəndə hərdən,  
Üzündə çəşqinliq, qulağında səs,  
Qəlbə qıslıqca səksəkələrdən,  
Sanki ağrısını azaltsın deyə  
Sinəsi üstünə sıxıb qolunu,  
Nimdaş kartuzunu qaldırıb göyə,  
Utanıb kənardan salır yolunu.

Dəniz kənarından görünən ada  
Kədərli səhnələr gətirir yada:  
Vaxt olur, gecikib axşama qalan  
Bir qərib balıqçı torlu-tilovlu,  
Burda ocaq çatır başı alovlu.  
Bəzən bazar günü məmurun biri  
Özünə seyrangah seçib bu yeri  
Kiçik bir qayıqla bura yan alır,  
Kimsəsiz adanın seyrinə dalır;  
Orda nə ot bitib, nə də özgə bar,  
Sular çağlayanda coşan dalğalar  
Bir köhnə daxmanı söküb dağıdır,  
Qaralan kol kimi bura axıdır;  
O köhnə daxmanı keçən baharda  
Dartıb aparıblar iri gəmidə.  
Meyidi tapılıb köhnə kandarda  
Mənim o havalı biçarəmin də  
Allah rızasına qazılıb məzar,  
Onu dəfn eləyib orda adamlar.

1833



Aleksandr Sergeyevic Puškin



YEVGENİ ONEGIN

---

mənzum roman



Pètri de vanité II avait encore plus de cette espèce d'orgueil qui fait avouer avec la même indifférence les bonnes comme les mauvaises actions, suite d'un sentiment de Supériorité, peut-être imaginaire.

*Tiré d'une lettre particulière*

Təpədən dırnağa şöhrət düşkünü olmağıyla yanaşı, üstəlik onda elə bir təşəxxüs də vardı ki, öz yaxşısını da, yamanını da eyni biganəliklə boynuna alırdı, bəlkə də, bu onun hamidan üstünlük xülyasından irəli gəlirdi.

*Bir şəxsi məktubdan (fransızca)*



Səçilmiş əsərləri



Aleksandr Sergeyeviç Puškin

*Demədim oxuyub aləm əylənə;  
Dostluğɑ diqqəti xoşladığımdan  
İstədim bir töhfə yetirim sənə,  
Həm də layiq olsun həmin ərməğan.  
Yaraşsin diləyi müqəddəs, ulu  
O gözəl qəlbinə, o saf qəlbinə,  
Həm aydın, həm canlı şeriyət dolu  
O uca qayəli sərraf qəlbinə.  
Belə olmaliymış elə əzəldən  
Meyilli, mehrli əllərinlə sən  
Sadə el dilində, məğzi əzəli,  
Bu yarıqüssəli, yarıməzəli  
Əlvən fəsilləri qəbul et məndən.  
Naşı çağlarımda səmimi qəlblə,  
Yuxumu qaçıran bir rəvan təblə  
Süzülüb, düzülüb ağ varaqlara  
Soyuq bir ağılla kəsdirdiklərim,  
Salib ürəyimə gəzdirdiklərim.*

## BİRİNCİ FESİL

*Yaşamağa da tələsir, duymağa da uçunur.*

**Kn.Vyazemski**

### I

«Ən dürüst əxlaqdır abrı, isməti,  
Mənim xəstə əmim ağır çağında  
Canı cəfasına hörmət gözlədi,  
Olmadı kimdənsə umacağı da.  
Onun bu örnəyi dərsdi qalana,  
Necə sıxıntıdır, ya Rəbb, insana  
Xəstənin yanını kəsdirib durmaq,  
Gecəli-gündüzlü boynunu burmaq;  
Ən rəzil riyadır belə saatda  
Nazıyanan oynayıb bir yarımcانın,  
Vaxtında yetirib dava-dərmanın,  
Yastıq düzəldərək başının altda,  
Üzdə köks ötürüb qəlbdə deyəsən:  
Nə vaxt gedəcəksən cəhənnəmə sən!»



*Səçilmiş əsərləri*

### II

Belə düşündürdü şuluq bir cavan –  
Tozlu poçt yolunun yel süvarisi.  
Zevesin hökmüylə olmuşdu haqdan  
Bütün doğmaların təkcə varisi.  
Ruslan və Lüdmila heyranı dostlar!  
Romanda bir yeni qəhrəmanım var,  
İndi izin verin, müqəddiməsiz  
Onu təqdim edim, tanış olun siz;  
Onegin mehriban dostumdu gerçək,  
Doğulub Nevanın sahillərində.  
Bəlkə, ey oxucum, günün birində

Orda parlamışan sən də onuntək;  
Mən də keçirmişəm orda ömür-gün,  
Amma zərərlidir şimal mənimçün.

### III

Mərdanə yaşayıb məmur atası  
Daim borc içində sürüb ömrünü.  
Hər ildə üç dəfə bal verib azı  
Axır müflisləşib günün bir günü,  
Uşağı hifz edib tanrı sayəsi,  
Əvvəl Madam<sup>1</sup> olub onun dayəsi,  
Sonra Müsyö<sup>2</sup> gəlib, göz olub hər an,  
Mehriban Yevgeni şuluqmuş yaman;  
Amma Müsyö Labbe<sup>3</sup>, o fağır firəng  
Uşağa əziyyət verməyib qəti.  
Hər şeyi qılıqla, xoşla öyrədib,  
Quru nəsihətlə eyləməyib dəng.  
Hərdən shitlik üstə tənbehələr edib,  
Sonra Yay bağına aparıb gedib.

### IV

Elə ki, Yevgeni boy verib qalxdı,  
Gəncliyin çılgınlıq çağına yetdi,  
Başında sevdalar oynayan vaxtı  
Müsyönu qapıdan qovdular getdi.  
Axır nəsib oldu ona azadlıq,  
Saçını son dəbdə vurdurub, artıq  
London dendisi tək geydi əynini,  
Kübarlar aləmi açdı eynini:  
Danışıb yazmağı firəng dilində  
Mükəmməl bilirdi əzəl binadan,

<sup>1</sup>Madam – xanım (fransızca)

<sup>2</sup>Müsyö – cənab (fransızca)

<sup>3</sup>Müsyö Labbe – cənab Abbat (katolik keşif)



Mazurka rəqsini oynayıb asan  
Əsla qıslımadı təzim gələndə.  
Özgə nə lazımdı? Dedilər; oğlan  
Həm çox ağıllıdır, çox da mehriban.

## V

Çalışıb bir təhər hərə bir səylə  
Nəyisə, necəsə öyrənmişik biz.  
Allaha şükür ki, bu tərbiyəylə  
Çox da çətin deyil seçilməyimiz.  
Bizim Oneginə göz qoyub hərə;  
Çoxunun çox ciddi rəyinə görə  
Ağıllı oğlandı, amma pedantdı,  
Binadan bəxtəvər bir istedaddı.  
Rahatca qosulub hər növ söhbətə  
Hər şeydən, hər yandan söz də salardı;  
Susub çox ağıllı görkəm alardı  
Mühüm məsələlər çözülən vədə.  
Qəfildən həcvlər deməyi vardi,  
Kübar qadınları heyran qoyardı.



*Seçilmiş əsərləri*

## VI

Latin dəbdən düşüb, qalmayıb izi,  
Sizə lap düzünü qoy deyim barı;  
Onun latincadan olan bilgisi  
Yetər ki, ayırsın epiqrafları.  
Yuvenal<sup>1</sup> barədə danışıb qızsın,  
Məktubun sonunda bir vale<sup>2</sup> yazsın,  
Baş-ayaq olsa da gətirsin yada  
Bir-iki misranı Eneidadan<sup>3</sup>.

<sup>1</sup>Yuvenal – Qədim Roma satiri

<sup>2</sup>Vale – sağ ol, hələlik (latınca)

<sup>3</sup>«Eneida» – Roma şairi Vergilinin poeması



Gözünü dünyaya açandan bəri  
Həvəsi olmayıb tarix dərsinə,  
Dünyanın ardıcıl yaşam tərzinə.  
Di gəl ki, ən qədim lətifələri  
Romuldan başlayıb bu günə qədər  
Yadında saxlayıb, söyləyir əzbər.

## VII

Elə bir hissi də yoxdu ürəkdə  
Ömrü həsr eləyə, düşüncə heydən.  
Nə qədər çalışıb cəhd eləsək də  
Ayıra bilmirdi yambı xoreydən<sup>1</sup>.  
Pislərdi Homeri, həm Feokriti<sup>2</sup>,  
Amma oxuyardı Adam Smiti<sup>3</sup>.  
Bir ad çıxarmışdı aləmdə gerçək  
Çox dərin bilikli iqtisadçı tək.  
Bilirdi nə sayaq yaranır dövlət,  
Nə yolla varlanır artır axırdı.  
Adicə ərzağın varsa daxılda,  
Çox da gərək deyil qızıldan sərvət:  
Onu atası da çətin duyurdu,  
Odur ki torpağı girov qoyurdu.

## VIII

Daha nə bilirdi, hardadı vaxtim,  
Deyim sadalayım mən asta-asta.  
Tək bircə elmdə kəsmişdi baxtı,  
Əsl dahi idi, əsl də usta.  
Lap körpə çağından dadmışdı qəti  
Əzablı, nəşəli, zərif zilləti,  
Həzin bir həsrətdə keçib günləri,

<sup>1</sup>Yamb, xorey – rus şeir ölçüləri

<sup>2</sup>Feokrit – Qədim Yunan şairi (e.ə.II əsr)

<sup>3</sup>Adam Smit – məşhur ingilis iqtisadçısı

Çekib varlığını nazlı bir pəri.  
Həmin o pəri ki, vəcdə gələrək  
Onu vəsf etmişdi bir vaxt Nazon<sup>1</sup> da.  
Hayif ki, ömrünün qaynar yazında  
İztirab içində dayanıb ürək  
Doğma İtaliyadan, doğma elindən  
Uzaq Moldovanın ucqar çölündə.

IX

A horizontal row of 20 evenly spaced dots, used for handwriting practice by placing letters or words between the dots.

X

Çox erkən öyrəniş riyakarlığı,  
Qısqanc nəzərlərlə məqam güdməyi;  
Vaysına-vaysına bir pak varlığı  
Fikrindən döndərib kama yetməyi.  
Bir ayrı aləmdə qeydə qalmağı,  
Məğrur görünməyi, müti olmağı.  
Dalğınca dayanıb susmaqları var,  
Dinəndə ağızından alovlar saçar,  
Könül məktubları yazar asanca!  
Birinin eşqindən olub divanə,  
Birinin dərdindən çəkər zəbanə  
Özünü unudub, azıbdı ancaq  
Qırğı nəzərlərlə həzin hisləri,  
Bəzən də yalandan dolub gözləri.



Sectiōnēs etiā

XI

Mahir ustasıdır şux zarafatla  
Sadə könülləri heyran etməyin;  
Məzлum görkəm alıb çox ehtiyatla

<sup>1</sup>Nazon – Roma şairi, «Eşq sənəti» poemasının müəllif. Yazdığı sərət şeirlərə görə Dunay çayı tərəflərə sürgün edilmişdi.

Şirin dillər töküb məqam güdməyin.  
Ürəklər riqqətlə yumşalan vaxtı  
Qələbə calmaqda yeyindi baxtı.  
Vaxtında tərpənib bir ayrı üzlə  
Nəvaziş umaraq ağilla, hislə  
Yalvara-yalvara cavab gözləyər;  
Eşidib ürəyin ilkin səsini  
Yenə dilə tutub o kimsəsini,  
Xəlvəti görüşə vədə istəyər,  
Sonra da çəkilib xəlvət guşəyə  
Ona dərs öyrədib dalar nəşəyə!

## XII

Çox ipə yatmayan nazəninləri  
Çox asan tovlayıb salıb təlaşa;  
Görəndə rəqiblər daraldır yeri,  
Onların məhvinə keçir birbaşa.  
Hədyanlar yağıdırıb zəhərlər tökür,  
Gizli torlar qurub bir əncam çəkir;  
Dünyadan xəbərsiz bəxtəvər ərlər,  
Onunla dostsunuz axıra qədər!  
Göstərib daima səmimi rəftar,  
Onu əzizləyib qəlbinə girdi  
Məkrli Foblasın<sup>1</sup> köhnə şagirdi:  
Dəyyuslar dəyyusu o qoca kaftar  
Razıdır özündən, öz arvadından,  
Bir də evindəki xörək dadından.

## XIII, XIV

.....  
.....  
.....  
.....  
.....

---

<sup>1</sup>Foblas – XVIII əsr fransız yazıçısı Live de Küvrenin əsərlərinin baş qəhrəmanı, ömrünü sevgi macəralarına həsr etmişdir.



## XV

Vaxt olur, qalxmamış hələ yataqdan  
Döyür qapısını ismarıç, soraq.  
Nədir? Dəvətdimi? Doğrusu haqdan  
Üç evdən çağrılıb axşama qonaq.  
Birində bayramdı, o birində bal,  
Hansına gedəcək bizim qırışmal?  
Hardan başlayacaq? Bir fərqimi var?  
Hamsına baş çəkib yetirmək olar.  
Səhər libasını geyib əyninə,  
Başına keçirir gen bolivarı,  
Gedir ki, dolaşib gəzsin bulvarı;  
Ordakı genişlik xoşdu əyninə,  
Gəzir, breqeti<sup>1</sup> zəng çalanacan,  
Naharın vaxtına az qalanacan.

## XVI

Axşam toranında minib xizəyə,  
«Haydı! Haydı!» – deyib qısqırır bərkədən.  
Gümüşü qar tozu dönür bəzəyə  
Qunduz yaxalığı öpən küləkdə.  
Talona tələsir boranda, qarda,  
Bilir ki, gözləyir Kaverin<sup>2</sup> orda.  
Özünü yetirib salır salona,  
Şərab tıxacları uçur tavana.  
Düzülüb süfrəyə qanlı rostbiflər,  
Gəlir tryufli də – gənclik zinəti,  
Strasburq piroqu – ağız ləzzəti  
Firəng mətbəxiylə durulur keflər;  
Limburq pendiriylə qızıl ananas  
Araya gələndə düşür basabas.



*Səgili miş əsərləri*

<sup>1</sup>Breqet – fransız mühəndisi Bregetin icad etdiyi çox dəqiqliyən cib saatı

<sup>2</sup>Kaverin – Puşkinin dostu

## XVII

Hələ bir bakal da vurmaq istəyir  
Yaxşı sinirməkçün yağlı kotleti.  
Sayıq breqetsə zəng çalıb deyir  
Başlanma vaxtıdır təzə baletin.  
Teatra çox yaman qaydalar qoyan,  
Aktrisa görəndə bir ləzzət duyan,  
O sırılı-soraqlı arxa səhnənin  
Fəxri vətəndaşı bizim Onegin,  
Çaparaq yollandı birbaş teatra.  
Azad nəfəs alır bu yerdə hər kəs,  
Hərənin könlündə bir ayrı həvəs  
Nə Fedra<sup>1</sup> tanrıyır, nə Kleopatra<sup>2</sup>,  
Qışqırıb səsləyir təkcə Monnani<sup>3</sup>,  
(Özünü göstərir coşduqca qanı.)



## XVIII

Sehrli diyardı sənət aləmi!  
Ötən sənələrdə orda parladı  
Hüriyyət aşığı Fonvizin kimi  
Ulu satiranın mahir ustası.  
Zəki Knyajnin<sup>4</sup> də orda ucaldı,  
Ozerov<sup>5</sup> qüdrəti vəlvələ saldı,  
Xalqın gönderdiyi gur alqışları  
Semyonova<sup>6</sup> ilə bölüşdü yarı.  
O böyük Kornelin<sup>7</sup> sənət dünyası

<sup>1</sup>Fedra – Rasinin eyniadlı əsərinin qəhrəmanı

<sup>2</sup>Kleopatra – tərcümə olunmuş səhnə əsərinin qəhrəmanı, əslində, qədim misir padşahı

<sup>3</sup>Monna – Rus dramaturqu Ozerovun «Finqal» pyesinin qəhrəmanı

<sup>4</sup>Knyajnin – o dövrün tanınmış faciə, məzhəkə yazarı

<sup>5</sup>Ozerov – sentimental faciələr müəllifi

<sup>6</sup>Semyonova – o dövrün məşhur aktrisası

<sup>7</sup>Kornel – rus tərcüməçisi

Katenin<sup>1</sup> diliylə canlandı bir də,  
Sancıb iynələdi o gör-götürdə  
Küylü Şaxovskoyun<sup>2</sup> hər komedyası.  
Orda Didlo<sup>3</sup> özü yetdi şöhrətə,  
Orda günlər gördüm mən də bir vədə.

## XIX

Hardasız? Necəsiz? Ey ilahələr!  
Hay verin könlümün həzin səsinə.  
Sizlərin yerinə gələn özgələr  
Siz ola bildimi siz əvəzinə?  
Eşidə billəmmi sizin o xoru?  
Varmı səhnəmizin öz Terpsixoru<sup>4</sup>?  
Baxam heyranlıqla, böyük həvəsnən  
Ürəkdən edilən ucuşlara mən.  
Yoxsa ki, lorneti işə salanda  
Bir tanış görməyib tanış səhnədə  
Dözməyib bu sayaq ağır möhnətə  
Biganə əyləşib şənlik zalında  
Əsnəyə-əsnəyə sükuta dalım;  
Olub keçənləri hey yada salım?



*Səgilməzi əsərləri*

## XX

Teatr dopdolu, lojalar əlvan,  
Qaynaşır camaat six cərgələrdə.  
İntizar içində gözləyir hər yan,  
Birdən qırçın-qırçın çəkilir pərdə.  
Uçur İstomina<sup>5</sup> xəffif hüsndə  
Hurilər, mələklər əhatəsində.

<sup>1</sup>Katenin – şair, tənqidçi

<sup>2</sup>Şaxovskoy – dramaturq, teatr xadimi

<sup>3</sup>Didlo – məhşur baletmeyster

<sup>4</sup>Terpsixora – yunan mifologiyasında rəqs ilahəsi

<sup>5</sup>İstomina – o dövrün tanınmış balerinası



Tək ayaq üstündə durub usluca  
Elə fırlanır ki, az qalır uça.  
Yerindən atlanıb sıçrayır qəfil,  
Havadan yapışib süzdükcə süzür,  
Tük kimi yellənir, tük kimi üzür  
Eolun<sup>1</sup> ağızından qopub elə bil.  
Bükülüb, açılıb dövr elədikcə  
Ayağı ayağa çırپır çevikcə.

## XXI

Hamı əl çalan vaxt gəldi Onegin  
Ayaqlar tapdayıb sədd yara-yara.  
Qıyqacı boylanıb üzündə təmkin  
Tuşladı lorneti yad qadınlara.  
Bütün yarusları keçirib gözdən  
Gördüyü libasdən, gördüyü üzdən  
Heç biri döşünə yatmadı qəti  
Tanış kişilərə təzim elədi.  
Dalğın nəzərlərlə göz gəzdirərək  
Ağlı bu səhnədən heç nə kəsmədi  
Üzünü çevirib möhkəm əsnədi.  
Dedi: «Vaxtdı, hamı dəyişsin gərək  
Çox baxdım, çox dözdüm baletlərə mən,  
Axır Didlonun da bezdim üzündən».

## XXII

Amurlar, əfilər qrimli üzdə  
Məzə verə-verə atışır hələ.  
Yorğun lakeylər də kürkləri üstə  
Qapının ağızında yatisır hələ.  
Asqıraq, öskürək kəsməyib hələ,  
Hayçılard, küycülər bezməyib hələ;

---

<sup>1</sup>Eol – Külək allahı

Tamam səngiməyib tappiltları,  
Yanır içerinin, çolün fanarı.  
Çırpinıb belindən tökür qarını  
Qoşquda üşüüb donduqca atlar.  
Ocaq qıraqında faytonçu zatlar  
Söyüb yamanlayır ağalarını.  
Bu dəmdə Onegin çıxır ki, zaldan  
Gedib sıq geyinsin, qalmasın baldan.

### XXIII

Tənha otağında olan hər şeyi  
Dəqiq təsvir üçün əlim geyişir;  
Dəblər yetirməsi, dəblər örnəyi  
Gündə neçə dəfə libas dəyişir.  
Qazanc götürməkçün London özünə,  
Taxta əvəzinə, piy əvəzinə  
Baltikdən bu yana atlığı nə var,  
Fürsətdən yarınıb satdığı nə var  
Hamısı burdadır. Həris zövqləri  
Doydurub əylədən zinət naminə,  
Əlinə düşəni sərvət naminə  
Paris də göndərir o üzdən bəri.  
Alıb doldurubdur otağı çoxdan  
On səkkiz yaşında filosof oğlan.



*Səqili mis əsərləri*

### XXIV

Masada mis qablar, çinilər fərli  
Oymalı büllurda zərif ətirlər:  
Tsareqrad qəlyanı-kəhrəba zərli,  
Baxanda adamı valeh edirlər.  
Əyələr, daraqlar xalis poladdan  
Qayçının bir növü çıxmayıb yaddan,  
Fırçalar dırnaqdan, dişdən ötəri,  
Otuzdan artıqdır növü, qədəri.

Möhtərəm Qrimi<sup>1</sup> hörmətli Russo,  
Anlaya bilməyib bir belə şərtlə:  
Dırnaq təmizləyib nə cəsarətlə  
Bəlağət çılgını qarşısında o.  
Amma haqsız olub (qoy deyim barı)  
Hürriyyət aşiqi, haqq tərəfdarı.

## XXV

İş-güclə yanaşı, istəsə hər kim  
Hələ dırnağın da qeydinə qalar.  
Adətdi insana amansız hakim,  
Zamanla boş bəhsin nə mənası var?  
Onegin ikinci Çadayevdi<sup>2</sup> lap,  
Qısqanc qınaqlara gətirməyib tab,  
Geyimdə, keçimdə əsl pedantdır.  
Amma aramızda həm də frantdır<sup>3</sup>.  
Ayna qabağında durub üç saat  
Təpədən dırnağa güzgülənərək  
Yüngül təbiətli şüx Veneratək<sup>4</sup>  
Otaqdan çıxanda olur masqarad.  
Baxanlar deyir ki, görən bu nədir,  
Kişi paltarında bir ilahədir.

## XXVI

Dəbdəki ən yeni geyimlər ilə  
Yetik nəzərləri mütləq güdərdim,  
Ariflər öündə gətirib dilə  
Onun libasını təsvir edərdim.



<sup>1</sup>M.Qrim – XVIII əsr fransız yazıçısı

<sup>2</sup>Çadayev – əslində, Çaadayev, Puşkinin yaxın dostu. Qeyri-adi şıq geyimi  
ilə məşhur idi.

<sup>3</sup>Frant – modabaz (bir növ stilyaqa)

<sup>4</sup>Venera – Roma mifologiyasında Eşq ilahəsi

Əlbəttə, gərəkdir yetə qüdrətim,  
Təsvir eləməkdi mənim sənətim.  
Amma əvəzini çətindir tapmaq,  
Yoxdur dilimizdə pantalon, frak.  
Baxanda özüm də görürəm ki, mən  
Əcnəbi sözlərlə bəzənib yazım,  
Üzr diləməkdi son iltimasım,  
Qaça bilməmişəm yad kəlmələrdən.  
Amma ötən çağlar ayıq olmuşam  
Akadem lüğətə nəzər salmışam.

## XXVII

İndi qarşımızda məqsəd bu deyil,  
Yaxşısı budur ki, tələsək bala;  
Odur Oneginim uçur elə bil,  
Yamçı karetini çapır dördnala.  
Bəzəkli karedə qoşa fanarlar,  
Süzdükə qar üstə nəşəli nurlar,  
Səssiz küçələrdə bərq verə-verə,  
Sanki göy qurşağı sərilir yerə.  
Cəlallı bir evdə tərpənir pərdə  
Qəndillər qatarla alışib yanır,  
Ətrafin zülməti nura boyanır,  
Kölgələr sayışır pəncərələrdə.  
Şənlənir dəb güdən şüx bəxtəvərlər,  
Qəribə xislətli xanımlar, ərlər.



*Səçilmiş əsərləri*

## XXVIII

Dəhlizə çatınca bizim qəhrəman  
Pırtlaşışq saçına əl gəzdirərək,  
Fağır qapığını saya salmadan  
Mərmər pillələri şütdü oxşək.  
Salon ağıznacan dolubdu sıx-sıx,  
Küylü musiqi də səngiyib artıq.

Mazurka rəqsinə keçibdi hamı,  
Basıb sıxışdırır adam adamı.  
Mahmızlar toqquşub səslənən zaman  
Süzüb oynadıqca zərif ayaqlar  
Odlu baxışlarda artır maraqlar.  
Dinən kamanların hayqırtısından  
Batır xanımların piçiltiliarı,  
Qısqancli, qəmzəli giley-güzari.

## XXIX

Nəşəli günlərdə neçə il qabaq  
Balların dəlisi olmuşam mən də.  
Orda könül verib ürək açaraq  
Məktub ötürürsən fürsət düşəndə.  
Könlümdən keçir ki, möhtərəm ərlər  
Bir xidmət göstərim sizə mötəbər.  
Dinləyin, xəbərdar eyləyib sizi,  
Açmaq istəyirəm gözlərinizi.  
Analar, sizə də iltimasım var:  
Gözdən buraxmayın qızları qəti,  
Hədəfdə gəzdirin daim lorneti,  
Allah göstərməsin... yoxsa gec olar.  
Bunu o səbəbdən yazıram ki, mən  
Çoxdan əl çəkmişəm belə işlərdən.

## XXX

Növ-növ işrətlərə uyan zamanlar,  
Heyif ki, ömrümü vermişəm yelə.  
Zədə vurmasayı əxlaqa onlar  
Sevərdim balları, sevərdim hələ.  
Adı tünlüyü də xoş gəlir deyə  
Vurğunam nəşəli, çılgın gəncliyə,  
Ağillı geyinən qadınları da,  
Zərif ayaqları, addımları da!



Bizim Rusiyani soraqla axtar  
Qaməti şümsadtək, yerişi naznaz  
Üç cüt göz oxşayan ayaq tanılmaz.  
Amma xatirimdə bircəciyi var,  
Əksi çəkilməyib gözümdən hələ,  
Titrədir qəlbimi yuxuda belə.

### XXXI

Onları hayanda, ya hansı çağlar  
Unuda bilərsən, sən ey divanə?  
Ax şümsad ayaqlar, zərif ayaqlar!  
Harda yaz çıçəyi əzirsiz yenə?  
Şərqiñ səfasında süslənən sizlər  
Kədərli şimalda qoymayıb izlər.  
Könlünüz doymayıb kamdan, murazzdan,  
Əlvan xalılarla zərif təmasdan.  
Heç elə olubmu könlüm unuda,  
Unuda sizdəki qədri, qiyməti,  
Tərifி, alqışı, şanı, söhrəti,  
Ata yurdunu da, məhkumluğunu da?  
Güllü çəmənlərdə izləriniztək  
Gənclik səadətim yox oldu gerçək.



*Səgili miş əsərləri*

### XXXII

Xoşdu Diananın<sup>1</sup> sinəsi, köksü,  
Xoşdu Floranın<sup>2</sup> odlu yanağı;  
Amma məndən ötrü artıqdır, düzü,  
Bizim Terpsixorun şümsad ayağı.  
Baxıb arxasınca axan gözlərə  
Mükafat vəd edir, bəlkə, min kərə.  
Çəkib apardıqca fikri, xəyalı,  
İsteklər artır əlvan boyalı.

<sup>1</sup>Diana – Roma mifologiyasında Ay və Ov ilahəsi

<sup>2</sup>Flora – gül-ciçək ilahəsi

Vurğunam, Elvina, düşmüşəm oda,  
Süfrənin altından gizli sözəndə,  
Yamyasıl çəməndə səssiz gəzəndə,  
Qışda buxarının qabağında da  
Parketli zalların aynasında da  
Dənizin qranit qayasında da.

### XXXIII

Dəniz kənarında tufandan qabaq  
Həsəd aparmağım çıxmır yadımdan.  
Bəxtəvər dalğalar qatarlaşaraq  
Gəlib ayağına çökürdü hər an!  
Şütüyüb onlarla sahilə sarı,  
Öpmək istəyirdim gül ayaqları.  
Belə əzablarla heç vaxt, heç vədə  
O odlu, alovlu gəncliyimdə də  
Belə iztirabla ummamışam mən  
Öpəm Armidanın<sup>1</sup> bal dodağından,  
Öpəm gül qoxuyan al yanağından,  
Öpəm gül kimicə titrək əlindən.  
Heç vaxt eşq atəşim belə çaxmayıb,  
Belə yandırmayıb, belə yaxmayıb!

### XXXIV

Əziz xatırədir ömrün o günü!  
Həzin xəyallara dalaraq hərdən  
Tutanda bəxtəvər bir üzəngini  
Əlimdə sanıram o ayağı mən.  
Yenidən canlanır xəyal dünyası,  
Yenidən qaynadır o xoş təması  
Solğun ürəyimdə soyuyan qanı,  
Yenidən oyadır eşqi, hicrəni.



Aleksandr Sergeyeviç Puškin

<sup>1</sup>Armidə – Tokvato Tissonun «Azad edilmiş Qüds» poemasının baş qəhrəmanı

Kəvəzə rübəbi susdur, zarıma,  
Şöhrətə mindirmə məğrurları sən,  
Ona layiq deyil sevib ürəkdən  
Onların eşqiylə yazdıqlarımıma,  
Sözü də, gözü də sehrli mələk  
Aldadır adamı... ayaqlarıtək.

### XXXV

Bəs hanı Onegin? Qayıdır baldan,  
Gedir yuxusunu alsın yataqda.  
Baraban səsindən tərpənir hər yan,  
Küylü Peterburq da oyanıb çoxdan.  
Tacirlər, çərçilər ayaq üstədir,  
Sürütü çaparaq birjaya gedir.  
Qaçır südçü qadın əlində güyüm,  
Başlanır səhərin bu xoş hay-küyü.  
Tüstülər burulub qalxır bacadan –  
Mavi dirəkləri soyuq şəhərin,  
Açılır örtüyü mənzərələrin.  
Papağı kağızdan çörəkçi alman  
Gələn müştərinin çəkib nazını  
Neçə yol açıbdı vasisdasını<sup>1</sup>.



*Səgili miş əsərləri*

### XXXVI

Balın hay-küyündən bezib yorulan  
Əyləncə övladı, zinət övladı  
Səhəri gecəylə səhv salıb bu an  
Rahatca uyuyur, bal yuxudadi.  
Bir də oyanacaq gün əyiləndə  
Hazırkı həyatı əvvəlki yönə –  
Günlər ehtişamlı ömrü yeknəsək,  
Sabah da keçəcək lap dünənki tək.

<sup>1</sup>Vasisdas – alman sözüdür, mağaza sahibi alman olduğundan qapının yuxarı hissəsində açılıb-örtülən kiçik pəncərə belə adlanındı.

Bu cavan ömrünün bu hürr çağında  
Könlünə oxşayan əyləncələrdən  
Asan qazandığı saysız zəfərdən  
Bəxtiyar oldumu Yevgeni, sonda?  
Əbəsmi ötürüb keflərdə günü,  
Əritdi havalı, gümrah ömrünü?

### XXXVII

Yox, erkən soyudu canında hislər,  
Hay-küylü aləmdə dəyişdi halı;  
Daha əvvəlki tək göyçək bənizlər  
Çəkib aparmadı fikri xəyalı;  
Bezdirdi könlünü əhdə dönüklük,  
Dostluq da, dostlar da oldu ağır yük;  
Təzəcə tapdığı baş ağrısından  
Hər yeyib-içəndə keflənən zaman  
Ağzından od saçılıb hər zamankı tək  
Tikanlı atmaca yağıdırmağıyla,  
Hamının önündə şax durmağıyla  
Həmişə havalı gəzsə də gerçək  
Axır təngə gəlib soyudu birdən  
Qılıncañ, qurşundan, yağlı küfrdən.

### XXXVIII

Qəribə bir mərəz yayılıb yaman,  
Əlac tapılmayıb hələ andırı;  
İngilis dilində splin<sup>1</sup> olan,  
Rusca ad qazanıb: adı xandra!  
O məlum mərəzə yoluxub heçdən  
Özünə qapanıb sıxıldı içdən.  
Qurşun gəzdirə də bəzən arada,  
Şükür, əl atmadı intihara da.



<sup>1</sup>Splin – iç sıxıntısı, qara xülya

Çayl Harold kimi dalğınca gəzdi;  
Nə məclis havası, nə dedi-qodu,  
Nə də gözəllərin gözünün odu  
Könlünü açmadı, dünyadan bezdi,  
Heç nə toxunmadı hissinə daha,  
Heç nə görünmədi gözünə daha.

XXXIX, XL, XLI

XLIII

Kübar aləminin şux gözəlləri!  
O sizi tərk etdi hər kəsdən qabaq;  
Doğrusu, bu çağın şirin dilləri,  
Ədalı söhbəti can sıxır ancaq;  
Bəzi xanımların coşan ilhamı  
Dilə gətirsə də Seyi<sup>1</sup>, Bentami<sup>2</sup>,  
Onların sadəlövh elmi lisani  
Çərlədib bezdirir qulaq asanı.  
Qüsursuz olsa da, amma özləri  
Elə ağıllıdı, əzəmətlidi,  
Elə bakirədi, lətafətlidi,  
Elə sayıqdı ki, ayıq gözləri  
Hər kişi yanlayıb fəth edə bilməz,  
Çəkər yaxasına splin Mərəz.



Sectumis esterlari

XLIII

Ey hərdən gecikib gecəyə qalan  
Peterburq körpüsü qalxana qədər

## *<sup>1</sup>Sey – fransız iqtisadçısı*

<sup>2</sup>Bentam – ingilis yazarı, hüquqçu

Səssiz küçələrdə pələsəng olan  
İşvəli gözəllər, nazlı gözəllər,  
Sizi də tərk etdi bizim Yevgeni.  
Eyş-işrət dönüyü həzin Yevgeni  
Evinə qapanıb tək-tənha qaldı,  
Əsnəyib əlinə qələm də aldı.  
Yazmaq istəsə də, əzablı zəhmət  
Döşünə yatmadı könlü bulandı  
Söz də qələmindən uzaq dolandı,  
Yan ala bilmədi o mülkə xəlvət!  
Ta rəva bilmirəm yazıb yozmağı,  
Özüm də mənsubam o mülkə axı.

#### XLIV

Yenə bekarçılıq gəldi aramla,  
Taladı könlünü, yardımı bağrını;  
Bir gün də oturdu xoş bir məramla,  
Bəlkə, mənimseyə özgə ağlını!  
Bir yiğin kitabı düzüb rəflərə,  
Oxudu, oxudu, amma hədərə;  
Birində qüssə var, birində boş laf,  
Birində məna yox, birində insaf;  
Hamısı qatlanıb qalıb yarıda;  
Köhnələr köhnəlib mətləbi sağır,  
Təzənin üzündən köhnəlik yağır,  
Atdı qadınlar tək kitabları da.  
Dözmədi rəflərə səbri, qərarı,  
Matəm pərdəsiylə örtdü onları.

#### XLV

Kübar aləminin şərtləi yükündən  
Onuntək ayrılib qopub, nəhayət,  
Dostlaşdım onunla o günlərdə mən;  
Xoşuma gəlirdi ondakı xislət  
Dərin xəyallara dalmağı ilə



Aleksandr Sergeyevic Puškin

Təkrarsız qəribə olmağı ilə;  
Ağlı çox itiydi, soyuqdur ancaq,  
Mən yaman hirsliydim, o qaraqabaq;  
Aşıqlik elmini bilsək də belə,  
Bizə qəsd eləyib sıxdı bu həyat,  
Odlu könlümüzdə söndü hər büsət;  
Ömrün al günəşi doğmamış hələ  
Durub gözləyirmiş qarşida bizi  
O kor Fortunayla<sup>1</sup> bənzər qərəzi

## XLVI

Yaşayan, düşünən heç bir insanın  
Qəlbində nifrəti olmaya bilməz.  
Ötəni, itəni qəlbən duyanın  
Gözləri yaşarıb dolmaya bilməz.  
Beləsi, kim bilir, hələ, bəlkə də,  
Valeh olmayacaq heç vaxt, heç vədə;  
Didəcək qəlbini peşmançılıq,  
Bunlarsa həmişə həddindən artıq  
Şipşirin dad verir xoş səhbətlərə;  
Danışıq tərzindən şəssam da əvvəl,  
Tədricən alışib qalmadım məəttəl,  
Hələ bəyəndim də mən buna görə  
Məzəsi zəhərlə yaribayarı  
Yazdığı qəzəbli epiqramları.



Seçilmiş əsərləri

## XLVII

İsti yay günləri çıxıb güzara  
Neva sahilində bəyaz gecələr,  
Baxıb Dianasız ayna sulara,  
Xəyalə qapılıb səhərə qədər.  
Sevdalı, romanlı illəri anıb,  
Ötən sevgimizlə alışib, yanıb,

<sup>1</sup>Fortuna – Roma mifologiyasında Xoşbəxtlik və Tale ilahəsi

Xəyalda sevgilər, qəlbdə ehtisaz  
Olardıq yenə də qayğısız, həssas.  
Heç doydum bilmədən, hava yerinə  
Meşənin ətrini içər, içərdik,  
Xəyalə qoşulub yenə köçərdik  
Cavan ömrümüzün ilk illərinə  
Ayağı taxtalı mürgülü dustaq  
Zindandan meşəyə köç edən sayaq.

## XVIII

Peşmanlıq qəlbimi çuğlayıb yaman;  
Bir şair özünü rəsm etdiyitək  
Boylanır Yevgeni dalğın, pərişan,  
Qranit hasara dirsəklənərək  
Hər yan sükutdadır, səs gəlir hərdən  
Təkcə gözətçilər dəyişən yerdən.  
Bir də uzaqdakı Milonnayadan<sup>1</sup>  
Təkər taqqıltısı qopur nagahan.  
Avarlı bir qayıq səssiz üzərək  
Mürgülü suları yarıb gedirdi,  
Bizi sehrləyib məftun edirdi.  
Uzaq bir şərqi, bir də bir tütək  
Amma gecə vaxtı şirindi min qat  
Tarkvato oktavı çalan nəqarət.

## XLIX

Adriya dənizi, Brenta<sup>2</sup> nəhri!  
Sizinlə görüşüb yetəcək kama.  
Susub dinlədikcə sizdəki sehri,  
Yenidən gələcək könlüm ilhamı!  
Müqəddəs səsiniz çəkib dəruni  
Daim Apollonun<sup>3</sup> nəvələrini.

<sup>1</sup>Milonnaya – Peterburqda küçə adı

<sup>2</sup>Brenta – Adriatik dənizinə tökülen çay

<sup>3</sup>Apollon – Yunan mifologiyasında Günəş allahı, incəsənət hamisi



Məğrur mirasından mərd Albionu<sup>1</sup>  
Taniyib sevəcək doğmatək onu.  
Həzz alıb İtaliya gecələrindən  
Gah dilsiz görünən, gah da dilavər  
Venesiya qızıyla üzüb bəxtəvər  
Bir ləzzət duyacaq könlüm dərindən.  
O qız səslənəcək qəlbim telində  
Petrarka<sup>2</sup> dilində, sevgi dilində.

## L

Gəlib çıxacaqmı azad günlərim?  
Vaxtda! Vaxtda! – deyib haray çəkirəm.  
Əl edib, səsləyib ağı yelkənləri  
Hava gözləyirəm, ümid əkirəm.  
Hər səmtə yan olan əngin dənizdə  
Fırtına cübbəli dalğalar üstə  
Ruhuma qərəzli süst təbiətdən  
Haçan baş götürüb gedəcəyəm mən?  
Vaxt çatıb, qalmasın arzum ürəkdə  
Gedim Afrikamda bürünüm oda  
Toranlı Rusiyam düşdükçə yada  
Xoşdu köks ötürüb qəribəməkdə.  
Ordadı əzabım, eşqim, diləyim,  
Orda dəfn olunub vurğun ürəyim.



*Səgili miş əsərləri*

## LI

Onegin özü də qosulub mənə,  
Gəzmək istəyirdi qərib elləri.  
Tale tərs üzünü göstərdi yenə  
Biz də ayrı düşdük uzun illəri.  
O zaman atası getdi rəhmətə,  
Axışdı borclular, qopdu şəbədə.

<sup>1</sup>Albion – İngiltərənin qədim adı

<sup>2</sup>Petrarka – XIV əsr İtaliya şairi

Hərənin ağızından gəldi bir avaz;  
Onegin hamını dinləyib həssas,  
Dedi-qodulara dözməyib sonda  
Öz qismət payından olaraq razı  
Borclara paylayıb qalan mirası,  
Elə bir itki də görməyib bunda;  
Bəlkə də, qəlbinə damıbmış qabaq,  
Bilirmiş əmisi mərhüm olacaq.

## LII

Qəfil üzə çıxdı batan gəmisi,  
Bu qəfil xəbəri yetirdi darğa  
Ölüm ayağında yatan əmisi,  
Çağırır onunla hallaşmağa.  
O qəmli məktubu oxuyan kimi  
Görüşə səslədi dərd Onegini.  
Çapdı poçt yolunun yüyrək atını  
Əvvəlcə əsnəyib çözdü yadını,  
Puldan, vardan ötrü əl atdı fəndə  
Nə sayaq ah çəkib qoşsun yalani  
(Belə başlamışdım mən də romanı)  
Özünü yetirib girəndə kəndə  
Gördü masa üstə qoyulan qoca  
Torpağın payıdır durub hazırca.

## LIII

Yevgeni sıyrılıb atdan düşəndə  
Gördü həyət dolu bir izdiham var;  
Axışıl gəlmışdı dost da, düşmən də  
Yas güdüb hüznlə maraqlananlar;  
Mərhumu tapşırıb soyuq torpağa.  
Kesişlər, qonaqlar cumdu arağa,  
Sonra dağıldılar məmnun, mötəbər,  
Guya ki, çox böyük bir iş gördülər.



O gündən kəndçidir sadə, səmimi,  
Hazırca sahibdir Onegin ağa  
Zavodu, müşayə, suya, torpağa –  
Dünənki israfçı, qayda qənimi.  
İndi sevinir ki, nə yaxşı olub  
Nəyəsə dəyişib əvvəlki yolu.

## LIV

Əvvəl gözlərinə təzə göründü,  
O tənha tarlalar, nəgməli irmaq  
Boz, sərin meşəlik səhrə büründü,  
İki gün oxşadı könlünü ancaq.  
Amma üçüncü gün yoruldu gözlər  
Könlünü açmadı tarlalar, düzərlə;  
Hərəsi bir cürə mürgü gətirdi,  
Təzə tapdığını yenə itirdi;  
Aydınca sezdi ki, bir həzin axşam  
Küçəsiz, saraysız olsa da bu kənd,  
Qumarsız, haraysız olsa da bu kənd,  
Bunun özündə də darıxır adam,  
Düşüb arxasında güdür sixıntı,  
Elə bil kölgədi, sadıq qadındı.



*Səçilmiş əsərləri*

## LV

Hay-küydən aralı sakit bir kənddə  
Rahat həyat üçün doğulmuşdum mən  
Orda qanandlanıb yetəndə həddə  
Daha canlı qopur nəgmə ürəkdən.  
Bekar vaxtlarımın məsum çağında  
Yaşayıb kimsəsiz göl qıraqında  
Hər gün oyanıram sökülməmiş dan  
Şirin ləzzət alıb bekarçılıqdan.  
Hər gün far niente<sup>1</sup> qanundur mənə:

<sup>1</sup>Far niente – bekarlıq

Oxuyub yuxuma haram qatmırıam,  
Ötəri şöhrətə əl uzatmiram,  
Beləcə keçirib, salmayıb yönə  
Ötürdüm boşuna bir vaxt günləri,  
O barsız-bəhərsiz bədbəxt günləri.

## LVI

Kənd yeri, məhəbbət, tarla, gül-çiçək,  
Bir də veyl-veyl gəzib dolanmaq!  
Sizlərə vurğunu sinəmdə ürək,  
Yoxdu xislətimdə nəyisə danmaq.  
Hazıram deyim ki, çox-çox əvvəldən  
Fərqli adamlarıq Oneginlə mən.  
Qoy daha uydurma, böhtan naşiri  
Ya qeyri oxucu – naşının biri,  
Allahsız yalani vird eləməsin,  
Oxşar cizgiləri tutuşduraraq,  
O vüqar şairi Lord Bayron sayaq,  
Özünün əksini yazib deməsin  
Guya özümüzdən başqasını biz  
Yarada bilmərik belə bənzərsiz.

## LVII

Bunu da söyləyim, gəlmışkən yeri;  
Xülya aşiqidi bütün şairlər.  
Vaxt olub yuxuda gördüyüüm pəri  
Çöküb yaddaşima, sonra bir səhər  
İlhamım çağlayıb oyadıb onu,  
Sevgiyə çevrilib yuxunun sonu.  
Beləcə vəsf oldu ayrı yazıda  
Salgir<sup>1</sup> sahilinin əsir qızı da.  
Ey əzziz dostlarım, indi hamımız



<sup>1</sup>Salgir – Krımda çay adı

Arada söz salıb həmin şeirdən  
Sual yağıdırırsız siz mənə hərdən:  
«Kimdi rübabın inlədən o qız?  
Qısqanc gözəllərin arasında sən  
O şeiri hansına həsr eləmisən?»

## LVIII

«Kimin baxışları tərpədib təbi,  
Oxşayıb könlünü o zərif nəfəs?  
De kimdi şeirinin gizli mətləbi,  
Kimdi o göylərə qaldırdığın kəs?  
Heçcə kim, a dostlar, vallah, heçcə kim,  
Mənə qəm yetirib daima eşqim.  
Çılğın təlaşlarla, əndişələrlə  
Xoşbəxt o kəsdir ki, xoşbəxt hünərlə  
Eşqini gizlədib qafiyələrdə  
Düşüb Petrarkanın yoluyla gedir,  
Saçmalı sözləri sıxbıb bərkidir,  
Ovudur könlünü sehrlı pərdə,  
Onu şöhrətə də yetirir ilham;  
Mənsə öz eşqimdə fərsiz olmuşam.



*Səqili mis adərləri*

## LIX

Ötüb sevgi dəmi, dəyişib durum,  
Ovlayıb könlümü ilham pərisi.  
İndi axtarırıam yiğib uydurum  
Ağilli fikirlə sehrlı hissi.  
Yazıram, ürəkdə yoxdu bir qəmim,  
Hər sətir başında cızmir qələmim  
Ya qadın ayağı, ya qadın üzü –  
Xeyala qapılıb yol çəkmir gözü.  
Ümid bəsləyərək soyuyan külə  
Göz yaşı axıdib yanmiram daha.  
Sönüb gedəsidi bu gün-sabaha  
Könlümün tufanı yatıb sahilə.

Bir ayrı aləmə artıq hazırlam:  
İyirmi beş fəsilli dastan yazıram.

## LX

Forma da seçmişəm həmin dastana,  
Adı da hazırkı qəhrəmanımın.  
Hələlik təzəcə yetirdim sona  
Birinci fəslini bu romanımın.  
Mən onu diqqətlə keçirib gözdən  
Bir çox təzadların vaz keçdim üstən:  
Özüm istəmirəm pozub düzəldəm  
Senzorun borcunu ödərəm hər dəm.  
Girəvə düşmüşkən öc əllərinə  
Tökülsün üstünə qoy jurnalistlər.  
Ləngimə, ey yeni doğulan əsər,  
Yeri get Nevanın sahillərinə!  
Qazan zəhmət haqqı-şöhrət payımı:  
Dedi-qoduların hay-harayı!



Aleksandr Sergeyevic Puškin

## İKİNCİ FƏSİL

*O rus!..*

*Hor<sup>1</sup>*

*O Pycb!<sup>2</sup>*

### I

Çox gözəl yer idi, gözəl də məkan  
İndi Onegininin darixdışı kənd.  
Burda ömür sürüb hər cür zövq alan  
Şükran olmalıdır göylərə hərcənd.  
Bir çay kənarında kənddən qıraqda  
Dağlarla qorunub yeldə, sazaqda  
Durur ağa evi, durur vüqarla;  
Bir yanı çəməndi, bir yanı tarla.  
Ondan o yanlara göz işlədikcə  
Al-əlvan boyalı kəndlər görünür,  
Çiçəkli çəmənlər tutmur sürünenü.  
Dəhlizə bitişik, amma dedikcə  
Sonu görünməyən baxımsız bir bağ –  
Dalğın kimsələrə rahat siğincaq.



*Səqilmiş əsərləri*

### II

Tikilib ucalıb öz qaydasında  
Möhtəşəm görünən qəsr kəşanə;  
Möhkəmdir, rahatdır zövq aynasında  
Ağıllı keçmişə uyğun nişanə.  
Hər yanda yan-yana rahat otaqlar,  
Qəşəng sobalarda min bir naxış var.  
Qonaq otağı da bərli-bəzəkli,  
Bütün divarlarda çarların şəkli.  
Düzü, heç bilmirəm nədən ötrü bəs  
Bunlar köhnəlibdi bizim dövrdə

<sup>1</sup>Ey kənd! (Horatsi)

<sup>2</sup>Ey Rusiya!

Köhnə səliqə də, təzə tövr də  
Mənim dostum üçün heç fərq eləməz:  
Dəbli salonların hansında görsək,  
Hazırkı üzündə daima əsnək.

### III

Qaldığı otağın köhnə yiyeşi  
Qırx il pəncərədə milçək döyübüdü.  
Səbri daralanda bəhanə gəzib,  
Xidmətçi qadını bərkdən söyübüdü.  
Otaqda döşəmə – adı paliddan,  
Masa, bir cüt dolab, bir yumşaq divan.  
Mürəkkəb ləkəsi yoxdu heç yanda,  
Bir-bir dolabları açıb baxanda  
Birindən məxaric dəftəri tapdı,  
Birində içkilər qatarbaqatar,  
Alma suyu ilə dolu bardaqlar.  
Bir köhnə təqvim də bir növ kitabdı,  
Heç nə oxumayıb ondan savayı,  
İşin çoxluğundan olmayıb hayi.

### IV

Tək qalıb o boyda mal-mülk yerində  
Vaxtnı birtəhər keçirsin deyə,  
Yevgeni düşünüb günün birində  
Təzə qayda qoydu köhnə şenliyə.  
Gəzib başdan-başa hicra diyarı,  
Bu ağıl yiyeşi ağır biyari  
Yüngülcə tövcüylə əvəz elədi;  
Qullar da sevinib rəhmət dilədi.  
Eşidib biləndə bu əhvalatı  
Daim qazanc güdən, məsrəf qoruyan  
Bir yaxın qonşusu alındı yaman.  
Biri də üzündə hiylə ovqatı



Aleksandr Sergeyeviç Puškin

Axşam qonşusuyla həmrəy olaraq  
Dedi: təhlükədir bizə bu sarsaq!

## V

Əvvəllər axışıb gələn qonaqlar  
Sonralar döndərdi dönərgəsini;  
Yollarda qazalaq səslənən vaxtlar  
Hazırca saxlanan don ürgəsini  
Minib, dal qapıdan yeltək uçardı,  
Gələn qonaqlardan belə qaçardı.  
Hər kəs də bunları açıqca sezdi,  
Təhqirə dözməyib dostluğun kəsdi.  
Axır belə oldu yekun qənaət  
«Tərbiyə görməyib bu xanəxarab,  
Qırmızı çaxırdı içdiyi şərab,  
Yelli farmazondu<sup>1</sup>, buna nə adət.  
Öpmək də bacarmır xanım əlini,  
«Hə», «yox»la bildirir «xeyr», «bəli»ni.



## VI

Gəldi at belində həmən o vədə  
Öz doğma kəndinə bir mülkədar da.  
O da rəvac verdi hər cür söhbətə,  
Yaxın qonşularda, yad qonşularda.  
Vladimir Lenski – adı, soyadı –  
Təpədən dirnağa Hettingen<sup>2</sup> zati!  
Vardı yaraşıqlı boyu, buxunu,  
Həm də şair idi, Kantın<sup>3</sup> vurğunu.  
Kənardan baxana qəribə gələn

*Səgili miş əsərləri*

<sup>1</sup>*Farmazon* – «Frank-masson» sözünün təhrif olunmuş formasıdır və burada üsyankar, Allahsız mənasında işlədirilir.

<sup>2</sup>*Hettingen* – Almaniyada şəhər. XVIII–XIX əsrlərdə burada ruslar da təhsil alırdılar.

<sup>3</sup>*Kant* – alman filosofu İmmanuel Kant (1724–1804)

Azad düşüncəydi, azad xəyallar  
Onu Almaniyadan gətirdiyi bar.  
Bir də ciyninəcən axıb tökülən  
Qapqara saçları daim tumardı,  
Ruhutək alovlu nitqi də vardi.

## VII

Düşdüyü aləmin pozğunluğundan  
Hələ solmamışdı ömrünün yazı;  
Könlünü açırdı onun hər zaman  
Dostların salamı, qızların nazi.  
Ürəyi tərtəmiz, sadə bir avam,  
Ümidlə yaşayır hələ bu adam.  
Dünyanın bərq vuran yeni cəlahı  
Çıxarıb başından aqlı-kamalı.  
Hələ nə qədər ki, gəncdi, subaydı,  
Şirin xəyallara dalıb dərunı,  
Süsləyib qəlbinin şübhələrini,  
Ömrün mənasını tapmaca saydı.  
Başını sindirib hədərcə yerə  
Güman da bəslədi möcüzələrə.

## VIII

Qəlbən inanır ki, sevdiyi pəri  
Onunla vüsala yetəcək bir gün;  
Qəlbən inanır ki, o can-ciyəri  
Həsrətlə yolunu gözləyir hər gün  
Qəlbən inanır ki, pozmaz ilqarı,  
Namusu yolunda hazır dostları  
Onun tərəfini saxlayıb durar,  
Böhtan çanağını vurub sindirar.  
Hələ inanır ki, bu qəlbi kövrək  
Çoxdu yer üzündə dost müqəddəslər;  
Taleyin seçdiyi həmin o kəslər



Aleksandr Sergeyeviç Puškin

Haçansa şəfqətli nurlar səpərək  
Qəlblərə mərhəmət nəqş edəcəkdir,  
Dünyaya sədaqət bəxş edəcəkdir.

## IX

Saf eşqi yolunda çəkdiyi hər dağ,  
Təəssüflər, hiddətlər üzdü canını.  
Amma xoşbəxtlikdən yanıb-yaxılmaq  
Çox erkən qaynatdı onun qanını.  
Gəzdi rübəbiyla, gəzdi dünyani,  
Hötelər, Şillerlər sözən səmanı  
Süzdükcə, daddiqca söz ovqatından  
Könlü alovlandı sənət odundan.  
Qələmə sarılıb günün birində  
O ulu sənətin təzə övladı  
İlham pərisini utandırmadı;  
Qoruyub saxladı nəğmələrində  
Bakırə xəyalın şüx vüsətini,  
Sadə gözəlliyn şəriyyətini.

## X

Eşqini vəsf edir eşqin köləsi;  
Aydındı şeirində sözlər, fikirlər  
Sadədil bir qızın saf düşüncəsi,  
Məsum bir körpənin yuxusu qədər.  
Oxulan yanında, duyan yanında  
O səssiz göylərin xiyabanında  
Əsrar ilahəsi həsrətli Ay tək  
Aydındı şeirində həsrətli ahəng.  
Vəsf edib söz açdı hər nəğməsində  
Sisli üfüqlərdə xəyalı güldən,  
Göz yaşı tökdüyü uzaq bir eldən;  
On səkkiz yaşında dərdli səsində  
Həsrət çılalandı, iqbal duyuldu,  
Ömrünün özü də saraldı, soldu.



*Səqili miş əsərləri*

## XI

Tək bircə Yevgeni bu çöllük yerdə  
Götür-qoy elədi çox nemətləri.  
Könlünə yatmadı yaxın kəndlərdə  
Qonşu ağaların ziyafətləri.  
Hərənin öz simsar adamlarından,  
Şərabdan, biçindən, it damalarından  
Ağillı-ağılı danışmaqları  
Onu sövq etmədi bir misqal barı.  
Nə dərin zəkali saz duyğusuyla,  
Nə könül oxşayan bir şeriyəti,  
Nə ağıl tərpədən kəskin səhbəti  
Nə də zarafatın dadı-duzuyla.  
Sandı ki, can alan zəvcələri də  
Ağilda onlarda qalmır geridə.

## XII

Lenski hər yerdə zər-zibasıyla  
Hazır adaxlı tək qəbul edildi.  
Məlum kənd adəti, kənd qaydasıyla  
Hərə öz qızına gözaltı bildi  
Bu yarırus əsilli təzə qonşunu;  
Hamı qonaqlığa çağırdı onu;  
Hara ayaq bassa, o yerdə xəlvət  
Subayıq üstünə gələrdi səhbət.  
Dunya çay sözərdi üzündə həya,  
Kimsə piçiltiyla deyərdi ona:  
«Dunya, ayıq tərpən, göz qoy oğlana!»  
Gitara gələrdi sonra ortaya,  
Dunya çığıldardı (Allah, amansan!):  
«Gəl ey gözüm nuru, kəşanəmdə yan!»

## XIII

Amma Lenskinin yoxdu marağı,  
Nikahın yükündən aralı durdu;



Aleksandr Sergeyevic Puškin

Qəlbən Oneginlə tanış olmağı  
Ürəkdən istəyib üstün tuturdu.  
Tanişlıq elə də çəkmədi uzun.  
Dalğayla qayanın, alovla buzun,  
Şeirlə nəssrin arası qədər  
Olsa da arada aşılmaz çəpər  
Əvvəl xasiyyətdə uymadılar heç;  
Amma açıldıqca gizli qatları,  
Hər gün yəhərləyib kəhər atları  
Sürəyə çıxmaqdan doymadılar heç  
(Boynuma alım ki), çox vədə insan  
Bab tapıb dost olub bekarçılıqdan.

## XIV

Məhv olub inanclar, dəyişib maraq,  
Daha o dostluq da yoxdu arada;  
Özündən özgəni sıfır sayaraq,  
Özünü tam vahid bilir hər adam.  
Tutub gözümüzü Napoleonluq,  
Cütayaq məxluquq, neçə milyonluq.  
Sığışa bilmirik öz hikkəmizə  
Çox gülünc görünür duyğular bizə.  
Tək bircə Yevgeni fərqlənir bir az;  
Hamını tanıyor, duyur yaxından,  
Zəhləsi getsə də amma çoxundan  
(Bəli, istisnasız bir qanun olmaz!)  
Arada seçərək bəzi kəsləri,  
Uzaqdan uzağa hörmət göstərir.



*Səçilmiş əsərləri*

## XV

Alovlu şairin hər söhbətinə  
Soyuq təbəssümlə qulaq asardı.  
Coşan Lenskinin söz vüsətinə  
Qəlbində bir ayrı məna yozardı.

Hələ bərkiməmiş alaçiy sözlər,  
Daima od saçan ilhamlı gözlər  
Onun nəzərində məzəli idi,  
Bir ayrı yenilik, təzəlik idi:  
Sözünü kəsməyib düşünərdi ki,  
Hökmünü mənsiz də verəcək zaman,  
Qoy hələ yaşasın qəlbində iman,  
İnsanın dünyaya bəxtəvər təki;  
Bu odlu-alovlu uydurmaları  
Gəncliyi xətrinə əfv edək barı.

## XVI

Ciddi mübahisə yaranıb hərdən  
Baş alıb gedərdi aralarında  
Ötən nəsillərdə, qəbilələrdə  
Kimlər kim olubdu sıralarında.  
Yaxşılı, yamanlı elmin töhfəsi,  
Batıl etiqadı, batıl bəhrəsi,  
Səssiz qəbirlərdə ömürlük əsrar?  
Ömrün gərdişini dəyişən qərar  
Bir-bir çözülərdi, Lenski aşkar  
Çoşğuluq içində sərsəmləyərdi,  
Şimal dastanından əzbər deyərdi.  
Dili bilməsə də, qalıb çar-naçar  
Lütfkar Yevgeni, o qəlbi incə  
Qulaq kəsilərdi alovlu gəncə.

## XVII

Di gəl ki, ən çox da eşqin havası  
Qatırdı başını dərvişlərimin.  
Cəngindən qurtarıb bal ehtirasın  
Hərdən söhbət açar qəmli Onegin  
Bəzən köks ötürüb heyifsilənərdi;  
Dadıb ayrılanlar nə bəxtəvərdi!



Ondan da bəxtəvər o kəslərdi ki,  
Bir duyğu dadmayıb bu hislər təki,  
Hicranla soyudub eşqi canında.  
Nifrinlə uyudub kini, qərəzi  
Əsnəmək olubdu əsl mərəzi  
Xanımı yanında, dostu yanında;  
Məkrdən qısqanıb öz iqbalmı,  
Etibar etməyib ata malını.

## XVIII

Eşqin alovları söndükcə canda  
Bir xəlvət küçəyə çəkilib hərdən  
Sevdalı günlərdən söhbət açanda  
Biz doya bilmirik xatirələrdən.  
İndi o duyğular gülünc olsa da,  
Sevgi tüğyanları salınır yada.  
Çözüb danışdılqca titrək anları  
Danışan dillərdə həyəcanları  
Susub dinləyirik, ləzzət duyarəq.  
Komaya qapalı şikəst bir qoca  
Qulaq şəkləyərək sakit, üsluca  
Lopabığ gəncləri dinləyən sayaq.  
Beləcə xəlvətə çəkir bizləri  
Sönən sevdaların gizli hisləri.



*Sevilmiş əsərləri*

## XIX

Eşqindən alışib yanın bir gənci  
Yanlayıb səmimi bir söhbətə çək,  
Düşməni, sevgisi, qəmi, sevinci –  
Qəlbində nə varsa, açıb tökəcək.  
Onegin olsa da eşqin şikəsti,  
Dostu dinləməkdi mərası, qəsdi.  
Etiraf eşqiyə yumub gözünü,  
Budur, açıb-tökür şair özünü.

Sadəlövh, səmimi, saf vicdanını  
Qoyub ortalığa, etdikcə üryan,  
Yevgeni öyrənib bildi çox asan  
Alovlu şairin eşq dastanını.  
Çox zəngin duyğulu o saf hekayət  
Bizlərə lap çoxdan bəllidi qayət.

## XX

Ah, necə sevirmiş o qaragünlü,  
Daha sevən yoxdu biz yaşda belə.  
Təkcə şairlərin divanə könlü  
Bu dəli sevdaya məhkummuş hələ.  
Hər yerdə, hər zaman eyni xəyalat,  
Arzudan, dilekdən yeganə imdad.  
Hər yerdə, hər zaman eyni kədər, qəm,  
Nə ürək soyudan uzaq bir aləm,  
Nə uzun illərin ayrılıqları  
Nə ilhama gəlib yazdığı anlar,  
Nə qərib ellərdə ərşि-əlanlar,  
Nə məclis hay-küyü, nə elmin barı  
Söndürə bilmədi, olub həyanı,  
Bakırlik odunda alışan canı.

## XXI

Olqaya vurulub valeh olanda  
Hələ yetkinliyə təzə yetirdi.  
Qızçıqaz oyundan ləzzət alanda  
Ona məftunluqla diqqət edirdi.  
Sərin palıdılığın kölgəliyində  
Qoşulub onunla oynardı gündə.  
Məmnun atalar da görüb müxtəsər  
Onları indidən bəlgələdilər.  
Gözəllik içində süslənən bu qız  
Hər bir nemətini dadıb dünyanın,



Aleksandr Sergeyeviç Puşkin

Böyüdü yanında ata-ananın.  
Sanki çəmənlikdə gizləninib yalnız  
Böyüüb boylandı incigülütək,  
Nə bir arı gördü, nə bir kəpənək.

## XXII

Şairə töhfəydi bu gənc yaşında  
Nəşəli röyanın ilkin haləsi.  
Sevib süsləndikcə onu huşunda  
Qopdu ürəyinin ilkin naləsi.  
Ay qızıl oyunlar, əfv edin bari;  
O gündən xoşlayıb sıx ormanları  
Səssiz tənhalıqda qaçıdı yuxusu,  
Sevdi gecələri, ayı, ulduzu...  
Eşqin hər üzünü dadıb həyatda  
Bir vaxtlar beləcə biz də gəzmişik  
Bəzən gözümüzdən yaş da süzmüşük  
Göylərin qəndili o Ayın altda...  
Daha dəyişmişik, dönüb zamana,  
Tutqun fanar kimi baxırıq ona.

## XXIII

Olqa həm ismətli, həm sözəbaxan,  
Həm də gülərzüdü al səhər kimi.  
Bir şair ömrütək sadəlik yağan  
Hüsnü də şirindi busələr kimi.  
Gözləri şəhlədi göylər sayağı,  
Yerişi, duruşu, əli, ayağı,  
Səsinin ahəngi, xoş təbəssümü,  
Kətan hörüklərin zərif düzümü...  
Hər hansı romanı götürüb açsan  
Orda rast gələrsən bu surətə sən;  
Özüm də sevirdim onu əvvəldən,  
Sonralar könlümü bıkıldı yaman;



*Sevilmiş əsərləri*

İndi, ey oxucum, izin ver lütfən,  
Böyük bacısından söhbət açım mən.

## XXIV

Adı Tatyanadı böyük bacının.  
Gələn hər səhifə gətirsin soraq;  
İndisə götürüb ilham xaçını  
Qalan varlıqları qutsallaşdırıq;  
Dilə yatımlıdı, xoşa gələndi,  
Hamı tanıyandı, hamı biləndi;  
Dillər əzbəri tək sevilən bu ad  
Yaşadır özündə min bir xatirat.  
Gərək hamılıqla etiraf edək;  
Zövqümüz kasaddı adqoydularda  
(Hələ mən şeirdən demirəm burda);  
Həmişə maarifdən uzaq gəzərək  
Öyrənib bilməklə aramız azdı,  
Qandığımız təkcə işvədi, nazdı.



Aleksandr Sergeyeviç Puškin

Əl-qərəz, Tatyanı deyilən pəri  
Nə öz bacısının gözəlliyiylə  
Oxşaya bilmədi baxan gözləri  
Nə də al yanağın təzəliyiylə.  
Qəm-qüssə içində susur hər zaman,  
Meşə maralı tək ürkəkdi yaman.  
Dünyada heç nəyin fərqində deyil,  
Doğma ocaqda da yaddı elə bil.  
Kənardada dolanıb qəm-qübar ilə,  
Nə ata sığalı istəyib könlü,  
Nə də anasına isnişib yönlü.  
Atılıb düşməyib uşaqlar ilə:  
Çox vaxt bütün günü bu qəribə qız  
Pəncərə önündə susubdu yalqız.

## XXVI

Dalğınlıq ovqatı besik yaşından  
Olub rəfiqəsi, sevgili yarı.  
Xəyallar yağıdırıb töküb başından  
Doldurub kənddəki bekar vaxtları.  
Bir iynə görməyib zərif barmağı,  
Olmayıb kətana naxış vurmağı.  
Nə üskük gəzdirib üyülmək bilib,  
Nə qasnaq üstünə əyilmək bilib.  
Köhnə adətidir qoca dünyanın  
Gəlincik gəzdirən hər körpə uşaq  
Hökmlü olmağa göstərib maraqlar  
Yaşadır beləcə ədəb-ərkani.  
Deyib təkrar edir hər oyun günü  
Anadan eşidib götürdüyüünü.

## XXVII

Tatyana əlinə heç vaxt, heç vədə  
Gəlincik almayıb bu yaşda belə,  
Nə şəhər qeybəti, nə dəb barədə  
Söhbət aparmayıb gəlincik ilə.  
Uşaq dəcəlliyyi yad olub ona,  
Qorxulu nağıllar dad olub ona;  
Qişın zil qaranlıq gecələrində  
Onu sehrləyib daha dərində.  
Olqanın qolundan tutub bir ara  
Aparıb çəməndə gəzdirsin deyə;  
Qonşu körpələrin yanında dayə  
Tatyana qarışmadı bu oyunlara.  
Nə səsə, nə küyə həvəsi vardi,  
Əyləncə könlünü darıxdırdı.



*Səgili miş əsərləri*

## XXVIII

Yamanca xoşlanır çıxıb eyvana  
Baxıb seyr eləsin sökülən danı;

Şəfəq çilədikcə üfüq hər yana  
Çəkilir göylərdən ulduz karvani.  
Əsir sərin-sərin səhər yelləri,  
Nurladır dünyani işiq selləri;  
Günlər asta-asta doğur beləcə.  
Qışda da uzanan qaranlıq gecə  
Ərzin yarısına sayə salanda  
Dumana bürünən ay işığında  
Doymayıb gözünün ayışığından  
Tənbəl Şərq hələ də yatıb qalanda  
Bizim Tatyananı tərpədir vərdiş,  
Oyanır otaqda şamlar sönməmiş.

## XXIX

Romanlar çox erkən cəzb etdi onu;  
Hər şeydə hər zaman gəldi karına;  
Ürəkdən vurulub sevdı Russonu,  
Uydu Riçardsonun<sup>1</sup> yalanlarına;  
Mehriban atası safdı nəsildə,  
Gecikib qalmışdı ötən əsrədə.  
Əlinə bir kitab götürməsə də  
Ziyan da görməzdi onda heç vədə;  
Kitabı oyuncaq bilər həyatda  
Fərqiñə varmazdı heç zaman qəti  
Hansı gizlindədi qızın diqqəti,  
Nədir mürgüləyən yastığı altda.  
Halal arvadısa onun əksidir,  
O da Riçardsonun divanəsidir.

## XXX

Elə bilməyin ki, o, Riçardsonu  
Sevibdi – oxuyub qandığı üçün.  
Yaxud da ürəkdə Qrandissonu  
Lovlasdan irəli sandığı üçün.

<sup>1</sup>Riçardson – XVIII əsr ingilis yazıçısı



Başqa şey tərpədib onun ruhunu,  
Uzaq moskvalı yaxın qohumu  
Alina xanımdan eşitdikləri,  
Qalıb yaddaşında illərdən bəri.  
Alina onlardan bəhs edən zaman  
İndiki əriylə adaxlı idi,  
Amma özgəsinə qəlb bağlı idi.  
Könlünə daha çox yatan o oğlan  
Qrandinson təki məşhur frantdı,  
Həm qumar düşkünü, həm də serjantdı.

### XXXI

Həmin frant kimi geyib özü də  
Özünə yaraşan dəbdə gəzdilər.  
Amma soruşmayıb ondan cüzi də  
Başına tac qoyub kəbin kəsdilər.  
Qızın bu dərdini dağıtmaq üçün  
Əri də ağıllı tərpəniib bir gün  
Onu kəndlərinə aparıb getdi,  
Bir Allah bilir ki, o nələr etdi.  
Ağladı, sızladı, nicat dilədi,  
Əvvəlcə istədi boşansın ərdən,  
Həyətdə-bacada iş görüb hərdən  
Sonra yavaş-yavaş vərdiş elədi,  
Beləydi göylərdən gələn göstəriş,  
Bəxtin əvəzidir adətlə vərdiş.



Seçil Məmmədov

### XXXII

Ovunmaz dərdini ovutdu vərdiş,  
Həyətlə əlləşdi, haqqıa tapındı,  
Çox uzun çəkmədi, dəyişdi gərdiş,  
Açıdı gözlərini sırlı tapıntı;  
Hərdən işarası düşünən zaman  
Sırlı bir kələfin tutub ucundan  
Öyrəndi əriylə davranışlığını da –

Mütləq hakim olmaq yixar dağı da!  
Günlər qaydasında yetdi tamama,  
At minib iş üstə tarlaya çıxdı,  
Qışa hazırlaşdı, göbələk yiğdi,  
Güddü ev xərcini, getdi hamama,  
Hirslənib döyüd də xidmətçiləri,  
Olmadı bunlardan ərin xəbəri.

### XXXIII

Vaxt olub, söz ilə qaynayan qanı  
Axıb albomuna nazəninlərin.  
Polina çağırıb Proskovyanı,  
Uzadıb kəlməni o sərin-sərin.  
Korset gəzdiribdi daraçıq, qəşəng,  
Hərdən rus N-nı, firəng N-i tək  
Burnunda deməkdən ləzzət alardı,  
Amma tez dəyişdi ömrünün ardi.  
Korseti, albomu atdı bir yana,  
Şeir dəftərçəsi saraldı, soldu;  
Əvvəlki Selina Akulka oldu,  
Yadına düşmədi xanım Alina.  
Nəhayət, tükəndi ipək sandıqdan,  
Xalatı, ləçəyi tikdi pambıqdan.

### XXXIV

Ərsə arvadını xoşlayıb bərkdən,  
Gördüyü işlərə qarışmazdı heç.  
Hər şeydə inanıb ona ürəkdən,  
Yeyərdi, içərdi, gəzərdi bivec.  
Beləcə arxayın ömür sürərdi;  
Hərdən axşamüstü bir də görərdin  
Mehriban qonşular, ədalı dostlar  
Onlara yiğisib olur bəxtiyar.  
Hərə bir tərəfdən başlayır sözə,  
Bir az qeybət qırar, bir az gülüşər



Olan dərdlərini yarı bölüşər.  
Sonra qonaqlara Olqa çay süzər;  
Bu şam yeməyiylə məclis bitərdi,  
Qonaqlar dağlıb evə gədərdi.

### XXXV

Keçmişdən yadigar adət-ənənə  
Saxlanır bu evdə işlərdən bəri,  
Maslennitsa vaxtı bayram şəninə  
Düzülür süfrəyə rus blinləri.  
Pəhriz saxlayaraq ildə iki yol  
Yumru yelləncəkdə yellənib bol-bol,  
Yallı gedərdilər, qol açardılar,  
Mahnı deyə-deyə fal açardılar.  
Troitsa<sup>1</sup> günündə gedib kilsədə  
Əsnəyib dinlərkən həzin avazı  
Üç damcı yaş tökər hərə ən azi:  
Kvas da isteyir könül bu vədə;  
Elə ki, açılır süfrə mübarək,  
Rütbə sırasıyla paylanması xörək.

### XXXVI

Qocalıb, qarıldı onlar bu sayıq,  
Beləcə də yapıldı ömrün yapısı;  
Ərinin sonrası bəd gəldi ancaq  
Açıldı üzünə qəbrin qapısı;  
Tərk etdi dünyani nahardan qabaq,  
Oldu qonşular da bu dərdə ortaq.  
Arvadı, uşağı çox ağladılar,  
Matəm keçirdilər, yas saxladılar;  
Bu yaxşı ağanı dəfn edən zaman  
Dəm verib gözlərin axan yaşına  
Belə yazdırıldılar sinə daşına:



*Səçilmiş əsərləri*

<sup>1</sup>Troitsa – xristianlarda dini bayram

*«Dmitri Larindi burda uyuyan,  
Briqadir olubdu sağkən həyatda,  
İndisə dincəlir bu daşın altda».*

### XXXVII

Vladimir Lenski dönüb, nəhayət,  
Öz ata yurduna qayıdan vaxtı  
Qonşunun qəbrini etdi ziyarət;  
Dərindən ah çəkib, gözünü sıxdı,  
Ürəyi qıṣıldı, xeyli dinmədi  
Bir azdan «Poor Jorik» – deyib inlədi:  
«Onun qucağında boy atmışam mən  
Oçakov medalın oynatmışam mən  
Lap körpə vaxtından düşüb sevdaya,  
Bizimlə bağlıydı vuran ürəyi,  
O günə tanrıdan möhlət diləyib  
Gözaltı etmişdi məni Olqaya».  
Burda Vladimir kövrəlib dərhal,  
Mərhumun ruhuna qoşdu madriqal<sup>1</sup>.

### XXXVIII

Bu dəm yada düşdü ata, anası,  
Keçib qəm yazılı daşlara baxdı.  
Madərşah dövrünün məzar havası  
Qəlbini sıxdıqca gözdən yaş axdı.  
Əfsuslar olsun ki, vədəsiz həyat  
Ömür yollarında qurub min büsət  
Fələyin hökmüylə gizlin güdərək  
Yetkin nəsilləri biçir zəmi tək.  
Arası kəsilmir axan bu ömrün...  
Demə ki, nəslimiz durub qalacaq,  
O da babaları yola salacaq.  
Sonra öz vədəmiz yetəcək bir gün,  
Bu körpə nəvələr, körpə mələklər  
Dünyadan bizi də köçürəcəklər.

<sup>1</sup>Madrigal – mədh xarakterli qısa şeir



## XXXIX

Hələ vaxt var ikən tutub zamanı,  
Kef çəkin həyatda, məst olun, dostlar!  
Çoxdan anlamışam mənsə dünyani,  
Bu fani aləmdə öz məramım var;  
İlgüm xəyallara göz yummuşam mən,  
Di gəl ki, könlümü tərpədir hərdən  
Uzaqdan uzağa kövrək ümidiłər:  
Bu qısa ömürdən qalmasa əsər  
Qorxuram öləndə böyük dərd ola;  
Yaşayıb yazmırıam tərif eşqinə,  
Könlümdən keçir ki, qəmlı püşkümə  
Məşhurluq düşəydi bəxtə, iqbala:  
Vəfali dost kimi bir səs olaydı,  
Məni xatırlayıb yada salaydı.

## XL



*Səqilmiş əsərləri*

Nə vaxtsa, kimisə tərpədə o da;  
Alışa taleyim hifz edən közlər,  
Qeybə çəkilməyə, bəlkə, dünyada  
Yazdığınıq qitələr, qoşduğum sözlər,  
Kim bilir, bəlkə də (xoşca ümidił),  
Nə vaxtsa, hardasa cahil bir həqir  
Mübarək şəklimi görüb deyəcək:  
«Nə yaman şairmiş bu ömrü gödək!»  
Sən ey aşiq olub Aonidlərə<sup>1</sup>,  
Ötəri şeirimi yadda saxlayan,  
Şair çələngimi sevib yoxlayan,  
İzzətli əlinin lütfünə görə  
Təşəkkür edirəm indidən sənə,  
Təşəkkür edirəm mən dönə-dönə!

<sup>1</sup>Aonidlər – Yunan mifologiyasına görə incəsənətə hamilik edən allahlar

## ÜÇÜNCÜ FƏSİL

*Elle était fille, elle était amoureuse.*

**Malfilatre<sup>1</sup>**

«Hara uşunursan? A şair fələk!»  
– Əlvida, Onegin, tələsirəm mən.  
«Tutub saxlamıram, bir söylə görək  
Harda keçirirsən axşamları sən?»  
– Larinlər evində – «Çox qəribədir.  
Bağışla, heyifin gəlmirmi nədir,  
Orda öldürəsən hər axşamını?  
– Zərrə də! – «Anlamaz sayma hamını,  
Mən burdan Görürəm orda nələr var;  
Əvvəla, (qulaq as, düzmü deyirəm?)  
Adı rus ocağı, sadə bir aləm,  
Çox hörmət görsə də orda qonaqlar,  
Bir bax səhbətlərin mövzusu nədi,  
Yağışdı, kətandı, bir də töylədi...»

## II

– Mən bunda elə bir bəla görmürəm  
«Adamı təng edir, bəla bundadır».  
– Kübar məclisində tükənir zəhləm,  
Sadə ev sinəmə daha çox yatır,  
Orda ... – «Şairliyi başladı yenə!  
Di bəssdir. Ay canım, Allah eşqinə,  
Gedirsən? Çox heyif, amma bircə dəm,  
Qulaq as, Lenski, gör nə deyirəm.  
Sənin Fillidəni<sup>2</sup> görmək olarmı?  
Gəlsin hədəfinə fikrin, qələmin.  
Onunla bağlıdır dərdin, ələmin  
Bir baxım bunlara dəyəri varmı?»

<sup>1</sup>Bir cavan qız idi, eşqə mübtəla. (Mal Filatır – Fr.)

<sup>2</sup>Fillida – sentimental şeirlərdə çox rast gəlinən qız adı



– Ələ salırsan? – «Yox, yox» – lap qəşəng,  
Gedək qarşilarlar əziz qonaqtək.

### III

Yeni bir tanışlıq ehtirasıyla  
Dostlar çapa-çapa varıb getdilər.  
Qədim adətlərin el qaydasıyla  
Onlara hər sayaq qulluq etdilər.  
Əzəldən ənənə dəbdi bu yerdə,  
Gəldi mürəbbələr nəlbəkilərdə.  
Ortada dopdolu mərsinli cürdək,  
Ağzı da mum ilə bağlanıb qəşəng.

. . . . .  
.



### IV

Ən kəsə bir yolla çapıb dördnala,  
İndi də geriyə qayıdır onlar.  
Xəlvəti dinləyib biz bala-bala  
Görək nə danışır bu qəhrəmanlar  
– Nə olub, Onegin? Nədir bu əsnək?  
– Vərdişdi, Lenski! – Mən bilən, gərək  
Belədə çox dərin bir qayğıın ola?  
– Yox, yox, işində ol, fikir ver yola,  
Hər yan qaranlıqdı, gecə yarısı.  
Səyirt, Andryuşa, yaxşı bax önə,  
Qoy, yeri gəlmışkən, söyləyim sənə,  
Larina çox sadə, gözəl qarıdı;  
Amma qorxuram ki bu yollar boyu  
Başına iş aça o mərsin suyu.

Səçilmiş əsərləri

## V

«Tatyana hansiydi o qızların bəs?»  
– İçəri girəndə kədərli, halsiz  
Svetlana sayağı lal, qaradinməz,  
Pəncərə öñündə durmuşdu yalqız.  
«Nə əcəb kiçiyə vurulmusan sən?»  
– Necə ki? – «Seçərdi o birini mən  
Sənin tek bir şair olsaydım əgər,  
Yoxdu bu həyatdan Olqada əsər,  
Donuqdur Vandikin Madonnasıtək<sup>1</sup>.  
O səfəh göydəki səfəh ay kimi  
Yanaq qırmızıdı, sıfət dəyirmi...»  
Fağır Vladimir fikrə gedərək  
Hərdən danışsa da, əsla dönmədi,  
Sonra bütün yolu susub dinmədi.

## VI

Larinlər evinə ilk gəldiyi gün  
Ordaca hamının könlünə yatdı.  
Deyib danışmaqda pərgar Onegin  
Hər gələn qonşuda bir zənn oyatdı.  
Baş aldı gümanlar, düzüb qoşmalar  
Gah orda, gah burda xisinlaşmalar.  
Zarafat-zarafat, iman yandırıb  
Onu Tatyanaya nişanlandırib  
Toya hazırlıqdan söz açıb biri  
Təkidlə, israrla lap basdı küçə,  
Dəbdəki üzükdən olmayıb deyə  
Hələlik toyları salınıb geri.  
Amma Lenskinin toyuna çoxdan  
Larinlər evində verilib fərman.



Aleksandr Sergeyeviç Puşkin

<sup>1</sup>Vandikin Madonnası – XVII əsr holland rəssamı Van Deykin çəkdiyi madonna

## VII

Fağır Tatyanamı dəng edib hər gün  
Tamam bezdirsə də dedi-qodular,  
Könlünə yol açan gizli duyğudan  
Bir az sevindi də qeyri-ixtiyar.  
Onu qaibanə güdən fikirdən  
Vurğunluq zamanı yetişdi birdən.  
Səpilən dənləri eyzən bu sayaq  
Baharda göyərdir isinən torpaq.  
Çoxdan alışmışdı xəyalə istək,  
Bir ləzzət umurdu o qaragünlü,  
Tale qismətinə təşnəydi könlü.  
Sinədə çırpınıb döyünen ürək  
Həsrətlə bir ümid bəsləyirdi hey,  
Kiminsə yolunu gözləyirdi hey.

## VIII

Məqamı yetişdi... açıldı gözü;  
Dedi: gözlədiyim özür ki, var!  
Qatıb bir-birinə gecə-gündüzü  
Ondandı gördüyü şirin yuxular.  
Sehrli bir qüvvəylə bu yer üzündə  
Hər şey ondan deyir qızın gözündə.  
Daha laqeyiddi çaya, irmağa,  
Qulluqçu gözündə sadiq marağa  
Özünə qapanıb eşqin heyində  
Evdən o yanlara ayaq basmayıb,  
Gedən söhbətə də qulaq asmayıb,  
Lənətlər yağıdırır öz ürəyində  
Qəfil qonaqların veyl çağına,  
Çox uzun-uzadı oturmağına.



*Səqili miş əsərləri*

## IX

Götürüb diqqətlə bir də oxuyur  
Canına yayılan xoş romanları.

Hər yeni varaqda heyranlıq duyub  
Su kimi içirdi ağ yalanları.  
Xəyalən yetir də xoşbəxt bir günə  
Dirildib gətirir gözü öünüə  
Aşıq Yuliani, məşuq Volmari.  
Həm Malek Adeli, həm də Lenarı.  
İztirab içində zəlil Verteri<sup>1</sup>  
Yaxud da qənirsiz Qrandinsonu,  
İndi kim oxusa, yatırdar onu.  
Di gəl ki, bizim bu xəyalpərvərin  
Can evi bu sayaq qonaqla dolur  
Hamısı qovuşub Onegin olur.

## X

Sevib bəyəndiyi müəllifləri  
Bir-bir oxuduqca dönür ovqatı.  
Tatyana özündə haçandan bəri  
Yuliya, Delfina, Klarisadı,  
İndisə dolanıb gəzir meşədə  
Həmdəmi kitabdı sakit guşədə.  
Çoxdan gəzdiyini tapıb kitabda  
Ordakı yanğı da, şirin əzab da  
Sanki özündür, odur məhbubu.  
Özgənin qəmiylə ah çəkib hərdən,  
Özünü unudub deyir əzbərdən  
Ünlü qəhrəmana şanlı məktubu.  
Bizim qəhrəmansa, hər kimdi adda,  
Əsla Qrandison deyil həyatda.

## XI

Öz yazı tərzinə verib xoş ahəng  
Sənətkar söz üstə yixib canını.  
Əsl kamilliyin nümunəsi tək  
Bizə təqdim edib qəhrəmanını.

---

<sup>1</sup>Verter – Hötenin «Gənc Verterin iztirabları» romanının baş qəhrəmanı



Haqsız təqiblərə ürcah olana  
Ədib həyan olub, yetirib şana,  
Həssas ürək verib, ağıl bəxş edib,  
Görkü göz oxşayan surət nəqş edib;  
Saf eşqin oduna bələyib onu,  
Eləyib daima eşqinə heyran;  
Qurban getməyə də hazır qəhrəman  
Sonuncu fəsilin yetəndə sonu  
Şər də cəzalanıb həmişəki tək,  
Toxunub xeyirə layiq bir çələng.

## XII

Başlar dumanlanıb bizim zamanda,  
Mərifət dərsində mürgü döyürük.  
Eybi, qəbahəti, hətta romanda  
Başa çıxardırıq, sevib, öyürük.  
İngilis şeirinin ehtizazları  
Qatıb yuxusunu ərgən qızların.  
Görün Tatyananın məbədi kimdir,  
Əbədi Cuhudla, xəyallı Vampir.  
Qüssədi səhəri, qəmdi axşamı  
Vurulub Melmot tək qaraqabağa  
Sboqar əsrara, Korsar<sup>1</sup> sarsağa;  
Budur Lord Bayronun coşğun ilhamı  
Dərdli xəyalata uğradıb onu,  
Tükənmir bu xudbin mərəzin sonu.



*Səqilmiş əsərləri*

## XIII

Yetməzmi, a dostlar, qatdım başımı?  
Bəlkə, buyruq gəldi bir gün səmadan  
Mən də şairliyin atdım daşını,  
Tərpəndi içimdə bir yeni şeytan.  
Bəlkə də, baxmayıb Febin<sup>2</sup> sözünə,

<sup>1</sup>Korsar – Bayronun eyniadlı poemasının qəhrəmanı, dəniz qulduru

<sup>2</sup>Feb – yunan mifologiyasında Günəş allahı, incəsənət hamisi

Alçalıb enəcəm nəsrin düzünə,  
Qədimi üslubda yazdığım roman  
Bəlkə də, verəcək fəcrimə fərman.  
Daha qələmim də yamanlıqların  
Verdiyi əzabdan söz açmayacaq;  
Sadə bir külfətdən yetirib soraq,  
Təzə nəql edəcək köhnə təkrarı.  
Yazacaq rusların eşq röyasından,  
Əski əxlaqların öz dünyasından.

#### XIV

Nəql edib dindirim öz lisanında  
Ata-babaları, dostu, yarı da.  
Köhnə çökəklilikdə irmaq yanında  
Sözləşib görüşən uşaqları da;  
Qısqanlıq odundan əzab çəkəni,  
Nəmlı gözlərinə həsrət çökəni,  
Vüsal yollarında yarışdıraram,  
Küsdürüb təzədən barışdıraram.  
Sonra çatdıraram nikah tacına.  
Burda məşuqəmi salıb yadıma,  
Önündə diz çöküb eşqin adına  
Nə sözlər gəlibdi dilim ucuna,  
Nələr danışmışam, söyləmişəm mən,  
Artıq əl çəkmişəm o vərdişimdən.

#### XV

Gözəlim Tatyana, gözüm Tatyana,  
Mən də ağlayıram sənin halına;  
Uyub dilindəki dəbli hədyana;  
Bəxtini tapşırdın qansız zalima.  
Səni məhv edəcək bu eşqin közü  
İşaran ümidi dən qamaşıb gözün  
Səadət umursan, fərəh gəzirsən,  
Sən az kələyini özün kəsirsən.



Düşüb arxasınca çılgın diləyin  
Sehrli bir zəhər içirsən gündə,  
Sığıncaq axtarıb təxəyyülündə  
Görüşə tələsir təşnə ürəyin.  
Hər yanda, hər yerdə mənzil başında  
O məsum ovsunçun durur qarşında.

## XVI

Qüssə içindədir vaxtının çoxu,  
Qovur Tatyananı eşqin həsrəti;  
Bağda da haqlayır gözünü yuxu,  
Durub tərpənməyə qalmır taqəti.  
Sinəsi qalxdımı-artır qübarı,  
Alovu qarsıdır gül yanaqları.  
Nəfəsi tərləyib donur dodaqda,  
Gözlər ayışdılqca batır qulaq da...  
Elə ki, göyləri örtür qaranlıq  
Ay da keşikçi tək dolanıb gəzir,  
Qopur bülbülün də şaqraq nəgməsi,  
Çökür gözlərinə bir nigaranlıq.  
Yuxusu qaçıdqca güdüb qayəni,  
Tatyana söhbətə çəkir dayəni.



Seçil Məmmədov

## XVII

«Dayə, yuxum gəlmir, bürküdür yaman,  
Gəl, aç pəncərəni, getmə yanımdan».  
– Tanya, nə olubdu? – «Sıxılır bu can,  
Bir danış keçmişdən, öz əyyamından».  
Tanya nə danışım daha bu yaşda?  
Hanı, nə qalıb ki, ağılda, huşda  
Danışam əsrarlı qəzəl-qədərdən  
O çinli, pərili əfsanələrdən.  
Hamısı çıxbıdı daha yadımdan,  
Qocalıq yamanca təpib dərimi,

Tamam unutmasam bildiklərimi.  
«Yaxşı, söhbət elə öz həyatından,  
Dövran neçə keçib sizin zamanda,  
Sevib vurulmağın olubmu onda?»

## XVIII

– Tanya, boşla getsin, söylətmə hədər,  
Bizlər xəbərsizdik eşqdən, sevdadan.  
Rəhmətlik qayınanam bilsəydi əgər  
Götürüm salardı məni dünyadan.  
«Bəs necə bağlandı sənin nikahın?»  
– Buyruğu beləymış qadir Allahın,  
On üç yaşındaydım elçi gələndə  
Məndən də kiçikdi yar olan bəndə.  
Heç Vanyam bilmədi ağrı-acımı,  
Elçi iki həftə elədi minnət,  
Xeyir-dua verdi atam, nəhayət.  
Ağlada-ağlada hörüb saçımı,  
Keşiş şərqisiylə kənd adamları  
Aparıb getdilər kilsəyə sarı.

## XIX

Sonra gətirdilər bir yad ocağı...  
Sən ki, dinləmirsən, a dalğın mələk...  
«Ah, dayə, dərd məni az qalır boğa,  
Sixıntı çəkməkdən bulanır ürək  
Az qalır ağlayıb bərkdən hönkürəm».  
– Ay bala, naxoşsan, belə görürəm,  
Allah özü olsun dərdinə kömək,  
Könlün nə istəyir buyur, gətirək.  
Müqəddəs su səpim qoy bir üzünə...  
Od tutub yanırsan. – «Xəstə deyiləm,  
Dayə, vurulmuşam mən taleyi kəm».  
– Allahın yar olsun, bir gəl özünə



Dayəsi qəlbindən qan sıza-sıza,  
Çəlimsiz əliylə xaç çəkir qızə.

## XX

Yangılı-yangılı «Mən vurulmuşam!»  
Deyib piçıldadı Tanya yenidən.  
– Can bala, naxoşsan, vallah, bu axşam:  
– Dayə, burax məni, divanəyəm mən ...  
Aysa xumar-xumar baxırdı göydən,  
Şəfəqlər süzülüb axırda göydən  
Dərdli Tatyananın dərdi üstünə,  
Həşəm saçlarına, solğun hüsnünə,  
Bir də gözlərindən axan yaşlara.  
Durub qarşısında dayəsi titrək,  
Əynində sıriqlı, başında ləçək,  
Baxır qəmli-qəmli çatıq qaşlara.  
Gecənin bu vaxtı məst olub aydan  
Susub mürgü vurur ətrafdə hər yan.



*Səgili miş əsərləri*

Tatyana dalsa da ayın seyrinə,  
Ürək səfərdəydi uzaq, lap uzaq.  
Qəfil fikir gəldi onun beyninə;  
«Dayə, yetər daha, məni tək burax,  
Kağız-qələm gətir qoy gedənədək,  
Bir az masanı da gətir bəri çək.  
Mən tez yatacağam, bağışla lütfən...»  
Nəhayət, Tatyana təkdi yenidən  
Sakit yatağında dirsəklənərək  
Yazıb dürr axıdır söz yaddaşından,  
Çıxmır Yevgeni də bir an başından...  
Götür-qoy etmədi yazılın dilək,  
Məhəbbət püskürən məktubdu hazır...  
Tatyana! Kimədi bu odlu yazı?

## XXII

Əlçatmız gözəllər görmüşəm ki, mən,  
Qış kimi soyuqdu, təmizdi, amma  
Nə aman biləndi, nə sözə gələn,  
Təpədən dırnağa əsrar, müəmmə...  
Heyrət eləmişəm ərdəmlərinə,  
Dəblərə bükülü hər dəmlərinə;  
Doğrusu, onlardan uzaq gəzmişəm,  
Qaşları üstündə özüm sezmişəm  
Cəhənnəm möhürlü bir yazı da var:  
«Ömürlük sən məndən ümidiyi kəs!»  
Ölər ki, bir duyğu təlqin eləməz.  
Adam hürkütməkdən fərəh duyurlar.  
Kim bilir, bəlkə də, beləsinə sən  
Neva sahilində çox rast gəlmisən.



## XXIII

Müti divanələr arasında mən  
Qəmzəsi iştahlı nazlar görmüşəm,  
Ahlara uymayıb, qaçıb tərifdən,  
Mənliyi laqeyd olubdu hər dəm.  
Məkrilər gizlənib çox-çox dərində  
Onların dəhşətli xislətlərində.  
Əvvəlcə hürküdüb sərt davranışla,  
Sonra üzr istəyib deyir – bağışla;  
Guya ki, bilməyib, guya ki, çəşib,  
Fərqiñə varmayıb nədəndi söhbət;  
Elə zərif olur səsində rəğbət  
İnamcıl aşiq də, gözü qamaşıb,  
Bir də təzələyir əzəl nəfsini,  
Qaçır arxasınca məşuqəsinin.

## XXIV

Nədir, Tatyananın nə günahı var?  
Gözündən səmimi sadəlik yağır.  
Dilinə gəlməyib hələ yalanlar,  
Seçdiyi xəyala ümidlə baxır.  
Onun sevgisində sünilik hanı?  
Duyğular içində alışır canı.  
Elə səmimidir, elə sadədil,  
Göydən göndərilib ona elə bil  
Çılğın təxəyyülü, odlu ürəyi,  
Zərif tellər ilə eşqinə bağlı  
Canlı iradəsi, ərköyüň ağlı;  
Daha nə qaldı ki, olsun gərəyi?  
Yüngüllük eləsə eşqində bu qız  
Onu doğurdanmı bağışlamazsız?

## XXV

Ölçüb-biçən olur yosma xanımlar,  
Daim hazırlılar məkrli məşqə;  
Amma Tatyananın saf ürəyi var  
Körpə uşaq kimi bağlı eşqə.  
Heç demir: saxlayaqq, sonraya qalsın,  
Eşqin şiddəti də artıb çoxalsın.  
Heç demir: aşiqə tor ataq, ancaq  
Əvvəl qürurunu yüngülçə sancaq,  
Bir qırıq ümidlə dolanıb gəzzsin.  
Qısqanlıq göstərib yaxaq odlara  
Səbri, qərarı da çəkilsin dara,  
Amma qoymayaq ki, axırda bezsin.  
Qandaldan qurtulub uzaq qaçmasın,  
Gedib özgəsinə qucaq açmasın.



*Səqili miş əsərləri*

## XXVI

Hələ xəbərsizik bir çətinlikdən:  
Elin şərəfini xilas edərək,

Bizim Tatyananın məktubunu mən  
Doğma dilimizə çevirim gərək.  
Ruscanı pis bılıb, ayıb sayıbdı  
Bizim jurnalları oxumayıbdı.  
Öz doğma yurdunda, doğma elində  
Çox çətin danişib ana dilində,  
Elə məktubu da yazıb fırəngcə...  
Nə etmək! Olmayıb canında həvəs,  
Rusca anlatmayıb eşqini heç kəs,  
Qadınlar yad dili sevib beləcə ...  
Öz ana dilimiz, məğrur dilimiz  
Məktubda işlənmir, yatmir əlimiz.

## XXVII

Çoxları isteyib (mənə yəqindi)  
Qadınlar məcburən rusca oxusun.  
Çətin ki, kiminsə əlində indi  
«Blaqonamerenniy» («Xoş niyyət») olsun!  
Sizə üz tuturam, a şair dostlar,  
Bunda sizlərin də çox günahı var,  
Düçar olduğunuz eşqin möhnəti  
Şeirlər yazdırıb sizə xəlvəti.  
Bəlkə də, çoxları heç yetərincə  
Bizim rus dilini bilmədiyindən.  
Bilib öhdəsindən gəlmədiyindən  
Təhriflər eləyib çox zərif, incə...  
Odur ki, onları bu hal çasdırıb,  
Yad dili döndərib doğmalaşdırıb.

## XXVIII

Allah eləməsin, məni bu fələk  
Rast sala nə bağda, nə bir dəhlizdə  
Ya akademikə – başında təsək,  
Ya bir sarışallı seminaristlə!



Aleksandr Sergeyeviç Puškin

Sevmirəm sevdiyim rus dilindəki  
Təbəssüm bilməyən dodaqlar təki  
Xətasız, nöqsansız sərfi, nəhvi mən.  
Kim bilir, bəlkə də, bədbəxtliyimdən  
Dövran dəyişəcək, zaman yetəcək  
Təzə dil öyrədən jurnal həvəslə  
Naz-naz gözəllərin bu təzə nəсли,  
Bizə sərfli, nəhvli dil öyrədəcək.  
Mənsə davam edib köhnə işimə,  
Sadiq qalacağam öz keçmişimə.

## XXIX

Necə qıǵıldayıb danışsa pəltək  
Nöqsanlı nitqində yanlış tələffüz  
Yerimdən oynadıb həmişəki tək  
Yenə tərpədəcək könlümü, sözsüz.  
Məndə hünər hanı tövbələməyə,  
Xoşdu qallisizim<sup>1</sup> hələ ürəyə,  
Xoşdu gəncliyin də günahı gerçək.  
Lap Boqdanoviçin<sup>2</sup> şeirləritək.  
Bunlar kifayətdi, vaxtdı mən gedim,  
Məşğul olmalıyam, bu günlər, yəqin,  
Yazdığını məktubla öz gözəlimin.  
Axı söz vermişəm, daha nə edim?  
İmtina edərdim, bilirom ki, mən  
Parninin<sup>3</sup> üslubu düşübdü dəbdən.



Seçil Məmmədov

## XXX

Məclislər aşiqi, qəm nəğməkarı  
Sənə işim düşüb iltifat ilə.  
Yanımda olsaydın bu günlər barı  
Bir az zəhmət verib tutardım dilə.

<sup>1</sup>Qallisizm – fransız dilindən təhrif olunmuş sözlər

<sup>2</sup>Boqdanoviç – XVIII əsr rus şairi

<sup>3</sup>Parni – XVIII əsrədə aşiqanə şeirlər müəllifi olan fransız şairi

Məhəbbət adlanan bir ehtirasın  
Alovu içində qovrulan qızın  
Dərdli məktubunu alıb əlimdən  
Özün çevirəydiñ əcəm dilindən.  
Öz halal haqqımı verərdim sənə...  
Ona tərifləri yadırğayaraq  
Qəmli qayalıqda nəşə duyaraq  
Tək-tənha dolanıb düşünür yenə  
Finlər diyarının səması altda  
Mənim dərdimi də eşitmır hətta.

### XXXI

Budur, Tatyananın məktubunu mən  
Sevib qoruyuram müqəddəs kimi.  
Doymaq da bilmirəm vird eləməkdən.  
Yatır ürəyimə şirin dərs kimi,  
Ona kim öyrədib bu incəliyi,  
Sözün axarına öyrəncəliyi?  
Qəlbin hər sözünü gətirib dilə  
Nur saçan hədyanlar hardandı belə?  
Həm xələl gətirir, həm də cəzb edir...  
Anlaya bilmirəm, sözə pərçiməm,  
Hazırkı yarımcıq, zəif tərcüməm  
Təbii bir şəklin solğun əksidir.  
Sanki Freyşitsdən<sup>1</sup> verir sorağı  
Tələbə qızların ürkək barmağı.

#### *Tatyananın Oneginə məktubu*

Mən sizə yazıram – nə var ki, qəliz?  
Daha bundan artıq nə deyə billəm?  
İxtiyar sizindir, dodaq büzsəniz  
Haqlı cəzam olar, yanıb tökülləm.

<sup>1</sup>Freyşits – Veberin XIX əsrə yazdığı «Sehrlı qız» operasının almanca adı



Amma bilirəm ki, kor bəxtimə siz  
Yanıb bircə qırıq rəhm eləsəniz  
Məni bu halımla tək qoymazsınız.  
Susmaq isteyirdim əvvəlcə yalnız;  
Amma inanın ki, bəlkə, heç vədə  
Belə açılmazdı arada pərdə.  
Dolanıb gəzdikcə öz kəndimizi,  
Həftədə bircə yol görsəydim sizi,  
Nəsibim olsayıdı tanış döngədə  
Qulaq kəsilərək sizin söhbətə,  
Arada könlümcə bir söz andırıb,  
Sonra xəyalımı alovlandırib,  
Gecəli-gündüzlü susub həmişə  
Ümid bəsləyərdim yeni görüşə.  
Amma deyirlər ki, qaraqabaqsız,  
Kənddə darıxırsız kefsiz-damaqsız.  
Neynəyək sadədir bizlərdə dövran,  
Sizi görməyə də şadıq hər zaman  
Bizim bu yerlərə niyə gəldiniz?  
Çoxdan unudulmuş bu ucqar kənddə  
Görüb tanımazdım mən sizi, şəksiz,  
Düşməzdi könlüm də bir belə bəndə.  
Bakırə könlümün döyüntüsünü,  
Qoy yalan olmasın, deyim düzünü  
Özüm ram eləyib, özüm saxlayıb,  
Bir özgə adama könül bağlayıb,  
Qadınlıq mehrimi ona salardım,  
Bir xoş fəzilətli ana olardım.

Yox, yox!.. Özgəsinə bu dünyada mən  
Bağlana bilməzdim heç vaxt könüldən!  
Göylərin əmriddir, qopsa da aləm,  
Sənin olmalıyam, mən səninkiyəm;  
Səni görmək üçün hər gün, hər axşam  
Bir ömrü bütövcə girov qoymuşam.



Seçilim Məsi  
Əsərləri



Aleksandr Sergeyevic Puškin

Səni göndərib ki, göylər hakimi  
Himayəm olasan məzara kimi.  
Gözə görünmədən kəsilib qənim  
Yuxuma girmisən neçə yol mənim.  
Baxışın canımı odlara salıb,  
Səsinin sədası könlümdə qalıb.  
İndi dediklərim olsa da çoxdan,  
İlk dəfə qapıdan girdiyin zaman  
Üzünü görən tək dondum yerimdə,  
Yuxum təzələndi nəzərlərimdə.  
Od tutub alışdı, yandı yanaqlar,  
Dedim: yuxumdakı özüdür ki, var!  
Səni eşitdiyim düzdümü, söylə,  
Sən söhbət etdikcə bir şirin səylə  
Mən də kasıblara kömək dururdum,  
Şirin dualarla ovundururdum.  
Qəlbləri titrədən dərddən, ələmdən  
Özün deyildinmi həmin o dəmdə,  
Özün deyildinmi, ey əziz xəyal,  
Şəffaf qaranlıqda tapıb xoş macal,  
Ötəri parlayıb, görünüb bir an  
Başımın üstündə səssiz dayanan?  
Mehri məhəbbətlə piçildayaraq  
Yandırdın könlümdə ümidi dən çıraq.  
De kimsən? Mələksən, yoxsa vaxt pulsan  
Məkrili, hiyləli bir ovsunçusan?  
Gəl qutar canımı bu şübhələrdən,  
Bəlkə, təcrübəsiz, saf ürəklə mən  
Hissə qapılmışam havayı yerdən?..  
Nə olur olacaq, qoy olsun yenə!  
Mən öz taleyimi tapşırdım sənə  
Hər gün yalvarıram mən gözü yaşı,  
Yetiş köməyim ol, qoyma təlaşlı;  
Təsəvvür elə ki, yoxdu həyanım.

Fikirdən qoruyub ağlım da başda,  
Qalsam məhv olaram burda, bu yaşda  
Səni gözləyirəm. Bircə baxışla  
Ümidsiz könlümə ümid bağışla.  
Ya ağır yuxunu yarıda saxla,  
Ya da tənbəh elə haqlı qınaqla!

Məktubu bitirdim. Təkrar etməyə  
Abrımdan utandım, ayıbdı deyə.  
Qərəz, bel bağlayıb qeyrətinizə  
Özümü əmanət edirəm sizə...

### XXXII

Tatyana qovrulur ah zar içində,  
Titrəyir məktubu titrək əlində;  
Zərfin yapışqanlı zərif küncü də  
Quruyur yanğıdan pörtmüş dilində;  
Başı ağırlaşışb ciyninə düşüb,  
Nazik köynəyi də asta sürüşüb  
Qənirsiz ciynindən enir aşağı;  
Sönüb oləziyir ayın işığı  
Göydən söküldükə ulduz pətəyi;  
O yanda düzənlər sıyrılır çəndən,  
Çay da gümüşlənir baxanda gendən,  
Oyadır kəndlini çoban tütəyi.  
Səhərdir, gün qalxır göyün tərkinə,  
Mənim Tatyanamsa varmir fərqiñə.



Sergei Lermontov

### XXXIII

Oturulan yerdəcə sallanıb başı,  
Günün doğduğunu hələ duymayıb;  
Xəyalı hardasa gedib dolaşır,  
Hələ məktuba da möhür qoymayıb.  
Qoca Filipyevna asta bir tərzdə  
Ona çay getirir məcməyi üstə.

«Vaxtdı, mənim balam, tərpən yataqdan  
Aha, oyaqsanmış, gözəlim, çıxdan!  
Xəstə zad deyilsən, gümrahsan daha,  
Mənim sərçə balam, mənim naz balam,  
İçimi yeyirdim dünən az qala,  
Yamanca qorxmuşdum, şükür Allaha,  
Axşamkı möhnətdən qalmayıb əsər,  
İndi al yanağın laləyə bənzər».

### XXXIV

– Ah, dayə, lütf elə, köməyimə çat.  
«Buyur, canım-gözüm, nə diləyirsən...»  
– Ağlına gəlməsin başqa şübhə, zad...  
Amma bu sözümüz yerə salma sən.  
«Ay Allah saxlaşın bələdan sənil!»  
– Yaxşı, xəlvətə sal, göndər nəvəni  
Gəlib bu məktubu yetirsin ona...  
Bizə təzəliknən qonşu olana...  
Həm də yaxşı-yaxşı tapşır uşağa  
Bir söz qaçırmasın orda ağızından,  
Mənim adımı da çəkməsin, aman!  
«Hansına? A canım sənə sadağa!  
Qocalıb getmişəm, məndə huşmu var,  
Yadımda qalmır ki, hamı qonşular».

### XXXV

– Huşsuzluq eləmə, qulaq as mağıl!  
«Qinama, ay canım, tükənib heyim,  
Daha qocalmışam, korşalıb ağıl,  
Bir vaxtlar var idi – məndəki beyin  
Karına gəlirdi ağalarımın...»  
– Of, necə anladım mən bu qarını?  
Dayə, ağımı heç yoxlamıram mən,  
Deyirəm, məktubu aparsın nəvən  
Versin Oneginə... bax budur sözüm.



Aleksandr Sergeyeviç Puškin

«Hirslənmə, qoy baxım görüm neyləyim,  
Vallah, bir bələdi mənim keyliyim,  
Yenə nə oldu ki, ağardı üzün?»  
– Heç nə, dayə canı, çasdırma məni,  
Sən yeri tezcənə gəndər nəvəni.

### XXXVI

Aradan gün keçdi, cavab gəlmədi,  
Səs-soraq çıxmadı o biri gün də;  
Tatyana neynəsin, özü bilmədi,  
Gözü yolda qalıb, əli üzündə.  
Gələndə Olqanın pərəstişkarı,  
Onu dilə tutdu dayəmiz qarı:  
«Dostunuz görünmür, harda qalıb bə?  
Bir söz deyəcəkdi ona sahibə».  
Tatyana hirsindən titrəyib əsdi;  
Lenski cavabı ləngitməyərək,  
Dedi ki, bu günə yetirsin gərək;  
Yəqin, poçt gecikir, o ləngiməzdi.  
İnciyib eyhamlı sözlərə görə  
Tatyana gözünü zilləyir yerə.



*Səçilmiş əsərləri*

### XXXVII

Qaranlıq çökmüşdü, qosqoca mızdə  
Axşam samovarı dizildiyirdi;  
Zərli çin çayniki dəmkeşin üstə  
Buğlana-buğlana ətir yayırdı.  
Olqa fincanları yan-yana düzdü,  
Sonra hamısına rəngli çay süzdü;  
Bir oğlan uşağı gəlib bu ara  
Qaymaq da payladı oturanlara.  
Dərdli Tatyana qalanıb oda,  
Pəncərə önungdə durub baxırdı;  
Fikirli-fikirli gözlər axırdı;

Nəfəsi toxunan soyuq aynada  
Zərif barmağıyla venzel çizirdi,  
Məhrəm bir istəklə O.Y. yazırdı.

### XXXVIII

Fikirdən xəyaldan üzülüb canı,  
İntizar çəkməkdən donub gözləri;  
Qəfil tappiltidən qurudu qanı,  
Get-gedə çıxaldı ayaq səsləri,  
Yevgeni at üstə girdi həyətə,  
Tatyana «of» deyib qaçdı xəlvətə.  
Dəhlizdən dəhlizə keçib kölgə tək,  
Özünü eyvana atdı ütlək:  
Ordan da həyətə, həyətdən bağa,  
Keçib körpüləri, tər çəmənləri.  
Sındırı-sındırı yasəmənləri  
Ürək də etmirdi geri baxmağ'a.  
Nəfəsi təngidi, tükəndi taqət,  
Çayın kənarına çatdı, nəhayət...

### XXXIX

Skamyə üstünə yaxıb özünü  
«Yevgeni burdadı!» – deyib sevindi.  
«Allah, necə yozub görən sözümü,  
Biləydim, arxamca gəlirmi indi?»  
Amma nə eşidən, nə də gələn var,  
Bağda nəğmə deyir xidmətçi qızlar;  
Tapşırıq belədi ağalarından  
(Bir gilə itməsin bağın barından,  
Yığılsın birbəbir hər kolun dəni  
Gərək qol çırmasın, hamı yarışın,  
Nəğmə deyə-deyə başlar qarışın,  
Yığıb topladığı giləmeyvəni,  
Ağzına atmasın kimsə dərəndə;  
Bu da bir hoqqadı bu kənd yerində!)



Aleksandr Sergeyeviç Puşkin

*Qızların nəğməsi*

Qızlar, kızlar, nazlılar,  
Nazları avazlılar,  
Tərpənin halay quraq,  
Oxuyaq cəh-cəh vuraq;  
Açmayaq çox sirləri,  
Dilləri qənd eləyək;  
İgidləri, ərləri  
Səsləyib bənd eləyək.  
Ürəklənib bir qoçaq  
Qoşulsa bu halaya,  
Tezçə qaçıb dağılaq,  
Şuluq salaq araya;  
Tutaq onu yaxşıca,  
Moruğa, gilənara.  
Deyək, haydı, ay qoçaq,  
Oğlan hara, qız hara?  
Eşidib nəğməmizi,  
Yüyürüb güdmə bizi.  
Tora düşən quş olma,  
Sən qızlara qoşulma!



*Səgili miş əsərləri*

**XL**

Tatyana qızların şaqraq səsinə  
Qulaq kəsilsə də biganə, dalğın,  
Gözləyir toxtayıb gəlsin özünə,  
Gözləyir azalsın ürəkdə yanğı;  
Amma barmaqları da titrəyib-əsir,  
Yanan yanaqlarda gizilti gəzir;  
Səbri daraldıqca artır intizar  
Bir ayrı şiddətlə yanır yanaqlar  
Bir dəcəl məktəbli açıb ovçunu  
Bir göz qırpmında qamarlayan tək  
Beləcə çırpınır xallı kəpənək;

Kolluqda gizlənib güdən ovçunu  
Payız şumluğunda görüb uzaqdan  
Beləcə döyükür köməksiz dovşan.

### XLI

Köksünü ötürüb durdu, nəhayət,  
Bayaq oturduğu o skamyadan.  
Hələ səngiməyib canında şiddət  
Xiyaban tərəfə burulan zaman  
Birdən Yevgeninin qaynar gözləri  
Onu elə çaxdı, əsdi dizləri;  
Şaşırıb dayandı, düşdü təpərdən,  
Tərpənə bilmədi durduğu yerdən;  
Bu qəfil görüşün sonu bu axşam  
Bu yerdə yarımcıq qalır, a dostlar.  
Daha nə həvəsim, nə taqətim var,  
Bu uzun söhbətdən bərk yorulmuşam;  
Gedim bir azacıq dolanım düzdə,  
Sonra qayıdaram bu mətləb üstə.



Aleksandr Sergeyevic Puškin

## DÖRDÜNCÜ FƏSİL

*La morale est dans la nature de chose  
Necker<sup>1</sup>*

### I, II, III, IV, V, VI, VII

Nə qədər az sevsək qadınları biz  
O qədər asanca xoşa gəlirik.  
Elə bununla da onları, şəksiz,  
Məkrli torlara sala bilirik.  
Bəzən soyuqqanlı pozğun bir kələk  
Şöhrətə mindirir sevda elmitək  
Sevməyə-sevməyə ləzzət almağı,  
Özündən dəm vurub, zurna çalmağı.  
Mötəbər sayilan belə əyləncə  
Mötəbər tərifli babalar sayaq  
Qoca meymunlara layiqdi ancaq  
Lovelaslar<sup>2</sup> dövrü də ötübdü, məncə,  
Qızılı dabanlı başmaqlar kimi  
Möhtərəm pariklər, xoş vaxtlar kimi.



*Səçilmiş əsərləri*

### VIII

Kim qəlbən istər ki, olub riyakar  
Bir şeyi min cürə təkrar eyləsin.  
Hamının bildiyi o şeylər ki, var,  
Onları israrla iqrar eyləsin;  
Hansısa bir qızın on üç yaşında  
Xəyal inanclar yoxkən başında  
Onu öz yanından vurub dağıtmaq  
Saysız etirazlar doğurur ancaq.  
Kimləri bezdirib yormur dünyada  
Dualar, qorxular, andlar, amanlar,

<sup>1</sup>Əxlaq hər kəsin, hər şeyin iç üzündədir (*Nekker – Fr.*)

<sup>2</sup>Lovelas – Riçardsonun «Klarissa Qarlou» əsərinin qəhrəmanı



Uzun məktublarda şəklər, gümanlar,  
Şayıələr, üzüklər, göz yaşı, qada.  
Analar, xalalar nəzarətləri  
Bir də ki, ərlərin zay ülfətləri!

## IX

Elə Yevgeni də düşünür belə  
Gəncliyin özü tək coşub çağlayan  
Çılğın ehtiraslar dönərək selə  
Yolundan azdırıb, sapdırıb yaman.  
Ərköyün böyüdüb onu bu həyat.  
Birindən ürəyi sıñıbsa heyhat,  
Başqa birisinin olub heyranı:  
Arzudan, istəkdən üzülüb canı;  
Üzülüb bəzən də asan uğurdan.  
Dinləyib qəlbinin döyüntüsünü,  
Saxta gülüşlərlə örtüb üzünü,  
Bezikib, yorulub əsnəyən zaman  
Butalı dövrünü döndərib heçə,  
Ömrün səkkiz ili ötüb beləcə!

## X

Tez-tez vurulmağı tərgidib çoxdan,  
Gününü keçirir səbrin gücünə;  
Kimsə rədd eləsə düşməyir ruhdan,  
Dönük çıxanı da almır vecinə,  
Bir gözəl görəndə könlünə yatan,  
Tapır da, artır da hayıfsınmadan.  
Onların sevgisi, hirsi, acığı  
Bir azca yadında qalır, açığı;  
Elə bil hər şeyə biganə qonaq  
Gəlir axşam-axşam vist<sup>1</sup> oynamağı.

<sup>1</sup>Vist – kart oyunu

Oyun bitən kimi qalxıb ayağa  
Yolların evinə qaçır çaparaq.  
Rahatca uyuyub yatır ölütək,  
Bilmir sabah axşam hara gedəcək.

## XI

Elə ki, Tanyanın gizli məktubu  
Gəlib Yevgeninin əlinə çatdı,  
Bir qız ürəyinin zərif üslubu  
Qəlbində nə qədər riqqət oyatdı.  
Canlandı gözündə qızın xəyalı,  
O solğun camalı, o məyus halı,  
Olub keçənləri yadına saldı,  
Elə bil bir şirin yuxuya daldı.  
Bəlkə də, hislərin əzəl şiddəti  
Bir anlıq olsa da aldı kamını;  
Amma ki, o qızın saf inamını  
Kəməndə salmağı rəva bilmədi.  
Deyirəm, indi də uçaq o bağ'a  
Bir gözəl görüşə şahid olmağə.

## XII

Üz-üzə dayanıb susdular yalnız,  
Sonra yaxınlaşıb dindi Onegin;  
Daha gizlətməyin, siz yazmısınız,  
Oxudum naməni, dinlədim gərgin  
Günahsız bir eşqin qəm-qübarını,  
Sadədil bir qızın eşq izharını.  
Xoşlandım sizdəki səmimilikdən,  
Canıma yayılıb keçdi ilikdən;  
Uyumuş hisləri oyatdı gerçək.  
Mən sizi tərifdən uzağam qəti,  
Səmimi söhbətin yoxdu qiyməti.  
Səmimi olaraq mən də sizintək  
Açıq etirafla üz tutub sizə,  
Verirəm özümü mühakimənizə.



*Səqili miş əsərləri*

### XIII

Ev-eşik eşqiylə məhdud çevrəyə  
Salmaq istəsəydim əgər özümü,  
Qismətin hökmüylə ər olum deyə  
Ailə qursaydım, yumub gözümü,  
Əsiri olsaydım külfət şəklimin  
Bir an düşünmədən, sözsüz ki, yəqin,  
Gəlin sorağına çıxıb havayı  
Nişanlı gəzməzdim sizdən savayı.  
Tamam mədhiyyəsiz deyərəm bu dəm,  
Tapsaydım əvvəlki idealımı,  
Tək sizə bağlayıb xoş iqbalmı  
Tək sizi seçərdim ömrümə həmdəm.  
Tək sizi bilərək ən ali nemət,  
Mən xoşbəxt olardım ... yetsəydi qüdrət!



Aleksandr Sergeyevic Puškin

### XIV

Amma mən zövq üçün yaranmamışam,  
Könlüm biganədi, yaddı səfaya.  
Sizdəki kamillik, hədsiz ehtiram,  
Yox, layiq deyiləm sizin vəfaya.  
Qəlbimdə nə qədər sevsəm də gerçək,  
Bir gün də soyuyub üzüm dönəcək  
İnanın (vicdanla deyirəm), ancaq  
Ailə qursaq da əzab olacaq.  
Ağlar günləriniz olacaq onda,  
Axan göz yaşından kövrəlməyəcək  
Sinəmdə daş kimi bərkiyən ürək  
Özünüz düşünün, bir görün sonda  
Nə güllər bəsləyib Himeney<sup>1</sup> bizə,  
Yəqin, bəs edəcək puç ömrümüzə!

<sup>1</sup>Himeney – yunan mifologiyasında Nikah allahı

## XV

Varmı bir ailə bu yer üzündə  
Ola bundan betər, bundan da bərbad,  
Nalayıq, nainsaf bir ər üzündən  
Gecəli-gündüzlü dərd çəkə arvad.  
Ərsə qiyətini bılıb arvadın  
(hələ bir söyə də bəxti, həyatı!)  
Daim qaş-qabağı yernən sürünə,  
Daim soyuq gəzə, qısqanc görünə  
Boynuma alım ki, beləyəm mən də.  
Bunumu gəzдинiz bir xoş diləklə,  
Atəşli, alovlu, təmiz ürəklə  
Mənə məktub yazıb könül verəndə?  
Bunumu yazıbdı bəxtiniz sizə,  
Bunumu qıyıbdı qismətinizə.

## XVI

«Geriyə qayıtmır nə xəyal, nə vaxt,  
Dəyişə bilmərəm daha qəlbimi.  
Mən sizi sevirəm, sevirəm ancaq  
Doğma qardaş kimi, yaxın dost kimi.  
Dinləyin sözümüz hirssiz, acıqsız,  
İstəyi istəklə dəyişir hər qız;  
Ağac da belədir, düşən yarpağı  
Yenidən göyərdir hər bahar çağı,  
Görünür, beləymış hökmü göylərin,  
Yenə də kimisə sevəcəksiniz,  
Amma özünüüz ələ alın siz  
Hər yetən mənimtək anlamaz dərin;  
Bilin ki, sədaqət olsa da sizlik,  
Fəlakət yaradır təcrübəsizlik.



*Səgili miş əsərləri*

## XVII

Tatyana toplayıb, sıxıb özünü  
Heç nə anlamadan, gözündə məlal,

Susub Yevgeninin quru vəzini  
Göz yaşı içində dinlədi bihal.  
Yevgeni qurtarib əl verən zaman  
Tatyana, bəlkə də, özü duymadan  
Uzanan o əli qəfildən aldı,  
Başını sallayıb aşağı saldı.  
Bostan qırğıyla döndülər geri;  
Qinaya bilməzdi hər hansı bəndə  
Onları beləcə qoşa görəndə  
Bu kənd yerinin də əzəldən bəri  
Sərbəstlik haqqı var xoşbəxt, mübarək,  
Məğrur Moskvanın özündəki tək.

### XVIII

Oxucum, mənimlə razılaş ki, sən  
Dərdli Tatyayla dostumuz bu gün  
Həm gözəl davrandı, həm də ürəkdən.  
İlk dəfə deyil ki, bu hal onunçün,  
Göstərə qəlbinin böyüklüyünü;  
Amma inanın ki, qaradır günü  
Qəlbi qaraların şəbədəsindən,  
Neçə yara alır neçə kəsimdən.  
Birdi yaxın dostu, yad düşməni də.  
(Bəlkə də, eynidir əslində onlar);  
Həyatda hər kəsin bir düşməni var  
Allah, özün saxla sən dost dənidən!  
Həzər bu dostların həzər əlindən!  
Onları boş yerə yad etmirəm mən.

### XIX

Bəs necə? Beləcə uyuduram mən  
Qara fikirləri, boş xəyalları;  
Amma çıxarmayıb mötərizədən  
Ötəri deyirəm bəzi halları.



Aleksandr Sergeyeviç Puşkin

Nə çardaq gopçusu var olub çoxdan  
Nə onun atlığı iynəli böhtan,  
Nə kübar libaslı qaragüruhlar  
Onu alqışlayıb, çəpik vurublar.  
Nə meydan həcvı var, mənasız, duzsuz  
Nə kübar əxlaqlı bir xoş məclisdə  
Qondarma təbəssüm qondarma üzdə  
Yüz dəfə oxuyub onu dostunuz,  
Bir dost ki, dayaqdı, arxadı nəhəng,  
Sizi də çox sevir ... öz doğması tək.

## XX

Hı! Hı! ey oxucu, ey nəcib bəndə,  
Sağdimı, safdimı qohum əqrəban?  
Xətrin istəyirsə dayanma gendə  
İzin ver, danışım, eşit ağızımdan  
Deyim nə deməkdi əsl doğmalar.  
Qohum söylədiyin adamlar ki var  
Gərək oxşayasan, əziz tutasan,  
Ömründən ömrünə ömür qatasan,  
Elin adətincə hər milad günü  
Ziyarət eyləyib qonaq gedəsən,  
Ya da ki, poçt ilə təbrik edəsən,  
İlin qalan vaxtı kəsilib ünү  
Nə nigaran qalsın, nə yuxu qatsın,  
Qərəz günlərini Allah uzatsın.



*Səgili miş əsərləri*

## XXI

Türfə gözəlliyyin saf məhəbbəti  
Qohumdan dostdan da sağlamdı, mərddi.  
Tufanlar qopsa da səngimir qəti,  
Bu eşqə haqqınız dəyişməz şərtdi.  
Amma dəblərin də qasırğası var,  
Deyir öz sözünü həyatda rüzgar;

Kübar aləminin qeybət selləri  
Qərq edir tük kimi yüngül gulləri.  
Üstəlik, gərəkdir kişinin sözü  
Namuslu, qeyrətli qadınlar üçün  
Ötərli sayılsın daima, hər gün.  
Bəzən də vəfali bir yarın üzü  
Bir göz qırpmında dönür nigahan  
Eşqi də yerindən oynadır şeytan.

## XXII

Kimə inanasan? Kimi sevəsən?  
Varmı bir nəfər ki, düzilqar ola?  
Kimdi ölçümüzü axtarıb gəzən  
Bir sözü, bir işi qoyanda yola?  
Varmı haqqımızda böhtan yaymayan?  
Varmı əzizləyib bizdən doymayan?  
Varmı eybimizi örtüb gizləyən?  
Varmı bir kimsə ki, adam bezməyə?  
Xəyallar içində çirpinan xılqət,  
Xəyalət ilgimdi, başqa şey deyil.  
Ancaq özünü sev, öz qədrini bil,  
Hədərə getməsin çəkdiyin zəhmət.  
Möhtərəm oxucum, sən də ayıq ol,  
Yoxdu bundan artıq ləyaqətli yol!

## XXIII

Görüşün sonrası nə oldu bari?  
Heyhat, çətin deyil bunu anlamaq.  
Dəlisov bir eşqin iztirabları  
Ziyadə şiddetlə yandırdı ancaq.  
Kədər təşnəsinin yorub canını,  
Nəşəsiz ehtiras sordu qanımı.  
Tatyana saralıb yandı, töküldü,  
Gecələr yuxusu ərşə çekildi.



Üzün yaraşığı təbəssüm itdi,  
Hələ ləzzətini təzə daddığı  
Ömür gümrahlığı, can rahatlığı  
Bir quru səs kimi yox oldu getdi.  
Tufan libasını belə geyinər  
Hələ təzə-təzə açılan səhər.

## XXIV

Hayif, Tatyananın sönür çırağı,  
Saralır çöhrəsi, kəsilir ünү.  
Yoxdu heç nəyə də meyli, marağ  
Titrədib tərpətmir heç nə könlünü.  
İndi qonşular da çıxıb pərvüqar  
Başların bulayıb piçıldasırlar:  
«Yetib ərlik vaxtı, darıxır yazıq!»  
Yetər, bu söhbəti dəyişək artıq.  
Verib təxəyyülə nəşəli vüsət  
Xoşbəxt bir sevgini gətirək yada.  
Amma, əzizlərim, qalmayıb o da,  
Yaman sıxışdırır məni mərhəmət,  
Daha məzur tutun, neynəyim ki, mən  
Sevirəm Tanyanı belə ürəkdən.



Sevilmiş əsərləri

## XXV

Vladimir Olqanın gözəl hüsnünə  
Daha bərk bağlanıb heyran qalırdı.  
Yanmayıb özünün əsir gününə  
Şirin əsarətdən ləzzət alırdı.  
Daim bir-birinə rast düşərdilər,  
Qızın ayağında dərdləşərdilər.  
Lap səhər ertədən verib əl-ələ  
Bağda gəzərdilər belədən belə.  
Vladimir həmişə ismət güdərdi,  
Olmazdı abırlı yanaşmağından.

Arada Olqanın qımışmağından  
Bir az ürəklənər, cürət edərdi.  
Qızın saçlarına barmaq salardı,  
Ya da ətəyindən busə alardı.

## XXVI

Bəzən hərdən-hərdən düşəndə yeri  
Oxuyur Olqaya abırlı roman.  
Guya təbiətdə hər gizli sirri  
Müəllif çox bilir Şatobriandan<sup>1</sup>.  
Arada çevirib neçə varağı  
(Belə sayıqlama hədyanlar axı  
Adamin abrını alır üzündən),  
Qızarıb tezcə də ötür üstündən  
Belə davranışın çoxdu misalı.  
Bəzən də təklənib gözdən iraqda  
Şahmat oynayırlar asudə vaxtda.  
Lenski dərindən xəyalalı dalılıb  
Çaşır, öz topunu top ədasiyla  
Götürür özünün piyadısıyla.

## XXVII

Evə qayıtdımı, evdə də belə,  
Fikrində Olqayla oturub durur.  
Qəşəng albomunu götürüb ələ  
Qəşəng səliqəylə bər-bəzək vurur.  
Kənddən mənzərələr uyduyub çəkir,  
Kənardə məbədi, başdaşı, qəbir  
Ya da rübab üstə cızıb göyərçin  
Qələmlə rəngləyib bəzəyib ifçin.  
Bəzən də xatirə vərəqlərində  
Əvvəldən seçilmiş, əvvəldən hazır  
Ürəyi tərpədən şeirlər yazır.

<sup>1</sup>Şatobrian – XIX əsr fransız yazıçısı



Beləcə albomun imza yerində  
Qalır istəklərin lal xatırəsi,  
Uzun illər boyu silinmir izi.

## XXVIII

Siz də bələdsiniz, xəbəriniz var  
Qəza qızlarının albomlarından  
Onları bir ucdan yazıb pozublar  
Yaxın rəfiqələr hey zaman-zaman.  
Dostluğa sədaqət rəmzi olaraq  
Ölçüsüz şeirlə dolub hər varaq.  
Hərdən sindirilib qolu, qanadı,  
Hərdən uzadılıb uzun-uzadı.  
Birinci vərəqi oxuyun hələ:  
«Quecrirez – vous sur ces tablettes<sup>1</sup>  
İmza da qoyulub: t.a.v.Annette;  
Sonuncu vərəqdə yazılıb belə:  
«Varsa daha artıq sevən bir kəsin,  
Yazıb məndən sonra bəyan eyləsin!»



*Seçilmiş əsərləri*

## XXIX

Burda görərsiniz tutub hər yanı  
Qoşa ürək şəkli, məşəl, çiçəklər.  
Burda oxuyarsız əhdü-peymanı  
«Mən səndən dönmərəm ölüənə qədər!»  
Görərsiz hansısa bir hərbi şair  
Şeir vizıldadıb eşqinə dair.  
Boynuma alım ki, mən də hazırlam,  
Belə albomlara mən də yazıram.  
Amma ürəyimdə əminəm qəti,  
Burda yazacağım bir cəfəng hədyan  
Hardasa, haçansa oxunan zaman

<sup>1</sup>*Quecrirez – vous sur ces tablettes* – «Siz bu vərəqlərdə nə yazmışınız?»

Çəkər xoşməramlı nəzər-diqqəti  
Ağına-bozuna baxmayıb tamam,  
Məğzinə varmazlar, nə goplamışam.

### XXX

Siz ey şeytan izli kitabxanadan  
Hər yana dağılib, düşüb dərbədər,  
Qafiyəbazların qəlbin qanadan  
Möhtəşəm albomlar, saysız cilidlər,  
Siz ey Tolstoyun<sup>1</sup> firçası ilə,  
Yaxud Baratinski<sup>2</sup> dühası ilə  
Belə qəşəng-qəşəng bəzənən kəsim,  
Allah üzünüzə odlar ələsin!  
Vaxt olur, gəlirsiz gözəl bir xanım  
Mənə Jn-quarto<sup>3</sup> təqdim edəndə  
İynəli bir həcv dəbərir məndə  
Hırsimdən titrəyir alışır canım  
Acığım təpəmə vurur dübara,  
Buyur mədhiyyə yaz indi bunlara!

### XXXI

Təkcə mədhiyyələr yazmır Lenski  
Şəxsi albomuna cavan Olqanın.  
Heç vaxt ümidini üzmür Lenski  
Qələmi eşqiylə alışır onun.  
Olqa barəsində nəyi eşitsə  
Tələsik dəftərə köçürür kəsə.  
Canlı həqiqəti bəyan edərək.  
Axır elegiyalar<sup>4</sup> bir qəmli çaytək.



Aleksandr Sergeyevic Puškin

<sup>1</sup>F.P.Tolstoy – Puşkinin müasiri, rəssam

<sup>2</sup>Baratinski – rus şairi, Puşkinin müasiri

<sup>3</sup>Jn-quarto – böyük kitab formatının adı

<sup>4</sup>Elegiya – qəmginlik və kədər oyadan lirik şeir

İlhamlı Yazikov, hər nə deyirsən,  
Sən də beləcəsən könlün çosanda.  
Duyğular qəlbində aşib daşanda  
Kim bilir heç kimi vəsf eləyirsən.  
Amma bu qiymətli elegiyalardan  
Sənin öz bəxtini yazacaq zaman.

### XXXII

Sakit! Eşidirsən qopan qiyamı?  
Atmağı buyurur münəqqid bizə  
Çılız çələngini elegiyanın.  
Qafiyə düşkünü dostlara isə  
Qişqırıb deyir ki, «Yorulduq axı,  
Qurtarın boşuna qırıldamağı.  
Yetər ağlamsınıb göz yaşı tökmək,  
Ötən zamanların dərdini çəkmək...»  
– Sən nişan verməklə haqlısan qəti  
Borunu, üzlüyü, xəncəri<sup>1</sup> bizə.  
Deyirsən can verib hər kəlməmizə,  
Dirildək hər yanda ölü sərvəti.  
Düzdümü? Qətiyyən olmayın naçar,  
«Qayıdın qəsidə yazın, ağalar,



*Seçilmlisi əsərləri*

### XXXIII

Qüdrətli illərdə yazdıqları tek  
Hər zaman təzədir köhnə qaydalar». – Təkcə təm-təraqlı qəsidə gərək,  
Ay dost, ağa eləmə, bir fərqimi var?  
Xatırla nə deyib köhnə satirik!  
«Bir özgə xülyali» hiyləgər lirik  
Sənə doğurdanmı xoşdu dərindən  
Ölüvay qafiyə düşkünlərindən?

<sup>1</sup>Boru, üzliyik (yəni maska) və xəncər – klassik şeirdə və rəssamlıqda faciə rəmzi idi. Puşkin ehtimal edir ki, elegiyaya qarşı etirazını bildirən «ciddi mü-nəqqid» şairlərə yalnız faciə yazmayı təklif edəcək.

Elegiya üstündə havayı yanma,  
Onun içi boşdu, məğzi bıcadı,  
Amma qəsidənin eşqi ucadı...»  
Burda mübahisə mümkündü, amma  
Susub, iki əsrin arasını mən  
Vurmaq istəmirəm heç nahaq yerdən.

#### XXXIV

Şəninə əbədi şöhrət sayaraq,  
Coşandı qəlbinin burulğanları,  
Vladimir qəsidə yazırkı, ancaq  
Heç vaxt oxumazdı Olqa onları.  
Görəsən, şairlər görüb yarını  
Oxuya bilirmi yazdılqlarını?  
Ağlağan kəslərə, deyirlər, heç vaxt  
Olmur bundan artıq böyük mükafat.  
Doğrudan, məsuddu, xoşbəxtdi o kəs  
Yanlayıb şeirinin səbəbkarını,  
Dinlədə bilib sənətini,  
Hani sevən üçün özgə bir əvəz.  
Məsuddu, lap elə yarı həyatda  
Tamam özgəsiylə gəzirsə, hətta.

#### XXXV

Xəyalın barına uyumlu qəmi  
Ələyib keçirib sevən ürəkdən  
Yalnız gəncliyimin könül həmdəmi  
O qoca dayəmə oxuyuram mən.  
Bir də nahar vaxtı qurtaran zaman  
Yapışib söhbətə gələn qonşudan  
Yazığı qısnayıb küncə çəkirəm,  
Dərdimi danışib zəhlə tökürem.  
Vaxt olur (zarafat qalsın bir yana),  
Qəmdən, qafiyədən üzgün düşəndə



Aleksandr Sergeyeviç Puşkin

Gedib göl üstünə, dayanıb gendə  
Vəhşi ördəkləri yığıram cana;  
Mən şeir dedikcə bərk ürküşürər,  
İsti yerlərindən perik düşürlər.

### XXXVI, XXXVII

Bəs Onegin necə? Yeridi, dostlar,  
Bir az səbir eləyin, açıq söyleyim.  
Günü necə keçir, necədir rüzgar  
Sizə bircə-bircə bəyan eyləyim.  
Anaxoret olub tənhalıq güdən  
Yay vaxtı oyanıb saat yeddi dən  
Yollanıb gedərdi üzü yuxarı,  
Dağın ətəyində bir çaya sarı.  
Gülnar<sup>1</sup> nəgməkarı məlum şair tək  
Bu taydan o taya üzüb keçərdi,  
Qayıdırıb bir fincan qəhvə içərdi,  
Gallespont<sup>2</sup> saydıgı çay üstə qəşəng  
Jurnal oxuyardı... qurtaran kimi  
Durub geyinərdi...



*Səgili miş əsərləri*

### XXXVIII, XXXIX

Gəzinti, qırəət, daş kimi yuxu,  
Meşə kölgəliyi, çay zümzüməsi  
Bir qaragözlüyü bəslənən duyğu,  
Bir bəyazuzlunün şirin busəsi.  
Yəhərli, yüyənli, qaçağan bir at,  
Hicra bir guşədə sakit bir həyat,  
Süfrədə ağ şərab, göydə ağ bulud,  
Tənhalıq, ayrılıq, bir də lal sükut,  
Budur Oneginin əsl həyatı;

<sup>1</sup>Gülnar şairi – Bayronun «Korsar» poemasının qəhrəmanıdır. Bayron yaxşı üzgüyü idi, bir dəfə Dardanel boğazını üzüb keçmişdi.

<sup>2</sup>Gallespont – Qədim yunanların Dardanel boğazına verdiyi ad

Özündən xəbərsiz bağlanıb ona  
Qızıl yay günləri qalsın bir yana,  
Heç ayrı vaxtda da çəkilmir adı;  
Unudub dostları, küylü şəhəri  
Bir də könülsixan əyləncələri.

## XL

Bizim şimal yayı cənub qışından  
O qədər seçilmir, desək düzünü.  
Elə bil şəbehdir yaranışından  
Olmayıb doyunca görək üzünü;  
Artıq payız gəlib göynən sürünür,  
Günəş də səmada az-az görünür,  
Getdikcə günlər də hər gün qısalır  
Yaşıl ormanların rəngi sozalır.  
Ağaclar soyunub üryanlaşırlar.  
Bürüyür hər yanı çölün dumani,  
Köçəri quşların kövrək karvanı  
Üz tutub cənuba, dağlar aşırlar,  
Qüssəli bir mövsüm gəlir uzaqdan,  
Noyabr qapını kəsdirib çoxdan.

## XLI

Günəş boy verdikcə soyuq torandan  
Sükuta qərq olur bomboş tarlalar.  
Çıxb yol üstünə ov güdür bu an  
Yanında qancığı bir ac canavar.  
Birdən duyuq düşüb finxırır kəhər,  
Atlı da özünü yiğib birtəhər  
Səyirdir atını dağlara sarı.  
Çölə çıxarmayıb daha malları  
Peyədə saxlayır çoban da yalnız.  
Daha tütəyi də salmir səs-səda  
Çekib cəhrəsini kasıb daxmada  
İplik əyirdikcə oxuyur bir qız.  
Yapır, ətrafına şölə salaraq  
Uzun gecələrin həmdəmi çıraq.



## XLII

Budur, şaqqıdayıb gələn şaxtalar  
Çöllərin əyninə gümüş don biçir.  
(Hazır qafiyədir burda ilk bahar,  
Buyur, ey oxucum, sınaqdan keçir!)  
Buz örtük geyinən çay da get-gedə  
Bənzəyir tərtəmiz dəbli parketə.  
Dəcəl uşaqların xizəklərindən  
Üstünə iz düşür neçə yerindən.  
Qaçış evvəlki tək üzmək istəyən  
Qırmızı pəncəli bir gombul qaz da  
Çıxır buz üstünə ehmallı, asta.  
Sürüşüb yixılır... göydənsə dən-dən  
Burulub, bükülüb səpilən ilk qar  
Yerdə ulduz-ulduz bərq vurur par-par.

## XLIII

Haraya çıxasan? Neynəmək olar  
Bu ucqar guşədə belə zamanda?  
Gözlər də yorulur qeyri-ixtiyar  
Kəndin təbiəti yekrəng olanda.  
Belə sərt çöllərdə atmı çapasan?  
Nalı möhkəm atı haradan tapasan?  
Yazılıq kəhərlərin nalı da laxdır,  
Buz üstə ilişib yixılacaqdır.  
Otur kitab oxu boş damın altda  
Pradt<sup>1</sup>, W.Scott<sup>2</sup>, bəs etsin gərək.  
İstəmirsen? Buyur hesabını çək,  
İçkiyə qurşanıb hirsindən çatda,  
Uzun gecələri ötür birtəhər,  
Qışını yola ver bahara qədər!



*Səqili miş əsərləri*

<sup>1</sup>Pradt – fransız yazarı

<sup>2</sup>Valter Skott – görkəmli ingilis yazarı

## XLIV

Çayl Harold olub bir sayaq o da,  
Onegin meyil etmir özgə marağa.  
Sübh tezdən yuyunub bumbuz vannada  
Sonra bütün günü çıxmır qıraqa.  
Yüz ölçüb bir biçən adam günündə  
Əlində küt kiyi bilyard önungdə  
Qovur iki şarı belədən belə  
Vaxtını səhərdən sovurur yelə.  
Yevgeni yorulub axşam düşəndə  
Bilyardı, kiyi də atır kənara.  
Süfrədə hazırlır birgə nahara.  
Lenski çaparaq yetəndə kəndə  
Düşür troykadan, görüşür dostlar,  
Buxarı önungdə başlanır nahar!



Aleksandr Sergeyeviç Puškin

## XLV

Hörmətli, İzzətli qonaqdır deyə  
Şairin şəninə edilib əta,  
Bumbuz şüşələrdə gəlir süfrəyə  
Dul Kliko şərabı, ya da Moeta.  
Köpüklər fişqırıb tixaci atır,  
Elə bil çağlayan İpokrenadı<sup>1</sup>.  
(Məftunu olmuşam onun bir zaman  
Məzəli duyğular oyatlığından.)  
Dostlar, yadımızdan çıxmamış olar  
Sonuncu sikkəmi əsirgəmədən  
Hər vaxt xərcləmişəm ondan ötrü mən.  
Qəlbi sehrləyib coşdurmağı var.  
Duzlu zarafatlar, mübahisələr,  
Şeir də demişəm səhərə qədər!

<sup>1</sup>İpokrena – yunan mifologiyasında Qelikon dağından axan ilham çeşməsi

## XLVI

Mədəni qıcqırdır batır günaha  
Qaynayıb fişqırır köpüyü ilə.  
Canıma sərfəli şərabi daha  
Bordonu<sup>1</sup> bilirəm bu gündən belə.  
Aini<sup>2</sup> götürmür mədəm nə vaxtdır,  
Ai cazibəli canansayaqdır,  
Adamı azdırıb çağırır gendən,  
Əslində, heç nədir, boşdur içindən.  
Amma sən, ey Bordo, məlhəmisən,  
Bizlərə yoldaşsan əzəl binadan  
Alıb ağrımızı hər vaxt, hər zaman  
Dərdə şərik çıxan bir dost kimisən  
Sənsən yüngüllədən hər cür əzabı,  
Yaşasın dostumuz Bordo şərabi!

## XLVII



Seçil Məmmədov

Haçandı səngiyib sözübdür ocaq,  
Üstünü kül basıb qızıl közün də.  
Hənir yavaş-yavaş yerdən qalxaraq  
Uçur buxarının soyuq gözündən.  
Hənirə, istiyə qarışib bu an  
Qəlyan tüstüsü də çıxır bacadan.  
Qədəhdə şərabsa qaynayıb hələ,  
Axşamın toranı ələnir çölə...  
(Doğrusu, bilmirəm niyə bu vaxta  
İtlə qurd arası məqam deyirlər;  
Amma mən sevirəm lap sübhə qədər  
Hap-gopa qurşana dostlar otaqda,  
Qədəh toqquşdura, şərab gillədə.)  
Budur, başlayıbdı onlar söhbətə:

<sup>1</sup>Bordo – qırmızı şərab növüdür

<sup>2</sup>Ai – şampan şərabinin bir növüdür

## XLVIII

«Bir danış Tanyadan, qonşu qızlardan,  
Neynir şux cilvəli öz Olqan, söylə...»  
–Hələ bir şərab söz... yarım stəkan...  
Yetər, yetər, bəsdi... bütün ailə  
Sağdı, salamatdı... salamları var...  
Çiyinlər dübbədüz, sinə də hamar,  
Olqa qəşəngləşib olub qiyamət!  
Gedib baş çəkərik düşəndə fürsət.  
Cəmi iki dəfə olmusan mehman.  
Çoxdan görünümürsən o yanarda sən,  
Çox məmənun olarlar ziyarət etsən...  
Vay səni... korşalıb yaddaşım yaman,  
Tamam unutmuşam, bilmirəm niyə?  
Dəvət olunmusan gələn həftəyə.

## XLIX

Bu şənbə Tanyanın ad günüdür, ha!  
Olqayla anası tapşırıb mənə  
Yenə bir bəhanə axtarma daha,  
Özləri deyibdi... lap dönə-dönə.  
«Yığılıb gələcək oraya hər kəs,  
Ağız deyəni də qulaq eşitməz».  
– Qıraq gəlməyəcək, əminəm qəti,  
Orda ola bilməz özgə söhbəti.  
Sən də öz evin bil, lütf elə gedək!  
Oldumu? «Raziyam!» – söhbət zamanı  
Doldurub boşaldı bir stəkanı  
Qızın şərəfinə sağlam deyərək.  
Söhbəti yenə də Olqadan saldı,  
Məhəbbət əzəldən əmri-mahaldı.

## L

Keyfi yuxarıydı vüsal qabağı,  
İki həftə qalıb toyun vaxtına.



Aleksandr Sergeyeviç Puškin

Feyzi, əsrarıyla gəlin otağı  
Onu qaldıracaq bəylik taxtına.  
Hələ qarşıdadır heyranlı anlar,  
Himenin qoyduğu qayda-qanunlar,  
Əsnəyə-əsnəyə çəkilən qəmlər  
Ağlına da gəlmir heç zərrə qədər  
Himeni sevməyən bizsə həyatda  
Eyni şəkillərdən olmuşuq zinhar.  
Lefonten zövqünə uyğun romanlar  
Bizləri bezdirib, yorubdu, hətta.  
Biçarə Lenski saf qəlbi ilə  
Məzkrə həyat üçün doğulub elə.

## LI

Sevilir... Xoşbəxtidir, olub bəxtəvər,  
Hər halda o özü düşünür belə;  
Qəlbən ləzzət alan imanlı kəslər  
Yüz qat bəxtəvərdi soyuq baş ilə;  
Mənzilə çatınca qonaq düşərək  
Qalıb gecələyən sərxoş yolçutək  
Ya da bahar vaxtı gəzib aləmi  
Çiçəkdən yapışan kəpənək kimi.  
Amma zavallıdı, bədbəxtdi, hətta  
Hər şeyi öncədən qabaqlayanlar,  
Hər şeydə bir ayrı məna duyanlar;  
Hər şeyə şübhəylə baxıb həyatda  
Ürəyi soyuyur gördükərindən,  
Yadında saxlayır onu dərindən.



Seçilimiz Azərləri

## BEŞİNCİ FƏSİL

*Sən ey Svetlana, ey sevimli yar,  
Səndən uzaq olsun müdhiş röyalar!*

Jukovski

### I

O il uzun çəkdi payız ruzgarı,  
Ləngidi həyətdə, çöldə, küçədə;  
Gec gəldi, gec yağdı qışın ilk qarı  
Yanvarın üçünə keçən gecədə...  
Tatyana yuxudan oyanıb erkən  
Həyətə boylandı buz pəncərədən,  
Gördü ağ geyinib damlar, barilar,  
Çiçək ləklərini örtüb dümağ qar.  
Pəncərə şüşəsi naxışlanıbdı,  
Sağsağan həyətdə sevincək olub,  
Dərələr görünmür, dərələr dolub,  
Dağlara ağ xalı bağışlanıbdı.  
Dünya başdan başa olub ağappaq,  
Hər tərəf gümüşü, hər tərəf parlaq!

### II

Qış alıb qapını... kəndçi fərəhlə  
Odun xizəyini qosub yol açır;  
Atı ürpənsə də, qarda xizəklə  
Yortmaqdan savayı yoxdu əlacı.  
O yanda kibitka uçur çaparaq  
Yumyumşaq qar üstə şirim salaraq:  
Kürküni qurşaqla bərkidib yamcı  
Oturub yerində – əlində qamçı.  
Bu yanda bir dəcəl məhlə uşağı  
At kimi qosulub öz kirşəsinə,  
Gəzdirir küçüyü kef nəşəsinə;



Aleksandr Sergeyeviç Puškin

Amma qırışmalın donub barmağı,  
Gülməyi gəlsə də keyimir donu,  
Anası aynadan qınayır onu:

### III

Yəqin, bu lövhələr cəzb etməz sizi,  
Nə etmək, belədir adı təbiət;  
Yoxsa bir incəlik, zəriflik izi  
Açıb könlünüzü oxşamaz əlbət.  
Nə qədər yazsam da bu qışa dair  
Tanrı vergisiylə başqa bir şair  
Bizimcün vəsf edib çoxdan ilk qarı,  
Vəsf edib ondakı min bir çaları,  
Bilirdi sizləri məftun edəcək  
Yazdığı alovlu, odlu şeirdə  
Söz açıb xizəklə gizli seyrdən...  
Amma nə onunla, nə sənlə gerçək,  
Sən ey fin qızının gənc nəğməkarı,  
Bəhsə girişmirəm hələlik barı!

### IV

Tatyana – hüsündə soyuq bir səhər,  
(Ruhən rus olsa da hər şeydən əzəl,  
Özü də bilmir ki, niyə bu qədər)  
Sevir rus qışını bu soyuq gözəl.  
Sevir soyuq gündə ağ qirovları,  
Şəfəqdən bərq vuran çəhrayı qarı.  
Xoşlanır xizəkdən, bayram günündən,  
Zövq alır xaç vaxtı axşam çənindən.  
Bu evdə adətdir bayram axşamı  
Məclisin sonunda susur ağızlar,  
Fal açıb bəxt yozur xidmətçi qızlar,  
Nəfəs titrətdikcə yananaq şamı,  
Xanımın bəxtinə nələr yozulur,  
Hərbçi adaxlı, səfər yozulur.



*Səgili miş əsərləri*

## V

Tatyana inanır el arasında  
Baş alıb dolaşan rəvayətlərə.  
Adı kart falına, ay parasında  
Müxtəlif müjdəli əlamətlərə.  
Duyub gözlədikcə bütün bunları,  
Təlaşdan tükənir səbri, qərarı.  
Hərəsi bir sirli xəbər gətirir,  
Xəbərlər könlünə kədər gətirir;  
Pişik soba üstə əyləşib qəşəng  
Nazlana-nazlana yusa üzünü,  
Hərdən miyıldayıb döysə gözünü  
Deməli, bir qəfil qonaq gələcək.  
Göylərin solundan siyrlib hərdən  
Təzə ay gözünə görünsə birdən

## VI

Əsməcə tutardı, rəngi qaçardı.  
Elə ki səmada zülmət dərindən  
Bir ulduz siyrlib yerə uçardı,  
Tatyana tələsik qopub yerindən  
Ona diləyini yetirsin deyə  
Az qala özü də uçardı göyə.  
Bir qara rizeli rahib görəndə  
Quruyub qalardı, düşərdi bəndə.  
Yaxud hayandasə dərədə, düzdə  
Yolunu keçsəydi hansısa dovşan  
Bilməzdi neynəsin şaşırğından  
Sarsılıb donardı ayağı üstə.  
Könlünü cuğlayan şəklər, gümanlar  
Deyərdi qarşıda bir fəlakət var.

## VII

Neynəsin? Vaxt olub, bu gözəl xılqət  
Dəhşətin özündə bir ləzzət dadıb.



Aleksandr Sergeyevic Puškin

Təzada meyilli qoca təbiət  
Əzəldən insanı belə yaradıb;  
Svyatki günləri gələn zamanlar  
Hər şeydən arxayın vecsiz cavanlar  
Yığışış fal açır öz adlarına,  
Sonu bilinməyən həyatlarına.  
Fal açır eynəkli qocalar belə  
Yaşanmış ömür-gün dönməz olsa da;  
Axır mənzilinə lap az qalsa da,  
Ayrılmaq istəmir həyatdan hələ,  
Ağrıya, acıya bal qatır ümid,  
Onları uşaqtək aldadır ümid.

## VIII

Tatyana fal şamın əriməyinə  
Diqqətli nəzərlə maraq eləyir.  
Süzülən naxışlar qız ürəyinə  
Sırlı, möcüzəli nəsə söyləyir.  
Hərənin qəlbində titrək bir güman,  
Üzük çıxarırlar su dolu qabdan.  
Tanyanın üzüyü boy verir, hətta  
Qədim bir mahnının sədasi altda:  
«Orda ər kişilər varı, dövləti  
Kürəklə yiğirlar sandıqlarına,  
Üzük yiyesinin gəlsin karına,  
Yayılsın aləmə şanı, şöhrəti!»  
İtki də vəd edir, amma bu səda,  
Qızlarsa pişiyi gətirir yada.



*Səçilmiş əsərləri*

## IX

Ayazlı bir gecə, sakit bir vədə,  
Ulduzlar sayrışır göyün üzündə;  
Tatyana tələsik qaçır həyətə  
Yaxası düyməsiz əlbisəsində.

Aya güzgü tutub sakit izləyir,  
Bəxtini sınayıb nəsə gözləyir.  
Aysa məhzun-məhzun boylanır ordan,  
Titrəyir, elə bil asılıb dardan.  
Sss! Hiss eləyib yoldan ötəni  
Barmağı ucunda uçub həvəslə,  
Tütək səsindən də zərif bir səslə  
Soruşur: Sən kimsən? Agah et məni!  
Donub ona baxır o yoldan ötən,  
Astadan deyir ki, Aqafonam mən.

## X

Tatyana istədi gedib bu gecə  
Dayəylə fal açıb bəxtini bilsin.  
Hələ tapşırıq da verdi gizlicə  
Hamamda onlara süfrə düzəlsin.  
Di gəl ki, xoflanıb qorxdu qəfildən...  
Burda Svetlananı xatırlayıb mən  
Özüm də dəhşətə gəldim, nə isə,  
Görünür, fal açmaq man deyil bizə.  
İpək kəmərini açıb belindən  
Soyunub yatağa girdi nagahan  
Xəbəri olmadı, hətta bu zaman  
Başının üstündə uçan Lelindən<sup>1</sup>.  
Balışın altında qızlıq güzgüsü,  
Yuxuya qərq oldu, yumuldu gözü.

## XI

Qəribə vaqeə gördü yuxuda;  
Gördü, bir özüdü, bir qarlı düzdü,  
Hər tərəf uyuyub bəyaz uyquda,  
Hara ayaq basır: dumandı, sisdi.

---

<sup>1</sup>Lel – qədim slavyanlarda Məhəbbət allahı



Kəsib qabağını qar yiğinları  
Qaynayıb püskürən sel axınları  
Qişın şaxtasına ram olmayıblar,  
Məcraya siğışıb, dağılmayıblar.  
Buzla yapışqlı iki çubuqdan  
Körpü də atılıb selin üstünə  
Elə bil hazırkı ömür qəsdinə  
Bu girdab öndə durub bayaqdan  
Tatyana üzüyür hey əsim-əsim,  
Şaşqınlıq içində bilmir neyləsin.

## XII

Qəlbində deyinib söyür selləri  
Hicran tək aranı kəsibdir deyə.  
Bir kimsə yoxdur ki, o yandan bəri  
Ona əl uzadıb yetsin köməyə.  
Qəfil qar yiğini qabarən zaman  
Nə çıxsa yaxşıdır kürtün altından?  
Qilları pırıplı qorxunc bir ayı  
Böyürlə-böyürlə göstərib çayı,  
Caynaq pəncəsini uzadır ona.  
Qorxudan yazıçı boğsa da qəhər,  
Caynaqlı pəncədən tutub bir təhər  
Büdrək addımlarla keçir o yana.  
Yoluna düzəlir, amma nə fayda?  
Onun arxasında yortur ayı da!



Seçilimiz əsərləri

## XIII

Arxaya baxmadan çalışır qaça,  
Tələsir neçə ki, düşməyib heydən.  
Qurtara bilməyir canınıancaq  
Ardınca yüzürən qıllı lakeydən.  
Deyinir bədheybət, əl çəkmir ondan,  
Görünür qarşında qalın bir orman,  
Yatıb qar altında şam ağacları  
Bir az qəhərlidi hüsnü, vüqarı.

Çökələr, qovaqlar, qayınlar üstən  
Ulduzlar sayrışib işiq cıləyir,  
Ormanı bir soyuq nura bələyir;  
Yollar yoxa çıxıb, gizlənin gözdən  
Əsən sərt küləklər sovurub qarı,  
Örtübü yolları, uçurumları.

#### XIV

Tatyana meşəyə doğru qaçaraq  
İstədi gizlənin tapsın bir aman.  
Boynuna dolaşan uzun bir budaq  
Qapır sırgaları qulaqlarından.  
Soyuqdan güməşir əli-ayağı,  
Batıb qarda qalır nəmli başmağı.  
Açılib başından düşəndə şalı,  
Yerdən götürməyə qalmayıb halı  
Qorxur arxasınca gələn ayıdan,  
Bir macal tapmir ki, əl atıb barı  
Donun ətəyini dartsın yuxarı.  
Dəhşətli təqibdən təntiyib yaman;  
O qaçır, ayı da cumur dübara,  
Taqəti qalmayıb qaça, qurtara.

#### XV

Yıxılır... Ayı da qaldırıb yerdən  
Vurub qoltuğuna aparıb gedir.  
Tatyana huşunu itirir birdən,  
Daha nə tərpənir, nə də hiss edir.  
Yollar uzandıqca qalın meşədə  
Bir koma görünür hicra guşədə.  
Qar basıb örtübü hər yanı artıq,  
Təkcə pəncərədən süzülür işiq.  
Komada qalmaqal, qışqırıq, haray;  
Ayı donquldanır: «Yaxşı bax, qızım,  
Kirvəmin evidir gedək bir qızın!»



Aleksandr Sergeyevic Puškin

Sonra qalın qarı yarib laybalay,  
Dəhlizə dürtülüb sözür hər yanı,  
Qapının ağızına atır Tanyanı.

## XVI

Tatyana özünə gəlib birtəhər  
Görür ayı yoxdu, özüdü ancaq.  
Qapı arxasında dinir badələr,  
Ehsan məclisində olduğu sayaq.  
Tatyana döyükür, anlamır heç nə,  
Deşikdən baxanda evin içində  
Nə görsə yaxşıdı?.. cılınlar, ərdolar,  
Masa arxasında olub bərqərar.  
Biri canavardı, biri xoruzbaş,  
O biri bənzəyir buynuzlu itə.  
O keçi saqqalı, cılız ifritə,  
Bu skelet-qabırğa – məğrur bir əyyaş,  
Quyruqlu cırtdan da düşüb çəlpəşik,  
Bu yarı leylikdi, o – yarı pişik.



*Seçilmiş əsərləri*

## XVII

O yanlar bundan da dəhşətdi hələ:  
Minib hörümçəyi səyirdir xərcəng.  
Qırmızı qalpaqlı qazboğaz kəllə  
Atılıb ortada fırlanır diltəng.  
Dəyirman oynayır, atılır, düşür;  
Hər qanad çalanda itlər hürüşür...  
Tappiltı, guppultu, fişqırıq, alqış,  
O yanda hirilti, bu yanda qarqış.  
Burdadı əsərin baş qəhrəmani!  
Tatyana dəhşətdən sarsılır yaman,  
Qonaqlar içində gördüyü zaman  
Bu qədər sevdiyi qorxunc insani;  
Masa arxasına yaxıb özünü,  
Onegin qapıdan çəkmir gözünü.

## XVIII

İşarə verəndə caxnaşır hamı,  
İçəndə içirlər, qızışır başlar.  
Güləndə gülüşmə bürüyür damı  
Qaşını çatanda çatılır qaşlar:  
O burda hakimdi lap açıq-aşkar,  
Daha Tatyananın nə qorxusu var!  
Cuğlayır canını maraq, ehtiras  
Çekib aralayır qapını bir az.  
Bu anda söndürür bütün şamları  
Çöldən içəriyə sovrulan külək  
Ərdolar şaşırır çağşın düşərək.  
Onegin cumanda qapiya sari  
Gözləri od-alov saçırı onun,  
Hamı da ardınca uçurdu onun.

## XIX

Qorxudan Tanyanı götürdü dəhşət  
Qaçmaq istəsə də tərpənə bilmir.  
Vurnuxa-vurnuxa tükənir taqət  
Bağırməq istəyir, səsi də gəlmir.  
Onegin qapını çekəndə yana  
Cinlərin gözünə dəydi Tatyana.  
Vəhşi bir hırıltı qopdu onlardan  
Gözləri qıygacı, dillərində qan,  
Xortumlar, dirnaqlar əyrim-üyrümdü,  
Bığlar lopa-lopa buynuzlar iri,  
Ağarrı heybətli köpək dişləri,  
Tüklü quyuqları düyün-düyündü.  
Sanki Tatyana kəsilib qənim,  
Hamısı qışqırır: mənimdi, mənim!

## XX

Mənimdir! – Onegin qışqırkı kəskin,  
Cinlərin dəstəsi qeyb olub susdu.



Aleksandr Sergeyeviç Puşkin

Bumbuz qaranlıqda olaraq təskin  
Qaldı cavan qızla o özü-dostu.  
Onegin Tanyanı dartıb sakitcə  
Qısnaya-qısnaya çekdi bir küncə.  
Salxaq bir stulda oturub bu an  
Başını ciyinən qoydu astadan.  
Olqayla Lenski görünür birdən,  
Gur işiq bərq vurub şimşəktək çaxır,  
Onegin hirslənib özündən çıxır.  
Əlini qıçayıb durduğu yerdə  
Qəfil qonaqları tutur söyüşə,  
Tatyana az qalır yixılıb düşə.

## XXI

Qızışdı didişmə, artdı qalmaqal  
Yevgeni götürüb uzun bıçağı  
Soxdu Lenskinin qarnına dərhal.  
Qaraldı gözləri, səndü ocağı  
Koma silkələndi haray-həşirdən...  
Tatyana diksinib ayıldı birdən,  
Oyanıb gördü ki, otaq işıqdır,  
Pəncərə şəfəqdə bir yaraşıqdır.  
Şaxta şüşələrdə salıb naxışlar  
Qapı aralanır bir azca bəri,  
Olqa qaranquştək qonur içəri,  
Yanaqlar ulduztək alışib par-par,  
«Can bacı, tez elə, danış görüm sən,  
Bu gecə yuxuda kimi görmüsən?»



*Səçilmiş əsərləri*

## XXII

Tatyana Olqanı görmür elə bil,  
Uzanıb yerində sakit susaraq.  
Əlində bir kitab, gözündə nisgil,  
Nəyisə axtarır hey varaq-varaq.  
Tapa bilməsə də kitabda bir xətt  
Bir gözəl mənzərə, bir şirin hikmət  
Onu dönə-dönə çevirir həzin.

Amma nə Vergili, nə ulu Rasin<sup>1</sup>,  
Nə Skott, nə Bayron, nə də Seneka<sup>2</sup>,  
Hətta Qadın Moda Jurnalı belə  
Bu qədər tutmayıb bir kəsi hələ;  
Qızı cəzb eləyib Martin Zadeka –  
Xaldey müdriklərin əsl azmanı,  
Zamanın falçısı, yuxu yozanı.

### XXIII

Bu dərin əsəri matahdır deyə  
Bir çərçi gətirib bir vaxt bu yerə.  
Qatıb Malvinadan<sup>3</sup> tək-tük hissəyə  
Kitabçın etdiyi güzəştə görə  
Alıb Tatyanadan üç manat yarımlı;  
Ona üstəlik də bu kitabları:  
İki Petriada<sup>4</sup>, bir toplu təmsil  
Sərf-nəhv kitabı – hər iki fəsil,  
Bir də Marmontelin<sup>5</sup> üçüncü cildi.  
Bizim Tatyana da yozum yorğunu,  
Martin Zadekanın olub vurğunu  
Özüylə gəzdirir neçənci ildi.  
Sanki hər dərdinə taparaq dərman  
Gecə yatanda da ayrılmır ondan.

### XXIV

Yuxusu yamanca narahat edir  
Bilmir hara yozsun, cavab gözləyir.  
Qorxunc xəyalatın mənası nədir?  
Axtarıb kitabda tapmaq istəyir.

<sup>1</sup>Rasin – məşhur fransız şairi (XVII əsr)

<sup>2</sup>Seneka – eramızdan əvvəl I əsrədə yaşamış Roma yazıçısı

<sup>3</sup>«Malvina» – fransız yazıçısı Kottenin romanı

<sup>4</sup>«Petriada» – Böyük Pyotr haqqında epik poema

<sup>5</sup>Marmontel – (XVIII əsr) ikinci dərəcəli bir fransız yazıçısı



Xətt-xətt, göz gəzdirir mündəricata,  
Təşvişlə, təlaşla baxır hər ada:  
Meşə, şam ağacı, ifritə, duman,  
Körpü, ayı, çovğun, qaranlıq, tufan.  
Martin Zadeka da ovuda bilmir  
Tanyanın dəhşətli şübhələrini  
Gördüyü yuxunun məchul sərrini;  
Hələ bir neçə gün unuda bilmir  
Axtara-axtara düşür tutardan,  
Eyni heç açılmır macəralardan.

## XXV

Budur, dan yerinin al şəfəqləri  
Qızıl əllərini yetirib yenə.  
Yarib günəşlə bir boz üfüqləri  
Ad günü bayramı gətirib yenə.  
Larinlər evinə axır səhərdən  
Şövkətli qonaqlar uzaq kəndlərdən.  
Kimi arabayla, kimi xizəklə  
Gəlib qonşular da bir xoş diləklə  
Canlı izdiham var lap gırəcəkdə.  
Cavan, şux qızların maç-maç öpüşü,  
Uşaq ağlaması, maçqı hürüşü  
Həyəcan yaradır duyan ürəkdə.  
Görüşə-görüşə boyun əyən kim,  
Təzim göstərəndə daban döyən kim...



*Seçil Məmmədov*

## XXVI

Şışman Pustyakov hamidan qabaq  
Gonbul arvadıyla gəlibdi qoşa.  
Kasib mujiklərə həmişə dayaq  
Qvozdin izzətlə keçibdi başa.  
Yaşları iki dən otuza qədər  
Uşaqlı gəlibdi Skotininlər,  
Burdadı Petuşkov – qəza frantı.

Desəm tanış gələr, yəqin, soyadı –  
Mənim əmim oğlu məşhur Buyanov  
Tələsik gəlibdi, üst-başı tüklü,  
Başında kartuzu nazik günlüklü.  
Keçmişdə müşavir-məmur Buyanov<sup>1</sup>,  
Məşhurdu arada söz gəzdirəntək,  
Bu doydum bilməyən, rüşvətxor, təlxək.

## XXVII

Panfil Xarlikovun küləfətilə bir  
Başında pariki, gözündə çeşmək  
Müsyö Trike də qonaq gəlibdir,  
Təzəcə buyurub Tambovdan gərək.  
Əsl fransıztək cibində bu gün  
Kuplet də gətirib Tatyana üçün.  
Onu uşaqlar da bilir əzbərdən  
«Reveillez – vous, belle endormie»<sup>2</sup>  
Təzədən dirildib həmin kupleti,  
Nəşr də etdirib lap bu yaxında  
Köhnə mahniların almanaxında.  
Şair Trikenin çatıb qüdrəti  
Köhnə mahnidakı tək belle Nina<sup>3</sup>  
Dəyişib olubdu: belle Tatyana<sup>4</sup>.

## XXVIII

Yetişmiş qızların gözünün ovu,  
Dərdli anaların axır gümanı  
Yaxın obadakı böyük murovu



Aleksandr Sergeyeviç Puškin

<sup>1</sup>Buyanov – Vasili Lvoviç Puşkinin «Təhlükəli qonşu» poemasının qəhrəmanı, poemanın müəllifi öz əmisi olduğu üçün Puşkin zarafatla Buyanovu əmioğlu adlandırır.

<sup>2</sup>«Yatmış gözəl, oyanın!» – o zaman çox populyar olan bir fransız nəgməsi

<sup>3</sup>Belle Nina – gözəl Nina

<sup>4</sup>Belle Tatiana – gözəl Tatyana

Qapıdan girəndə süzdü hər yanı;  
Verdiyi xəbərə hamı sevindi,  
Alay musiqisi gələcək indi.  
Məxsusi göndərir polkovnik özü,  
Balın ləzzətidir məclisin gözü.  
Qızlar sevincindən atılıb durur.  
Süfrəyə yeməklər düzülən zaman  
Ər-arvad əyləşir hamı yanbayan.  
Qızlar Tatyana yaxın oturur.  
Kişilər qənşərdə xaç çəkir bir-bir  
Dir-dir sala-sala hamı əyləşir.

## XXIX

Arada bir anlıq səngiyir söhbət,  
Ağızlar gövşəyir, əllər işləyir.  
Badələr dindikcə dəyişir halət,  
Bıçaqlar, çəngəllər yerə düşməyir.  
Başlar qarışsa da, amma bir azdan  
Bürüyür hamını qəfil həyəcan.  
Hərə öz sözünü yeridir ancaq,  
Ağız deyənləri eşitmır qulaq.  
Bu zaman Lenski girir içəri  
Gəlir yanında da bizim Onegin.  
Sahibə dil tökür: «Nə yaxşı gəldin,  
Şair gözləyirik bayaqdan bəri!»  
Maraqla seyr edib təzə adamı,  
Qonağa yer verib sixlaşır hamı.



*Səgili miş əsərləri*

## XXX

Keçib əyləşirlər əmrə müntəzir;  
Tatyana ay kimi ağarıb nəsə.  
Teylənmiş maraltək titrəyib-əsir  
Gözünü qaldırıb baxmır bir kəsə.  
Canına od düşüb, yanır qorundan,  
Nəfəsi təngiyir, boğulur yaman.

Karıxır süzdükcə öz qənşərini,  
Eşitmır dostların təbriklərini;  
Nəmli gözlərində gilələnib yaş  
Az qalıb özünü itirib gedə.  
Yetir köməyinə şür, iradə  
İkicə kəlməni astadan, yavaş  
Deyib qurtarınca dil topuq çalır,  
Elə yerindəcə qaxılıb qalır.

### XXXI

Yevgeni çox görüb belə şeyləri;  
Gülməli sayırdı bunu azından.  
Zəhləsi gedirdi haçandan bəri  
Qızların ağlayıb bayılmasından.  
Belə təmtəraqlı bir ziyafətdə  
Onsuz da çatmışdı açıqlı həddə,  
Daşdırıcı səbrini Tanyanın halı,  
Bir az da alındı, qızdı əhvalı  
Hirsindən bilmədi neynəsin indi,  
Qəlbində and içdi əndişə salsın,  
Dostu Lenskidən bir hayif alsın.  
Tapdığı əlaca xeyli sevindi.  
Bütün qonaqların nəşəli halda  
Karikatur rəsmini çizdi xəyalda.

### XXXII

Tanyanın çəkdiyi gizli əzabı  
Sezənlər olsa da Yevgeni qədər,  
Amma bu məqamda yağlı qutabı  
Hədəfə almışdı rəylər, nəzərlər.  
(Onların bəxtindən duzluymuş o da).  
Qatranla qapanmış bir butulkada  
Tsimlyan şərabı verilir bu dəm.  
Jarko, blanmanje... qarışır aləm,  
Süfrəyə düzülən büllur qədəhlər



Uzundur, incədir incə belintək,  
Zizi, ey könlümün bülluru mələk!  
Ey ilham mənbəi qənirsiz dilbər,  
Eşqimi cəzb edən piyalə sənsən,  
Hər səni görəndə məst olmuşam mən.

### XXXIII

Tixaclar partlayır, fişqırır şərab,  
Trike qürurla qalxır ayağa.  
Yazdığı kupletə çəkdiyi əzab  
İndi əlindədir – dönüb varağı.  
Sükuta qərq olub öündə məclis,  
Tatyanabihaldı, dayanıb səssiz;  
Trike səmtini çevirib ona,  
Şeirini oxuyur girib min dona;  
Alqışlar, təbrikler qopur məclisdən.  
Həyadan Tanyanın yanır çöhrəsi,  
Yanaşı oturmaq olur çarəsi.  
Şairsə təvazö göstərib üzdən  
Onun şərəfinə bir saqlıq deyir  
Sonra kupletini təqdim eləyir.

### XXXIV

Tatyana alqışa, təbrikə görə  
Hamiya təşəkkür eləyir candan.  
Yevgeni isteyir təzim göstərə,  
Qızın dalğınlığı yayınmir ondan.  
Qəmli çöhrəsində o yorğun ismət  
Oyadır qəlbində ona mərhəmət.  
Salam əvəzinə baş əyən zaman  
Bir şəfqət süzülür baxışlarından.  
Bilmirsən gerçəkdi ondakı riqqət,  
Ya naza qoyubdu zalim özünü;  
Elə lətafətlə qiyır gözünü  
Şəfqətə çevrilir ötəri diqqət,  
Məlhəmtək yayılıb qızın canına  
Rahatlıq bəxş edir xanimanına.



Seçil Məmmədov

## XXXV

Stullar çəkilor taraqqataraq,  
Axıra yetibdi süfrə bayramı.  
Zəmiyə ucuşan arılar sayaq  
Qonaq otağına ucuşur hamı.  
Naharın dadından aşıb-daşırlar  
Qonaqlar toxluqdan fisaldaşırlar.  
Qadımlar yan alır ocağa tərəf,  
Qızlar da bir kǔncə çəkilor səf-səf.  
Qumar leylacları vecsiz ahıllar  
Yamyışl örtüklü masanın üstə  
Girişir bostonə, lemberə, vistə;  
Bu yekrəng zatların bir xisləti var:  
Hamısı yaranıb bekarçılıqdan,  
Xəbərin olmadan əriyir zaman.



Aleksandr Sergeyeviç Puškin

## XXXVI

Bitdi səkkiz robert<sup>1</sup>, səkkiz kərrə də  
Yerdəyiş oldular vist qoçaqları.  
Çay gəldi. Vərdişdi, buna görə də  
Mən çaya, nahara bəlüb vaxtları,  
Zamanı bilirəm naharda, çayda;  
Bizim kənd yerində belədi qayda:  
Vaxtı bilmək üçün nə edirsən, et,  
Mədənin özüdür dəqiq breget.  
Yeridir, qoy deyim mötərizədə  
İlhamla yazdığını sətirlərdə mən  
Söhbətlər açmışam çox ziyafətdən  
Sənin özün kimi çox vaxt, çox vədə,  
Omir<sup>2</sup>, otuz əsrin söz ilahisi!  
Budur bir-birinə bənzədən bizi.

<sup>1</sup>Robert (rober) – kartda oyunun bir əli. Hər yeni əldə (roberdə) oyuncular yerlərini dəyişmişlər.

<sup>2</sup>Omir – Homer

## XXXVII, XXXVIII, XXXIX

Əl-qərəz, çay gəldi, elə bu anda  
Qızlar əl atınca nəlbəkilərə,  
Qapı arxasında uzun salonda  
Faqotla fleyta qopardı nərə.  
Dinən müsiqinin hay-harayına  
Əlvida eləyib romlu çayına  
Ətraf şəhərlərin Parisi<sup>1</sup> olan  
Petuşkov Olqaya yanaşır bu an.  
Lenski Tanyaya təzim eləyir;  
Qımışa-qımışa süzüb dörd yanı  
Qariyb qartılmış Xarlikovani  
Vurur qoltuğuna Tambovlu şair.  
Pustyakovani da – Buyanov; Dərhal  
Canlanıb, parlayıb guruldayır bal.

## XL



*Səçilmiş əsərləri*

Təzə başlayanda mən bu romanı  
(Birinci dəftəri keçir nəzərdən)  
İstədim nəzmdə anıb Albani<sup>2</sup>,  
Peterburq balını rəsm eləyim mən.  
Amma xəyallara uyub nahaqdan,  
Gözəl xanimlarda gözəl ayaqdan  
Səhnələr uydurub xatırə yazdım;  
Ey qəşəng ayaqlar, yetər ki azdım,  
Yetər, gəncliyimisovurdum yel!  
Ağilli tərpənim gərək bu gündən,  
Dəyişsin əməlim, sözüm kökündən.  
Salıb qaydasına mən indən belə  
Beşinci dəftəri yazdıqca hərdən  
Gərək təmizləyəm haşıyələrdən.

<sup>1</sup>Paris – Troya müharibəsi haqqında Qədim Yunan rəvayətinin qəhrəmanı –  
gözəl gənc oğlan. Puşkin Petuşkovu rişxəndlə ona bənzədir.

<sup>2</sup>Alban (Albani) – XVII əsr İtaliya rəssamı

## XLII

Dəlisov gəncliyin qasırğası tək  
Fırlanır yeknəsək vals burulğanı.  
Ciftlər qoşa-qoşa vəcdə gələrək  
Hərlənə-hərlənə tutub hər yanı.  
Üzündə təbəssüm, ürəyində kin  
Qisas məqamını güdən Onegin  
Yanaşib Olqaya durur yaxında;  
Onunla hərlənib göz qabağında  
Oturdub söz salır hər nədən olsa,  
Danışib güldürür sadəlövh qızı,  
Amma uzun çəkmir bunun arası  
Başlayır yenə də onunla valsə.  
Heyrətdən hamının bərəlir gözü,  
Gözünə inanmır Lenski özü.

## XLIII

Mazurka çalınır. Bir vaxt bu adda  
Musiqi səslənib gurlayan zaman  
Salonu titrədən ayaqlar altda  
Lərzəyə gəlirdi döşəmə, tavan.  
Bəzəkli parketlər çat verə-verə  
Yerindən oynardı qapı, pəncərə.  
Zəmanə dəyişib, biz özümüz də  
Xanımtək süzürük lak taxta üstə.  
Aləm başqalaşib, bu günə kimi  
Şəhərdə belədi, kəndlərdə isə  
Həminki mazurka mirasdı bizə;  
Zamanlar zalımı, zövqün qənimi –  
Ey yeni rusların yeni mərəzi  
Dəblər dəyişməyib hələ də bizi.

## XLIV

Əhlikef qardaşım Buyanov qoçaq  
Olqayla Tanyanı salıb yanına,



Aleksandr Sergeyeviç Puşkin

Yaxına gətirib hörmət olaraq  
Tapşırdı əsərin qəhrəmanına.  
Onegin verməyib fürsəti əldən  
Olqanı oyuna çəkdi qəfildən.  
Hərdənbir səxaraq qızın əlini,  
Yenə işə saldı şirin dilini;  
Şövqlə söylədiyi şit mədhiyyədən  
Daha da qızardı qızın yanağı.  
Lenski şübhəylə süzdü qonağı,  
Qısqanlıq oduna alışdı bədən.  
Gözlədi: oyunun kəssin arası,  
Kotilyon<sup>1</sup> rəqsinə çağırınsın qızı.

## XLV

Olqasa dəvətə yox deyir birdən,  
Çünki Oneginə söz verib qəti.  
Lenski hirsəninib çıxır səbirdən,  
Mən nə eşidirəm? Allah, bu nədi?  
Bələkdən təzəcə sıyrılan bu qız  
Belə dönük olsun, belə vəfasız?  
Biclik də bilirmiş bu naz-naz mələk?  
Qadınlar məkrini lənətləyərək  
Açıqlı-acıqlı çıxır salondan.  
Bir də lənət deyib qadın felinə,  
Atını istəyib qalxır belinə;  
Başında bir fikir dolanır bu an:  
Hər şeyi həll edər indi asanca  
İkicə güləylə iki tapança.



*Səçilmiş əsərləri*

<sup>1</sup>Kotilyon – fransız rəqsi

## ALTINCI FƏSİL

*La sotto i giorni nubilosi e brevi  
Nacse una gente e cui l'morir non dole.*

Petr<sup>1</sup>

### I

Görəndə Lenski çıxıb aradan,  
Onegin özündən çox razı qaldı.  
Aldığı qisası çözüb sonradan  
Fikrə qərq oldu, xəyala daldı.  
Olqa da əsnəyib pərişan halda  
Gözü Lenskinin axtarır zalda;  
Məclisin sürəkli son katilyonu  
Ağır yuxu kimi bezdirib onu.  
Nəhayət, süfrəyə axdı izdiham.  
Sonra da salındı yerlər, yataqlar  
Dəhliz qarışığı doldu otaqlar;  
Yan-yana uzanıb o yorğun axşam  
Hamı xumarlanıb rahatca yatdı.  
Təkcə Oneginim evə qayıtdı.

### II

Hər şey yönə düşdü, dəyişdi büsat;  
Qonaq otağında olub bərqərar  
Qart Pustyakovlar – şışman ər-arvad  
Baş-başa söykənib xoruldaşırlar;  
Qvozdin, Buyanov odur o üzdə  
Döşənib yatıblar stullar üstə.  
Petuşkov, Flyanov – onlar da eyzən.

---

<sup>1</sup> Günləri dumanlı və qısa keçən bir diyarda ölüm acısını hiss etməyən bir tayfa yaşıyır. (*Petrarka*)



Aleksandr Sergeyeviç Puşkin

Müsyö Trike də (zövqünə əhsən)  
Taxta döşəməyə sərilib yatır  
Əynində yun köynək, başında qalpaq.  
Qızlarsa uyuyub hamidan qabaq  
Olqayla Tanyanın otağındadır.  
Tək bircə Tatyana oyaqdır hələ,  
Aynadan kədərlə boylanır çölə.

### III

Oneginin qəfil peyda olmağı,  
Olqayla qəribə, şəkli rəftarı,  
Ona lətafətlə nəzər salmağı  
Artırıb qəlbində qəmi, qubarı.  
Heç nəyi, heç cürə anlamır fağır,  
Qəlbinə bir dəli qısqanlıq yağır.  
Sanki soyuq bir əl ovunda bu dəm  
Sixib ürəyini titrədir möhkəm.  
Bir uçurum yaranır ayağı altda;  
Sanki bu duygular uzun çəkərsə,  
Deyir ki, o mənə zülm də versə,  
Xoşdu ondan gələn ölüm həyatda.  
Yox, yox, deyinmirəm, dilim də gəlmir,  
O mənim könlümü güldürə bilmir.

### IV

Tərpən, ey əsərim, yürü qabağa!  
Lenski doğulan o ucqar kənddən –  
Krasnoqoryedən beşcə verst sağa,  
Yolumu gözləyir bir yeni bəndə.  
Nə vaxtdan gözləri qalıb intizar  
Traktır natığı köhnə davakar,  
Bütün haylazların ərköyün canı,  
Qumarbaz dəstənin baş ataməni  
Zaretski dəyişib, olub mülayim,



*Səçilmiş əsərləri*

Külfət iyəsidir, dul qalib çoxdan,  
Dostluğa sadiqdi, keçib sınaqdan,  
Bir dinc mülkadardı, göz qoysa hər kim  
Görər ki, namuslu adamdı üzdə;  
Beləcə dəyişir zəmanəmiz də.

## V

Bir vaxtlar bu aləm saxta bir dillə  
Ondakı cürətə bəh-bəh deyibdi.  
Beş sajen arada atlığı gullə  
Hədəfdə onluğa sərrast dəyibdi.  
Bir döyüş zamanı vəcdə gəlirkən  
Lülüş qoçaqlıqda seçilib möhkəm:  
Palçığa yixılıb kalmık atından  
Əsir düşməyi də çıxıb yadından  
Əvəzsiz girovdu firənglər üçün.  
İndisə hazırlıbu külfətli dul,  
Bu şərəf tanrısı ən yeni Requ!<sup>1</sup>  
Əvvələ qayida, dəyişə bütün,  
Sübə tezdən Veri də aça dükanı,  
Boşalda, nisiyə, üç butulkanı.

## VI

Gah gizli, gah aşkar, canında maraq,  
Adam dolamaqdan ləzzət alardı.  
Başının başına oyun açaraq  
Başsızın başına çatı salardı.  
Bəzən də etdiyi şit zarafatlar  
Qayıdır özünün başında çatlar,  
Özünü qoyardı lap yaman günə  
Qəfil çevirərdi səfil miskinə.

---

<sup>1</sup>Requ – Qədim Roma sərkərdəsi, düşmənə əsir düşərkən öz dözümlülüyü və igidliyi ilə şöhrət tapmış qəhrəman. Puşkin pozğun və əyyaş Zaretskini rişxəndlə təzə Requ adlandırırırdı.



Bəhsə, höcətə də göstərib maraq  
Küt-küt danışardı, tərslik edərdi,  
Bəzən də susaraq sonu güdərdi,  
Axırda araya qovğa salaraq  
Üz-üzə qoyardı cavan dostları,  
Çəkərdi onları duelə sarı.

## VII

Ya da barışığa çəkib çox zaman  
Onlarla birlikdə kefə gedibdi.  
Şayiələr uydurub, sonra arxadan  
Dostları yaxşıca rüsvay edibdi.  
Sed alia tempora!<sup>1</sup> Bu sayaq hünər  
(İlk eşqin ötəri yuxusu qədər)  
Gəncliyn özüylə varıb gedəcək  
İndi Zaretskim, söylədiyimtək,  
Yayınıb kələkli, küylü həyatdan  
Ağtikan, akasiya kölgəliyində  
Ömrünü yaşayır ayrı heyində.  
İndi Horatsi<sup>2</sup> tək aqıldı, hətta,  
Ördək, qaz saxlayır, kələm becərir  
Uşağa əlisba dərsi də verir.



*Səçilmiş əsərləri*

## VIII

Ağılsız deyildi heç bir rəyində,  
Mənim Oneginim duyurdu bunu:  
Xoşu gəlməsə də daş ürəyindən  
Xoşlardı dediyi sözün ruhunu:  
Düşüncə tərzini sevib dərindən  
Çox məmənun qalardı görüşlərindən.

<sup>1</sup>*Sed alia tempora* – «Ancaq vaxt o vaxt deyil»

<sup>2</sup>*Horatsi* (*I əsr*) – məşhur Roma şairi. Horatsi öz şeirlərində şəhər həyatını pislər, sakit kənd həyatını və kənd təsərrüfatı ilə məşğul olmağı təriflərdi.

Qarşıda görünçə onu bu səhər  
Təəccüb etmədi heç zərrə qədər.  
Əvvəl salam-kəlam, sonra da birdən  
Zaretski məkrlə gülümsəyərək,  
Mənalı-mənalı «buyur» deyərək  
Bir namə yetirdi ona şairdən.  
Onegin götürüb, çəşqin heyində  
Oxudu məktubu öz ürəyində.

## IX

Bu qısa karteldə<sup>1</sup> məna və mətlə  
Həm ürək oxşayan, həm də sərindi;  
Lenski mərdanə bir nəzakətlə  
Dostunu duelə çağırır indi.  
Onegin yeriyib gəldi qabağa;  
Süzüb bu elçini başdan-ayağa,  
Rəvac da verməyib bir artıq sözə  
«Həmişə hazırlam» – söylədi kəsə.  
Zaretski verməyib heç bir izahat  
Evdə işlərinin çox olduğundan  
Bayıra çıxaraq tələsdi bu an.  
O getdi, Yevgeni qaldı narahat;  
Dünənki tutduğu işlər üzündən  
Yaman naraziydi indi özündən.

## X

Düzü, bu təşvişi yersiz deyildi;  
Ciddi çək-çevirə çəkib özünü,  
Şəxsini çox şeydə təqsirli bildi:  
Əvvəla dünənki həmən ad günü  
Ötəri bir hisdən ləzzət alaraq  
Kövrək bir sevgini doladı nahaq.

---

<sup>1</sup>Kartel – duelə çağırış



İkinci də, şair hələ cavandı  
On səkkiz yaşında beyni dumandı.  
Neyləyir eləsin – bağışlayarlar.  
Şairi çox sevən Yevgeni gərək,  
Hər şeyi yaxşıca ölçüb biçərək  
Biləydi; sonradan hər cür yozum var.  
Nə elə iş tuta, nə pərt olaydı,  
Ağıllı tərpənib comərd olaydı.

## XI

İstəsə hissini büküb burardı,  
Vəhşitək qabarib diş qıcamazdı.  
Şairi vaxtında ovundurardı,  
İndi də bu qədər çox acımadı.  
Daha olan olub, dəyməz təşvişə  
Onsuz da Zaretski qoşulub işə.  
Köhnə duelistdi, dildən də pərgar,  
Yaman xəbərçidi, yaman da qəddar.  
İndi məqam güdür hər axmaq, hər səy  
Başlanır daldada düzüb qoşmalar,  
Gizli piçiltilar, xosunlaşmalar.  
Yaradır barəmdə ictimai rəy!  
Bu rəydir şərəfin ölçüsü, canı,  
Bu rəydir firladan fani dünyani.



Seçil Məmmədov

Evdə qisas deyə alışb yanan  
Şair yol gözləyir, tükənib tabı;  
Dilavər qonşusu elə bu zaman  
Yetirir əlüstü rəsmi cavabı.  
Daha bayramıdı, kefidı, ancaq  
Şair qorxurdu ki, dostu firıldaq  
Salıb zarafata, bir tədbir tökə,  
Köksünü güllədən kənara çəkə.

## XII

Daha yer qalmayıb heç şübhəlik də  
Sabahi, lap tezdən gün doğanadək  
Köhnə dəyirmana getsinlər gərək.  
Titrəyib əsməsin barmaq tətikdə,  
Nişana götürüb bir-birini  
Gicgaha sıxsınlar güllələrini.

### XIII

Qısqanchıq oduna yandıqca canı,  
Lenski, guya ki, hayif alaraq.  
Cılveli Olqanı, yosma Olqanı  
Görmək istəmədi dueldən qabaq.  
Dönüb gah saata, gah günə baxdı,  
Əlini yelləyib bayırə çıxdı.  
Bir də onu gördü qonşuluqdadı,  
Qızı pərt etməkdi indi muradı.  
Olqasa yenə də həmişəki tək  
Enib pilləkəni, çıxdı qabağa.  
«Xoş gəldin» eylədi qəfil qonağa.  
Titrək ümid kimi bu nazlı mələk  
Yenə qayğısızdı, yenə də şəndi;  
Zərrə dəyişməyib, həmən həməndi.

### XIV

«Nə tezcə getdiniz siz dünən axşam?»  
Lenski gördü ki, ağır sualdı,  
İçində duyğular çalxandı tamam,  
Dinməzcə burnunu aşağı saldı.  
Qəlbini dalayıb didən qısqanlıq  
Duruş gətirməyib yox oldu artıq.  
Bu aydın baxışlar gözlər öündə!  
Bu aydın duyğular, hislər öündə!  
Ürəyi yumşalıb kövrəldi bir az,  
Gözüylə gördü ki, hələ sevilir  
Olqası qədrini hələ də bilir.



Peşmanlıq keçirdi o qəlbi həssas  
Üzr diləməyə yoxdur iqtidar,  
O yenə xoşbəxtdir, yenə bəxtiyar!

### XV, XVI, XVII

Yenə fikirlidir, kədərli, həzin  
Sevdiyi Olqaya çevrilib yönü.  
Fağır Vladimir bilmir neynəsin  
Necə xatırlatsın dünənki günü.  
Fikrindən keçirdi: «Daha bu gündən  
Onun xilaskarı olmaliyam mən.  
Qoymaram aldada bu saf ürəyi  
Hansı pozğununsa məkri, kələyi;  
Alovlu təriflər işə düşəndə  
O şirin dillərlə sözülən ağı  
Qoymaram soldura qönçə zanbağı,  
Quruca saplağı qala çəməndə!»  
Dostlar, bircə məna çıxır bu sözdən:  
Öz yaxın dostumla atışıram mən!



### XVIII

Əgər o bilsəydi nədir bu qədər  
Mənim Tatyanamı yandırıb-yaxan,  
Tatyana özü də duysayıdı əgər,  
Bilsəydi, heç nədən duelə çıxan  
Dostlar səhər tezdən görüşəcəklər,  
İkisi bir qəbri bölüşəcəklər;  
Bəlkə də, eşqini qurban verərdi,  
Dostları yenidən birləşdirərdi.  
Amma bircə nəfər təsadüfən də  
Yoxdu bu sevgini eşidən, bilən;  
Onegin susubdu, gətirmir dilə,  
Tatyana gizlicə düşübdü bəndə.  
Bundan xəbər tutsa, dayə tutardı,  
Onun da huşunu illər apardı.

*Səgili miş əsərləri*

## XIX

Gah susub, gah gülüb bütün axşamı,  
Yamanca itirib yazıq başını;  
Qərarsız olurmuş ilham adamı,  
Lenski indi də çatıb qasını  
Keçib arxasına klavikordun  
Çalır dönə-dönə eyni akkordu:  
Zilləyib gözünüü Olqaya sarı  
Deyir ki, xoşbəxtəm, düzdümu barı?  
Axır gəlib çatdı getməyin vaxtı,  
Başından aşırıdı dərdi-ələmi.  
Yetəndə Olqayla ayrılıq dəmi,  
Ürəyi az qala partlayacaqdı,  
Olqa çox diqqətlə göz qoyur ona;  
«Sizə nə olub?» – «Heç» – çıxdı eyvana.

## XX

Evə qayıdan baş, nəsə hiss edən  
Lenski yoxladı tapançaları.  
Sonra qutulara qoyub təzədən  
Şilleri açdı ki, vaxt ötsün barı.  
Beynində bir fikir dolaşır yaman,  
Çöküb yaxasına əl çəkmir ondan.  
Olqası canlanır indi gözündə  
Sözlə deyilməsi çətin hüsndə.  
Kitabı qatlayıb qaynayır qanı;  
Qələmə sarılıb miz üstə çökür,  
Eşqinin odunu kağıza tökür,  
Vurulub qoşduğu zəvzək hədyanı  
Ucadan oxuyur dueldən qabaq,  
Delviq<sup>1</sup> kef üstündə oxuyan sayaq.



<sup>1</sup>Delviq – şair, Puşkinin lisey yoldaşı

## XXI

Buyurun, oxuyun o varaqları,  
Qalıb təsadüfən hələ də məndə:  
Ey bahar ömrümün qızıl çağları,  
Hayana uçdunuz dumanda, çəndə?  
Kim bilir hayanda bürünüb çənə  
Nələr hazırlayıb iqbalım mənə?  
Axtarıb gəzsə də gözüm o günü,  
Nə fərqi, verəcək tale hökmünü;  
Rəqibin üstümə tuşlanan oxu  
Ya deşib köksümü məhv edəcəkdir,  
Ya da qismətimdən yan ötəcəkdir.  
Vaxtını dəyişmir ayrılıq, yuxu:  
Zəhmətə səsləyən günə də şükür,  
Zülmətə çağırən ünə də şükür!

## XXII

Dan yeri üfüqdən sızan şəfəqlər  
İşqli gündüzü gətirən vədə,  
Kim bilir, bəlkə də, yetincə səhər  
Məskun olacağam soyuq türbədə.  
Cavan şair ömrüm gedəcək bada,  
Kimsə anmayacaq daha dünyada;  
Sən necə, ey mələk, qəbrim üstə sən  
Göz yaşı axıdib deyəcəkmisən:  
«Təkcə mən olmuşam onun yaxını,  
O mənim eşqimlə alışib oda.  
Mənə həsr elədi fani dünyada  
Tufanlı ömrünün səhər çağını»  
Gəl, gəl, ey istəklim, əza yerinə,  
Ağla qəbrim üstə nakam ərinə!



*Səgili miş əsərləri*

## XXIII

Hey yazdı beləcə dumanlı, üzgün  
(Bizlər romantizm desək də buna,

Ona da bənzəmir heç doğru-düzgün;  
Nə isə, bizə nə? Qalsın bir yana).  
Nəhayət, Lenski səhərə yaxın  
Başını sallayıb lap yorğun-arğın  
Dilində dəbdəki ideal sözü  
Yuxuya qərq oldu, yumuldu gözü;  
Bu sevda yolcusu, ilham yorğunu  
Çimir də almamış azca, ötəri,  
Qonşusu qapıdan girib içəri  
Yuxudan yarımcıq oyatdı onu:  
«Yeddiyə işləyib, vaxtdı, dur geyin  
Onegin gözləyir indi, lap yəqin!»

## XXIV

  
Qonşu yanılırdı, nə bilsin yazıq,  
Şirin yuxudadı Onegin bu an.  
Gecəni tərk edib gedir qaranlıq,  
Doğub dan ulduzu xoruz banından.  
Az qalır günəş də qalxıb yüksələ  
Dərin yuxudadır Yevgeni hələ.  
Tərpənib əssə də səhər küləyi,  
Başının üstündə yuxu mələyi  
Qoymur Yevgenini qalxsın yataqdan.  
Gah sola çevrilir, gah dönür sağa,  
Narahat oyanıb qalxır ayağa.  
Çəkib pərdələri baxır otaqdan,  
Görür ki, vaxt ötüb, dan da atıbdı,  
Getməyin zamanı çoxdan çatıbdı.

## XXV

Dərhal zəngi çaldı zaraqazaranq,  
Gəldi qaça-qaca xidmətçi Gilyo.  
Əlində pal-paltar, bir cüt də başmaq,  
Üstəlik xalat da gətirmişdi o.

Onegin tələsik geyib-kecindi,  
Bunları tapşırdı Gilyo üçün də:  
Silahı götürüb hazırca gəlsin,  
Xizəkdə onunla yola düzəlsin.  
Gəlib dəyirmana yetirən zaman  
Əlüstü əmr etdi Gilyoya sarı –  
Qoşa palidlara çəksin atları  
Mötəbər Lenajin sexindən çıxan  
Məşum tapançanı hazır, çağbacaq  
Onun arxasınca gəzdirsin ancaq.

## XXVI

Söykənib bir bəndə səbirsiz təki  
Gözləyir Lenski, dönübdü közə;  
Çoxbilmiş Zaretski – kənd mexaniki  
Dəyirman daşından danışır nəsə.  
Gəlib üzr istəyir bu vaxt Onegin  
Zaretski hiddətdən şaşırmış təkin  
Soruşur: Bəs hanı sizin sekundant?  
Duel sənətində klassik pedant  
Sevib qaydasında görsün hər işi.  
Hələ olmayıb ki, icazə verə  
Kimişə qaydasız sərəsən yerə.  
Qoruyur köhnədən qalma vərdişi  
(Təkcə buna görə hamımız gərək  
Onu layiqincə tərif eləyək).



*Səqəlməniş əsərləri*

## XXVII

Sekundant deyirsiz? Mənim şahidim  
Dostum, sekundantım müsyö Gilyodur.  
Mənim təqdimimə, yəqin ki, heç kim  
Etiraz eləməz, özü də budur:  
Məşhur olmasa da təmiz uşaqdır  
Namusu, qeyrəti, istəyi haqdır!

Zaretski pərt olub dodaq çeynəyir  
Bu vaxt Lenskiyə Onegin deyir:  
«Yaxşı, başlayaqmı?» – Bəli başlayaq!  
Tutqun Vladimir qaçmır sözündən  
Qisas hərisliyi yağır üzündən.  
Pərt Zaretskiylə o təmiz uşaq  
Saziş bağlayırlar bugünkü şərə,  
Düşmənlər gözünü zilləyib yerə.

### XXVIII

Düşmənlər! Bu sözlə qana susamaq  
Nə vaxtdan ayırib yaxın dostları?  
Daima mehriban dolanıbancaq,  
Onlar ki, hər şeyi bölüblər yarı!  
Yaşanan dəhşətli yuxudu, nədi  
Nəsil ədavəti, qan ədavəti?  
Arada-bərədə nə olub axı  
İndi bir-birinə kəsilib yağı  
Ölüm hazırlayırdost dosta necə?  
Əlləri necə ki, qana batmayıb,  
Bəlkə, gülümşünüb, gullə atmayıb  
Dostlar bir-birinə hər şeyi keçə?  
Bəlkə də, aləmin vəhşi qaydası  
Bunları özünə ar bilir azı?

### XXIX

Zağlı tapançalar görünən anda  
Çəkic çəqqıldayıb dəydi sünbəyə;  
Oyma lülələrdən gullə uçanda  
Bozumtul barit da sovruldu göyə.  
Beləcə yoxlanıb, keçdi ilk sınaq  
Yenidən atəşə hazırkı caxmaq.  
Gilyonun əhvalı qarışdı bu dəm  
Bir kötük dalında dayandı sərsəm.



Aleksandr Sergeyeviç Puškin

Zaretski aranı dəqiq ölçərək  
Otuz iki addım etdi bərəni;  
Sonra öz yerinə çəkib hərəni,  
Dostları üz-üzə qoydu təkbətək.  
Hər kəs plaşını ataraq birdən  
Dərhal silahını götürdü yerdən.

### XXX

«İndi yaxınlaşın!» deyilən zaman  
Bir az soyuqqanlı, bir az qürrəli  
Sakitcə, dinməzcə, nişan almadan  
Hərəsi dörd addım atdı irəli.  
Dörd ölüm pilləsi keçildi demək  
Onegin qəlbində məqam güdərək  
Çəkib asta-asta tapançasını,  
Çalışır dostunun qursun yasını;  
Daha beş addım da atdı hərəsi.  
Lenski tərpənib ilkin olaraq  
Qiydi sol gözünü, nişan alaraq...  
Bu vaxt Oneginin dindi gulləsi...  
Şair silkələnib əcəl yelindən,  
Susub tapançanı saldı əlindən.

### XXXI

Sıxıb əllərini köksünün üstə,  
Yerində burulub sərildi tırtap.  
Əcəl at oynadıb dumanlı gözədə  
Canı birdən aldı, verməyib əzab.  
Şəfəqdə parlayan qar uçqunları  
Belə yuvarlanır dərəyə sarı  
Bir anlıq canına üzütmə hopdu,  
Onegin tərpənib yerindən qopdu.  
Səslədi dostunu... amma əbəsdi,  
Vaxtsız əcəlinə qovuşub haqdan  
Alovlu nəğməkar keçinib çoxdan.



*Seçilmiş əsərləri*

Tər çicək üstündən küləklər əsdi  
Soldu səhər-səhər gülün yarpağı,  
Söndü mehrabdakı ömür çırığı.

### XXXII

Uzanıb tərpənmir, gedib aradan,  
Həsrətli halətdə tapşırıb canı.  
Sinədən aldığı dərin yaradan  
Buğlana-buğlana sözülür qanı.  
Soyuyan ürəkdə bir azca qabaq  
İlham çağlayırdı aşıb-daşaraq.  
Orda ədavət də, ümid də vardı,  
Həyat qaynayardı, qan oynayardı.  
İndi bir iyıəsiz evdi elə bil,  
Sükuta qərq olub, fikrə dalıbdı,  
Qapı-pəncərəsi bağlı qalıbdı,  
Köçüb sahibi də, gedibdi qəfil,  
İndi hayandadı, bir Allah bilir,  
Nə izi görünür, nə səsi gəlir.

### XXXIII

Xoşdu həcv yazıb cinləndirəsən  
Biləndə düşmənin bir səhv eləyib.  
Lap xoşdur kənardan baxıb görəsən  
Şeşə buynuzunu sallayıb, əyib  
Ayna qabağında durub yaxından  
Utanır özünü tanımağından.  
İkiqat ləzzətdir, a dostlar, bu dəm  
Ulaya-ulaya deyə «bu mənəml!»  
Ondan da xoş olar səssiz, səmirsiz  
Halal tabutunu hazırlayasan,  
Nəcib məsaflədən nişan qoyasan  
Saralmış alnını sakit, hənirsiz.  
Onu o dünyaya göndərmək isə  
İnana bilmərəm, xoş gəlsin sizə.



Aleksandr Sergeyeviç Puškin

## XXXIV

Nə etmək, hər halda tapançanızla  
Yerə sərilibdi cavan dostunuz;  
Hədəli baxışla, pərtöv ağızla  
Nahaqdan səpsə də yaranıza duz,  
İçib kefli-kefli təhqir etsə də,  
Azğınlıq həddinə özü yetsə də  
Yaxud qalibanə bir əda ilə  
Sizi atışmaya çağırsa belə,  
İndi torpaq üstə sərilib özü;  
Dönüb məyus-məyus səsləsəniz də,  
Soyuyub, quruyub, kar etmir söz də  
Ölüm pərdəsiylə örtülüb üzü.  
Belə bir halətdə, söyləyin görək,  
Nə hislər keçirir sizdəki ürək?

## XXXV

Vicdanı önündə Yevgeni qəmli  
Sixib tapançanı əlində bərk-bərk.  
Baxır Lenskiyə dərdli-ələmli.  
Qonşu dilə gəlir: «Ölüb, neynək?»  
Yevgeni sarsılıb bu bəd xəbərdən,  
Kənara çəkilib durduğu yerdən  
Köməyə çağırıldı, kömək istədi;  
Zaretski götürüb bumbuz cəsədi  
Xizəyə yükleyib bir dəfinətək  
Tələsə-tələsə çapdı atları;  
Süzülə-süzülə köpük qatları,  
Atlar da ölüdən duyuq düşərək  
Gəmləri çeynəyib şahə qalxdılar  
Sanasan yayından qopan oxdular.



*Səçilmiş əsərləri*

## XXXVI

Qəlbən yanırsınız şairə, dostlar:  
Qönçə ümidləri çıçək açmamış,

Körpə libasında söndürdü rüzgar,  
Hələ bu aləmə şəfəq saçmamış.  
Hanı o yanğısı, o çılgınlığı?  
Xeyirxah istəklə sevirdi axı  
Zərif duyğuları, mərd fikirləri,  
Aydın əməlləri, mübhəm sırları.  
Bəs hanı eşqinin çılgın həvəsi,  
Şəfahət qorxusu, ayıb hürküsü.  
Müqəddəs ilhamın şirin mürgüsü?  
Bəs özün hardasan, ilgim əvəzi  
Şirin xəyaldakı ilahi həyat.  
Şeir pərisinin çaldığı qanad?

### XXXVII

  
Kim bilir, bəlkə də, yaranışından  
Dünyaya bir nemət, şöhrət olardı.  
Susan rübəbi da hər vaxt, hər zaman  
Heç vədə susmayan səda salardı.  
Bəlkə də, şairi açılan baxtı  
Ən uca pilləyə qaldıracaqdı;  
Nə bilək, bəlkə də, cəfali ömrü  
Aparıb özüylə bir munis sirri?  
Hər şeyə can verən o sirlı səda  
Yoxdu, bizim üçün ölüdür elə,  
Nə qədər çağırıb səsləsək bələ  
O soyuq məzarda, gizli dünyada  
Ona çatmayacaq dövrün sədası,  
Gələn nəsillərin xeyir-duası.

### XXXVIII, XXXIX

Kim bilir, bəlkə də, bizim şairi  
Gözləyə bilərdi bir adı qismət;  
Ötüşüb keçdikcə gənclik illəri  
Qəlbinin odu da sönərdi əlbət.

Dəyişib qaçardı sözdən, rübabdan,  
Ömür-gün yaşardı xoşbəxt, firavan.  
Kənddən evlənərdi, dəyyus olardı,  
Çiyninə sıriqlı xalat salardı.  
Həyatı dərindən öyrənər bilər  
Padaqra tapsa da cavan yaşında  
Yeyərdi, içərdi ağlı başında;  
Vaxtı çatanda da evində ölər,  
Evdə salınardı əcəl yatağı,  
Yanında həkimi, arvad-uşağı.

## XL

Hər nəsə, oxucum, burası da var:  
Çılğınca bir ömür sonuna yetdi.  
Məhəbbət aşiqi, cavan nəğməkar  
Dostunun əliylə məhv oldu getdi.  
Bir vaxt yaşadığı kəndin solunda  
Məzarlıq deyilən mənzil yolunda  
İki şam ağacı boylanır bəri,  
Qarışib, qovuşub yerdə kökləri.  
Yaxın vadilərdən süzülən irmaq  
Onların yanından dolanıb keçir,  
Gələn əkinçilər suyundan içir.  
Burda kölgəlikdə fikrə dalaraq  
Uyuyan sadəcə bir türbə də var,  
Şairin ömründən qalıb yadigar.



Seçilimiz əsərləri

## XLI

O türbə altında (göydən damanda  
Bahar yağışları zəminin üstə)  
Əlvan papicini hörən çoban da  
Balıqçı mahnısı oxuyur pəsdən.  
Şəhərli bir qız da sevib sərini  
Kənddə keçirirkən yay günlərini,

Hərdən at belində çıxıb çöllərə  
Gəlib çapa-çapa çatır bu yerə.  
Qayış yüyənini dartıb atının,  
Çəkib duvağını şlyapasının  
Süzür daş üstdəki qəmli yazını,  
Oxuyur şairin nakam adını:  
Boylana-boylana baxır yəhərdən,  
Gözləri yaşarıb dolur qəhərdən.

### XLII

Gözündə, könlündə gizli bir həvəs  
Atla asta-asta çölü dolanır  
Xəyalal daldıqca istər-istəməz  
Qəlbi Lenskinin bəxtinə yanır.  
Düşünür: «Bəs Olqa? Nə oldu axı,  
Tezcəmi səngidi qəlbinin dağı.  
Tezcəmi qurudu gözünün yaşı?  
Hardadı bacısı – könül sirdası?  
Hardadı o haylaz hamidan qaçaq,  
Hayanda gizlənib yarasa kimi.  
Dəbli gözəllərin dəbli qənimi  
Şairin qatili o qanlı qoçaq?»  
Dostlar, tələsməyin, bir az gözləyin,  
Hesabat verərəm vaxtında, yəqin.

### XLIII

İndi yox. Hələlik dəyişib zaman;  
Ürəkdən sevsəm də qəhrəmanımı,  
Burda ayrılrəm hələlik ondan;  
Nəsrdir qaynadan indi qanımı;  
Şıltaq qafiyələr dalınca qaçmaq  
Yorub əldən salır bu yaşdaancaq.  
Boynuma alım ki, istər-istəməz  
Təklənib gəzməyə qalmayıb həvəs



Aleksandr Sergeyevic Puškin

Doldurub korlayam dümağ varağı;  
Ayrı düşüncələr, ayrı duyğular  
Soyuq fikirlərdi, ciddi qayğilar  
İndi qələmimin əsl marağı.  
Ayrı yuxulardı gördüklərim də  
Bu küülü aləmin hicra yerində.

#### XLIV

Gördüm hər üzünü, hər cür istəyin,  
Təzə qəmlər daddım şiltaq, hikkəli;  
Meyilim yox təzəyə ümid bəsləyim,  
Ötən kədərə də heyifim gəlir.  
Xəyallar, xəyallar, şirin xəyallar,  
Sizdə gəncliyimin təravəti var!  
Yəni doğurdanmı solur, nəhayət,  
Gənclik dediyimiz bu şirin nemət?  
Yəni doğurdanmı heç bir hüzsüz  
(Bunu zarafatla çox desəm də mən)  
Yel kimi şütyür vaxt üstümüzdən?  
Ömrümün baharı köçür izinsiz,  
Deyin, kim istəyər vaxtı uduza?  
Yaşım doğurdanmı çatır otuza?

#### XLV

Etiraf eləyim, gəldi bu sayaq  
Yetişdi günortam, bitdi kəcliym.  
Biz ki, dost olmuşuq, dostək ayrılaq  
A haylı-harayı dönəməz gəncliyim!  
Verdiyin nəşəyə, ləzzətə görə,  
Şirin əzablara, möhnətə görə  
O çılgın həyata, o küyə görə  
Töhfə yetirdiyin hər şeyə görə  
Təşəkkür edirəm sənə ürəkdən.  
Qəlbin həyəcanlı, çağlarında da,



*Səgili miş əsərləri*

Könlün xətircəmli vaxtlarında da  
Sizdən yetərincə zövq almışam mən.  
Bəsimdi! Ötəndən dincəlmək üçün  
Yeni bir səfərə çıxıram bu gün.

## XLVI

Qoy geri boylanım bağışla deyə,  
Ona əl eyləyim, salam göndərim.  
O hicra bucaqda sovruldu göyə  
Xülyalı günlərim, eşqli günlərim.  
Ey çılgın ilhamım, oyna yerindən  
Coşan xəyalımı qaynat dərindən,  
Mürgülü könlümə həyat gətir gəl,  
Könül harayıma tez-tez yetir gəl.  
Qoyma bu aləmin heyran girdabı  
Şairin könlünü heyif siləndirə,  
Soyuda, bərkidə, qeyzləndirə;  
Axırda tükənə, qalmaya tabı.  
Həmən bu girdabda, istəkli dostlar,  
Sizinlə çimirəm mən də çar-naçar!



Aleksandr Sergeyevic Puškin

## YEDDİNÇİ FƏSİL

*Moskva! De harda tapım tayını,  
Sən ey Rusyanın istəkli qızı?*

Dmitriyev

*Doğma Moskvani necə sevməyim?*

Baratinski

*Moskvaya basqı var! Bəs etməyir kubara!  
Bəs yaxşı yer haradı? Harda yoxuqsa – ora!*

Qriboyedov

### I

İsinib baharın şəfəqlərindən  
Dağların döşündə əridikcə qar,  
Kükərəyən çay kimi qopub yerindən  
Basır çəmənləri bulanıq sular.  
Üzündə təbəssüm, gözündə heyrət  
İlin səhərini açır təbiət.  
Göyərib bərq vurur göylərin üzü:  
Dünən çılpaq olan meşənin özü  
Elə bil tüklənib, yaşıla çalır;  
Qışçı pətəklərdə yuyan arı  
Uçuşur al-əlvan çöllərə sarı,  
Sürülər mələşib səs-səda salır.  
Yarıb qönçəsini açıldıqca gül,  
Gecələr sübhəcən çağlayır bülbül.



*Seçilmiş əsərləri*

### II

Məhəbbət əyyamı-sevdalı bahar!  
Gəlişin nə yaman sıxdı canımı.  
Qəlbimdə uyuyan qəmli duyğular  
Artırdı qanımda həyəcanımı.

Ömrümün-günümün qaynar çağında  
Sükuta bələnmiş kənd qucağında  
Üzümə toxunan bahar nəsimi  
Nə yaman təngitdi gur nəfəsimi!  
Yoxsa yaddı mənə bu zövq, bu ləzzət?  
Nədəndir hər şeyə təzə can verən,  
Oyadıb, oxşayıb nəşələndirən,  
Güldürən təbiət, gülən təbiət  
Sixıntı gətirir halsiz bir cana,  
Hər şey də qaranlıq görünür ona?

### III

Meşələr təzədən dinəndə belə  
Bəlkə, sevinmirik ürəkdə bu gün;  
Bəlkə də, yas tutub yanırıq hələ  
Payızda məhv olan yarpaqlar üçün.  
Canlı təbiəti süzüb bu halda  
Bəlkə, tən tuturuq çəşqin xəyalda  
Solub ömrümüzdən düşən illəri,  
Gedib qayıtmazda həşəm illəri?  
Bəlkə, şairanə xəyallarda da  
Gəlir ağlımiza özgə bir bahar.  
Dərdli qəlbimizdə coşan duyğular  
Arayıb, axtarıb gətirir yada  
Həsrət könlümüzdən gəlib keçəni:  
Bir uzaq məkanı... aylı gecəni...

### IV

Əsl zamanıdır, tərpənin bəri,  
A yaxşı tənbəllər, epikurçular<sup>1</sup>,  
Levşin məktəbinin yetirmələri,  
Biganə xoşbəxtlər, yiğışın – kim var!

---

<sup>1</sup>Epikur – Qədim Yunan filosofu



A kənd həvəskarı qart Priamlar<sup>1</sup>,  
A həssas xanımlar, yeriyən şamlar,  
Çəmənlər gül açıb, gülür gözləri,  
Kəndlərə çağırır bahar sizləri.  
Tez olun, a dostlar, çıxın çöllərə,  
İndi iş-güç vaxtı, xeyir vaxtı,  
Aylı gecələri seyr vaxtı,  
Yüklü karetalar dönsün sellərə  
Üz qoysun şəhərdən kəndlərə sarı,  
Çapın yollar boyu arabaları.

## V

Lütfkar oxucum, get sən də yiğış,  
Kareta kirələ günü səhərdən.  
Ballarda eylənib yoruldun bu qış,  
İndisə aralan küylü şəhərdən.  
Gəl, gedib dincələk kənddə arxayın  
Çıxaq sahilinə adsız bir çayın  
Şıltaq ilhamımla verib baş-başa  
Palid meşəsini dinləyək qoşa.  
Veyl Oneginim orda bir zaman  
Sərgərdan dolanıb bütöv bir qışı,  
Evi da Tanyayla yaxın, yanaşı;  
Sonralar bezikib bu qonşuluqdan  
Özü varıb gedib, sözü qalıbdı,  
Kədərli, qüssəli izin qalıbdı.



*Səçilmiş əsərləri*

## VI

Silsilə dağların ətəyi çəmən,  
Dağları dolanıb çəməndən keçək.  
Yaşıl cökəlikdə çaya tökülən  
Nəğməli irmağın suyundan içək.

<sup>1</sup>Priam – Qədim Yunan rəvayətlərinə görə Troya padşahı, böyük ailə başçısı.  
Kənd Priamları – böyük ailələri ilə öz kəndlərində yaşayan mülkədarlar

Gecələr çağlayan şeyda bülbülü  
İnlədir sübhəcən həmərsin gülü.  
Orda bir çeşmənin xoş zülməsi  
Çəkib heyran qoyur hər gələn kəsi;  
Bir cüt şam ağacı boy verib orda,  
Yanında məzar var, məzarda – yazı:  
*«Mərdanə ölümün vaxtsız güdəzi*  
*Vladimir Lenski uyuyur burda;*  
*Doğumu filan il, yaşı da filan;*  
*Uyu, cavan şair, uyu, rahatlan».*

## VII

Bir vaxtlar var idi, o qəbrin üstə  
Budaqdan asılı əklil olardı.  
Səhər yelləri də əsib ahəstə  
Əsrarlı gulləri bir-bir yolardı.  
Bir vaxtlar var idi, bir cüt bacı da  
Hər bura gələndə, ağrı-acıdan  
Bərk-bərk qucaqlaşış aqlaşardılar,  
Birlikdə ovunmaz dərd yaşardılar.  
Daha unudulub o məhzun məzar,  
Nə üstündə əklil, nə gəlib-gedən,  
Məhrəm cığırlar da itib indidən.  
Təkcə bir çobandı – ariq, ixtiyar,  
Oturub özüyün çarıq toxuyur,  
Kövrəlib hərdən də pəsdən oxuyur.

## VIII, IX, X

«Zavallı Lenskim, yaziq Lenskim!»  
Deyib ağladıqca getdi dərinə;  
Heyhat! Çox çəkmədi bu dərd, bu nisgil,  
Bir gün dönük çıxdı öz kədərinə.  
Özgəsi ovutdu qəm-qubarını,  
Özgəsi uyutdu əzablarını;



Aleksandr Sergeyevic Puškin

Şirin dillər töküb yalvaran zaman  
Ovladı könlünü cavan bir ulan<sup>1</sup>.  
Bir gündə dayanıb mehrab öндə  
Gəlinlik tacında çatıb qaşını,  
Həyalı-həyalı əydi başını  
Kədərli ömrümün bu xoş günündə  
Qiğılçım oynadı donuq gözündə  
Yüngül bir təbəssüm gəzdi üzündə.

## XI

Zavallı Lenskim! Üzgün nəğməkar!  
O məşum xəbəri eşidəndə sən,  
Ruhunu sixdimi yatdığın məzar?  
Şasdınmı taleyin dönüklüyündən?  
Yoxsa ki, şairin sönübü həvəsi,  
Əbədi oğruya dalan bir kəsin  
Daha duyğulanıb çırpınmir canı,  
Qapısı bağlıdı ona dünyanın?  
Qəbirdə beləcə gözləyir bizi  
Hər şeyə biganə bir unutqanlıq,  
Daha gəlməyəcək, susacaq artıq  
Düşmənin, məşuqun, dostların səsi.  
Amma susmayacaq təkcə varislər,  
Mal-mülk davasını döyən hərislər.



*Səgili miş əsərləri*

## XII

Olyanın özü də susdu bir azdan,  
Larinlər evində hamı haliydi.  
Alaya qayıdan çarəsiz ulan  
Özüylə onu da aparmalıydı.  
Gələn ayrılığa dözməyən ana  
Göz yaşı axıtdı hey yana-yana.

<sup>1</sup>*Ulan* – nizəli, yüngül süvari nəfəri

Ağlaya bilmədi Tatyana qəti,  
Ölü rəngiyədədi amma sifəti.  
Ayrılıq məqamı çatdı nəhayət;  
Kareta qapıda görünən zaman  
Düşüb əl-ayağa hərə bir yandan  
Səfəri ləngidib bir xeyli müddət  
Öyüdlər verəndə bu cavanlara,  
Yaxşı yol dilədi Tanya onlara.

### XIII

Xəyalı uzaqda, gözləri çəndə  
Onların ardınca boylandı xeyli  
Onlar uzaqlaşış bözdən itəndə  
Özü təkcə qaldı, qəlbi – gileyli.  
Ayrılıb gedirdi bağının başı,  
Yaxın can-ciyeri, könül sırdaşı.  
Əlindən nə gəlir, neyləsin barı,  
Ömürlük ayırır tale onları.  
Səssiz kölgə kimi dolandı, gəzdi,  
Könlünü açmadı heç nə bu çağda,  
Ona boş göründü sevdiyi bağ da.  
Tənhalıq içində titrədi, əsdi.  
Gözündən könlünə axan yaşları  
Qəlbi paralayıb bölüşdü yarı.

### XIV

Bu sərt tənhalıqda qalanıb oda  
Daha bərk kükrədi eşqi alovətək.  
Uzaq Onegini saldıqca yada  
Daha da ucadan dil açdı ürək.  
Baxıb görməyəcək onu heç yanda,  
Görsə də, sevsə də gərəkdi onda  
Qardaş qatilinə nifrət eləsin.  
Şair qətlə yetdi... indi heç kəsin  
Yadında qalmayıb o bəxtiqara.



Göylərə çəkilən tüstülər sayaq  
İtdi xatirəsi unudularaq  
Yarı da yar oldu başqa bir yara.  
İki qəlb tapılar, bəlkə, belədə  
Onun həsrətini çəkə hələ də.

## XV

Axşam toranında səngiyib sular,  
Böcəklər dinsə də görünmür ancaq;  
Yorulub dağılan xorovodçular,  
Bir də balıqçının çatdığı ocaq  
Gümüşü rənginə bələnib ayın  
Düzənlər uuyub əmin-axayın.  
Tatyana tək-tənha çıxıb çəmənə  
Xəyallar içində gəzinir yenə;  
Az gedib, üz gedib, birdən uzaqda  
Təpədə ev gördü bağlı-bağatlı;  
Yanında meşəsi, çayı büsath  
Ağalıq evi də durub qırqaqda.  
Tatyana baxdıqca hey ürkək-ürkək  
Daha bərk döyündü köksündə ürək.



*Səgili miş əsərləri*

## XVI

Şübhələr canında qaladı ocaq:  
Gedimmi? Dönümmü, yoxsa qorxumdan?  
O özü yoxidusa... kim tanıyacaq?  
O evə, o bağa baxım yaxından!  
Nəfəsi təngidi, gözləri axdı  
Tərəddüd içində boylandı baxdı.  
Təpədən enərək yola düzəldi,  
Elə ki yetişib yaxına gəldi.  
Həyətə girəndə itlər hürüşdü.  
Məhlə usaqları gəldi haraya  
Onlar Tatyananı alıb araya



Hürüşən itlərin üstünə düşdü:  
Dəyənək götürüb qovdular getdi,  
Dəcəllər xanımın hoyuna yetdi.

## XVII

Tatyana suala tutdu onları:  
«Ağlıq evinə baxmaq olarmı?»  
Ancaq Anisyada olur açarı,  
Gözləyin bir görək evində varmı?  
Deyərək qaçdıralar açar dalınca...  
Bir azdan Anisya varid olunca  
Açıdı qapıları... Burda bir zaman  
Günlər keçiribdi bizim qəhrəman.  
Kiyini toz basıb bilyardın üstə  
Durur qamçısı da köhnə divanda.  
Soyuq buxarını gördüyü anda  
Anisya kövrəlib dindi ahəstə:  
Ağam bu otağa hərdən gələrdi,  
Buxarı yanında tək dincələrdi.

## XVIII

Qış vaxtı ətrafi bağlayanda buz  
Qonağı olardı hər nahar çağı  
Rəhmətlik Lenski – qapı qonşumuz.  
Bax bu da ağamın yataq otağı.  
Qəhvəylə açardı hər gün səhəri,  
Burda dinləyərdi xidmətçiləri.  
Kitab oxuyardı, fikrə dalardı...  
Əvvəlki ağam da burda qalardı.  
Ağalıq şəninə siğdırıb hərdən  
Taxıb çeşməyini pəncərə altda  
Duraçki oynardı mənimlə kartda  
Kaş ruhu şad olsun yatdığı yerdə  
Sümüyü Allahın rəhminə gəlsin  
O soyuq məzarda rahat dincəlsin.

## XIX

Qədir-qiyqmət bilən məhzun nəzərlə  
Tatyana boylanıb baxır hər yana  
Qəlbini coşdurub dadlı qəhərlə  
Qiymətsiz görünür hər şey də ona:  
Masanın üstündə sönük bir çıraq,  
Kitab yiğinları qalaqbaqalaq,  
Xalçayla örtülü dəmir çarpayı –  
Keçmişin bu günə yadigar payı.  
Divarda Bayronun lord portreti,  
Tutqun pəncərədən aylı mənzərə  
Sehrli aləmtək çarpir nəzərə.  
O yanda sütunda çəkir diqqəti  
Başı şlyapalı, çöhrəsi tutqun  
Əlləri qoynunda bir kukla çuqun.

## XX

O dəbli hücrənin qəlb heyranıtək  
Dayandı Tatyana xeyli bir zaman.  
Vədə çıxdan ötüb, qalxıb sərt külək  
Örtüb çölləri də qatı bir duman.  
Meşənin böyründə uyuyubdu çay,  
Dağlar arxasında gizlənibdi ay.  
Vədə çıxdan ötüb, neçə ki, vaxt var  
Gərək evlərinə qayıtsın zəvvar.  
Tanya da gizləyib həyəcanını,  
Tələsir qayıdır dincəlsin... ancaq  
İcazə istəyir getməzdən qabaq.  
Bu bağlı sarayın sərr məkanını  
Ziyarət eləsin, hərdən gələrək  
Oturub oxusun burda tənha, tək.



Sergei Lermontov

## XXI

Xidmətçi qadınla salamatlaşıb  
Tatyana tələsik yola düzəldi;

Sübh tezdən yenə də dərdə qatlaşış  
İndi tərk etdiyi bu yerə gəldi.  
Sakitcə oturub tənha otaqda  
Hər şeyi unudub bu tənha çağda  
Ötən günlərini andıqca andı,  
Doyunca ağladı, doyunca yandı;  
Sonra kitablara yetirdi nəzər,  
Köksünü ötürüb çəkdi içini,  
Əvvəlcə onların məhdud seçimi  
Qəribə göründü ona bir qədər.  
Sonra qiraətə sarıldı möhkəm,  
Canlandı önündə başqa bir aləm.

## XXII

Doğrudur, Onegin eyləyib həzər,  
Kitab oxumağı tərkidib çıxdan.  
Amma bu da var ki, bəzi əsərlər  
Gözündən düşməyib çıxıb sınaqdan.  
Hələ hörməti var beş-üç romana  
Gauru, Juanı<sup>1</sup> sevib yazana,  
Onlarda əks olub müasir zaman,  
Həm də bu zamanda yaşayan insan.  
Onlarda tapıbdı öz təsvirini  
Özünü sevənlər, quru gəzənlər  
Çirkab göllərinə mahilar üzənlər  
Qoyub ortalığa qəlbin kirini  
Qəzəbli ürəklər dolub paxırla,  
Havayı yol gedir hirsli ağılla.

## XXIII

Bəzi varaqlarda qalıb nə vaxtdan  
Dərinə işləyən dırnaq izləri.

---

<sup>1</sup>Gaur və Juan şairi – Bayron



Onlara dikilib baxır bayaqdan  
Diqqətcil Tanyanın ayıq gözləri.  
Heyranlıq içində çözür birbəbir  
Hansı mülahizə, ya hansı fikir  
Burda Onegini valeh edibdi,  
O nəyin üstündən keçib gedibdi.  
Qələmlə edilmiş qeydlər də var;  
Orda da Onegin öz xislətini,  
Dəlisov könlünün hər halətini  
Açıqca göstərir qeyri-ixtiyar.  
Gah bircə söz ilə, gah bircə xalla,  
Gah qarmaq şəkilli yekə sualla.

## XXIV

Çözür yavaş-yavaş, şükür Allaha,  
Mənim Tatyanamın artır həvəsi.  
Yaxından tanıyıb anlayır daha  
Eşqindən alışib-yandığı kəsi.  
Kimdi bu qəribə, bu müthiş adam?  
Onu xəlq eləyib hansı yaradan?  
Cənnət məxluqudu, yoxsa cəhənnəm?  
Şeytandi, mələkdi, kimdi bu sərsəm?  
Təqliddi, kabusdu, ilğimdi, yoxsa?  
Bəlkə də, insanın özgə halidi,  
Harold libasında moskvalıdı?  
Özgə vərdişinə dalğındı, yoxsa?  
Dilində dəb olub dəbli kəlmələr,  
Bir şəbeh deyilmi yandan gəlmələr?!



*Səqili miş əsərləri*

## XXV

Çözülüb bitdimi əsrar, müəmma?  
Haqq söz tapıldımı Onegin haqda?  
Vaxt ötüb, Tatyana unudub, amma  
Yolunu gözləyir evləri çoxdan.  
Onlara gəlibdi qonşu bir nəfər

Tatyana barədə söhbət edirlər.  
İnləyib, sizlayır qoca anası:  
Daha uşaq deyil, haqdı burası  
Ondan çox kiçikdi Oleçka yaşıda,  
Bu çoxdan yetişib, vaxtıdı, vallah,  
Mən bunu neynəyim, bilirəmmi, ah...  
Gələn elçiləri eləyir başdan,  
Getmirəm! – deyərək, dərdlənir bu qız  
Gedib meşələri dolanır yalqız.

## XXVI

«Bəlkə, vurulubdu?»... – hansına? necə?  
Buyanov istədi – rədd aldı getdi.  
İvan Petuşkov da eyzən eləcə.  
Hələ quşar Pixtin gör nələr etdi:  
Gündə neçə dəfə gəldi görüşdü,  
O qədər yalmandı, atıldı, düşdü  
Dedim, yəqin, qızın könlünə yatdı,  
Əşsi, nə deyirsen, zəhməti batdı.  
«Onda, anam-bacım, sən qızı apar,  
Apar Moskvaya, bəxtini sına,  
Çıxart qız-gəlinlər yarmarkasına!»  
Dədəm vay! O boyda gəlirimmi var?  
«Zarima, bir qışa yetər istəsən,  
Çatmasa bir az da borc verərəm mən!»

## XXVII

Qonşu məsləhəti xeyirli söz tək  
Yamanca xoşuna gəldi qarının;  
Bu qış Moskvaya yollansın gərək,  
Verdi razılıqla son qərarını.  
Tanya da eşitdi təzə xəbəri,  
Dalıb düşündükcə artdı kədəri,  
Əyalət ləfzində şivəli söhbət,  
Vaxtı çoxdan ötmüş adı qiyafət



Aleksandr Sergeyevic Puškin

Kübar aləmində bəsit görünər;  
Həm də frantların istehzasından  
Təntiyib özünü itirər insan;  
Dönüb dəyişmək də çox şit görünər;  
Yox, ondan yaxşıdır burda qalmağım,  
Gəzib meşələrdə fikrə dalmağım.

## XXVIII

O indi hər səhər oyanıb tezdən  
Tələsik geyinib qaçıır çöllərə;  
Hər yanı, hər yeri keçirib gözdən  
Yangılı-yangılı tutur dillərə:  
Məni bağışlayın, a dinc dərələr,  
A tanış meşələr, tanış zirvələr,  
Məni bağışlayın, bir baxın bəri  
Siz də ey Allahın gözəllikləri!  
Ey gülər təbiət, könül şadlığım!  
Bu sakit aləmi, qismət üzündən,  
Küylü bir aləmə dəyişirəm mən.  
Özün də bağışla, ey azadlığım!  
Niyə tələsirəm, hara gedirəm?  
Nələr görəsiyəm mən taleyi kəm?

## XXIX

Uzanır düzlərdə tək gəzişmələr,  
Haraya baxırsa, «gəl, gəl!» – deyirlər.  
Gah yaşıl təpələr, gah buz çeşmələr  
Kəsib qabağını, sehrləyirlər.  
Ovlayır könlünü hər gün, hər səhər  
Nəğməli meşələr, güllü çəmənlər.  
Bitib tükənməyir bircə an qəti  
Könül dostlarıyla könül söhbəti.  
Yay ötdü beləcə, bir anlıq kimi  
Gəldi qızıl payız, boylandı xəlvət;  
Bəzəkli, düzəkli solğun təbiət



*Səqili miş əsərləri*

Çırpınıb titrəyir qurbanlıq kimi.  
Əsir yavaş-yavaş şimal rüzgarı;  
Gəlir sehrli qış – qoynunda qarı.

### XXX

Ələnə-ələnə çöküb hər yana,  
Quru budaqlardan sallanıbdı qar.  
Bürünüb sıriqlı bəyaz yorğana  
Uyuyur düzənlər, dərələr, dağlar.  
Çayın üzündəki yumşaciq pərdə  
Çatıb bir-birinə sahilləri də.  
Hamı heyran olub, edir tamaşa  
Oyunlar çıxaran şaxtalı qışa.  
Təkcə Tatyananın artıb qubarı,  
Sevinib hüzura çıxmır yuvadan,  
Udmaq da istəmir bu saf havadan;  
Hamamın damına yağan ilk qarı  
Sürtmür sinəsinə, çəkmir üzünə;  
Qarşıda qış yolu durub gözünə.

### XXXI

Təxirə düşsə də səfərin vaxtı,  
Artıq gəlib çatıb sonuncu müddət.  
Araba hazırlıdı yarlı-yaraqlı  
Daha gözlənilmir əlavə möhlət.  
Hazır üç araba durub qatara  
Olan barxanani yiğib apara,  
Yığılıb üstünə hər gözə dəyən:  
Sandıqlar, stullar, sapılca, ləyən  
Mürəbbə qabları, pərqu şiltələr,  
Xoruz qəfəsləri, gül dibçəkləri,  
Qazanın, tiyanın yoxdu qədəri,  
Sayı bilinməyən nələr və nələr...  
Nökərlər ağlaşılıb tükədir tabı  
Çekilir qosquya on səkkiz yabı.



Aleksandr Sergeyevic Puškin

## XXXII

Hərənin öz işi, öz qulluğu var,  
Aşbazlar bişirib yol tədarükü.  
Deyingən arvadlar, arabacılar  
Yığır arabaya dağ boyda yükü.  
Saqqallı foreytor qamçı əlində  
Əyləşib bir ariq yabı belində.  
Axışib hər yandan nökər-naiblər,  
Gəlib vidalaşır, üzlərdə qəhər.  
Minib rahatlanır yerində hər kəs  
Araba karvanı çıxır qapıdan.  
«Bağısla, bağısla, ey əziz məkan,  
Bəlkə, görüşmədik»... təngiyir nəfəs,  
Tatyana qəhərdən güclə dillənir,  
Gözünün yaşları axıb sellənir.

## XXXIII

Maarifi, ürfanı yayıb hər elə,  
Məhdud çevrəsini artırı bilsək,  
(Fəlsəfi cədvəllər hesabı ilə  
Beş yüz ildən sonra) bir vaxt gələcək  
Dönüb dəyişəcək bu qara yollar,  
Şoselər olacaq hər yanı hamar.  
Yollar Rusyanı dövrə vuracaq,  
Uzaq diyarları qovuşduracaq.  
Dağlar sökülcək həddən ziyada,  
Çayların qabağı alınacaqdır,  
Çuqundan körpülər salınacaqdır.  
Hər mənzil başında – stansiyada<sup>1</sup>  
Traktir olacaq, duxan olacaq,  
Xristian aləmi nəfəs alacaq!



*Səçilmiş əsərləri*

<sup>1</sup>Foreytor – iki və ya üç cüt atı bir-birinin dalınca qoşulmuş karetanın qabaq-dakı atlarından birini minmiş sürücü

## XXXIV

Hələ yollarımız bərbaddı əksər,  
Körpülər çürüyüb gözlərdən iraq.  
Stansiyalarda taxtabitilər  
Bir aman vermir ki, dincəlsin qonaq.  
Üzür yolçuları soyuq daxmalar,  
Nə bir rahatlığı, nə xörəyi var.  
Yalandan asılıb qiyət cədvəli,  
Yazlıq iştahani eləyir dəli.  
Amma kənd yerinin kəlləgözləri  
Dəmiri qızdırıb körük gücüylə  
Avropa malını rus çəkiciylə  
Sağaldıb həyata qaytarır geri.  
Şükürlər oxuyur dua yerinə  
Ana yurdumuzun xəndəklərinə.



Aleksandr Sergeyeviç Puškin

## XXXV

Amma qış günündə, qopsa da külək,  
Səfərə çıxmağın öz ləzzəti var;  
Sözləri mənasız mahnı mətnitək  
Yüngüldü, asandı, rahatdı yollar.  
Atlar əvvəlkindən yüyrək olurlar.  
Avtomedonlar<sup>1</sup> də zirək olurlar.  
Bir-bir ötüşdükcə verst dirəkləri,  
Andırır adama uzun çəpəri.  
Bədbəxtlik üzündən bizim Larina  
Qorxub kirayənin bahalığından,  
Yolda yedəkçinin yersiz diğindən,  
Ümid bəsləmişdi öz atlarına.  
Yorucu yollarda üzüldü bütün  
Qəmli səfəri də çəkdi yeddi gün.

<sup>1</sup>Avtomedonlar – sürücülər (arabaçı, faytonçu). Homerin «İlliada» poemasında Axillesin atlarına baxan arabaçılar

## XXXVI

Az qalib. Aydınca görünür üzdə  
Moskva, o bəyaz hörgülü şəhər.  
Qızılı xaçları başının üstə  
Köz kimi alışır qədim qübbələr.  
A dostlar, nə qədər məmnun oldum mən  
Elə ki qarşımda göründü birdən  
Bağların içində zəngli halaylar,  
Qülləli kilsələr, zəngin saraylar.  
Moskva! Daima səni anmışam  
Kədərli taleyim dönəndən bəri.  
Sərgərdan gəzdiyim hicran günləri  
Səni düşünmüşəm hər gün, hər axşam.  
Moskva! Nələr var bu doğma sözdə!  
Nələr əks olunur ürəkdə, gözdə!



## XXXVII

Budur, lap yaxında, alnında qürur,  
Pyotrun sarayı dayanıb dümağ.  
Meşəlik içindən boylanır məğrur  
Dünənki şöhrəti xatrladaraq.  
Havalı gəzirdi Napoleon hələ,  
Sevincdən məst olan o kəmhövsələ  
Nahaq gözləyirdi cəngin barını –  
Qosqoca Kremlin açarlarını!  
Yox, mənim Moskvam əymədi qəddi,  
Düşmən qabağına bayramla deyil,  
Zəngin hədiyyəli bir camla deyil,  
Alovla çıxaraq yanğın törətdi.  
O da yanğınları seyr edib burdan,  
Xəyalə qərq oldu barsız uğurdan.

*Səgili miş əsərləri*

## XXXVIII

Şahidi olmusan çökən şöhrətin,  
Pyotrun sarayı, sən salamat qal!  
Di haydı, atları möhkəm tərpədin,  
Hələ qarşısadı əsl cah-cəlal!  
Şəhər qapıları açıb uğuru,  
Bu da Tverskoyun çala-çuxuru.  
Araba keçdikcə ötür yanından  
Oğlan uşaqları, qadınlar, dükan,  
Bağlar, monaşrlar, zəngin saraylar,  
Daxmalar, fanarlar, köşklər, xizəklər,  
Kazaklar, tacirlər, dildən zirəklər,  
Bulvarlar, eyvanlar alışır par-par,  
Darvaza üstündə şir heykəlləri,  
Göylərin üzündə qarğa selləri.

## XXXIX, XL

Xeyli uzansa da gəzintiləri,  
Cövrlə dözdülər tükənən taba;  
Nəhayət, gördülər gözlənən yeri,  
Çatıb Xaritonaya<sup>1</sup> durdu araba.  
Axır ki, çatdırular xalasılğılə,  
Ağır yataqdadı bələsi ilə –  
Dörd ildi vərəmə tutulub yazıq;  
Evin xidmətçisi bir qoca kalmık  
Açıdı qapıları, gözündə eynək,  
Əynində yamaqlı, kirli xalatı,  
Miskin görünəndə, üzüyoladı;  
Knyajna yataqda uzanmışdı tək,  
Qarılar görüşüb qucaqlaşdılar,  
Sevincək oldular, hey ağlaşdılar.



<sup>1</sup>Xaritonaya – yəni Xaritonya kilsəsi yanındakı döngəyə sarı

## XLI

Paşenka!<sup>1</sup> – Alina! – Mələyim!<sup>2</sup> – Canım!  
«Ax kimin ağlına gələrdi belə?  
Çoxdanmı gəlmisiz? Bir söylə, xanım!»  
Di əyləş, başıma sığışdırı hələ,  
Roman səhnəsidir, vallah, elə bil.  
Bu qızım Tanyadır, özgəsi deyil.  
Ax, Tanya! Yaxın gəl, canım, bəri dur,  
Gördüyüm gerçəkdi, yoxsa yuxudur?  
Əmiqizi, Qrandison yadında olar...  
«Əlbəttə, əlbəttə, lap yadımdadır,  
Bəs indi hardadı? Sorağı çatır?  
Burda, Moskvada, mal-mülkü də var,  
Bizə də gəlmışdı bayram çağında,  
Oğluna toy etdi lap bu yaxında.



## XLII

O biri barədə... qalsın yarına...  
Hələlik Tanyani günü sabahdan  
Aparıb göstərək qohumlarına,  
Hayif ki, canımda qalmayıb bir can.  
Ayağımı zorla sürüyürəm mən:  
Yəqin, yorğunsunuz uzun səfərdən,  
Deyirəm birlikdə bir az dincələk;  
Taqətim qalmayıb, təngiyir ürək.  
Lap heydən düşmüşəm, təkcə qəm deyil  
Sevincin özü də bir yükdü mənə.  
Ta kimə gərəyəm, a qurban sənə.  
Heç nəyə yaramır qocalıq zibil».

Səçiləmisi - əsərləri

<sup>1</sup>Paschette – Paşenka

<sup>2</sup>«Mon ange» – mələyim

Deyib bitirincə bu yerdə sözü  
Öskürə-öskürə yaşardı gözü.

### XLIII

Xoşqılıq xəstənin nəvazişləri  
Tanyanın gözünü açsa da, ancaq  
Daha rahat idi kənddəki yeri,  
Canına yatmadı pərdəli otaq.  
Yata da bilmirdi yumşaq ipəkdə,  
Təzəcə sırinmiş yorğan-döşəkdə.  
Dan üzü çalınan zənglərin səsi  
İş-güçə çağırır eşidən kəsi.  
Tanya da yarımcıq durub yuxudan  
Baxıb pəncərədən çölü seyr edir;  
Səhərin toranı çəkilib gedir,  
Amma doğma çöldən tapmir bir nişan.  
Ona yad görünür bu dəmdə əlbət  
Töyləli, mətbəxli, hasarlı həyət.

### XLIV

Ərincək Tanyanı ciddi cəhd ilə  
Nahar mərasimi adıyla hər gün  
Qonaq apardılar qohumlargılə  
Nənə babalara göstərmək üçün.  
Çıxb qabağına mehbibanyana  
Xoş üz göstərdilər hər yanda ona.  
Düzüldü süfrəyə halal duz-çörək  
«Lap yekə qız olub, o zaman gərək  
Bunu xaç suyuna özüm salmışam.  
Mənsə qulağını çəkərdim hərdən,  
Mən də pay verərdim şirin-şəkərdən,  
Mənsə qucağımda layla calmışam!»  
Hamı bir ağızdan dinir nənələr:  
«Nə yaman tez ötür illər, sənələr!»



## XLV

Amma zərrə qədər dəyişməyiblər  
Yenə köhnə libas, köhnə bər-bəzək.  
Elə həmənkidir bu günə qədər  
Lukerya xalanın taxlığı təsək.  
Yenə kirşanlanır Lukerya Lvovna,  
Yenə gopa basır Lyubov Petrovna.  
İvan Petroviç də həmənki gicdir,  
Semyon Petroviç də həmən simicdir.  
Yenə Palageya Nikolavnanın  
Rəfiqi həminki müsyö Finmuşdur,  
Əri də həminki həmin bihuşdur,  
Daimi üzvüdür qumarxananın,  
Elə həmən kardı, həmən də dinməz,  
Yeyib-içməkdəsə beşinə əvəz.

## XLVI

Evin qızları da gəlib qabağa  
Görüşüb Tanyanı qucaqlayırlar.  
Qonağı süzərək başdan-ayağa  
Şəhərli gözüylə qiymət qoyurlar.  
Bir az qəribədi, bir az məzəli  
Əyalət ədalı, arıq cüssəli  
Bu qız bir azca da solğun göründü,  
Amma bəd də deyil, suyu şirindi.  
Qızlara xas olan incə qılıqla  
Dostlaşış çəkirlər otaqlarına,  
Məhəbbət göstərib qonaqlarına  
Öpürlər, qucurlar lap hamılıqla.  
Hörüb saçlarını dəbə salırlar,  
Ürək sirlərini xəbər alırlar.



*Səgili miş əsərləri*

## XLVII

Oğrun uğurlara çəkib diqqəti,  
İncə mətləblərə kəmənd atırlar.

Deyib uzatdıqca məhrəm söhbəti,  
Xeyirin gözünə şər də qatırlar.  
Nə qədər yalmanıb yalvarsalar da,  
Gizli nöqtələrə çox varsalar da  
O xoş piçiltiya cavab olaraq  
Tanyanın qəlbindən gəlmədi soraq.  
Sanki yuxudayı Tanya dəruni,  
Ondan yan ötürdü hər səs, hər səda  
Heç nə anlamırkı qulaq assa da.  
Odur ki, qəlbinin gizli sırrini  
Açıb ağartmadı, möhkəm bələdi,  
Onu bölüşmədi heç kəslə qəti.

### XLVIII

İndi Tatyananın fikri, diqqəti  
Qonaq otağına yönəlib ancaq.  
Orda böyüklərin ciliz söhbəti,  
Bayağı hədyanı gedir baş-ayaq.  
Bomboş laqqırtının yoxdu bir tamı,  
Adı gopları da sıxır adamı.  
Bəhrəsiz qeybətdə, sorğu-sualda  
Saf fikir tapılmaz bircə misqal da,  
Səhərdən axşama dinlənsən belə.  
Qəfləti söylənən gapdan da olsa,  
Zarafat xətrinə lapdan da olsa  
Bir kəsin dodağı qaçmayıb hələ.  
Ey kübar aləmi, avara nəsil,  
Sənin səyliyin də gülməli deyil.

### XLIX

Yığışışb bir dəstə arxiv gəncləri<sup>1</sup>  
Kibrlə boylanır Tanyaya sarı.

<sup>1</sup>Arxiv gəncləri – Xarici İşlər Nazirliyinin arxivində qulluq edən gənclərə zarafatla verilən ləqəb



Aşkarca duyulur, çəkir nəzəri  
Qızın yamanına danışmaqları.  
Bu dəmdə hansısa bir dərdli təlxək  
Qapının yanında dirsəklənərək  
Düşünüb elegiya qoşurdu təzə  
İdeal sandığı bu qənirsizə.  
Bir gün Vyazemski<sup>1</sup> elə ordaca  
Maraqsız xalaya qonaq gələndə  
Qızın ürəyini salmışdı bəndə.  
Onları bu yerdə görən bir qoca  
Qopan parikini bərkidib haman,  
Qızın kimliyini soruşub ondan.

## L

Amma o yerdə ki, Melpomenanın<sup>2</sup>  
Səhnə ulartısı uzanıb gedir,  
Laqeyd kütlənin qaraldıb qanın  
Zərli cübbəsini çəkib yellədir;  
Yuxulu Taliya<sup>3</sup> mürgü vurur hey,  
Qopan alqışı da eşitmır o key,  
Orda cavanların bircə dərdi var:  
Yalnız Terpsixora<sup>4</sup> heyran olurlar.  
(Saxlanır keçmişin köhnə adəti,  
Siz də beləyдинiz, mən də beləydim)  
Tanyanın səmtinə dönəmədi heç kim;  
Nə buz xanımların qısqanc lorneti<sup>5</sup>  
Nə də ariflərin cəld durbinləri  
Bircə yol boyanıb baxmadı bəri.



*Səçilmiş əsərləri*

<sup>1</sup>Vyazemski – şair, Puşkinin dostu

<sup>2</sup>Melpomena – Qədim Yunan mifologiyasında faciə pərisi

<sup>3</sup>Taliya – komediya pərisi

<sup>4</sup>Terpsixora – rəqs pərisi

<sup>5</sup>Lornet – dəstəkli gözlük

## LI

Məclisə getdilər... gurdu adamlar,  
Tünlük, darısqallıq tutub hər yanı.  
Gurlayan musiqi, parlayan şamlar,  
Bərk gedən ciftlərin rəqs burulğanı.  
Burda gözəllərin gözəl geyimi,  
Xorda adamların əlvən əyini,  
Ərgən qızların da dəstəsi budur  
Bütün duyğuları birdən coşdurur.  
Sırtıq frantların sırtıq yığını  
Nümayiş etdirir jiletlərini,  
Diqqətdən yayılan lornetlərini.  
Məzun qusarların saysız axını  
Gəlir gözəlləri məftun etməyə,  
Parlayıb, gurlayıb, uçub getməyə.

## LII

Gecənin çoxluca ulduzları var,  
Çoxdu gözəlləri Moskvanın da.  
Səmada sayrısan ulduz bacılar  
Çox da öyünməsin Ayın yanında.  
Qənirsiz qadınlar, qızlar içində  
Bir gözəl görmüşəm o ay biçimdə  
Kənardan boylanır rübabım hələ  
Onu vəsf eləyib gətirmir dile;  
Hər qədəm basanda torpağın üstə  
Yerişdən ilahi fəxarət yağır!  
Gözlər xumar-xumar süzülüb axır  
Sinəsi ləzzətlə çırpınır közdə!  
Yetər, ey qələmim, çox qızışma sən  
Çılğınlıq üzündən az çəkməmisən!

## LIII

Qəhqəhə, təzimlər siğmir salona,  
Bitmir gah mazurka, gah vals oynamaq.



Keçib arxasına iki xalanın  
Tatyana dayanıb gözlərdən iraq.  
Biganə-biganə baxıb seyr edir,  
Bu küylü aləmdən zəhləsi gedir.  
Ürəyi qışılıb sıxlıb burda  
Xəyalı baş çəkir o doğma yurda.  
Can atır yenə də çöllü həyata,  
Öz doğma kəndinə, güllü düzlərə,  
O hicra yerdəki sürgün kəslərə,  
Meşədə çağlayan çeşmə büsata.  
Cökəli xiyaban çıxmır yadından,  
Orda Onegini görüb bir zaman.

## LIV

Beləcə xəyalı gəzir uzaqda,  
Unudub aləmi, yaddan çıxıb bal.  
Bu vaxt oğrun-oğrun durub qıraqda  
Onu seyr eleyir bir şıq general.  
Ürəkdən sevinib gördüklərinə  
Xalalar göz vurur bir-birinə;  
Tezcə də Tanyanı dümsükləyərək,  
Deyirlər: – Sola bax, göz yetir görək.  
Solamı? Hayanda? Nə var ki, orda?  
Hər nə var, bilərsən, hələlik toxda,  
Odur, o dəstədə durub qabaqda,  
İki mundirlidən bir az kənarda...  
Bax, bax, aralandı, dayandı dərhal...  
Hə, gördüm! Kimdi ki, o kök general?



*Səçilmiş əsərləri*

## LV

İndi Tatyananı təbrik edək biz  
Çaldığı zəfərlə bu yerdə, bu an.  
Başqa bir tərəfə dönsün səmtimiz,  
Tərənnüm etdiyim çıxmasın yaddan.

İkicə söz deyim, gəlmışkən yeri:  
Tərənnüm edirəm nə vaxtdan bəri  
Bir cavan dostumun işdəklərini.  
Ey epik ilhamım, isit yerini,  
Uzun zəhmətimə uğurlar dilə.  
Vəfahı əsa ver bu gündən mənə  
Qoymasın üz tutum əyri bir yönə.  
Ta yetər! Rədd olsun ciynimdən şələ!  
Güvənib özüm də bir yeni əzmə,  
Əlvida demişəm klassisizmə!



Aleksandr Sergeyeviç Puškin

## SƏKKİZİNCİ FƏSİL

*Fare thee well, and if for ever,  
Still for ever fare thee well.*

Byron<sup>1</sup>

### I

O günlər günlərim çicəkləyirkən  
Lisey<sup>2</sup> bağlarında sakitcə gəzdim.  
Həvəslə oxuyub Apulleyi<sup>3</sup> mən  
Hələ Sitserona<sup>4</sup> meyil eləməzdim.  
Bir səhər sübh tezdən əsrarlı düzdə  
Sonası çığrısan göllərin üstə  
Təzə süslənirkən baharin izi,  
Könlümə yol tapdı ilham pərisi;  
Qəfildən nurlandı tələbə hücrəm,  
Orda məclis qurdu o gözəl pəri,  
Körpəcə gönlümün həzin telləri  
Şirin bir ahənglə vəsf etdi bu dəm  
Ötən keçmişlərin şöhrətlərini,  
Titrək gümanların həsrətlərini.



*Səkkizinci fəsiləri*

### II

Oxuyub, ürəkdən bəyəndi aləm,  
Uğur qanad oldu hər ikimizə;  
Özü qəbir evinə atırkən qədəm,  
Xeyir-dua verdi Derjavin<sup>5</sup> bizə.


<sup>1</sup>Əlvida! Bu ayrılıq əgər həmişəlikə, həmişəlik əlvida. (*Bayron*)

<sup>2</sup>Lisey – Puşkinin oxuduğu məktəb

<sup>3</sup>Apulley – II əsrdə yaşamış Roma şairi, «Qızıl eşşək» poemasının müəllifi

<sup>4</sup>Sitseron – (e.ə.I əsr) Roma yazıçısı və dövlət xadimi

<sup>5</sup>Derjavin – Puşkinin ustادı məşhur şair



### III

Özümə dəyişməz qayda bilərək  
Könlümdə qaynayan ehtirasları,  
Hissimi kütləylə yarı bölərək,  
İlhəm pərisini, o şux nigarı  
Apardım qovğalı, gur məclislərə,  
Onun nəfəsindən pay aldı hərə.  
Vakxin<sup>1</sup> xidmətçisi o şux gözəltək  
Gətirdi məclisə bir yeni ahəng.  
O vaxtın, o dövrün çılgın gəncləri  
Onun havasına havalandılar,  
Düşüb arxasınca hey dolandılar.  
Onunla bağlıydı hər sevincləri.  
Dostlar arasında söhbət düşəndə  
Onunla fəxr edib öyündüm mən də.

### IV

Dostların dəstindən geri qalınca  
Başımı götürüb qaçdım çöllərə:

---

<sup>1</sup>Vakxanočka – «Vakxanka» sözünün kiçildilmiş şəkli, Qədim Yunanistanda Şərab və Məhsuldarlıq allahı; Vakxa pərəstiş və qulluq edən qadın

İlham pərisi də düşüb dalımcə  
Hər addım başında tutub dillərə  
Bir gizlin hekayət sehrləriylə,  
Lenora<sup>1</sup> cildində mehrləriylə  
Uzatdı yolumu Qafqaza sarı,  
Ayın işığına çapdıq atları;  
Gecələr seyr edib biz Tavridanı  
Çalxanan dənizi dinlədik lal-kar.  
Orda xatırladıb coşan dalğalar  
Susmaz piçiltili Nereidani,  
Mədhiyyə deyirdi – qalxaraq şaha –  
Aləmi yaradan qadir Allaha.

## V

Unutdu paytaxtı, döndü yarından,  
Küylü məclisləri anmadı bir də;  
Qəmli Moldavyanın ucqarlarında  
Köçəri tayfalar dolaşan yerdə  
Məzлum çadırları ziyarət etdi,  
Arada özü də xamladı getdi...  
İltifat gördüyü geniş çöllərdə  
Əcaib dillərdə, kasıb dillərdə  
Tanrı danışmadı gur nəfəsində.  
Girəndə bağıma başqa birisi  
Göründü gözümə ilham pərisi  
Əyalət xanımı qiyafəsində:  
Gözündə əks olub dərdi-əzabı,  
Bir də əlindəki firəng kitabı...



*Səgilmis adərləri*

## VI

İndi də ilk dəfə o şux dilbəri  
Kübar rautuna gətirmişəm mən;

---

<sup>1</sup>Lenora – Bürgenin Jukovski tərəfindən tərcümə olunmuş məşhur balladاسının qəhrəmanı. Bu balladada Lenoranın öz ölü nişanlısı ilə bir yerdə at çapması təsvir olunur.

Ondakı o çöllü gözəllikləri  
Qısqanc nəzərlərlə süzürəm gendən:  
Yarib cərgəsini ali zatların  
Hərbi frantların, diplomatların,  
Məğrur xanımların ötüb yanından  
Sakitcə əyləşib boylanır heyran  
Qulağı səhbətdə, gözü libasda  
Gələn qonaqlar da yan alıb tək-tək  
Cavan sahibəyə təzim edərək.  
Sanki kişilər də bu basabasda  
Qəşəng xanımları dövrələyərək  
Dayanıb baxırlar şəklə baxantək.

## VII

Xoşuna gəlirdi əməlli-başlı,  
Oliqarx düzənləi səhbətin duzu;  
Müxtəlif rütbəli, müxtəlif yaşı  
Quru qürurların birgə toplusu.  
O kimdir? Pəjmürdə, xəyalı dərin,  
Susub arasında seçilmişlərin?  
O burda hamiya özgədi, yaddı,  
Hamı da onunçün bir xəyalatdı;  
O niyə burdadı, o kimdir axı?  
Üzündəki nədir? Sıxıntıdım,  
Kibrən, flandan yiğintıdım?  
Eyzən Yevgenidir susub durmağı...  
Doğurdan odumu? Düşünür hərə:  
– Çoxdanmı gəlibdi biz tərəflərə?

## VIII

Yatıbmı, görəsən, tasa-pasası?  
Hələ də çekirmi, görən, özünü?  
Nədir bu gəlişin gizlin mənası?  
İndi göstərəcək hansı üzünü?



Aleksandr Sergeyevic Puškin

Bu dəfə maskalı bir melmotdumu?  
Kosmopolitdimi, patriotdumu?  
Yoxsa Harolddumu, kvakerdimi?  
Açıq sofuluğu gizli sirdimi?  
Bəlkə də, dəyişib, mağıl adamdı,  
Bəlkə də, olubdu bizlərdən biri  
Deyirəm unudaq köhnə dəbləri.  
Çox mahir ustadı, söz oynadandı,  
Kübar məclisində başlar qatıb çox...  
– Heç tanış gəlirmi? – Həm hə, həm də yox...

## IX

– Ondan söz düşəndə nə üçün belə  
Qərəzli fikirlər söyləyirsiniz?  
Nə üçün çox zaman güc verib dilə,  
Hər şeydən danışib hökm edirik biz;  
Coşan könüllərin ehmalsızlığı  
Xudbin düşüncəli hər cılızlığı  
Ya təhqir eləyir, ya əyləndirir,  
Ağıl genişliyə meyilləndirir.  
Niyə özümüz də hazırlıq hər an  
Sözü əməl kimi qəbul eyləyək.  
Səfəhlik, yüngüllük, acı qərəztək  
Mötəbər kəslərə gərəkdir hədyan.  
Niyə elə-belə miyanə olmaq  
Bizə münasibdir, man deyil ancaq?



Seçil Məmmədov

## X

Bəxtəvər odur ki, bir xoş məramla  
Cavanlıq yanında cavanlıq edə;  
Ömrün sazağına dözüb aramla  
Ağıla, kamala vaxtında yetə.  
Şirin yuxulara çox da uymaya,  
Kübar aləmində yadlıq duymaya,  
İyirmi yaşında franlıq dada,

Sərfəli evlənə otuzunda da;  
Əlliyə çatanda əli uzana,  
Ödəyib qurtara olan borcları,  
Rütbəni, şöhrəti, dövləti, varı  
Aramla, növbəylə özü qazana.  
Bütün ömrü boyu sevib, öyələr,  
Çox yaxşı adamdı N.N. deyələr.

## XI

Kədərli haldı ki, durub deyəsən  
Əbəs verilibdi bizə cavanlıq.  
Ona dönük çıxdıq, amma niyəsə  
Onun yalanına qəlbən inandıq.  
Ürəkdə ən gözəl diləklərimiz,  
Könüldə ən yeni istəklərimiz  
Ötüb birər-birər bəlaya yetdi,  
Payız yarpağıtək töküldü getdi.  
Dözülməz haldı ki, hər vaxt önündə  
Təkcə yemək ola masa üstəki,  
Baxasan həyata mərasim təki.  
Ardınca getdiyin bir kütlənin də  
Ümumi rəyiylə, istəyiylə sən  
Heç zaman ürəkdən bölüşməyəsən.

## XII

Dözülməz haldı ki, baş alıb gedən  
Küylü qeybətlərə səbəb olasan;  
Tədbirli insanlar arasında sən  
Əcaib, qərayib adlar alasan.  
Biri dəli deyə, ağılsız sana,  
Biri də bənzədə yassar şeytana.  
Hətta İblisimə oxşadan ola...  
Onegin (qoy deyim) gəldi zavalı:  
Dostunu dueldə qətlə yetirib.



Aleksandr Sergeyeviç Puşkin

Zəhmətsiz həyata meyilliyindən,  
Əl çəkə bilmədi veylliyindən;  
Qayəsiz xiffətə pənah gətirib.  
Dərdiylə baş-başa qaldı bu yaşda,  
Qulluqsuz, arvadsız, əlləri boşda.

### XIII

Aldı dincliyini qəfil həyəcan,  
Məkanı dəyişmək fikrinə düşdü.  
Tək-tək adamlara ağır cəfadan  
Könüllü dadmaq da əzablı işdi.  
Qanına bələnmiş bir kölgə gündə  
Gəlib dayanırdı gözü önündə,  
Ormanı, zəmini, bərəni, bəndi  
Unudub biryolluq tərk etdi kəndi.  
Başladı mərəmsiz bir səyahətə  
Axır səyahət də bezdirdi onu  
Açmadı könlünü heç nəyin sonu;  
Canı sıxıldıqca yad əhatədə  
Geriyə qayıdır dönəndə dala,  
Düşdü Çatskitək gəmidən bala.

### XIV

Bir xanım buyurdu bu vaxt içəri  
Ardınca mötəbər bir general da...  
Məclis silkələnib boylandı bəri,  
Xərif bir piçilti dolaşdı zalda.  
Asta tərpənəndi xanım bir qədər,  
Nə soyuqqanlıdı, nə də dilavər;  
Gözlər nə donuqdu, nə də ki sırtıq,  
Layiq olduğundan istəmir artıq.  
Bir özgə bəhanə vermir bir kəsə,  
Baxışlar süzülüb hoqqa çıxartmır,  
Bu kamil hüsnlə özünü dartmır;



*Seçilimiz əsərləri*

Du comme il faut<sup>1</sup> (tək görünür gözə  
Çevirə bilmirəm, bağışla, Şişkov<sup>2</sup>,  
Tərcümə etməyə nə vaxt var, nə hov!)

## XV

Xanımlar yeriyb yan alır ona,  
Qarılar bürüyür xoş təbəssümə;  
Gözünün içinə gizli boyلانان  
Kişilər baş əyib keçir təzimə;  
Zal boyu gəzinən cavanca qızlar  
Önündən keçirlər sakitcə, lal-kar.  
Bircə o general süzdükçə onu  
Gah ciyni dikəlir, gah da ki burnu  
Ona gözəl deməz heç kəs, heç vədə,  
Nə da tapa bilər onda bir insan  
Təpədən dırnağa xırda bir nöqsan.  
Yoxdu varlığında kiçik zərrə də  
London mühitində mütləq dəbdəki  
O vulqar<sup>3</sup> deyilən əlamət təki.



Aleksandr Sergeyevic Puškin

## XVI

(Yamanca xoşuma gəlib bu kəlmə,  
Tərcümə eləyə bilmirəm ancaq.  
Təptəzə bir sözdü, kənardan gəlmə,  
Yəqin ki, hörmət də qazanmayacaq,  
Ancaq epiqrama yarayar bizdə);  
Söhbəti qaytaraq xanımın üstə,  
Şirin lətafəti andırır yazı,  
Nevanın qənirsiz Kleopatrası  
Nina Voronskoyla əyləşib qoşa.

<sup>1</sup>Du comme il faut – ədəb-ərkan, yaxşı zövq

<sup>2</sup>Şişkov – Puşkinin müasiri, şair

<sup>3</sup>Vuigar (ingiliscə) – vulqar, zövqsüz

Ninanın qənirsiz yar-yaraşığı,  
Mərmər gözəlliyi, parlaq işığı  
Olsa da görənə əcəb tamaşa,  
Kölgə salammadı öz qonşusuna,  
Siz də razılaşın, qol qoyun buna.

## XVII

Yevgeni zənn edir: «Yox, ola bilməz!»  
Doğrudan odumu?.. Özüdür ki, var...  
Uzaq bir çöllükdə kənddən çıxan kəs...  
Tuşlayır lorneti bir daha təkrar,  
Onun yaddasını didənə sarı.  
O vaxtdan bu yana unutduqları  
Sanki yavaş-yavaş yarır toranı...  
«Knyaz, tanıyırsan? Orda duranı,  
O yana boylanma, belə bax bir az,  
Kimdi moruq rəngli o beret geyən,  
İspan səfiriylə söhbət eləyən?..»  
Dönüb Oneginə göz vurur knyaz:  
«Gedək tanış edim», «Kimdi o qadın?»  
«Tələsmə!», «Kimdi ki?»... «Mənim arvadım».



*Səçilmiş əsərləri*

## XVIII

– Sən evli imisssən... deməli, belə,  
Haçandan evlisən? – İki il olar.  
– Kimlə? – Larinayla! – «Tatyana ilə?»  
– Bəyəm tanışsınız? – Qonşuluğum var.  
Knyaz «gedək» deyib yetir dadına,  
Dostu təqdim edir öz arvadına.  
Baxır knyaginya, baxır mükəddər,  
Canı sıxılsa da əvvəl bir qədər,  
Təəccüb etsə də, heyrətlənsə də,  
Halını pozmadı, təmkinli durdu,  
Demə ki, ürəyi şiddətlə vurdu,  
Üzü Onegindən çoxdan dönsə də,

Üzünə çıxmadı qəlbinin dərdi,  
Ona qaydasında salam da verdi.

## XIX

Ay Allah, yerində sarsılmaq nədi,  
Heç bunun üzündə rəng də qaçmadı.  
Qaşlar çatılmadı, tük tərpənmədi,  
Bir dodaq büzmədi, bir söz sancmadı.  
Onegin diqqətlə süzsə də bu an,  
Əvvəl tanındığı o Tatyanadan  
Bircə əlamət də tapmadı onda.  
Söhbət həvəsinə düşsə də, sonda  
Danışa bilmədi, çökdü yerinə.  
Tatyana dillənib soruşdu birdən,  
Çoxdanmı gəlibdi o doğma yerdən?  
Sonra yorğun-arğın baxıb ərinə,  
Siyrlib aradan çıxdı əlbəhəl...  
Onegin quruyub qaldı məəttəl.



Aleksandr Sergeyeviç Puşkin

Gördüyü yuxudu, yoxsa ki, gerçək,  
Dəyişdi büsbütün qəm ovqatını.  
Xəyalalı qərq olub fikrə gedərək  
Sökdü yaddaşının neçə qatını.  
Uzaq əyalətin ucqar yerində  
Bizim bu romanın əvvəllərində  
Tatyana adına indi gördüyü,  
Əxlaqdan dərs deyib öyündə verdiyi  
Həmən Tatyananın özü deyilmə?  
Eşqindən əriyib, saralıb solan,  
Yazdığı məktubu yadigar qalan,  
O vaxt sayılmayan, indi əyilmir.  
Niyə laqeyiddi, niyə kəmülfət,  
Hardandı ondakı belə cəsarət?

## XXI

Rautu yarımcıq tərk edib getdi,  
Yatağa girəndə dəyişdi halı.  
Nə qədər çalışdı, nə qədər etdi  
Ondan ayrılmadı fikri xəyalı.  
Səhər dəvət aldı dostu knyazdan,  
Ürəyi atlandı bu iltimasdan.  
Tez cavab yolladı sevindiyindən  
«Mütləq gələcəyəm! Gələcəyəm mən!»  
Nə gözəl fürsətdi, xoş bəhanədi,  
Sevinir Yevgeni, özündə deyil,  
Qəribə bir yuxu görür elə bil,  
Könlünü yerindən oynadan nədir?  
Sarsıntı, sıxıntı, təlaş ya riqqət?  
Yoxsa ki, gəncliyin dərdi – məhəbbət?



## XXII

Onegin tələsir, güdür saatı,  
Səbrimi qalıbdı, sonacan dözə.  
Axşam on tamamda səyirdib atı  
Özünü yetirir tanış dəhlizə.  
Ürkək baxışlarla girir içəri,  
Otaqda təkcədir sevdiyi pəri.  
Bir xeyli yanaşı oturdu onlar  
Ürək bağırsa da içində bar-bar  
Donub dodağında, dilində sözlər,  
Çatılıb qaşları, acılmır eyni,  
İnad fikirlərlə dolubdu beyni;  
Xanımın gözünə zillənən gözlər  
Döyüñür inadla, döyüñür sərməst,  
Tatyana əyləşib rahatca, sərbəst.

*Segi ləmisi əsərləri*

## XXIII

Üzgün tet-a-teti<sup>1</sup> pozaraq əri,  
Gəlib Oneginlə bölüşür yarı  
Bir-bir xatırlanan köhnə illəri  
Şit-şit oyunları, zarafatları;  
Anıb gülüşdükçə gəlir qonaqlar.  
Kübar qeybətinin ayrı duzu var –  
Qızışış səpdikcə canlanır söhbət...  
Evin sahibəsi yetirir diqqət  
Hər yüngül hədyana nazsız, qəmzəsiz.  
Mənalı sözlər də olur arada,  
Bayağı mövzular çıxır sıradan,  
Qalmır pedantlıqdan, mütləq haqdan iz.  
Sözün faydası da olur qiyamət,  
Didmir qulaqları təbii söhbət.

## XXIV

Paytaxtın qaymağı yiğışış bu an,  
Burdadı dəbsevən məşhur əyanlar;  
Burdadı hər yerdə xoş qarşılıanan  
Zəruri səfehlər, gərəkli canlar.  
Burdadı zəhmili, yaşılı xanımlar  
Hamının başında güllü ləçək var.  
Bir dəstə qız da var – donuq sifətli...  
Bir səfir söz salıb çox həşəmətli  
Dövlət işlərindən deyir açıqca.  
Burdadı saçları ətir qoxuyan,  
Sözü bir-birinə incə toxuyan.  
Zarafat leylacı müdrik bir qoca;  
Dinəndə ağızından tökülsə də dürər,  
İndiki zamanda gülünc görünür.



<sup>1</sup>Tet-a-tet – üzbəüz təklikdə keçən söhbət

## XXV

Gəlib bir ağa da qonaq adına,  
Epiqram düşkünü salıb üzünə  
Mız qoyur şipşirin çayın dadına,  
Qadın əxlaqına, kişi sözünə.  
Mız qoyur sevgidə ağrı-acıya  
Venzel<sup>1</sup> bəxş edilən iki bacıya,  
Jurnal yalanına, savaşlara da,  
Öz arvadına da, yağan qara da...

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

## XXVI

Budur Prolasov – alçağın biri,  
Qəlbıqaralıqda adı gurlayan.  
Sənin qələmindir yazib, St.Priest<sup>2</sup>,  
Bütün albomları çizib korlayan!  
Dayanıb qapıda bal hökmdarı,  
Yanağı qırmızı söyüd həvvvari.  
Jurnaldan çəkiblər sanki üzünü,  
Dinməzcə dayanıb, dartıb özünü,  
Bura təsadüfən gəlmış olsa da  
Bu üzü sürtülü həyasız sırtıq  
Təbəssüm doğurur hər kəsdə artıq  
Dayanıb qayğılı görkəm alsə da  
Hər yandan üzünə zillənən gözlər  
Ümumi ikrahdan verirdi xəbər.



*Səqili miş əsərləri*

<sup>1</sup>Venzel – üstü brilyantla dolu qızıl çar monoqramması (ad və soyadın naxışla yazılmış baş hərfləri). Mükafat kimi saray qadınlarına verildi.

<sup>2</sup>Qraf-Sen-Pri – yuxarı cəmiyyət albomlarında karikaturalar çəkən əyanlardan gənc zabit

## XXVII

Təkçə Tatyayla oturdu, durdu  
Mənim Oneginim bütün axşamı;  
Yaxından baxdıqca yaxşı duyurdu  
Bunun əvvəlkinə yoxdu oxşarı.  
O, ürkək qız idi, sadə, miyanə,  
Bu – knyaz arvadı – soyuq, biganə;  
O, kasib qız idi – eşqə mübtəla,  
Bu – zəngin ilahə – alınmaz qala.  
Nənəmiz Həvvanın övladı insan!  
Şeytanın felinə uyarsa hər kəs,  
Əlində olanın qədrini bilməz.  
Bu dünya belədir yaranışından:  
Qadağa olana tamsınır hərə,  
Cənnət cənnət deyil onsuz bizlərə!

## XXVIII

Nə yaman dəyişib, dönüb Tatyana!  
Nə möhkəm giribdi o, öz roluna;  
Nə tez uyğunlaşib ali ünvana,  
Zümrə üsuluna, zümrə halına!  
O zaman bu qıza kim deyərdi, kim,  
Bir vaxt olacaqdı salona hakim.  
O vaxt Oneginə vurulan bu qız  
Onun xiffətini çəkərdi yalnız.  
Uzanıb getdikcə zülmət gecələr  
Morfey<sup>1</sup> gözlərinə yuxu salınca  
Baxıb həsrət-həsrət Ayın dalınca,  
Xəyal edərdi ki, bir zaman gələr,  
Onda Oneginlə qol-boyun, qoşa  
Bir ömrü rahatca vurarlar başa!



<sup>1</sup>Morfey – Qədim Yunan mifologiyasında Yuxu allahı

## XXIX

Eşqin bəndəsidir hər yaşda, hər kəs!  
Cavan könüllərdə onun tügyanı  
Təzə bar gətirər, təzə də nəfəs,  
Neçə ki, çöllərdə bahar tufanı.  
Sevgi yağmuruna düşəndə ürək  
Yuyunub paklanır təzələnərək.  
Çöllərə səs salan qüdrətli tufan,  
Gül-çiçək göyərdir bir az sonradan.  
Yaşı ötmüşlərin eşqi coşanda  
Ötən ömrümüzün döngələrində  
Qəmli izlər qalır eşqin yerində;  
Payız tufanı da azığınlaşanda  
Çəmənlər bataqlıq içində solur,  
Meşələr soyunub çııl-çılpaq olur.

## XXX

Vurulub Onegin ərli qadına,  
Vurulub, şübhə yox, körpə uşaqtək.  
Gecəli-gündüzlü eşqin oduna  
Xəyallar içində çırpınır ürək.  
Ağlın hökmünə asmayıb qulaq,  
Yetirir özünü hər gün çaparaq;  
Şüşəli dəhlizdə gözləyir onu,  
Sadiq kölgə kimi izləyir onu.  
Düzəltse ciynində yumşaq boanı,  
Düşən dəsmalını qaldırsa yerdən,  
Ya əli toxunsa əlinə birdən  
Özünə xoşbəxtlik sayıb o anı,  
Arada qaynaşan xidmətçiləri  
Yana itələyib genəldir yeri.



*Seçili miş əsərləri*

## XXXI

Özünü yandırıa, çıxa cızdağı,  
Tatyana məhəl də qoymayıq qəti.

Sərbəst qarşılıyib gələn qonağı  
Bir-iki kəlməylə kəsir söhbəti.  
Bəzən təzim edib, gen qaçır ondan,  
Bəzən də saymazca ötür yanından;  
Ona nə ədası, nə qəmzəsi var –  
Daha həzm eləmir onu kübarlar.  
Onegin günbəgün saralıb-solur,  
Tatyana ya görmür, ya yanmir nədi,  
Bəlkə, vərəmləyib, lap divanədi;  
Hərədən bir cürə məsləhət olur:  
Həkimə, loğmana, nə bilim hara,  
Onlar da göndərir onu sulara.

### XXXII

O getmir. Hazırkı lap indi, qəfil  
Dədə-babasına təşrif aparsın.  
Amma Tatyananın vecinə deyil,  
(Bu cinsdə rəhm yox, haray qoparsın!)  
Onegin əl çəkmir, salıb tərsliyə,  
Dil töküb yalvarır, yumşalar deyə.  
Olan ümidiñi üzməyib hələ,  
Gümandan-filandan bezməyib hələ,  
Canda tükənməyib, sağdı cəsarət.  
Qəlbini dindirib eşqin diliylə,  
Bu xəstə halıyla, titrək əliylə  
Alovlu bir məktub yazdı, nəhayət.  
Üzdüsə canını yanğılı diktə,  
Budur həmin məktub nöqtəbənöqtə.

#### *Oneginin Tatyana məktubu*

Öncədən görürəm: yaman yaxacaq  
Kədərli sırrimin izahı sizi;  
Məğrur baxışlarda şimşək çaxacaq  
Özündə əks edib nifrətinizi.



Aleksandr Sergeyeviç Puşkin

İndi qarşınızda əmrə müntəzir  
Könlümü açmaqda məqsədim nədir?  
Kim bilir, bəlkə də, açacağım sərr  
Açı rişxəndlərə bir bəhanədir!

O zaman rast gəlib sizə nagahan,  
Şəfqətli işaretı sezsəm də sizdə,  
Ürək eləmədim inanın o an;  
Vaz keçdim sevdiyim xoş adət üstən;  
Həm də istəmədim o vaxt, o vədə  
Mənfur azadlığım əlimdən gedə.  
O biri yandan da ayırdı bizi  
Bədbəxt Lenskinin qurban getməsi...  
Nələrim vardısa qəlbə xoş olan,  
Çıxarıb qəlbimdən atdım o zaman.  
Hamiya yad olub gen gəzdim qəti,  
Hürlükdə axtarış hər səadəti,  
Mən necə yanıldım, mən necə yandım!  
Allah, yanılsam da, haqq cəzalandıım!



Seçil Mıçı əsərləri

Sizdən ayrılmayam bircə an belə,  
Hər yerdə, hər yanda bəxtim közərə;  
Zilləyib axıdam məhəbbət ilə  
Vurğun gözlərimi qaynar gözlərə;  
Şirin ləfzinizə qulaq kəsilib  
Kamil hüsnünüzə daldıqca dalam;  
Bunları özümə səadət bilib  
İztirab içində saralam, solam...

Bundansa məhrumam: indi baxtabaxt  
Sizi axtarıram hər yanda, hər vaxt.  
Hər günüm, saatım əziz olsa da,  
Hər yanda havayı darıxdığımdan  
Havayı sovurub verirəm bada,  
Bəxtimə ayrılan illəri yaman  
Bilirəm: ömrüm də ölçülüb artıq,

Çəkib uzatmaqçün onu azacıq,  
Gərək əmin olum mütləq səhərdən  
Gündüzlər sizinlə görüşməyə mən...

Qorxuram: baxışlar ola amansız:  
Mənim məzlumanə yalvarışimdə  
Bir hiylə oyunu axtarıb yalnız  
Tənələr yiğdirib tökə başımdan.  
Bilsəniz nə qədər dəhşətdi ancaq  
Məhəbbət eşqinə alışib yanmaq.  
Alovlar içində canı ovutmaq,  
Damarda qaynayan qanı soyutmaq.  
İstərəm diz çöküb ayağıniza  
Höñkürə-höñkürə yalvaram bari.  
Qəlbimdə nəyim var dilimdən siza,  
Yağam üstünüzə etirafları...  
Arada səngidib canda şiddəti,  
Pünhanı sərinlik ciləyəm sözə.  
Sakit bir məcraya salıb söhbəti,  
Doyunca tamaşa eləyəm sizə.

Olan olasıdı, qalmayıb taqət,  
Zidd gedə bilmirəm daha özümə.  
Sizdən iradədi, məndən itaət,  
Görək güləcəkmi tale üzümə!

### XXXIII

Bir cavab gəlmədi. O yenə yazdı.  
İkinci, üçüncü məktubları da  
Xəbərsiz-ətərsiz hardasa azdı;  
Məclisə getdi ki, dərdi arıda;  
Təzəcə girmişdi hələ içəri,  
Çıxdı qənşərinə sevdiyi pəri.  
Nə bir saya saldı, nə kəlmə kəsdi,  
Bu sərtlik, soyuqluq hayandan əsdi?



Aleksandr Sergeyevic Puškin

Donub Oneginin ayıq diqqəti:  
Hanı pərişanlıq, hanı mərhəmət?  
Hanı göz yaşından üzdə əlamət?  
Bunların heç biri görünmür qəti.  
Yoxdu sarsıntılar, yoxdu əzablar,  
O sərt çöhrəsində təkcə qəzəb var.

### XXXIV

Bəlkə də, çəkinir qoca ərindən,  
Canında bir gizli qorxu var hələ.  
Qorxur ki, o vaxtkı işdəklərindən  
Onegin biləni aləm də bilə.  
Ümidi qırıldı, atdı yiğini,  
Getdi söyə-söyə çılgınlığını  
Xəyalalı daldıqca alışdı sinə,  
Kübar aləmini tərk etdi yenə.  
Gəlib otağında daldi sükuta:  
Bir-bir yada düşdü ötən çağları,  
Küylü məclislərin qızğın vaxtları  
Mərəzi xandra çıxıb pusqudan,  
Onun yaxasında salıb düyüncə,  
Tutub darta-darta qısnadı künçə...



*Şəhərinin əsərləri*

### XXXV

Yenidən yan aldı kitab rəfinə,  
Oxudu Gibbonu<sup>1</sup>, açdı Russonu;  
Oxudu bir ucdn maraq kefİNƏ  
Oxudu Herderi<sup>2</sup>, sonra Tissonu<sup>3</sup>.  
Oxudu Şamforu<sup>4</sup>, şəkkak Beli<sup>5</sup> də

<sup>1</sup>Gibbon – XVIII əsr ingilis tarixçisi

<sup>2</sup>Herder – XVIII əsr alman filosofu, şairi və tənqidçisi

<sup>3</sup>Tisso – məşhur fransız həkim, elmi əsərlər müəllifi

<sup>4</sup>Şamfor – Fransa inqilabı dövrünün tanınmış publisisti

<sup>5</sup>Bel – (Beyl Per) fransız yazıçısı və mütəfəkkiri (XVIII əsrin ikinci yarısı)

Qatdı Manzoniyə<sup>1</sup> Fonteneli<sup>2</sup>də.  
Bişa<sup>3</sup>, Madam de Stal<sup>4</sup> keçdi nəzərdən,  
Oxudu hərdən də bizimkilərdən.  
Xalqa ağıl qoyan boz jurnalları,  
Almanax deyilən hərki-hərkini;  
Oxuyub əzbərdən, içdi su kimi  
Məni yamanlayan madriqalları.  
Çoxuna bələdəm, dostlar, özüm də  
E sempre benedir<sup>5</sup> biri gözümdə!

### XXXVI

Belə oxumaqdən ona nə bəhər?  
Gözü kitabdaydı, fikri uzaqda;  
Xəyallar, istəklər, qəmlər, ələmlər  
Çaxnaşır qəlb adlı gizli otaqda.  
Özünə qapanıb nə vaxtdan bəri  
Gözlə oxuduğu çap sətirləri  
Bir ayrı mənada, ayrı hüsndə  
Ayrı sətirlərdi onun gözündə.  
Onların içində gizlənib xəlvət  
Əfsanə əsrarlı köhnə dünyalar,  
Bəhrəsiz yuxular, barsız xülyalar,  
Qınaqlı, şayıəli, sırlı kəhanət,  
Uzun nağılların canlı hədyanı,  
Bir qız məktubunda sevgi dastanı.



Aleksandr Sergeyevic Puškin

<sup>1</sup>Manzon – (Monnoni) XIX əsr İtaliya yazıçısı

<sup>2</sup>Fontenel – XVIII əsr fransız yazıçısı

<sup>3</sup>Bişa – məhşur fransız həkimi, anatomiya və fiziologiyaya aid əsərlərin müəllifi

<sup>4</sup>Madame de Stael – Madam de-Stal XIX əsr fransız romançısı

<sup>5</sup>E sempre bene – «Nə deyim, gözəldir!»

## XXXVII

Xəyallar, fikirlər içində fağır  
Uyğuya qərq olub gedir dəmadəm.  
Xəstə təxəyyüldən əlvanlıq yağır,  
Canlanır gözündə özgə bir aləm:  
Gah görür, qarları əriyən düzdə  
Bir qonaq evində, bir yanı üstə  
Bir cavan uzanıb, yatır elə bil,  
Eşidir, amma ki, diri də deyil!  
Gah görür, cəm olub düşmən qatarı,  
Burdadı qorxaqlar, qarayaxanlar,  
Burdadı əhdinə dönük çıxanlar,  
Çoxdan saymadığı çox yoldaşları.  
Gah görür, bir kənddə sevdiyi bir qız  
Baxır pəncərədən pəjmürdə, yalqız.

## XXXVIII

Döndərib bu hali elə vərdişə,  
Az qalır oynaya ağlı yerindən,  
Az qalır şairlik eşqinə düşə!  
Doğrusu, el tutub borc verərdim mən.  
Amma həqiqətin özü belədi:  
Bu fərsiz şagirdin çox cəhd elədi  
Bir az əxz eləsin, yiğib əzmini,  
Rusiya şeirinin mexanizmini.  
Buxarı önündə əyləşən zaman  
Zülmət etdikcə dodağı altda  
Gah İdol mio<sup>1</sup>, gah Venedetta<sup>2</sup>,  
Kanardan şairə bənzərdi yaman.  
Ocağın gözüñə, hərdən çıxaraq,  
Ya jurnal atardı, ya da ki, başmaq.



Səqili miş əsərləri

<sup>1</sup>İdol mio – mənim tanrım

<sup>2</sup>«Venedetta» – «Ey ilahi xılqət!»

## XXXIX

Günlər ötüb getdi, isindi hava,  
Qışın da dövranı beləcə bitdi.  
Şair olmadısa sonda binəva,  
Nə öldü bu dərddən, nə ağlı itdi.  
Yazın gəlişiyələ dirçəldi ürək,  
Yuvada qışlayan bir mişovultək  
Qapalı otaqdan sıyrıldı çıxdı,  
Yatağı tərk edib sübhün bu vaxtı  
Şütüdü buz üstə Neva boyunca;  
Xizəklər çizsa da göyümtül buzu,  
Hələ dərindəydi çayın yuxusu.  
Günün şəfəqindən əmib doyunca,  
Əriyib çirkaba çevrilən qarı  
Xizəyin qolları böldü yarı.



## XL

Haraya tələsir Onegin belə?  
Lap doğru tapdınız, elədir ki, var:  
Dəlisi olduğu Tatyanagilə!  
Görənlər ölüylə qarışiq salar,  
Mənim bu qəribə qəhrəmanımı.  
Dəhlizə çatanda süzüb yanını  
Qapını açınca şaşırıb durdu,  
Elə bil yazığı ildirim vurdu.  
Bir özgə aləmdi, cahlı-cəlalli,  
Otaqda təkcədi knyaz arvadı,  
Hələ bəzənməyib, alt paltardadı  
Bir məktub oxuyur dərdli-məlallı.  
Bir damcı qan yoxdu titrək dodaqda,  
Göz yaşı axıdır, əli yanaqda.

## XLI

Süzdükcə bu dəmdə bu məşum ani,  
O dilsiz əzabı oxuyan hər kəs  
Əvvəlki Tanyanı, məsum Tanyanı  
Knyaz arvadında sezməyə bilməz!  
Yevgeni üzülüb, yanıb qəhərdən  
Onun ayağına döşəndi birdən.  
Tatyana diksinib səssiz dayandı,  
Baxıb Oneginin halına yandı.  
Üzündə nə heyrət, nə də bir acıq...  
Dərk edir, anlayır yalvarışları,  
Solub oləziyən lal baxışları  
Bu xanım Tatyana dəyişib artıq.  
Sadə bir qız olub o zamankitək,  
Həminki istəklə çırpinır ürək.



## XLII

Qolundan yapışib, heç demir də «qalx!»,  
Gözünü zilləyib baxır bayaqdan.  
O vaxtdan bu vaxta qoparmırancaq  
Duyğusuz əlini təşnə dodaqdan.  
Görən xeyalları uçub haraya?  
Sürəkli bir sükut çöküb araya.  
Tatyana, nəhayət, dinir astadan:  
«Qalxin, kifayətdir, yetişib zaman,  
Sizinlə açıqca danışım gərək –  
Deyin, yadınızda varmı, Onegin,  
Yaşıl xiyabanlı o bağda o gün  
Bizi ki, üz-üzə gətirdi fələk,  
Sizin öyüdləri dinlədim həqir?  
Dinləyin, indi də növbə mənimdir!

*Şəhərinin əsərləri*

## XLIII

Onegin, mən onda hələ gənc idim,  
Deyəsən, bir azda bundan qəşəngdim.  
Sizi sevə-sevə niyə incidim?  
Mən sizdə nə gördüm, sizdən nə çəkdim?  
Eşqi, məhəbbəti həqir bir qızın  
Ətri deyildimi təzə bir yazın?  
Bəs cavab nə oldu? Moizə, sərtlik!  
Hər yada düşəndə, Allah, o pərtlik  
Üşüdür qar kimi soyuq baxışlar,  
İndinin özündə quruyur qanım;  
Hərdən xatırlayıb o məşum anı,  
Sizi qınamıram. Düz idi rəftar,  
Siz haqlı idiniz, buna görə mən  
Sizə minnətdaram səmimi-qəlbdən...



Aleksandr Sergeyevic Puşkin

## XLIV

Dedi-qodulardan, qeybətdən uzaq  
Əyalət yerində, hicra bir kənddə  
Sizin xoşunuza gəlmədim o vaxt...  
Bəs nələr dəyişdi son nəhayətdə?  
Niyə izləyirsiz indi siz məni?  
Hər yanda axtarır gözünüz məni.  
Ona görəmi ki, (tale həllidir)  
Kübar aləmində yerim bəllidir?  
Mən indi zənginəm, adım-sanim var  
Savaşlar şikəsti ərimə görə  
Mərhəmət göstərir saray bizlərə?  
Bircə eybim olsa, tezcə yayılar,  
Bu təmiz adıma ləkə gətirər,  
Sizə də cəzb edən şöhrət yetirə?

## XLV

Duyub düşündükçə ağlayıram mən...  
Hələ sevilirsə, bu günə qədər,  
Çıxmırsa, Tanyanız heç qəlbinizdən,  
İxtiyar əlimdə olsayı əgər  
O vaxtkı tikanlı sözləri bu an  
Çox üstün tutardım bu məktublardan.  
O vaxt, heç olmasa, acıyaraq siz  
Mərhəmət göstərib hörmət etdiniz  
Körpə xəyalıma, uşaq yaşına.  
Bəs indi nə olub, nə həngamədir?  
Sizi ayağıma gətirən nədir?  
Mən hansı çarəni qılım başıma?  
Sizdəki bu ürək, bu fikir ki var –  
Cılhz duyğulara kim əsir olar?



## XLVI

Könlümü açmayırlı bu təmtəraqlar,  
Qonaqlı-qaralı, dəbli kəşanəm.  
Bu mənfur həyatda, mənfur maraqlar,  
Kübar aləmində uğur nişanəm.  
Bu küylü, bu sərsəm maskaradları,  
Bu şanı, şöhrəti, dövləti, vari  
Hazıram dəyişim, elə indidən  
Məni o yerlərə çəkib bənd edən  
Kasib komamıza, kitab rəfinə,  
Könlümə xoş olan o məsum bağa,  
Biz orda gəlmışdik qabaq-qabağa.  
Ordadı ən əziz, zəngin dəfinə –  
Uyuyub dayəm də həmin məkanda,  
Sükuta qərq olmuş bir qəbiristanda.

*Səqilmiş əsərləri*

## XLVII

Orda səadət də lap yaxın idi,  
Bəxtim gətirmədi, çıxdı əlimdən.  
Bəlkə, səbəbi də qorxmağım idi,  
Özüm cəza çəkdim öz əməlimdən;  
Göz yaşı axıdib yalvardı anam,  
And-aman elədi: halına yanam...  
O yazıq Tanya da o vaxt, o vədə  
Fərqmi qoyacaqdı bəxtə, qismətə?  
İndi mən ərdəyəm, son iltiması  
Siz gərək yaxşıca dərk edəsiniz,  
Məni rahat qoyub tərk edəsiniz,  
Mən sizi sevirəm (yalan nə lazım?)  
Amma özgəninəm, sadiqəm bunca,  
Sadiq da qalacam ömrüm boyunca».



Aleksandr Sergeyevic Puşkin

## XLVIII

O getdi. Onegin durdu yerindən,  
Elə bil ildirim çaxdı başında.  
Sarsılan qəlbinin dərinlərində  
Tufanlar oynadı qəm yağışında  
Bu vaxt Tatyananın mahmızlı əri  
Cingilti salaraq girdi içəri.  
Biz də, ey oxucum, bu dərdli andan  
Biryolluq ayrılaq baş qəhrəmandan.  
Onsuz da illərdi olub aşına  
Uzun yollar keçdik onunla qoşa,  
Dünyanı dolaşib etdik tamaşa,  
Axır ki, yetişdik mənzil başına!  
Gəlin bir-birini təbrik eyləyək,  
Hamı bir ağızdan «Ura!» söyləyək.

## XLIX

Ey mənim oxucum, dostsan ya düşmən,  
Hər kim olsan belə, səninlə indi  
Dost kimi ayrılməq istəyirəm mən.  
Gözün nə axtardı, nəyə sevindi?  
Duyğular çağlarından xatiratamı,  
İş-gücdən sonrakı xoş ovqatamı?  
Canlı mənzərəyə, kəskin sözəmi,  
İmlə xətasına – əyri, düzəmi?  
Təki bundan belə, həm də lap asan  
Xəyalın, istəyin, ürəyin üçün,  
Jurnal qovğasına gərəyin üçün  
Nəsə zərrə boyda bir şey tapasan.  
Bir də boylanasan heyran baxışla,  
Burdaca ayrılaq, lütfən bağışla!

## L



*Səgili miş əsərləri*

Gəl sən də bağışla, qəribə həmdəm,  
Sən də, ey vəfəlim, ey idealım!  
Gəl sən də bağışla, dincəlsin qələm,  
Ey canlı zəhmətim, sabit məlalim!  
Bir şair ömrünə qibtə olacaq  
Hər şeyi sizinlə dadmışamancaq.  
Küylü salonlarda küylü həyatı,  
Dostlar məclisində xoş ixtilatı!  
Günlər yürüş etdi, qaldı geridə  
Cavan Tatyanayla haylaz Onegin  
İlk dəfə yuxuma girdikləri gün.  
Sərbəst romanımın üfüqləri də  
Sehrli şüşədə<sup>1</sup> – büllur şüşədə  
Çox aydın deyildi hələ o vədə.

<sup>1</sup>*Sehrli büllur* – fala baxmaq üçün girdə şüşə; fal açanlar o şüşədən baxardılar ki, öz talelərinin sürətini görsünlər.

## LI

Hanı o dostlar ki, ilk bəndləri mən  
Onlara deyərdim ilk görüş vaxtı.  
Çoxu köçüb gedib – Sədi<sup>1</sup> demişkən –  
Yerdə qalanlar da bizdən uzaqdı.  
Tale qarşımıza nələr çıxartdı.  
Onegin onlarsız ərsəyə çatdı;  
Hanı Tatyananı yazdığını mələk?  
Kımlərə qiymadı bu qansız fələk!  
Bəxtəvər odur ki, ömür bayramı  
Bəxtinə süzülən şərabları da  
Sonacan içməyib, qalıb yarıda;  
Qalıb damağında eşqinin tamı,  
Qəfil ayrılmağı bacarıb ürək,  
Mənim Onegindən ayrılmağım tək.

1821–1833



Aleksandr Sergeyevic Puškin

---

<sup>1</sup>Sədi – XIII əsr İran şairi

## MÜNDƏRİCAT

Bir qartal da havalanıb zirvə qaşından.....3

## ŞEİRLƏR

Portretim .....	15
Kazak .....	16
Göz yaşı .....	18
Bığlar .....	19
Özgürlük .....	21
Çaadayevə .....	24
Qarayaxa .....	25
Quşcuğaz .....	25
Yazıkova .....	25
Qurana nəzirə .....	27
Üzüm .....	34
Sonuncu güləri solan payızın .....	34
Baxçasaray fontanına .....	34
Dənizə .....	35
Məsləhət .....	37
Hərəkət .....	38
Qış yolu .....	38
Qış axşamı .....	39
Yadimdadir o möcüzə .....	40
Ex ungue leonem .....	41
Rəfiqlərə .....	42

Qoru məni talismanım .....	42
Stanslar .....	43
Peyğəmbər .....	43
Etiraf .....	44
Sibir mədənləri dərinliyində .....	46
Tilsim .....	46
Bülbül və gül .....	47
Arion .....	48
Qızıl və xəncər .....	48
Mələk .....	49
Şair .....	49
Ay bahar, ay bahar, a sevgi dəmi .....	50
Ançar .....	50
Çiçək .....	52
Oxuma yanında, oxuma, gözəl .....	52
Suda boğulmuş .....	53
Quzğun dedi quzığuna .....	56
Sezgi .....	56
Dostlara .....	57
Ötən əşrlərin dərinliyində .....	58
Şair və kütlə .....	59
Qafqaz .....	61
Dəlibaş .....	62
Osmanıyla edib cəng .....	63
Mən sizi sevirdim: eh, kim bilir, kim .....	63
Çəkməçi .....	63
Yol şikayətləri .....	64
Kazbekdə monastr .....	65
Yel.N.Uşakovaya .....	66
Y.A.Poltoratskayaya .....	66
Əlamətlər .....	66
Qış səhəri .....	67
Oleqin qalxanı .....	68

Yer üzündə, kasıb sadə .....	69
Epiqram.....	71
Təpəgöz .....	71
Əslim-nəslim .....	71
Əfsun .....	74
Neynirsən, nə var ki, sənə adımdan? .....	75
Cavab.....	76
Hərdən darıxdıqca durub gəzinib .....	76
Cinlər.....	77
Yuxum qaçan gecə yazılmış şeir .....	79
Əks-səda .....	79
Rusiyaya böhtan atanlara .....	80
Ziyarət elədim gəlib yenidən .....	82
Bulud .....	83
Allah eləməsin, ağlı itirəm .....	84
Dünən axşam yanımızdan .....	85
Exegi monumentum .....	86

## POEMALAR

Baxçasaray fontanı .....	89
Qaraçılar.....	107
Tunc athı .....	126

## YEVGENİ ONEGIN

Yevgeni Onegin (mənzum roman) .....	141
-------------------------------------	-----

Redaktoru ***Gülər Mehdiyeva***

Bədii və texniki redaktoru ***Abdulla Ələkbərov***

Kompyuter tərtibatçıları ***Səbinə Məmmədova, Aqil Əmrəhov***

Korrektorları ***Ülkər Şahmuradova, Natəyan Məmmədova***

Çapa imzalanmışdır 30.10.2012. Kağız formatı 60x90<sup>1</sup>/16.

Ofset çapı. Fiziki çap vərəqi 21,0.

Sifariş 4. Tiraj 500. Qiyməti müqavilə yolu ilə.

«Çağdaş As» nəşriyyat-poliqrafiya müəssisəsi

Bakı, AZ 1052, Fətəli xan Xoyski küç., 121<sup>A</sup>

Tel.: (+994 12) 567-81-28/29;

Faks: (+994 12) 567-82-68

*Aleksandr Sergeyeviç Puşkin*  
SEÇİLMİŞ ƏSƏRLƏRİ  
Bakı, «Çağdaş As», 2012.